

---

---

---

**SEYFƏDDİN EYVAZOV**

# **XALQ YAZIÇISI ELÇİNİN DRAMATURGIYASI**

**BAKİ — 2008**

2008  
1187

115  
E98

**SEYFƏDDİN EYVAZOV**

# XALQ YAZIÇISI ELÇİNİN DRAMATURGIYASI

M.F.Axundov adlına  
Azerbaijan Milli  
Kitabxanası

BAKİ - 2008

ARXIV

83456

04817

Ш5(2=A3) + Ш5(2=A3)

**Rəyçi və ön sözün  
müəllifi:**

**İSA ƏKBƏR OĞIU  
HƏBİBBƏYLİ**

Azərbaycan MEA-nın  
həqiqi üzvü, Əməkdar Elm  
xadimi, filologiya elmləri  
doktoru, professor

**Redaktor:**

**HÜSEYN HƏŞİMLİ**  
Əməkdar Elm xadimi

Naxçıvan Dövlət Universitetinin Elmi Şurasının 17 yanvar  
2008-ci il tarixli 6Nö-li qərarına əsasən çap edilir

Azərbaycan dramaturgiyası zəngin bir tarixə malikdir. Bu dramaturgiya "öz kökləri etibarı ilə xalqılık mahiyəti daşıyaraq bütün tarixi boyu ümumxalq mənafeyi ilə bağlı olmuşdur" (Ə.Sultanhı). M.F. Axundov dramalarının aydın, duru bir dili və məqsədi vardır. Bu bulaqlan su içən N.B.Vəzirov, Ə.Haqverdiyev, N.Narimanov, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı, S.Vurğun, S.Rəhman, M.Hüseyn, M.Ibrahimov... dramaturgiyası aktyor və tamaşaçı nəslü üçün mənəvi qida mənbəyi olmuşdur. Ilyas Əfəndiyevin adı ilə bağlı olan lirik-psixoloji dramaturgiya isə teatr və dramaturgiyamız tarixində böyük bir məktəb rolunu oynamışdır.

Müasir dramaturgiyada yazıçılarımızın yetkin nəslü öz sözünü demişdir. Bu surada B.Vahabzadə, Anar, Ə.Əylisli kimi Elçinin də sənətkar rolu vardır.

Elçinin dramaturji yaradıcılığı sırasıyla bir yol keçdiyindən təqid və ədəbiyyatşunaslıq onu tam halda lazımı qadər qiymətləndirmək macəli əldə etməyib. Bu kitabda Elçin dramaturgiyasının mövzu dairəsi və ideya istiqaməti, sənətkarlıq xüsusiyətləri, bu drramaturgiyada konflikt və xarakter məsələsi, habelə Elçin dariamlarının səhnə taleyi haqqında ədəbi-təqidin fikirləri gözdən keçirilmiş, münyəyen nəticələr hasil edilmişdir.

© 1947070608-008 – ADPU nəşriyyatı, 2008  
155708(Ə)-008

## TƏDQIQATÇININ İMKANLARI

Haqqında söz açdığını Seyfəddin Eyvazov mənim şagird yoldaşlarımındandır. Düz 40 il əvvəl Şərur rayonundakı Oğlanqala (keçmiş Ulya-Noraşen) orta məktəbində oxuyurdu. Onu məktəb divar qəzetindəki yazılarından və dram dərnəyindəki iştirakından tanıyırdım. Qabiliyyəti, ədəbiyyat fənninə ağırlıq verməsi ilə fərqlənirdi... Ali məktəbdə, Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil alanda da seçilən tələbələrdən biri olmuşdu. Şərur rayonundakı Tənənəm kənd orta məktəbində müəllim və direktor vəzifələrində işləyəndə də əsl maarifçi kimi tanınırdı. Hansı vəzifədə işləməsindən asılı olmayaraq həmişə yazı-pozu ilə məşğul olması, mətbuatda görə dəyməsi ilə seçilib. Hətta bir vaxtlar "Azərbaycan ədəbiyyatında insan konsepsiyası" mövzusunda namizədlik dissertasiyası üzərində çalışdığını da eşitmışdım. Nədənsə, həmin işi başa çatdırmadan yarımcıq qoymuşdu. "Əbülfəz Abasquliyevin nəşri", "Şərur ədəbi birlüyü", "İnsani yaşadan inamdır" adlı kitabları da ədəbi ictimaliyətin diqqətini ona cəlb etmişdi. Bu işlərdən hər hansı birini namizədlik dissertasiyasına çevirmək də mümkün ola bilərdi...

Ancaq qismət başqa imiş. Seyfəddin Eyvazovu hələ keçən əsrin doxsanıncı illərindən etibarən ədəbiyyatda altmışincilər kimi xüsusi mərhələ yaratmış yeni ədəbi nəslin yaradılacağı daha çox cəlb etmişdi. Altmışincilərin tanınmış nümayəndləri haqqında çap etdirdiyi məqalələr göstərdi ki, o, elm adamı kimi özünü bu ədəbi nəslin yaradıcılığının tədqiqində tapa bilir. Xüsusən, xalq yazıçısı Elçinin yaradıcılıq yoluna, əsərlərinə dair məqalələri və çıxışları Seyfəddinin həmin mövzuda ürəyi dolu olduğunu qabariq şəkildə nəzərə çarpdırdı. Bütün bummalar onun, nəhayət ki, "Xalq yazıçısı Elçinin dramaturgiyası" adlı namizədlik dissertasiyası yazmasını qaçılmaz bir məsələyə çevirdi...

Seyfəddin Eyvazovu xalq yaziçisi Elçinin yaradıcılığına bağlayan nədir? Müşahidələr göstərir ki, Seyfəddini Elçinin əsərlərindəki təbiilik və həyatlılıq daha çox cəlb edib. Elçinin həyatdan alınmış qəhrəmanlarının fərdi siması kimi diqqəti cəlb edən adilik, sadəlik və təbiiliklə Seyfəddin Eyvazovun həyata baxışında və hətta xarakterində və taleyində oxşarlıqlar, paralellər çoxdur. Bu isə Seyfəddin Eyvazovun seçdiyi mövzunu diqqətlə və həvəslə araşdırıb öyrənməsini, dərindən və əhatəli şəkildə tədqiq edib ümumiləşdirməsini şərtləndirmişdir. Buna görədir ki, Seyfəddin Eyvazov xalq yaziçisi Elçinin nəşr əsərlərindəki dramatizmdən tutmuş, ədəbi-tənqidçi görüşlərindəki teatr və dramaturgiya haqqındaki qənaətlərə qədər müəyyən olunmuş problemi bütün incəliklərinədək tədqiqata cəlb etmiş, elmi təhlildən keçirmişdir. Təqdim olunan əsərdə Elçinin dramaturji irsinin mövzu dairəsi, obrazlar sistemi, janr və üslub xüsusiyyətləri əsaslı şəkildə təhlil edilmiş, obyektiv elmi nəticələr formallaşdırılmışdır. Müəllif Elçinin dramaturgiyasının Azərbaycan ədəbiyyatındaki yerini və mövqeyini da düzgün təyin etmişdir. Seyfəddin Eyvazovun haqlı qənaətlərinə görə, xalq yaziçisi Elçin Azərbaycan ədəbiyyatında təkcə yeni nəşri deyil, həm də yeni dramaturgiyanı uğurla, layiqinca təmsil edir. Coxsayılı tamaşalarına görə son dövr Azərbaycan teatrını *Elçin teatri* kimi də səciyyələndirmək mümkündür. Cəmiyyətdə baş verən dəyişmələrin, kecid proseslərinin Elçinin dramaturgiyasında özünün yüksək bədii həllini tapması Seyfəddin Eyvazovun əsərində aydın mövqedən işıqlandırılmışdır. Əsər Elçinin dramaturji irsi haqqında tam, bitkin, ümumiləşmiş elmi təsəvvür yaradır. Əgər Seyfəddin Eyvazovun elmi dərəcəsinin olub-olmaması barədə məlumatımız olmasaydı, bu əsərə görə onun çoxdan alimlik dərəcəsi qazanmış yetkin qələm sahibi olduğu qənaətinə gələ bilərdik. "Xalq yaziçisi Elçinin dramaturgiyası" monoqrafiyası Seyfəddin Eyvazovun elmi səviyyəsini və tədqiqatçılıq

imkanlarını dolğun şəkildə eks etdirir. İnanıram ki, təqdim olunan monoqrafik tədqiqat oxucular üçün yönü dövr Azərbaycan dramaturgiyasının özünəməxsusluqlarını, xüsusən, xalq yaziçisi Elçinin dram əsərlərini dərindən başa düşməkdə, yerini-qiyəmtini müəyyən etməkdə etibarlı bələdçi ola biləcəkdir.

Nəticə etibarilə "Xalq yaziçisi Elçinin dramaturgiyası" monoqrafiyası onun müəllifi Seyfəddin Eyvazovu da bir tədqiqatçı kimi tam halda elmi ictimaliyətə təqdim etmək imkanlarına malik olan əhəmiyyətli əsərdir.

**İSA HƏBİBBƏYLİ**  
*Naxçıvan Dövlət Universitetinin  
rektoru, akademik.*

## GİRİŞ

Azərbaycanın xalq yazarı Elçin yaradıcılığı başladığı vaxtdan – 1959-cu ildən ötən yarım əsr ərzində söz sənətinin bir çox sahələrində qələmini uğurla sınaqdan çıxarmış, görkəmli nasır, dramaturq, ssenarist və publisist kimi tanınmışdır. Bədii yaradıcılıqla paralel olaraq Elçin elmi-tənqidçi fəaliyyətlə də müntəzəm məşğul olur, ədəbi aləmdə görkəmli tənqidçi kimi tanınır. Xalq yazarının elmi-tənqidçi yaradıcılığı müasir ədəbiyyatşünaslığın istinad etdiyi mötəbər mənbələrdən sayılır.

Ümumiyyətlə, Elçinin bədii yaradıcılığı Azərbaycan ədəbiyyatında altmışıncılar adlı yeni nəslin dəlgəsində gələn, qüdrətli bir sənətkarə çevrilən yaziçı, dramaturq və tənqidçinin irsi kimi xüsusi əhəmiyyətə malikdir. Elçin hələ XX əsrin ikinci yarısından etibarən ədəbiyyatda ideoloji prinsipləri deyil, geniş mənənədən İnsanı əsas kimi qəbul edib müxtəlif yönlərdən mənalandırın sənətkardır. Onun romanlarında, povest və hekayələrində insanın mənəvi aləmi, cəmiyyətdəki yeri və münasibətləri ön mövqədə dayanır. O, ideoloji yönlü hadisələri yox, kiçik adamların taleyini, cəmiyyətdə baş verən dəyişmə proseslərini əks etdirməyə üstünlük verir. Elçinin “Ağ dəvə”, “Mahmud və Məryəm”, “Ölüm hökmü” romanları, “Dolça”, “Açıq pəncərə” povestləri, “Baladadaşın ilk məhəbbəti”, “Bu dünyada qatarlar gedər”, “Bülbüln nağılı” və başqa hekayələri yeni dövr Azərbaycan bədii nəşrinin qızıl fonduna daxildir. Bu əsərlər dünya dillərinə tərcümə olunaraq Azərbaycanın hüdudlarından uzaqlarda da rəğbətlə qarşılanır. Elçinin nəşr yaradıcılığı geniş şəkildə tədqiq olunmuşdur.

Xalq yazarının dramaturji irsi də onun bədii nəşrində olduğu kimi, insanı bütün yönüri ilə səhnəyə çıxaran, cəmiyyətə təqdim edən əsərlər səviyyəsində ümumiləşir. Ədibin keçmiş İttifaq dağılından sonra cəmiyyətdə gedən ictimai-siyasi, habelə sosial-mədəni proseslərin yeni ab-havası

fonunda mənəviyyatda baş verən dəyişiklikləri əks etdirən dramları ədəbiyyatımıza təzə bir ovqat götirmiştir. Yeni dövrün yaratdığı zərurətləri, cəmiyyətdə gedən, yaşanan mürəkkəb prosesləri dramaturgiyaya gətirmək Elçinin dram yaradıcılığının əsas keyfiyyətlərindəndir. Onun “Ah, Paris, Paris!..”, “Mənim ərim dəlidir”, “Dəlixanadan dəli qaçıb və yaxud mənim sevimli dəlim”, “Mən sənin dayınam” və sair kimi dramlarında yeni dövr Azərbaycan cəmiyyətinin müxtəlif qütbləri, dərin qatları, ana xələri özünün parlaq bədii əksini tapmışdır. Azərbaycan ədəbiyyatında bu dramaturgiyanın tutduğu yeri aydınlaşdırmaq, həm də Elçin dramlarının xüsusiyyətlərini elmi şəkildə açmaq bu gündü ədəbiyyatşünaslıq elminin qarşısında duran mühüm problemlərdəndir. Elçin dramları üçün xarakterik olan insan və cəmiyyət münasibətlərini, mənəvi-əxlaqi axtarışların bədii əksini, estetik idealın bədii ifadəsini, konflikt və onun məhiyyətini – ictimai-fəlsəfi, əxlaqi-mənəvi, sosial-məişət motivlərini müəyyən etmək və aydınlaşdırmaq elmi fikrin qarşısında dayanan əsas məsələlərdəndir.

Xalq yazarının dramaturgiyası janr baxımından da yeni və zəngindir. Elçin Azərbaycan ədəbiyyatı üçün bir sıra yeni janrlar – pyes-pritça, dramatik povestlə yanaşı, ənənəvi janr formalı – dram, komediya (tragikomediya) və fäciə janrlarında dəyərli əsərləri ilə dramaturgiyamızı kamilləşdirmişdir. Həmçinin onun yaradıcılığındaki psixoloji və fantastik dramların təqdim etdiyi problemlər, ideya və obrazlar, zamanı bədii cəhətdən daha dərindən qarvramağa xidmət edir. Bir sözə, həyatılık, gerçəklilik sədaqət, təbiilik, cəmiyyətdə baş verən keçid proseslərinin uğurlu bədii həlli, müasirlilik, janr və üslub özünəməxsusluğunu Elçinin dramaturgiyasının orijinallığını, bənzərsizliyini müəyyən edir. Ədibin dram əsərlərinə Azərbaycan və Türkiyə teatrlarında göstərilən böyük marağın, “Elçin teatri”nın formallaşmasının əsas sələbləri də bütün bunlarla olaqədardır. Lakin bədii nəşri ilə müqayisədə Elçinin

dramaturgiyası demək olar ki, tədqiq olunmamışdır. Ona görə də xalq yaziçi Elçinin dramaturgiyasının sistemli şəkildə tədqiq olunması xüsusi aktuallığa malik olan ciddi elmi problemdir.

Elçinin indiyədək müxtəlif janrlarda yazılmış 21 dram əsəri tədqiqatın obyekti təşkil edir. Yaziçinin dramları irihəcmli və birpərdəli pyeslərdən ibarətdir. Eyni zamanda, Elçinin yaradıcılığı haqqında yazılmış monoqrafiyalar, əsərlərinin səhnə taleyi dair məqalələr də monoqrafiyada elmi təhlildən keçirilmişdir.

Bu monoqrafiyada əsas məqsəd Elçin yaradıcılığında mühüm yer tutan dramalarını bütünlükdə elmi-tədqiqata cəlb etməkdən ibarətdir. Bu zaman aşağıda göstərilən bir sıra elmi problemlərin şərhinə üstünlük verilmiştir:

- Xalq yaziçisi Elçinin yaradıcılığında dramaturgiyanın yerini və əhəmiyyətini müəyyən etmək;

- Elçinin dramaturgiyaya gəlişinin səbəblərini aydınlaşdırmaq;

- Yaziçinin nəşr əsərləri ilə dramalarının əlaqəsini, dramaturgiyasında nəşrin payını, rolunu aydınlaşdırmaq;

- Elçinin dramaturgiyasının cəmiyyətlə bağlılığını və müasirliyini tədqiq edib ümumiləşdirmək;

- Ödəbin dram qəhrəmanlarının özünəməxsusluğunu açmaq;

- Dram əsərlərinin janrı xüsusiyyətlərini müəyyən etmək və Azərbaycan ədəbiyyatına gətirdiyi yeni janrlardan bəhs etmək;

- Dramların dil, üslub, sənətkatlıq xüsusiyyətlərini araşdırıb öyrənmək;

- “Elçin teatrı”nın formallaşmasının səbəblərini və nəticələrini aydınlaşdırmaq;

- Azərbaycan dramaturgiyası tarixində Elçinin yerini müəyyən etmək.

Elçinin dramaturji yaradıcılığı son illərin payına düşdüyündən mövzunun öyrənilmə tarixi də müstəqəllik dövrünə aiddir. Bu mənada, Elçinin dram əsərlərinin səhnə taleyi haqqındaki resenziyalar tədqiqat baxımından ilk mənbələrdir. Həmçinin professor N. Paşayevanın eyni mövzuda yazdığı məqalələri, «Человек – образ – литература» (2003), “İnsan bədii tədqiq obyekti kimi”(2004), “Yeniləşən ədəbiyyatın yeni insanı (Xalq yaziçisi Elçinin yaradıcılığı əsasında)” (2004) monoqrafiyaları xalq yaziçisinin yaradıcılığının ümumi fonunda Elçinin dramaturgiyası ərafında aparılmış ilkin tədqiqatlar olmaqla yüksək dəyərləndirilməlidir. Akademik İsa Həbibbəylinin “Məmim ərim dəlidir” Naxçıvan səhnəsində” (“Şərq qapısı” qəzeti, 12 aprel 2001), “Cəmiyyətin bədii dərki». (“Ədəbiyyat qəzeti”, 15 noyabr 2002) məqalələrində və ”Ədəbi-tarixi yaddaş və müasirlik” (2007) monoqrafiyásında Elçinin yaradıcılığı və tamaşa qoyulmuş əsərləri haqqında konkret elmi fikirlər səslənmişdir. “Elçin – zaman səddini aşmış sənətkar” (2004) kitabına daxil edilmiş məqalələrdə xalq yaziçisinin dramaturgiyası barəsində müəyyən mülahizələr öz əksini tapmışdır. Bunula belə, Elçinin dramaturgiyası tam şəkildə indiyədək müstəqil və sistemli bir elmi-tədqiqatın predmetinə çevriləmişdir.

Təqdim olunan monoqrafiya xalq yaziçisi Elçinin dramaturgiyasına həsr olunmuş ilk sistemli və əhatəli tədqiqat əsəridir. Tədqiqatın elmi yeniliyi aşağıdakı cəhətlərlə müəyyənənmişdir:

- Həm xalq yaziçisi Elçinin yaradıcılığında, həm də ümumən Azərbaycan ədəbiyyatında yeni hadisə olan dramların tədqiqi zamanı ilk dəfə olaraq bu dramaturji ərs tam halda tədqiqata cəlb olunmuşdur.

- Azərbaycan ədəbiyyatşunaslığında ilk dəfə olaraq xalq yaziçisinin mövzu dairəsi və idəya istiqaməti tədqiq edilmiş, ödəbin dram əsərlərində konflikt və xarakter problemləri elmi-nəzəri təhlildən keçirilmişdir.

- Elçin dramaturgiyasının janr xüsusiyyətləri aydınlaşdırılaraq tragikomediya, psixoloji və fantastik dram, radio-pyes, pyes-pritça kimi janrlar uyğun bədii nümunələr əsasında dəqiqləşdirilmiş və elmi şəkildə şərh olunmuşdur.

- Elçin dramlarının sənətkarlıq xüsusiyyətləri hərtərəfli araşdırılmış, ənənə və novatorluq məsələsinə xüsusi diqqət yetirilmişdir.

- Monoqrafiyada Elçin dramlarının daxili polifoniyasının açılması, obrazların mənəvi dünyası və fərdi-psixoloji cizgiləri önə çəkilmişdir.

- Monoqrafiyada xalq yazıçısı Elçinin dram qəhrəmanları müəyyən sistem halında tədqiqata cəlb olunmuş, Elçinin dramaturji irsi əsasında dramaturgiyada komizm və faciəvilik, komik və faciəvi obrazlar məsələlərinə aydınlıq gətirilmişdir.

Tədqiqatın metodologiyası müasir ədəbiyyatşunaslıqla geniş yayılmış tarixi-müqayisəli və tarixi-tipoloji metodlardır. Tədqiqat zamanı ədəbi-nəzəri fikrin söykəndiyi analitik təhlil metodlarına istinad etməklə elmi-nəzəri ümumiləşdirmələr aparmağa üstünlük verilmişdir.

Monoqrafiya xalq yazıçısı Elçinin dramaturgiyasına həsr olunmuş ilk elmi-tədqiqat işi olduğu üçün bu əsərdən ümumən Elçinin yaradıcılığını tədqiq edərkən mənbə kimi faydalanaq mümkündür. Bundan başqa, əsərdə öz əksini tapmış mətləblər Azərbaycan dramaturgiyasının yeni dövrünü araşdırınlar üçün gərəkli ola bilər. Çoxcildlik Azərbaycan ədəbiyyatının müstəqillik mərhələsinin hazırlanmasında, ali məktəblər üçün dərsliklərin yazılımasına təqdim olunan monoqrafiyaya istinad etmək olar. Həmçinin Elçinin əsərlərini tamaşaşa qoyarkən monoqrafiyadakı müləhizələr işə kömək edə bilər.

## İ F Ə S İ L

### ELÇİNIN DRAMATURGIYASININ MÖVZU DAIRƏSİ VƏ IDEYA İSTIQAMƏTİ

**Elçinin yaradıcılığında dramaturgiyanın yeri və əhəmiyyəti haqqında.** Elçinin yaradıcılığı başladığı 60-ci illərin astanasında nəşr bədii cəbhənin qabaqcıl, öncül yerlərində idi. Doğrudur, elə həmin illərdə poeziya və dramaturgiya da öz sözünü layiqincə deyirdi, lakin nəsrda başlanan yeni bir tendensiya – insanların daxili dünyasının bədii tədqiqinə yönəlmış cəlbedici axar təkcə Azərbaycan ədəbiyyatında deyil, keçmiş İttifaq xalqlarının ədəbiyyatında da qızığın müzakirə mövzusu idi. İdeoloji buxovlardan qoparaq insanı, onun daxili aləmini hərtərəfli təsvirə səmimi cəddə, oyanış dövrünü daha bədii və milli maraqlara uyğun əks etdirməkdə nəsrin rolü danılmazdır. Nəsrin belə “qabaqcıl” olması həm də onun təbiəti ilə bağlıdır – insan yarandığı gündən nəşr fəlsəfi düşüncə tərzinin dil özülü olub.

Təbii ki, Elçin dramaturgiyaya gələnə qədər özünün ən yaxşı əsərlərini “nəsrin fəzası”nda oxucuya təqdim edib və güclü bir nasir kimi də məşhurlaşıb. Akademik Məmməd Arifin aşağıdakı müşahidələri Elçin dramaturgiyasının hansı bünövrə üzərində dayandığını yaxşı xarakterizə edir: "...Elçin labaratoriyasında yerində istifadə oluna bilən bir çox vasitələr vardır. Hazırkı keçmiş, ayıqlıqla yuxunu, həqiqətlə xəyalı, real hadisələrlə nağılı, əfsanəni təsvir etmək, daxili dialoqdan öz -özü ilə söhbətdən, dramaturji səhnələrdən, mozaik parçalardan, mübaliqə, şışirtmə üsulundan istifadə etmək onun təsvirlərinin emosial qüvvəsini artırır, fikrimizi də bir qədər hərəkətə gətirir." (5.)

Dram tədqiqatçıları, adətən, bu əsərlər üçün “dramaturji mükəmməlliyi, münaqışların dərinliyi, xarakterlərin

dolğunluğu” ( 88. səh. 98.) anlayışlarını irəli çəkirər. Bütün bu keyfiyyətlər Elçin dramaturgiyası üçün də xarakterik cəhətdir.

Elçin sənəti, bir sələf olaraq, vaxtılı “Drama sənətinin məqsədi insanların əxlaqını yaxşılaşdırmaq, oxunu və qulaq asanları ibrətləndirməkdir” (3. səh. 366.) deyən M.F.Axundov tərifini, formulasını, «vəsiyyət»ini ləyaqatlı davam və inkişaf etdirir. Çağdaş Azərbaycan ədəbiyyatşunaslığı ənənəyə yaradıcı yanaşan Elçin dramaturgiyasını belə qiymətləndirir: “Elçinin dramaturgiyası... orijinallığı ilə seçilir. Bu dramaturgiyanın öz obrazlar aləmi, məxsusi ifadə vasitələri, hətta özünə xas mövzusu var. Elçinin dram əsərlərində “dəlilik” mövzusu dünyəvi mövzudur, dünya ədəbiyyatından gəlir, lakin təkrardan uzaq olub müasir dövrün kəskin, son dərəcə təzadlı həqiqətləri ilə yeni məzmun və çalar kəsb edir. Bu pyeslərdəki ağıllı “dəlilər” və sərsəm “ağıllılar” dövrün öz həqiqətidir. Bu pyeslər həm də özünəməxsus bədii-estetik xüsusiyyətləri ilə diqqəti çəkir. Elçinin pyesləri Azərbaycan dramaturgiyasında yeni hadisə olduğu üçün onların tədqiqata cəlb ilunması zəruridir.” (105. səh. 53., 106. səh. 21.)

Dramaturgiaya necə gəlməsi haqqında müəllif özü belə deyir: “...Poçt şöbəsində xəyal” əsərini 70-ci ildə yazmışam, özü də çox həvəslə yazmışdım, bunu atama da oxumuşdum, xoşuna gəlmişdi, Anar da oxudu, onun da xoşuna gəldi, daha sonra Cəfər Cəfərov da oxudu və onun da xoşuna gəldi. Yaşar Qarayev və Mehdi Məmmədov da əsəri oxuyub tərifləmişdilər. Mən də bundan ruhlanıb əsəri verdim Tofiq Kazimova, güman edirdim ki, Tofiq Kazimovun xoş gələcək və onu tamaşaşa qoyacaq. Amma çox qəribədir ki, Tofiq Kazimov mənə heç bir söz demədi. Bir miiddət keçdi və mən bunun fərqiనə varmadım, o pyesi çevirdim dramatik povest elədim o cür də çap olundu. Və bu hadisədən sonra uzun illər pyes yazmadım”. ( 125. səh. 190 - 191)

Filologiya elmləri doktoru Nərgiz Paşayevanın təbiri ilə desək, “Dramaturgiya həmişə dövrlə, zamanla daha çox

mütəfiq olan bir janrıdır. Bu mənada “Azərbaycan dramaturgiyasının hər bir mərhələsi Azərbaycan ictimai həyatının həmin dövrdəki mənzərəsini daha real əks etdirir” fikrinə haqq qazandırmaq olar. Əgər keçən əsrin 20-30-cu illərində C. Cabbarlinin qəhrəmanları öz zəmanəsini təcəssüm etdirmişsə, hətta bu qəhrəmanlar müəyyən mənada həyat hadisələrini əks etdirərək prizmaya çevrilmişlərə (Sevil, Almaz, Yaşar), sonrakı illərdə *estetik idealın mahiyəti* (*kursiv mənimdir-S. E.*) başqlaşmış, İ.Əfəndiyev yaradıcılığında yeni mahiyyət kəsb eymışdır. İ.Əfəndiyevin yaratdığı qəhrəmanlar XX əsr Azərbaycan mənəviyyatını özündə əks etdirmiş, teatr və səhnə vasitəsilə insanları həqiqətə və gözəlliyyə səsləmisiştir. Elçin dramaturgiyasında C.Cabbarlıdan və İ. Əfəndiyevdən sonra bu ənənə sintezləşdirilərək davam etdirilmişdir”. ( 106. səh. 136).

Dramaturgiya öz gücünü həyatdan alır; bu mənada, dramda “...uydurulmuş əyləncəli konfliktler, süni münaqışlər yox, əsil həyatı konfliktler, fəryad edən ziddiyyətlər” ( 17.) mühüm yer tutur.

Elçinin yaradıcılığında dramaturgiyanın yeri və əhəmiyyəti haqqında danışmazdan əvvəl qeyd edilməlidir ki, 60-ci illər nasirlərinin qabaqcıl nümayəndələrinin sənət həyatında dramaturgiya elə ikinci yerdə durur (Anar – “Şəhərin yay günləri”, Ə.Əylisli – “Quşu uçan budaqlar” və s.) və bu barədə aşağıda ayrıca danışacaq. Fərq ondan ibarətdir ki, Elçin yaradıcılığında dramın bir ədəbi növ olaraq bütün janrlarına – dram, komediya və faciəyə aid nümunələr var. Tənqidçilərin də qeyd etdiyi kimi, Elçinin dramaturgiyaya belə ciddi münasibəti onun yaradıcılığının yeni səhifəsi kimi qiymətləndirilir. Bu yaradıcılığa umumi bir nəzər yetirdikdə belə qənaətə gəlmək olar ki, yazıçı zamanla birlikdə addımlayıb: “Poçt şöbəsində xəyal” dramatik povesti öz zamanının “darixan adamlar”ını (M.Əlioğlu) həyata saxta və real baxışların antaqonizmini əks etdirən bir güzgü idi. Artıq

vahid bir kontekstdə, *vahid mənitiqdən doğan hadisə* ( 103. səh. 161. ) kimi şərh edilən dörd komediya “dəli dövrün” bədii əks-sədəsi təsiri bağışlayır. Yeni dövrün doğurduğu psixoloji gərginlik və faciələrin bədii təhlili kimi görünən “Qatıl” pesesi isə fəlsəfi-psixoloji dominantlığı ilə seçilən bədii nümunədir. (37. səh. 5 -39.)

“Taun yaşayır” (52. səh. 150 - 180.) “dramatik romanı” isə ictimai-fəlsəfi baxışların məcmusu ilə seçilən bədii əsərdir. Burada cəmiyyət-insan münasibətlərinin vəhdəti və ziddiyəti qabarıqlıq ilə açılmışdır.

Görkəmli sənətkarın “Seçilmiş əsərləri”nin (“Çəşioğlu”, 2005 ) “Böyük yazıçı düşüncəsinin qoşa qanadları.” adlı ön sözündə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimi Isa Həbibbəyli yazar : “Son dövrlərdə xalq yazıçısı Elçinin dramaturgiya yaradıcılığına üstünlük verməsi, görünür, həm daxili-mənəvi tələbatdan, həm də Azərbaycan teatrının ehtiyaclarından doğur. Elçin nəsrdə bədii təhkiyə və təsvir vasitəsilə bəlli bir çərçivədə təqdim etdiyi hadisə və insanları dram əsərlərində canlı həyat materialı kimi, obrazların əməlləri və hərəkətləri vasitəsilə tamaşaçıya çatdırmağa müvəffəq olur. Səhnənin malik olduğu əyanılık imkanları Elçinə cəmiyyətin müxtəlif qruplarından aldığı suratləri bütün əsas yönəli ilə göstətməyə şərait yaradır. Elçin dramaturji mühitə cəlb etdiyi insanları həm cəmiyyətlə, həm də tamaşaçı ilə üzbüüz qoymağı, daxili aləmi açmağı, fərdi cəhətləri aşkar göstərməyi bacarır. Buna görədir ki, dramaturgiya özünü böyük nasır kimi ədəbiyyatda təsdiq etmiş Elçinin çoxcəhətli yaradıcılığının təzə səhifəsi,yeni mərhələsidir.” (75. səh. 6.)

Elçinin aşağıda ayrıca şərhini verəcəyimiz bir pərdəli pyeslərlə “Ədəbi düşüncələr”i ( 26.) arasında sanki gizli bir yaxınlıq var. M.F.Axundov bədii əsərlərində çox mətləblər demişdi, amma sonra “Kəmalüddövlə məktubları” ortaya çıxdı – sanki bu bədii arena yazıçıya darlıq edir, onda o, forma

rəngarəngliyinə keçir, bədii təhkiyədən daha “sık”, birbaşa deyimə keçir... (Ümumiyyətlə, M.F.Axundovun həyat və yaradıcılığı timsalında ədəbi növləri, janrları insanın yaş “senzi” ilə müqayisə etsək, belə qənaətə gəlmək olar ki, *poeziya-gəncliyin, nəsr, dram-* orta yaşın, *fəlsəfi publisistika-* ahıl ( müdrük ) dövrün məhsuludur.)

Elçin dram yazıqla bərabər, bu yaradıcılıq nümunələri, bütövlükdə janrı haqqında istiqamətverici elmi-tənqidi söz deyir, hətta tərcümələr edir. Müəllif özü müsahibələrinin birində belə deyir: "...1990-ci ilin yanvar hadisələrindən sonra heç nə yaza bilmirdim.

İndi təsəvvür edin, həmişə yazmağa vərdiş eləmiş, demək olar ki, hər gün yaradıcılıqla məşğul olan bir adam birdən-birə heç nə yazmır, yaza bilmir. Yazıçı üçün bu, ən ağır bir vəziyyətdir. Başladım oxuduğum kitabları bir də oxumağa. O kitabların içində Molyerin komediyaları da vardi və birdən-birə, özüm də gözləmədən Molyeri Azərbaycan dilinə tərcümə etməyə başladım. "Skapalenin kələkləri"ni, "Jorj Danden, yaxud Aldanmış ər"i dilimizə çevirdim. Sonra bir müddət Axundov kitabxanasına gedib-gəldim, "Azərbaycan səhnəsi və Molyer" mövzusunu işlədim (sonralar Molyerin bu iki komedyasını çap edəndə, "Bizimcün qalan sənət" adlı həmin məqaləni də o kitaba daxil etdim), ..." ( 125. səh.191). Bu mənada Elçin çağdaş dövrün ədəbi-bədii dərd-sərinə elmi-tənqidi reaksiyası ilə seçilən, fikirlərinə istinad edilən yazıçıdır. Çünkü bu sahədən bəhs edərkən yazıçı-tənqidçinin özünün elmi qənaətlərindən bəhrələnmək zərurəti yaranır. Dünya dramaturgiyası haqqında müəllifin özünün düşüncələri maraq doğurur: “Antik dramaturgiyadan sonra, Şekspir dünya dramaturgiyasında yeni mərhələ yaratdı.

Şekspirdən sonrakı mərhələni isə, İbsen yaratdı.

Hətta Çexov da İbsen mərhələsinin nümayəndəsidir (gizli, “maskalanmış” nümayəndəsi).

Müsəir dramaturgiyanın atası İbsendir.

Şekspir – baba, antik dramaturgiya - bünövrədir. ( 26. səh. 95.)

Elçin yaradıcılığı, o cümlədən dramaturgiyası haqqında görkəmli ədəbiyyatşunas və sənət adamları mötəbər mətbuat səhifələrində qədərinçə söz demişər. "Zerkalo" qəzetiinin 17 may 2003-cü il tarixli sayında dərc olunmuş məqalədə oxuyurūq: "...Elçin yaradıcılığında dramaturgiya da mühüm yer tutur. Onun "Mənim sevimli dəlim", "Mən sənin əminəm" ("dayınam" olmalıdır, ruscadan tərcümə xətasıdır. - S. E.), "Mənim ərim dəlidir" və digər pyesləri ölkəmizin teatr həyatına əsaslı surətdə daxil olub. Elçinin pyesləri Ankaranın, Ərzurumun, Konyanın teatr səhnələrində tamaşaşa qoyulub. "Mənim sevimli dəlim" pyesi isə bu günlərdə Rusiyanın "Sovremennaya dramaturgiya" jurnalında dərc olunub. Jurnalın baş redaktoru Nikolay Mirošničenko həmin əsəri dramaturgiyanın parlaq nümunəsi kimi qiymətləndirib." (81. Əlavə bax: 56. səh. 194.)

Elçin dramaturgiyası və teatrı görkəmli tənqidçi Yaşar Qarayevin ifadəsilə desək, "...amansız bir ağın qatlar qaldırıldığı, örtülər götürüb, maskalar, illüziyalar dağıdır, həqiqətlər üzə çıxardığı, müasirliyi bizə tanıtmaqdə əsil hünər göstərdiyi zəka və fikir teatrı, ... sözün əsil, yüksək mənasında müasir intellektual teatr, ... sosial həqiqətlər, sosial ziddiyətlər və təhlillər teatridir". (91. səh. 67.)

Beləliklə, biz görürük ki, dramaturgiya Elçin yaradıcılığında mühüm hadisə və mərhələdir, yazarının bədii nəşr, publisistika, ədəbiyyatşunaslıq fəaliyyəti ilə bir sırada, onun sənət dünyasında, ümumən çağdaş ədəbi prosesdə özünəməxsus bir yer tutur. Aşağıda biz "Elçin teatrı" ifadəsinin müəlliflərinə də istinad edəcəyik.

**Azərbaycan dramaturgiyasında Elçin dramaturgiyasının yeri və rolü.** Ədəbi-tənqidçi fikrin gəldiyi nəticəyə görə, Elçin dramaturgiyası Azərbaycan dramaturgiyasında xüsusi bir mərhələdir. "Elçin teatrı" istilahı da işlədilməkdədir.

Ənənələri dahi M.F.Axundovdan başlayan realist yazılı dramaturgiyamız N.B.Vəzirov, C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid, N.Nərimanov, C.Cabbarlı, S.Vurğun, S.Rəhman, İ.Əfəndiyev, B.Vahabzadə və 60-ci illər nasirlərinin dramaturji yaradıcılığı ilə davam və inkişaf etdirilərək müasir dövra gəlib çatdı.

1996 - ci ildə xalq yazarı İlyas Əfəndiyev vəfat etdikdən sonra sanki rəmzi olaraq, estafeti qəbul etmək nümunəsi kimi, elə həmin il Elçinin dram əsərlərindən ibarət "Dəlixanadan dəli qacış" adlı kitabı çapdan çıxdı.

Hər dövrün öz ruhuna uyğun bədii əsərləri olur. Əgər bir vaxt cəngavərlik mədh olunurdusa, zaman keçir, həyat dəyişir və sanki cəngavərliyin "təyinatı" dəyişir və bu *atüstü cəngavərlik* lağla qoyulur ("Don Kixot"). Elə indinin özündə, ağılin gücü ilə, *biliyin cəngavərliyi* ilə müqayisədə bir neçə il bundan qabaqçı "cəngavərlik" əməlli-başlı köhnəlib. Bir vaxt elmlərin diferensiallaşması hünər idi, indi bir-birindən vaxtilə ayrılmış həmin elmlərin az qala qovuşması prosesi hünərə çevrilib. "Ağılanmış" dünyamızın qloballaşmaya da meyli ciddidir – elmlər kimi ölkələr də yaxınlaşır, siyasi, iqtisadi administrativ birliliklər yaranır; hansı xalqın ağıl cəngavərliyi, milli mentaliteti və bir sıra başqa dayanıqlığı güclüdürse o, dominanlığı elə alır, hələ bu da hamısı deyil, "ağılanmış" bəşəriyyət milli azlıqların mədəni inkişafını himayə edir (bir vaxtlar məhv etmişdi).

60-ci illərdə (ərəfəsində və özündə) cəmiyyətdə baş verən dəyişmələri, əyintiləri birdən-birə açıq tənqidə məruz qoymaq olmazdı, odur ki, bədii üsulların imkanı daxilində İ.Əfəndiyevin lirik-psixoloji dramları səhnəyə çıxdı və sevildi. Məsələn, həmin pyeslərdə elə səhnələr var idi ki, obrazın deyimi tamaşaçılardan böyük əksəriyyətinin əhval-ruhiyyəsini ifadə etdiyindən ki, alqışların ardi-arası kəsilmirdi – deməli, həmin tənqidin qeydlər cəmiyyətin ictimai fikrini ifadə edirdi...

83456

90-ci illərdə iş təqiddən keçmişdi: həyat sürətlə dəyişmiş, ədəbiyyat onu haqlaya bilməmişdi. Səbəb çox aydın idi - ədəbiyyat baş vermiş hadisələrə münasibət bildirmək üçün vegetasiya dövrünü keçirib qurtarmamış yeni-yeni hadisələr baş verirdi, ədəbiyyat gərək təmkin göstərəydi, ümumiləşdirmə aparaydı və bundan sonra bədii məhsul - nəticə hasıl olmalıydı... Yada salaq: "Hərb və sülh" (L.N.Tolstoy) 1812-ci ildən neçə il sonra yazılib - (1863-1869=51 il!)

Bədii nəslə dramın qovuşuğu kimi meydana çıxmış "SOS", nəsrən dramatik povestə çevrilmiş "Poçt şöbəsində xəyal" Elçin yaradıcılığında dramın ilk cürcətiləri sayılırdı və nəsrən drama keçmək üçün bir təkan lazım idi. Müəllif özü bu keçidi, onu şərtləndirən amilləri müsahibələrinin birində qeyd edib. (125. səh. 190)

Həmin dövrdə komediya yazmaq - sarsılmış cəmiyyətin, buradakı insanların yaralarına məlhəm qoymaq kimi bir vasitəyə çevirilir. O dövrdən "gülə-gülə ayrılməq" ağlaya-ağlaya ayrıılmaqdan daha məqsədə uyğun olur. İndi həmin dövrdə yazılmış komediyalar perestroyka adlanan keçid dövrünün bədii mənzərəsinə çevrilmişdir ki, bu da ədəbiyyat tariximiz üçün əhəmiyyətli məsələdir: bir var keçmiş haqqında indi yazasan, bir də var, keçmiş haqqında keçmişdə və ya indi haqqında indi yazasan. Birinci nə qədər parlaq olsa da müəyyən çatışmazlıqlar: özündə cəmləşdirə bilər, ikinci isə real göründülərdən qaynaqlandığını görə düclüdüür.

Tamamilə təbiidir ki, Elçin keçid dövrünün qarmaqarışıqlığını əvvəlcə komediya müstəvisində canlandırır - bu janr hadisələrə münasibətdə həm birinci fazı ümumiləşdirir, həm də bütün komediyaların ümumi xarakteristikasına uyğun olaraq keçmişin çatışmazlıqlarına bədii güllüsü ehtiva edir. "Taun yaşayır" və "Qatıl"da isə vəziyyət dəyişib - güllüsün payı azalıb ki, bu da təbiidir. Ümumiləşdirmə, yekunlaşdırma və dərin qatlara enmə - komediyanın əhəmiyyətini azaltmadan demək olar ki,

komediyadan bu tərəfdədir. Buna görə də müasir dramaturgiyamızda Elçinin səhnə əsərləri tamaşaçıların ictimai-bədii tələbatını ödəyən vacib əsərlərə çevrilmişdir. Tam səmimiyyətlə demək olar ki, Elçinin dramları səhnəmizdəki boşluğu doldurdu. Aşağıda dramaturgiyamızda Elçin mərhələsi haqqında söhbət açılır.

**Altmışincılar ədəbi nəslinin dramaturgiyası fonunda Elçinin dram əsərlərinin yeri.** 60-ci illərdə ədəbiyyata nasır kimi gəlmiş görkəmli yazıçıların yazılmış ilk *dram* əsəri Elçinin bir pərvənlə pyesləri - "Qızıl", "Qatar yol gedirdi" və "Poçt şöbəsində xəyal" dramatik povesti idisə, tamaşaşa qoyulmuş ilk dramı- Anarin "Şəhərin yay günləri" pyesidir. O illərdən üzü bəri neçə mövsümdür ki, Anarin, Əkrəm Əylislinin, Maqsud və Rüstəm İbrahimbəyovların, İslı Məlikzadənin ... pyesləri səhnədə oynanılır və bütün bunlar artıq 60-ci illər nasırını həm də bir dramaturq kimi xarakterizə etməyə tam əsas verir. Anarin "Şəhərin yay günləri", "Yaşıl maşın", "Qaravəlli", "Adamin adımı", "Keçən ilin son gecəsi", "Sizi deyib gəlmışəm", "Evləri köndələn yar", "Şəhra yuxuları", "Təhminə və Zaur" pyeslərinə (63. səh. 102.) diqqət yetirdikdə, burada sərf dramaturji dəst - xəttlə bərabər, nəşr əsərləri əsasında səhnələşdirilmiş dram əsərinin yaranmasını da müşahidə etmək mümkündür. Xüsusilə, "Beşmərtəbəli evin altinci mərtəbəsi" romanının motivləri əsasında yaranmış "Təhminə və Zaur" bu qəbildəndir.

Nəsrən alınma obrazlarının, motivlərin drama getirilməsi uğur qazanmışdı. Bu işdə 60-cılar nəslinin digər bir nümayəndəsi - Əkrəm Əylislinin yaradıcılığı da nümunə ola bilər. Əkrəm Əylislinin "Quşu uçan budaqlar", "Mənim nəgməkar bibim", "Bir cüt bədmüş ağacı", "Vəzifa", "Anamin pasportu" kimi dram əsərləri müxtəlif teatrların səhnəsində tamaşaşa qoyulmuşdur. Burada da nəsrən gəlmə mövzu özünə yer tapıb - "Quşu uçan budaqlar" pyesi məşhur "Kür qırığının meşələri" povesti əsasındadır. "Bağdada

putyovka var”, “Mənim nəgməkar bibim” isə eyni adlı povestlərin motivləri əsasında yazılmışdır. Rüstəm və Maqsud İbrahimbəyov qardaşları nasir olmaqla yanaşı, həm kinosseñariləri, həm də pyesləri ilə məşhurdurlar. ( 10. səh. 330, 481.)

### **Elçinin dramaturji yaradıcılığının özünəməxsusluğу.**

Məlum olduğu üzrə, sənətin bütün sahələrində orijinallıq, özünəməxsusluq əsas şərtidir. Heç də sərr deyil ki, çox zaman “üslub” adlanan bu özünəməxsusluq bədii əsərlə ilk təmasdan müəllifi tanımağa imkan verir. S.Vurğun və R.Rza şəri, Səttar Bəhlulzadə və Tahir Salahov rəsmləri nə qədər özünəməxsus və deməli, bir-birindən fərqlidirsə, 60-cılardan da Anar, Ə.Əylisli və Elçin yaradıcılığı bu qədər seçiləndir.

Nəsrədə olduğu kimi, dramaturgiyada da həmin “üslub fərqi” deyilən anlayış bariz şəkildə özünü göstərir. İnsanın daxili aləmini açmağa meyl, mənəvi-əxlaqi problemlərin önə çəkilməsi, bədiiliyə uğurla xidmət edən epizm, polifonik istiqamətin məcmuyu, həyat hadisələrinə cəsarətlə müdaxilə, fantastik, içtimai-siyasi problemlərə aydın yer ayırmak, ümumiləşdirmə və fərdiləşdirmə cəhdinin güclü şəkildə qorunması ...şərtiliyin imkanlarından maksimum istifadə...bu dramaturgiyanın qeyd edə bildiyimiz xüsusiyyətlərindəndir.

Bu dramaturgiyada içtimai-fəlsəfi mündəricə aydın və oxunaqlı, cəlbedici tərzdə ifadə olunur - burada fikrin arxa-sətiraltı mənasından başqa heç bir dolaylıq yoxdur, həmin ikinci mənə isə diqqətli oxucu üçündür. Ikinci mənə, sətiraltı mənə bütün siqlətli bədii əsərlərə məxsus xüsusiyyətdir. Məssələn, “Hacı Qara”nın ikinci (balkə elə əsas?) mənəsi Çar Rusiyasının müstəmləkəcilik siyasetinin ortalığa qoyulmasıdır. Gör Azərbaycanın bəyləri nə günə qalıqlar ki, iki Azərbaycan arasındaki sərhəddi erməni və ruslar qoruyurlar. Sovet hökuməti dağlılanı qədər həmin mənəhus “paqrən zona” anlayışı (qırmızı rəngli sovet pasportlarında “nemes” – yəni alman legionunun damğalarını xatırladan «3Π» işarəsi) mövcud idi.

Elçinin “Taun yaşayır” pyesində həmin “müasirlik” dediyimiz anlayış çox güclüdür və biz həmin məqamları sitat kimi təqdim etdiyimiz mətndə qabartmaq üçün kursivlə işarələmişik. Pyesin giriş hissəsində faytonçunun deyimi bu dediklərimizə yaxşı bir misal ola bilər.

Xalq yazıçısı Anar Elçin yaradıcılığı, o cümlədən dramaturgiyası haqqında qiymətli fikirlər söyləmişdir. ”El üçün yaşayıb yaradan Elçin” adlı dəyərli yazıda oxuyuruq: ”Bu gün Elçin Türkiyədə də geniş tanınan, mükafatlandırılan yazıçılarımızdır, kitabları bu ölkədə döñə-döñə nəşr olunur, pyesləri qardaş məmələkətin səhnələrində tamaşa yoxulur. Əsərləri dönyanın çeşidli dillərinə çevirilir.

...Son günlərdə ( Məqalə 17 mart 2003-cü ildə İstanbulda yazılıb -S. E.) Elçin mənə iki yeni pyesinin əlyazmasını verdi. Biri “Böyük sir” adlı komediya, ikincisi “Qatıl” adlı dram id. Hər iki əsəri maraqla və ləzzətlə oxudum. Sevindim ki, Elçin bugünkü həyatımızın mühüm və yeni problemlərini qələmə alır, yeni dövrün situasiyalarını və personajlarını səhnəyə gətirir, eyni zamanda, ömrü boyu onu yazıçı kimi narahat edən məsələlərə də tamamilə yeni baxışla yanaşır. Sırf dramaturji ustalığı, səhnə sənətinin incəliklərinə qədər mənimləşməsi hər iki pyesi yazıçının yaradıcılığında daha yüksək bir mərhələ kimi qiymətləndirməyə əsas verir. Elçinin mənsub olduğu nəqli arxiva verməyə can atan və tələsənlər çətin ki, haçansa bu dərəcədə müasir, gərkli və istedadlı əsərlər meydana qoya bilərlər.” ( 4.)

Elçinin dramaturji yaradıcılığında ənənə və novatorluq məsələsi də ənənəli yer tutur. Biz bu dissertasiyada daha çox Elçin dramaturgiyasının ədəbi təsərrüfata gətirdiyi yeniliklərdən danışacaqıq. Lakin Elçin dramaturgiyası ənənələrə də kifayət qədər söykənən bir yaradıcılıqdır. Burada Axundov və Mirzə Cəlil gülüşü yeni çalarları ilə ortalığa çıxır. Hətta bu sənətkarların əsərlərində təbii assosiasiylar da axtarış tapmaq mümkündür və bu da sələf-xələf tandemının bir daha

təsdiqinə çevirilər. Məsələn, C. Məmmədquluzadənin “Ər” pyesi (96.) bu cəhətdən daha diqqətlayıcıdır. “Ər”in ikinci məclisi ilə “Şekspir” pyesi arasında həmin assosiasiyanın mahiyyəti belədir – “Şekspir”da də “Ər”də olduğu kimi, dəlilər özlərini müxtəlif tarixi şəxsiyyətlərə oxşadırlar və bu da bədii məqsədə uğurla xidmət edir. Daha sonra – “Dəlixanada dəli qaçıb”da da dəlilər dəlixanadan qaçırlar, “Ər”də də. Bütün bunlar Elçinin dramaturgiyasını ədəbiyyatımızın ümumi inkişafi kontekstində dəyərləndirilməsinə səciyyəvi material verir.

## İNSAN VƏ CƏMIYYƏT PROBLEMI

### Cəmiyyətin mənəvi mühitinin bədii inikası

Elçinin yaradıcılığa başladığı 60-cı illərdə bədii ədəbiyyatın bütün sahələrində - nəsrədə, şeirdə, dramaturgiyada insan və cəmiyyət problemi, artıq, üzdə olan, qlobal əhəmiyyət kəsb edən bir məsələ idi. Bu mövzu keçmiş İttifaqın hüdudlarından kənara çıxır, insanların cəmiyyətdəki yeri məsəlesi həm ədəbi sferada, həm də elmi simpozium və konfranslarda müzakirəyə səbəb olurdu. Çox zaman da sosialist ölkələrinin alim və yazıçıları bu sahəyə birlikdə diqqət yetirməli olurdular. İkinci Dünya müharibəsindən sonra insanın insan kimi yaşamaq, cəmiyyətdən layiq olduğu payı almaq arzusu bədii ədəbiyyatda ilkin olaraq əks olunurdu. Nəsrədə, poeziyada, dramaturgiyada belə nümunələr çoxdur. Sovet ədəbiyyatının yaşılı nəslə həmin məsələni sərf humanizm hadisəsi kimi “qeyd” edirdə (M.Şoloxov – “İnsanın taleyi”), orta nəsil özünütəhlildə təqdim edirdə (Ç.Aytmatov – “Əlivda, Gülsarı!”, yeni nəsil keçmişə “əlvida” deyir, yeni – fəlsəfi-bədii axtarışlar fonunda **insanı, zamanı, dünyani** dərka səsləyən əsərlər yaradırdılar. Ədəbi-bədii tənqidin istiqamətverici konturlar cızmasına baxmayaraq, nəsr

əsərlərindən sonra şeirdə müvafiq irəliliyişlər gözü dəyirdi. Azərbaycan nəşrində İljas Əfəndiyev, İsa Hüseynov, İsmayıllı Şixlinin yeni kursa istiqamətlənmüş əsərləri 60-cıların ədəbi özüllü ola bildisə, dramaturgiyada lirik-psixoloji səpgili əsərləri şöhrət tapan İljas Əfəndiyev, demək olar ki, uzun müddət “sonuncu mogikan” olaraq qaldı. İnsana istiqamətlənmüş, insan və cəmiyyətin qarşılıqlı münasibətlərinə köklənmiş dramaturgiyanın həqiqi mənzərəsi əsasən belə idi.

Yeni dövr yeni mənzərə yaratmışdı. Pisi (və ya yaxşısı) bu idi ki, yazıçılar da oxucu vəziyyətində idilər. Elçin nəşri 60-cılar okeanının daxili bir çayı idisə, Elçin dramaturgiyası haqqında belə demək olmaz – sonralar ədəbi mühitə daha fəal müdaxilə edən bu dramaturgiya ayrıca bir hadisədir.

Yuxarıda qeyd edilən həmin istiqamət – “humanizm mesajı” (70.) insanın daxili aləminə nüfuz, “iki mən”in qarşılıqlı bədii təhlili, dərin psixologizmə üzvi əlaqədəydi. İnsanın özünütəhlil qabiliyyəti də (sonda hər şeyi dərk etmə, özünü görəmə və s.) önə çıxırı. (Məsələn, toyuğun diri qalması hadisəsi kimi).

Eixin dramaturgiyasında insanların cəmiyyətlə ilk toqquşması “Poçt şöbəsində xəyal” əsərində üzə çıxdı – insan cəmiyyətlə barışmırı! Ədilə Yoldaş Təkin cəmiyyətdə mövqə tutmaq üçün necə alçaldığını (elə əri Xəlilin də!) görür və nifrat edir. “Ordenli yazıçı ilə görüş” birperdəli pyesində də saxta mənəviyyata sarkazmik etiraz var. İnsan cəmiyyətdə boğulur, amma birbaşa, müstəqim düşüncə tərzini ilə çıxış edə bilmir və dolayı vasitələrə el atır. Bu mənada komediya ciddi bir işlə məşğuldur. Bualo yazar: “Komediya müəllifi gərək hər şeydə təbiəti nümunə götürsün, təbiətə sadıq qalsın”. (15. səh. 59)

“Cəmiyyətdə yaşamaq və ondan azad olmağın” mümkünzsizlüyü insanı bu cəmiyyətə (təbii ki, insana zidd cəmiyyətə) nə qədər bağlayırsa, bir o qədər də ondan ayılır. 60-70-ci illərdə “insan və cəmiyyət” mövzusu bədii ədəbiyyatın

predmeti olduğu kimi, *elmi arenada* da müzakirə edilirdi. "Taun yaşayır" əsəri bu qəbildən diqqətlayıqdır.

"*Taun yaşayır*" Elçinin on bir irihəcmli pyesindən sayca yeddincisidir. (Birpərdəli pyeslərinin sayı isə təxminən ondur). Bu pyes "*Ölüm hökmü*" romanının mövzusunu əhatə edir. Pyesdə Zamanın ruhən məhv edib cismən sağ saxladığı və Zamanın cismən məhv edib ruhən sağ saxladığı İnsan, zamanla əlaqədə olan və onun zamandan asılı olan taleyi bədii cəhətdən dolğun, təbii boyaları ilə təqdim edilib. Bu insan ictimai mühitin içindədir, ondan kənardır deyil. Əsərdə **konflikt insan və zaman** arasındadır. Zaman insana qənim kəsilib. Taunun qurbanı Xosrova - "Hadrutda taunu bu cür düşmənlər yayırdılar" (52. səh. 165)-deyəndə, bu günahsız insan qurban gedəndə, azad düşüncə yox idi.

Zamanın Iblisləşdirib insan cildində təqdim etdiyi rəhbərlər eybacər siyasi quruluşun süni strukturlarını saxlamaq xatirinə insan(lar)ı, vətəndaşları *Qorxu* altında yaşatmaq və bu vasita ilə öz ömürlərini uzatmaq istəyirlər. Biz bilmirik, onlar psixoloji cəhətdən öz dediklərinə inanırdılar, ya yox. Amma bu günün gözü ilə baxdıqda, həmin dövrün siyasi eybacərlikləri açıq - aydın görünür.

"Taun yaşayır" *bədii* deyimdir. Nə qədər ki, ictimai quruluşa siyasi motivlər əsasında İnsan basqı altında təqiblərə məruz qalacaq, vətəndaş öz mövqeyini (və siyasi mövqeyini) ya qorxaraq, çəkinərək bildirməyəcək, ya da bildirdikdən sonra inciləcək, məhv ediləcək - demək, taun yaşayır - əsərin təlqin etdiyi *bədii məqsəd*, qaya budur. *Xəstə cəmiyyətdən sağlam mühit gözləmək olmaz* və əsərin əsas **ideyası** da bu fikirlə bağlıdır. Xəstə, anormal, siyasileşmiş cəmiyyətdə insanlar ya robot kimi, manqurt kimi olmalı, eyni cür "düşünməli", ya yalan danişmali (məsələn, Ələsgər müəllim kimi -52. səh. 156.), ya da həmin cəmiyyətin icad etdiyi gilyottin (burada NKVD) tərəfindən məhv edilməli idi (Məsələn, Xosrov müəllim kimi).

Məsələ bundadır ki, "Taun yaşayır" ifadəsi məhəlli ifadə deyil, bəlkə qlobal əhəmiyyət kəsb edən bir məshumdur. Harada diktatura varsa, orada hökumət qorxusu var və deməli bu *siyasi taun* da ora pərçim olub. *Bu xəstəlikdən qurtarmaq isə bəşəriyyətin inkişafı ilə bağlıdır*. İnsanlıq bu bələdan bir - iki gündə qurtara bilməz.

Əsər həcmə böyükdür - 26 şəkil iki hissəyə siğışdırılıb. Lakin burada "dramatik povest"də olduğu kimi, "epik böyümə" yoxdur, sadəcə, əsər romanın məzmununu ehtiva etdiyinə görə, yəqin ki, elə bu məzmunun genişliyini nəzərə alıb ciddi olmayan bir ifadə - "dramatik roman" sözünü işlədə bilərik. Əsərdə maraqlı surətlər vardır. Lakin bu dram "bir həyatın xronikası" əsasında quralub - yəni əsərin mərkəzində müşahidə etdiyimiz qəhrəman - Xosrov müəllimidir. Müəllif, faytonunun deyimində onu son dərəcə tipik xüsusiyyətləri ilə biza təqdim edir: "Bu Xosrov müəllim ki, var e, çox qənimət adamı... Bütün fikri- zikri məktəbnəndir... Rus dili müəllimi... Yaxşı hörməti var Hadrutda... Kimin nə dərdi - səri olsa, onun yanına qaçıır, yuxarılara ərizələrini ona yazdırır... Heç kimdən köməyi əsirgəmir... O gün olsun ki, sən də belə alım uçitel olasan! (Qişqırır.) Ay uçitel, sən allah, tərəpə! (Oğlana.) Özü də, görürsən, kimsə çox sağ ol üçün, hörmət üçün allahın olanından, nə bilim, yumurtadan, yağıdan, motaldan, qaymaqdan gətirib vermək istəyir... Ömründə qəbul etməz!.. Ə tövbə! Heç nə götürmür, deyir, guya, bunların hamısı müəllimin borcudur... Kişi görür də!.. Görür ki, camaat it günündə yaşayır! Bu bolşeviklərə, vallah, nə deyim mən? (Özü öz sözlərində ülkür.) Ə, birdən gedib orda- burda ağızını allah yolunda qoyarsan ha!.. Sən çalış, bax, bu uçitel kimi bir adam ol! Şyşaya gedir, müəllimlərin, deyir, orda böyük yığıncağıdı... Bakıdan, Gəncədən, İrəvandən da gələcəklər." (52. səh. 151). Əsərin fabulasına daxil edilmiş taun əhvalatı bədii vasitə kimi süjet boyu tügyan edir. Hadrutda taunun insanları qırır,

cəmiyyətdə də bir sosializm taunu vətəndaşları gedər-gəlməzə yollayır. Bu iki paralel hərəkət edən taun əsərin adını müəyyənləşdirməyə də köməkçi olub. Pyesdə rastlaşdığımız Baş Siyasi İdarənin müvəkkili Murad İldirimi kimi insanlar sosializmə fanatikcəsinə inanırlar. M.İldirimli kimi, Lev Morqolin də “sosializm cəmiyyətinin nikbin və sağlam qurucuları”dırular. ( 52. səh. 152).

Ösərə daxil edilmiş **Müəllif** surəti də maraq doğurur. Pyesdə remarka rolunu oynayan təxminən 13 belə ”müəllif müdaxiləsi” var ki, bunlar da məzmunu və mahiyyəti başa düşmək üçün oxucu və tamaşaçıya kömək edir.

Xosrov müəllim cəmiyyətdə insanlıq qanunları ilə, mənəvi qanunlarla yaşayır, daha doğrusu, yaşamaq istəyir. Real cəmiyyət isə vətəndaş üzərində qaydasız döyüşlərlə öz işini görür. ”Cəmiyyətin ümumi qanunları ilə yaşamaq istəmədiyi” (82.) vaxt insan və cəmiyyətin **konflikti** başlayır. Xosrov müəllim belə bir insandır. O, ümumi qanunlarla yaşamır – deməli, məhvə məhkumdur. Stalin və Mir Cəfər Bağırov dövrünün dəyirmanından allahın möcüzəsi ilə xilas olan, Sibirdən qayıdır gələn Xosrov müəllim həmin dövrün mənəvi varisi Əbdül Qafarzadə ilə üzləşməli olur. Əbdül Xıdırın qardaşdır. 37-ci ildə Xıdır və Əflatun kimilər ”taun idilər”, indi də ölümü basdırmaq üçün Əbdülə rüşvət vermelisən. Onda Xıdır üzdə idi, (Hərçənd özünü də həmin ”taun”apardı), indi də Əbdül üzdədir, hər yərə əli işləyir. Belə baxanda, Əbdül hökumət strukturlarında bir elə figur deyil - qəbristanlığın böyüyüdür. Amma hamı (böyükər) onuna ”işləyir”. Buna görə də Əbdül özündən arxayındır. Xıdır da, onun konveyerində çıxmış Əbdül də ”zəmanə sənə bab olmasa, sən zəmanəyə bab ol” prinsipi ilə işləyir. Əbdül ilə Xosrovun arasındaki dialoq da bunu aydınlaşdırır:

“ƏBDÜL QAFARZADƏ. Hə, kişi, yenə sənsən? Hələ basduramusuz ölüvüzü indiyə qədər? Nə oldu, sovet qanunları kömək eləmədi sənə?! Day, bir də qanunbazlıq

etmiyəcəksən ki?! Hə?.. Qanundan dəm vurmağın axırı sırağənki kimi olur! Gordün ki! Qanun, bax, o qəzətlərdə yazılın döylə e, başuva dönüm, burda mənəm qanun! Mən!” (52. səh. 180).

Xosrov müəllim ümumiləşmiş bir obrazdır - repressiya maşının qurbanı olan obraz. Fərdi xüsusiyyətləri ilə seçilən, adı bir ziyan keyfiyyətlərini özündə cəmləşdirən obraz. Yəni o dövrə haqsız olaraq gedər - gəlməzə yollanan minlərlə insandan biri. Zamanın adı gərdişi ilə dolanan, yaşayan saf Xosrova nə o vaxt, nə də bu vaxt yer yoxdur ; cünki o, yaltaqlanmış, rüşvət alıb-vermir, deməli, kimsəyə (rütbəlilərə) heç lazım da deyil.

Zamanın (sistemin, rejimin ) bir şəxsiyyət olaraq məhv etdiyi insanlar- Əflatun müəllim, bədən tərbiyəsi müəllimi Xıdır Qafarzadə ( Əbdülün qardaşı) kimi satqınlar həmişə olub, yəqin yenə olacaq. Kələntərin nitqində bu belə xarakterizə olunur: ”Mən özüm də bakılıyam... Bu Xidirgil... Bunlar nəsillikcə pis adam olublar! Bunun atası hambal Orduxan bir kasa bozbaşdan ötrü hazırlı� bütün Bakını sata! Allaha təvəkkül!.. “ ( 52. səh.162 )

Bir də var, Zamana ( sistemə, rejimə) tabe olan, lakin xaraktercə yaxşı adamlar. Məsələn, Ələsgər müəllim - həmişə hamını barışdırıran Ələsgər. ( 52. səh. 165). Onda axına qarşı üzmək taqəti yoxdur:

“ƏLƏSGƏR. (az qala piçılıtı ilə). O boyda bir insani, Cavid Əfəndini deyirəm, necə də məhv etdilər?! Vallah, fikirləşəndə ürəyimdən qapqara qanlar axır! Məsələ müsəlmanlıqda, xristianlıqda deyil! Bunların mayasında sökmək, dağıtmak, kor qoymaq, yerlə - yeksan etmək, ocaqları söndürmək var! Bunların etiqatı şeytanadır! Oğul atanı satır, qardaş qardaşı ifşa, edir qız anadan imtina edir, arvad ərindən partiya təşkilatına şikayət ərizəsi yazar, bacı bacıdan casusluq edir, məscidlər, kilsələr dağıdırılır... Adam arvadı ilə danişanda qorxur ki, siyasi səhv buraxar! Bunun axırı necə

olacaq?! Bu necə zəmanədir, necə quruluşdur?! Hansı dövrdə, hansı quruluşda bu qədər *qorxu* olub!?” (*Sitatlardakı kursivlər hər yerdə mənimdir-S.E.*) (52. səh. 158.)

Ələsgər müəllim direktoru olduğu məktəbin müəllimlərini -Kələntəri, Xidirin, Xosrovu, Əlibalani qızı Arzun ad günü münasibətilə evinə dəvət edəndə məhz həmin yumşaldıcı amilə əsaslanmışdı – partkom Əflatundansa, Xidirin gəlməyini məsləhət bilməmişdi. Çünkü Əflatun dediyində israrlı idi – *xalq düşməni ovunu* öz məktəblərinə tətbiq etmək istəyirdi.

O illər əflatunların, xidirların – zəmanə şeytanlarının üzdə olduğu, Dəccalin tügən etdiyi dövr idi. Yatanın dalica oyağın “iş gördüyü” vaxt idi. Amma Xidirin da “ovu” boş keçmir. Qonaqlıqda fürsətdən istifadə edib “Azərbaycan zəhmətkeşlərinin atası, əziz Mir Cəfər Bağırov yoldaşın sağlığına” badə qaldırır. Kim etiraz edə bilərdi? Yaziçi eyni metoddan tamam başqa məqsədlə “Ordenli yazıçı ilə görüş” əsərində də müvəffəqiyyətlə istifadə etmişdir.

Həm burulğanlı axınla üzməyə çalışan, həm də öz müvazinətini saxlamağa cəhd edən (A.Puşkinin Knyaz Vyzemskidən götirdiyi sitat yada düşür -Yaşamağa da çalışır, duymağa da cəhd edir...) Ələsgər müəllim işdə də, evdə də çətinliklərlə rastlaşır. Bu baryerləri aşmaq imkansızdır; *siyasi taun* öz işini görüb – insanları zəhərləyib. İşdə siyasi taunu yayanlar qazanc güdürlərsə, evdə həmin cəmiyyətin ab-havası ilə “Sofya Kovalevskaya olmaq” kimi tühaf bir həvəsə düşmüş məktəbli Arzu atası Ələsgər, anası Firuzəyə qarşı utanıb-çəkinmədən “məbarizə aparmaq” fikrindədir. Yəziq Ələsgər müəllim (daha doğrusu, zamanın yəziq günə saldığı Ələsgər müəllim) indi də öz qızından qorxmağa başlayır. İdeoloji basqı o dərəcədədir ki, ayri cür danişmaq da mümkün olmur. Bütün bunlara biz İNDİNin gözü ilə baxır, İNDİNin qiymətini veririk. Amma o zaman- O ZAMAN idi.

Beləliklə, “baş qərargahda” Bağırovla Komissar arasında gedən söhbətin mahiyyətinə varmaq da çətin deyil. (52. səh. 165.)

Lakin qarşımızdakı bədii əsərdir, xronika deyil, odur ki, müəllifin bədii üsullarla nüvəyə yol açması pyesin müasirlik ruhunu gücləndirir. Bu mənada on dördüncü şəkildə təsvir olunan kamera və onunla paralel olan müstəntiq otağında baş verənlər məhz bədii məqamın nişanələridir

Əsərdə z a m a n - m ə k a n a r d i c i l l i ī sanki unudulmuş kimidir. Bəzən onlar “yada düşür” – xatırlanır, bu təkrirlər isə ifadəliliyi artırır. (İrəlidə də haqqında bəhs edəcəyimiz “zamanların sintezi” Elçin yaradıcılığında, xüsusilə dramlarında, o cümlədən birpərdəli pyeslərində istifadə olunan uğurlu, özünəməxsus yaradıcılıq manevridir, bədii yenilikdir).

Pyesin birinci hissəsinin sonuna yaxınlaşdıqca, qütbleşmə azalır – artıq müstəntiq də, dustaqlar da eyni sürgün ömrünü yaşayırlar (On altıncı şəkil). Müstəntiq Ələkbərov mollalıq edir. Sanki eks- müddəanı göstərmək üçün Arzunun mahnisinin yarısını da sürgün səhnəsində eşidirik. Əsərin bu hissəsi insanı riqqətə gotırıçak bir səhnədir və müəllif təxəyyülünün üstünlüyü özünü bariz şəkildə göstərir. Tam bədii-şərti və orijinal məntiqin gücü ilə dərk edirik ki, sanki dünyanın sonu – Məşhər gündündür... Bu motivə müəllifin “absurd” pyeslərində də rast golur; orada isə insanlar “ölüb”, “dirilib” danışır, Dünya, zəmanə və insan haqqında yeni rakursdan – bu dəfə qara-qorxusuz, siyasi-əxlaqi qadağalarsız danışır, öz mülahizələrini yürüdürlər.

Əsərdə xarakter xüsusiyyətlərin daşıyıcısı olan obrazlar bədii səviyyəsi ilə diqqəti cəlb edir; bu obrazlar quru siyasi müqəvvələr deyil, canlı insan surətləridir – onlar yaşayır, məbarizə aparır, qalib gəlir, məğlub olurlar, peşmanlılığı yaşayırlar. Canlı insan obrazları yaratması yaziçinin müvəffəqiyyətidir. Taun yaşayır - həmin obrazlar da yaşayır, onların aramızda bu gün də olması istisna deyil. Burada bir

bədii məntiq də var: bir siyasi sistem dəyişəcək, başqa biri gələcək, amma Xosrov da, Əflatun, Xıdır və Əbdül Qafarzadələr də, Ələkbərov da, Nəcəf Ağayeviç və Kazimli da, Murad İldirimi və Ostaşkov da, ... və nəhayət, Molla Əsədulla və anasına sahib çıxmayan Balaniyaz da yaşayacaq həndəvərimizdə. Stalin dövründə Xıdır Qafarzada üzdə idi – adam satmaq üzdə idi – o da **satırdı** və **qazanırdı**, sonrakı dövrə rüşvət üzdə idi – o da (yəni Xıdırın ailə təmsilçisi Əbdül Qafarzadə) rüşvət **alırdı** və **qazanırdı**...

Əsərin mühim məziyyətlərindən biri - siyasi burulğanların bədii mənzərəsini, canlı insanların qalareyasını yarada bilməsi, *sistemin faciasını* açmasıdır. Oxucu "soyuqqanlı" təsvirin, dialoq və təhkiyənin fonunda aldanmış və ya vəzifəyə həris, satqın insanın iç üzünü ap-açıq görür. Əsərin sonu Qiymət gününü xatırladır – *ittihamçı da ittihad etdiyi ilə eyni cəhənnəmdədir (dustaqlıqdadır)*. Bütün bu tiplərin tarixi prototipləri var. Yaziçi həmin adları olduğu kimi verməsə də arxivlərin qismən açılıb mətbuatı çıxdığı sahifələrdən bilirik ki, Azərbaycanda da elə beləcə olub: biri o birisini ya ittihad edib, ya da həmin şəxsin üzünə durub, sonra özünü də *həmin sistem* tutub – sən demə, o da "xain", "sosializmin düşməni" imiş, bütün bunlardan isə "atamız Stalin"ın xəbəri yoxmuş... Əslində isə kütləvi repressiya (Oxu: *kütləvi qorxu*) eybəcərliyinin həqiqi mahiyəti azad düşüncənin qadağası, QORXU və bu qorxuya əsaslanan bir sistem qurmaq olmuşdur. "Troyka"nın hər hansı bir insanı güllələməsi üçün bir adama "HƏ" dedirtmək bəs edirdi – üç "komissiya üzvünün" ikisi qol çəkmişdi – biri güllələyən (sədr), o biri də yerli sovetin sədri... Üçüncü adəmi tapmaq və "sovət hökumətinin düşməni"ni məhv etmək isə çox asan idi. "Eyni cür düşünənlər legionu" yaratmaq bələ bir yoldan keçirdi.

Pyesi oxuduqca düşünməli olursan: totalitar rejimin başında duran (burada M. C. Bağırov) nə düşünür, məqsədi nə imiş? Rejimə inanıb sonradan peşman olanların (məsələn,

Arzu) pislxologiyası da maraq doğurur. Əgər Arzunu yetirən mühit günahkardırsa, Arzunun özü də müəyyən qədər günahkardır (sonrakı taleyi də bunu təsdiqləyir). Bu "taun" mühitində ayıq, ədalətli insanlar da var. Bunlar nə qədər çalışalar da "ictimai taun epidemiyası" onları da öz ağışuna alır...

Yekunda İnsan məhv olur. Buna da birmənali yanaşma yoxdur, insanlar o taundan çıxıb bu tauna düşürlər. İndi də Qorxu götürülüb, Rüşvət tüğyan edir.

"AĞABALA. Alə, belə də hökumət olar ?!"

**1 KİŞİ**. Stalinin vaxtı olaydı, sən də belə sözlər deyəydün!..

**AĞABALA**. Stalində işün olmasın, alə, Stalin kişi adamıydı! Stalinin vaxtında rüşvət varıydı?" (52. səh. 175).

"Taun yaşayır" pyesi müasirliyi ilə diqqəti cəlb edir. Əsər zahirən bu gündən bəhs etmir, əslində isə bütün ruhu ilə müasirdir. Obrazların deyimində həmin ruh, fikir gah dolayısı ilə, gah da müstəqim şəkildə özünü göstərir.

**MOLLA ƏSƏDULLA**. (*bərkədən*) Əslində, müsəlmançılıqda, qəbrin üstü gərək torpaqla bərabər olsun. Qəbir, gərək torpağa qarışın. Müsəlman qəbri gərək torpaqdan seçilməsin...

**İKİNCİ QADIN**. «Tülükü Gəldi Qəbristanlığında» qəbirlerin üstündə mərmərdən imarətlər tikirlər!..

**MOLLA ƏSƏDULLA**. (*bərkədən*). O təmtəraq ki indi edirlər, o sonraların işidir. Əvvəller belə şeylər olmayıb! İndi müqəddəslik yoxdur day! Kimin pulu var, məqbərə də onundur. ("Quran" dan oxuyur.) (52. səh. 180).

Sosial ədalətin pozulduğu indiki vaxtin əsil qiyməti belədir. Utana-utana "bazar iqtisadiyyatı" adlandırdığımız kapitalizmdə mənəvi dəyərlərin maddi dəyərlərdən asılılığı mənəvi kateqoriyalara da təsirsiz qalmır...

Taun yaşayır – insanlar, ayıq olun, bu taundan qorunmağın, ona qarşı immunitet yaratmağın əsil yolu isə azad

və sağlam düşüncədən, bu düşüncə ilə yaradılmış sağlam cəmiyyətdən keçib gedir.

"Azərbaycan" jurnalının 2006-cı il 10-cu sayında xalq yazarı Elçinin "Şekspir" adlı pyesi (51. səh. 23-60.) çap olunub. Məlum olduğu üzrə, Elçin komediyaları ciddi mətləblərdən xəbər verir. Elə bu əsərin əvvəlində də belə bir müəllif işarəsi var: "On şəkildən ibarət ciddi və kədərlı komedyadır." (Yenə orada, səh. 23.)

Komedyada hər şey şərtidir. Məsələ zahiri-səhna şərtiliyində deyil, mahiyyət şərtiliyindədir. "Bizim dəlilər" özlərini tarixi şəxsiyyətlər "ruhən" bənzədir. "Özgə" dəlilər də var-onlar "özgə planetdən gələnlər"dir ki, bu, pyesdə ayrıca bir xətt təşkil edir.

Əvvəlki dəlilik mövzusundan fərqli olaraq burada - ruhi xəstəliklər klinikasında həkim - xəstə münasibətləri daha açıqdır. Həkimlər xəstələrlə "təsir eks -təsirə bərabərdir" fizika qanununa uyğun davranışları. Ona görə də müəllif əsərə nə qədər komediya ünsürləri əlavə etsə də, əsər ciddi bir dram vəziyyətindədir.

Deyildiyi kimi, personajlar ruhi xəstələrin durumuna uyğun olaraq özlərini müxtalif tarixi şəxsiyyətlər kimi təsəvvür edirlər. Əslində, burada "psixoloji baryer" qrotesk səviyyəsindədir; adı vəziyyətlərdə də (həyatda) belə "psixoloji tutmalar" var. Məsələn, bir şair deyir: "Son zamanlar mənim haqqımda gorkəmli şəxslər yüksək fikirlər söyləyirlər, məni Henrix Heyne ilə müqayisa edirlər, bəzi hallarda ondan üstün olduğumu deyirlər". Göründüyü kimi, kimsə bu ortabab şairin zəif tərəfinə toxunub və gördüyüümüz nəticə alınıb. (Məşhur xalq deyimində də belə fikirlər var – "Hərə bir cür dəlidir"). Dəlilər isə sübut etmək istəyirlər ki, onlar ağıllıdır, onları heç kəs (yəni "ağıllılar") başa düşmür. Komediyanın ictimai, fəlsəfi, psixoloji, fantastik yönümlərdən təhlilinə müraciət olunacaqdır. Çünkü əsər ictimai-fəlsəfi, sosial-psixoloji kataklizmlərin bədii ifadəsini əhatə edir. İctimai hadisələrdən

qaynaqlanan problemlər əsərdə əsas yer tutursa da, yazıçı məsələyə fəlsəfi mündəricə verir. Fantastik ünsürlərdə də fantastikadan çox, ictimai-fəlsəfi düşüncənin bədii təqdimi var.

Əsər BAŞ HƏKİMİN deyimləri ilə başlayır və əsasən, onun deyimləri ilə də yekunlaşır. Ruhi xəstəliklər klinikasının BAŞ HƏKİMindən tutmuş, HƏKİM və SANİTARına qədər hamı adılıkdən bezib-darixirlər – gün-güna oxşayır. BAŞ HƏKİMİN təsəlli yeri yoxdur, az qalib dəli olsun, ya da özünü öldürsün. HƏKİM və SANİTARın da psixoloji durumu qənaətbəxş deyil.

Pyesin əvvəlindən personajlarla tanış oluruq; cəmiyyətimizin içindən çıxmış dəlilər – özünü STALİN, SARA BERNAR, ƏR-ARVAD kimi təsəvvür edənlər və özünü bizim cəmiyyətin üzvü kimi yox, VENERALI, habelə naməlum Van-der-pran-dur planetinin sakini hesab edən DROB-13 xəstəxananın pasientləridir. Pyesdə özünü Stalin hesab edən personaj-pasient (Stalinin əvəzindən) tövbə etmək, Baş katiblikdən istəfa vermək fikrindədir. Bir bədii obraz kimi diqqət və marağa səbəb olur – Stalin istəfa versəydi, necə olardı? (Biz hələ onu demirik ki, istəfa verərdimi?) Doğrudan, görəsen, Stalin insanları ideologiyaya qurban verəndə zərrəcə peşmanlılıq çəkibmi? Bu – düşünməli məsələdir. Yəni Stalin sağ olsayıdı – bizim zəmanədə, indiki bədii-estetik tələbə görə həmin etirafları edərdi?.. Yəqin ki, oxucu-tamaşaçının əsərdən əzx etdiyi bədii nəticə bu cür ola bilər...

Ümumiyyətlə, Elçinin dramlarının məxsusi bir cəhəti və "çətinliyi" vardır – bu əsərlərdə artıq bir cümlə belə yoxdur. Obrazlar dialoqlarda, qarşılıqlı münasibətdə bir-birlərini tamamlayırlar. BAŞ HƏKİM burada xarakterlərin açılmasında "mərkəzi simadır", əsas vasitədir. O, elə öz xarakterini də açır. Söhbət ruhi xəstəliklər klinikasından gedir, amma pasientlərə dəli kimi baxmaq olmur, çünki danışanların ifadə etdikləri fikirlər maraqlı doğurur. Əgər qadın özünü həm ər, həm də arvad kimi təsəvvür edirsə, BAŞ HƏKİM onun psixoloji izahını

verir-hərçənd ki, "şəxsiyyəti ikişmiş" ƏR-ARVADın sözləri və hərəkətləri komikdir. Amma ər həsratində olan, komedyanın sonunda hamilə olduğunu bildirən qadının halına acımaq da mümkünündür.

STALİNİN işi isə daha ciddidir. Tarix və ədəbiyyat despota necə dəyər verə bilər, onu bir insan, şəxsiyyət kimi necə qiymətləndirə bilər? (Böyük Mirzə Fətəlinin "Kəmalüddövlə məktubları"ni yada salaq...) Bəlkə, hakimiyət ehtirası *insanın içindəki INSANı* öldürür? Axi hakimiyət, xüsusilə diktatura, monarxiya Qorxunu inkişaf etdirir, Qorxuya əsaslanır. Qorxunu yaradan da təhlükənin qeyri-müəyyənliliyidir, yəni təhlükənin əsas mahiyyəti bilinmir. 30-cu illərdə insanları heç günüahi olmadan belə gülлəməklə hökumət qorxusunu yaradırdılar və insanlar hökumətdən *kortəbii surətdə* qorxurdular. Bəzən "Atamız Stalin" kəlməsi də onlara kömək etmirdi. Böyük Vətən müharibəsi (İkinci Dünya müharibəsi) qurtarandan sonra dünyağörüşü və imtiyazları artmış insanlarda həmin Qorxu artıq ikinci plana keçmişdi. İndi Zaman dəyişilib – biz artıq Stalinin etiraflarını (bu, nə qədər inanılmaz olsa da) eşidirik. Fərqi nədir ki, bu etiraflar bir dəlinin dili ilə deyilir? Bəyəm insanları kütləvi şəkildə qırmaq dəilik deyildi?

"Sağlam duşuncə" adlandırdığımız mühakimə tərzi də qüsurlu görünür və köməyə çatmır. Məsələn, SANİTARLA STALİNİN dialoqunda bu etirafların mahiyyətinə fərqli münasibət var və belə düşüncə tərzinin olacağı da şəksizdir.

"STALİN. (dəhşət içində). Ey insanlar, görün, bu adam nələr damışır?! Görün, bu necə dəhşətli bir insandır! Görün, sizin aranızda necə dəhşətli insanlar var?! Ona görə mən gələcək nəsillərin taleyindən qorxuram! Mən istəmirəm ki, haçansa yenə də qanlar axıdilsın, insanlar Sibirə göndərilsin, qardaş qardaşdan qorxsun, qız KQB – də atanın üzünə dursun, övlad valideynlərini ifşa etsin, arvad ərindən partiya təşkilatına

şikayət ərizəsi yazsun! Siz mənim tövbəmi qəbul etməyinə, həmişə başınızın üzərində şeytan buludları dolaşacaq!..

...SANİTAR ... niyə boş – boş danışırsan?

VENERALI (gözlərini pəncərə şüşəsindən çəkərək). O ki, pis söz demir!.. Onun istədkilərinin hamısı işiqli arzulardır! (51. səh. 28-29).

Elçinin dramlarında onun nəşrindən gəlmə bir xüsusiyyət var – "darıxan yazıçı" oturub uzun-uzadı süjet xətti qurmaqdan vaz keçir və bir mətləbdən o birinə izahsız - filansız keçir. Darıxdırıcı epik təhkiyəyə yer qalmır. Bu keçidlərdə oxucu və ya tamashaçı mətləbi elə o saat başa düşür; bu da bir *bədii ovqat, vasitə* kimi dramaturqun əsərlərində müşahidə olunan "çevik predikativlikdir". Birpərdəli pyeslərdə, xüsusilə "Hövsan soğanı" əsərində biz bu üsulun şahidi oluruq. Elə bu əsərdə də "söhbətin şirin yərində" birdən ƏR-ARVAD "oyunpozanlıq" salır – süjet xəttini "qırır" və öz halını bəyan edir – komediya üçün tamamilə yolverilən bir vasitədir.

Əgər ƏR-ARVADIN dərdi-azarı "istədiyin yar idi" isə, SANİTARI oğurladığı yeməklər düşündürürsə, HƏKİMin dərdi baş həkim vəzifəsini ələ gətirməkdirdə və əsər də elə bundan ibarət olsayıdı, onda komedyanın əhatə etdiyi bədii yüksələşmiş olardı. Bu obrazlar komedyada ara vəsiləldərdir, əsas mətləb daha çox o biri suratlərlə bağlıdır. Stalin – "diktatorun sonu", "Patriarxin payızının" (Q.Q. Markes) ictimai-fəlsəfi yüksək alımlı bir formasıdır. Stalinin axırı nə oldu? Gərək rəhbərin xalq içində izi ola, həm də təbii boyalarla. O zaman komediya mövzusu da ayrı məkanda axtarılırdı. Burada isə "faciənin komediyası" tamashaçı ilə üz-üzədir.

Əsərdə STALİN yeni təqdimdə və bədii obraz səviyyəsindədir. Oxucunu tarix yox, İnsan maraqlandırır.

Elə həmin insan düşüncələri prizmasından yanaşsaq, BAŞ HƏKİMin dili ilə əsl həqiqətlərə işıq düşdürüyü müşahidə etmək olar.

**“BAŞ HƏKİM.** Hamı ikiüzlüdür, bir söz deyir, başqa şey fikirləşir!.. Sədaqatınə and içir, özü hər an xəyanətə hazırlır!.. Tamah bütün mənəvi dəyərləri üstələyib!.. Mən ki, belə görürəm, həqiqətən, dəlilərdən xoşbəxt yoxdu!.. İnanır ki, Sara Bernardi, öz aləmində özü üçün xoşbəxt yaşıyır. O birisi deyir ki, Veneradan gəlmışəm, yaşıyır gözəl bir ümidił ki, qayıdacaq öz gözəl planetinə, dünyadan da xəbəri yox... Bundan yaxşı şey ola bilər ki, dünyadan xəbərin olmasın? Biri deyir ki, arvad mənəm, ər də özüməm! ...Əslinə baxsan, elə bizim bu bədbəxt Stalin də xoşbəxtin biridir. Üzr istəməyinə, yalvar-yaxarına baxma, ürəyinin dərinində bir qürur nöqtəsi var ki, baxın, mən İosif Vissarionoviç Stalinəm! (*Ayaq saxlayır.*) Hanı bəs mənim ürəyimdəki o qürur nöqtəsi, hanı? On səkkiz ildi burda Baş həkiməm, na olsun? Hər dəfə nazir dəyişiləndə, müavin dəyişiləndə, rayon səhiyyə şöbəsinin müdürü dəyişiləndə, ürəyim əsim-əsim əsir ki, çıxarıb məni atacaqlar bayıra!.. Elə bir dünyada yaşayırıq ki, adam vəzifədə olmayıanda, evdə də hörmətdən düşür!.. Mənim bu həyatda başqa nə perspektivim var? Haçansa evdə də hörmətdən düşmək... (*Ağlamsınaraq, yenə var-gal edir.*) (51. səh. 29-30)

Yeni xəstə-DROB-13 klinikaya daxil olur və həngamə də bundan sonra qopur məlum olur ki, *bir söz deyib, başqa cür fikirləşən ikiüzlülərdən birincisi* elə Baş həkimin özüdür.

Yeni pasientin gəlişi komedyaya yeni bir impuls, dinamika verir, komediya ciddi bir istiqamət alır.

Dəlilik və ağıllılığın sərhədləri məsələsi dramaturqun başqa əsərlərində də var, bu barədə biz danışmışıq. Həmin əsərlərdə “Kimdir dəli?” ( 95. Doktor Lalbyuz – “Dəli yiğincəgi”.-C.Məmmədquluzadə.) suali qapalı veriliirdi, bu əsərdə bədii sualın cavabını əsərin özündə tapmaq olar - əlbəttə, surətin dilindən (51.səh. 47.). Əvvəlcə **BAŞ HƏKİM** xəstəyə bir qıbtə hissi ilə yanaşdı: “Xoşbəxt insan!.. Hər şeyi unudub!.. Ailəsini, işini, tanış-bilişini!.. Bundan gözəl nə ola bilər? Deyir başqa planetdən gəlmışəm, vəssalam!

Təfəkküründə gözəl bir məskən yaradıb, orada yaşayır özü üçün!.. Biz bilirik ki, o dəlidir, özü ki, bilmir!” (51. səh. 31.). Amma sonra pasient - DROB-13 **BAŞ HƏKİM**in bir az əvvəl dedikləri fikri sanki “oxuyur” – necə deyərlər – “dəlidən doğru xəbər”.

Drob-13-ün fikirləri isə bizim qəlib-ölçülərimizin “qeyri-səlis nəzəriyyələrə” (Lütfizadə) tab gətirmədiyinin bir göstəricisidir. Müəllif surətin dili ilə bizim ehkam kimi qəbul etdiyimiz “elmi həqiqətlər”in də dəyişə bilmək imkanlarına işarə edir. Biz-Yer Üzüntün adamları “mütləqçi”yik, bu statik-dəyişməz elmi dünyagörüşü başqa bir ölçüyə dəyişmək istəmirik, güzəştə getmirk və bəlkə elə bizim məhdudluğumuz da burdadır. Baş həkimin dili ilə desək, “Stalin çoxdan ölüb” (51. səh. 43), amma Stalin kim olub? Diktator, öz hakimiyətindən qorxaraq daha böyük Qorxu legionu yaradan bir fər d . Diktatorlar hələ də var və onların sonu gec-tez gəlir. Amma bu da var ki, onların şərhini verənəcən çoxlu qanlar tökürlər, talelər puç olur. Tarixi təcrübə göstərir ki, diktaturaya öz dövründə qiymət vermək çətin olur, bəzən də ikili qiymət verilib belə insanlara, belə üsul-idarəyə. Mirzə Cəlil də bir zaman dövlət idarələrində işləmək yolu ilə ədalətsizliyi qarşı mübarizə aparmaq istəyib və bunun mümkünşüyüünü görüb ədəbiyyatın gücü ilə bu müqəddəs işə girişib. Bəlkə də, diktatura ona görə güclü olur ki, xalqlar ona diktatora uzun bir müddət inanırlar. “İnananlar” yaşıyır, inanmayanlar, dissidentlər məhv olurlar. Bəlkə, bədii ədəbiyyat bir xeyirxah iş görə - Moris Ceraldin (“Başsız atlı”) elə o ilxidən seçib mindiyi və ilxini uçuruma düşməkdən xilas edən bir atın missiyasını öz üzərinə götürə - bu işi xeyirxah Moris Cerald və ilxidən taleyin əmrilə seçilmiş at bir yerdə görə bilər... İdeya və kütlə...dən seçilmiş fərd. Ədəbiyyat o zaman xoşbəxt olardı ki, ideyaları həyata keçmiş olaydı.

Komediyada müxtəlif xətlər kimi görünən Stalin, Sara Bernar, Ər-Arvad, Drob-13, Venerali, Baş həkim, Həkim,

Sanitar xətlərini birləşdirən bir xətt var – *insan və onun düşüncələri, taleyi, faciələri*. İnsan və insanlıq ictimai-siyasi, ictimai-fəlsəfi, sosial-siyasi, sosial-psixoloji və s.mahiyətin burulğanı içərisindədir və bunlardan ayrı deyil. Bədii ədəbiyyat bu məsələlərə nə qədər gecikmiş müraciat etsa belə, yenə gec deyil və gələcək nəsillərə bu iibrətəmiz tarixi bədii boyalarla təqdim etməyin sosial-estetik mahiyyəti danişmazdır. Bu əsərdə də əsas konturları İnsan və Zaman arasında olan **konflikt** göstərir ki, *köhnə zaman insanı qan tökməyə, yeni zaman isə duşinməyə, etiraf etməyə məcbur* edir; hər halda “aləti-qətl”(H. Cavid) olan cəllad da bəşəri humanizm baxımından itirilmiş, məhv olmuş insandır.

Dramaturq təkrar-təkrar Yer insanları və Yerdənkənar insanların ...görüşlərinə müraciat edir. Yada salaq- “Qatıl” psixoloji dramında da Bu və O insanların ağıl miqyasları müqayisə olunur və bizim insanların ağıl miqyasları az qala ikinci dərəcəli bir şürur hesab edilir. Yer üzərində nə qədər nəhaq işlər tutulur!..

Dəlilik və ağıllılığın nüvəsinə, mantiyasına gedərkən mahiyyətdə müəyyən qarışqlığa da rast gəlirik. Məsələn, sovet cəmiyyətində ideoloji fənlər tədris olunurdu və yekunu imtahan qiymətləri müəyyən edirdi. İndi...bu bilet-meyarin özü yoxdur. “O” dövrün “ağıllısı” həmin siyasi elmləri yaxşı-yaxşı mənimsəyənlər idi. Bəs indi? İndi hamı ağılsızdır ki, o mövzulardan xəbərdar deyillər? Ya bəlkə, elə onda hamı ağılsız idi ki, o elmləri oxuyurdu, öyrənirdi? Deməli, Şeyx Nəsrullah demişkən, “burada məsələ tuldur.”

Komediyada məsələ həm **ictimai-fəlsəfi** fonda, həm də **sosial-psixoloji** istiqamətdə qoyulur və *bədii nəticə faktik nəticəyi çevirməyə can atmir*, bir növ buna ehtiyac duyulmur. Kənar sivilizasiyalar – bizdən kənardakı ağıllılar – bizim ağıllılardan fərqli düşübü bilərlər, onların ölçülərindən tutmuş, tezliyinədək hər şəyləri fərqli ola bilər. Drob-13-ün dialoqlarında da bizim ağılimiza və ağılli hesab etdiyimiz

adamlara, ağılli ideyalara ittihamlar var. Komediya bu məqamda *gülüş hədəfləri* imkanlarını ciddi *düşüncə hədəflərinə* çevirir. (“Dəlixanadan dəli qaçıb” əsərinin təhlili zamanı bu məsələyə diqqət yetiriləcəkdir)

Ona görə də sarsılmış və həmin arqumentlərə nəinki cavab tapmayan, heç cavab vermək belə, fikrində olmayan Baş həkim “Baş!..Mənim ən böyük arzum sənin kimi dəli olmaqdır” ( 51. səh. 47.) - deyir.

Biz insan ruhu haqqında çox az şey bilirik, İslam ehkamları ilə yanaşsaq, ruhun açarı Allahın əlindədir. Amma başqa dinlər də var və bu dinlərdə ( məsləhən, Buddizmdə ) belə bir fəlsəfə ortalığa qoyulur ki, canlılar, o cümlədən insan, öləndən sonra o ruh başqa bir canlıya keçir, bu səbəbdən də xarakterlərdə dəyişiklik, daha doğrusu, əvvəller həmin ruhu daşmış canının xarakterik xüsusiyyətləri tamam məhv olmadan yeni canının həyatında özünü bürüzə verir. Baş həkim inanmır və ya inana bilmir ki, Sara Bernar həqiqətən elə madam Sara Bernardır ( 51. səh. 47), çünki Baş həkimin ölçülərinə, anlayışlarına uyğun deyil, deməli, o, dəlidir. Amma Baş həkim fərqinə varmir ki, o, Sara Bernari tam ifadə edir! Yena mümkün deyil, çünki O SARA BERNAR indi yoxdur, necə ki, STALİN çıxdan ölüb...

Komediyada daha dərin qatlara nüfuz var – məsələ ölüb-dirilməkdə, ruhi ötürmələrdə də deyil, məsələ *ictimai-fəlsəfi məntiqdə,fəlsəfi-estetik mahiyyətdədir*. Stalin necə ölüb ki, biz hələ də Stalinizmi şərh edirik, kimi onu rədd edir, kimi tərəfini saxlayır... (2006-ci ilin dekabrında Pinoçet öləndə Çilidə onun tərəfdarları ilə əleyhdarları arasında əməlli-başlı çatışma oldu...) “Taun yaşayır” pyesində bu barədə söhbət açılıb – “Stalində işin olmasın, Stalinin vaxtında rüşvət variydi?”( 52. səh. 175.). Yaxud, Şekspir öle bilərmi? Şekspir və onun ideyaları, bədii düşüncəsi ölməyib – çünki o, bəşəriyyətə müsbət impulslar verir, bu məntiqlə yanaşsaq, mənfi emosiyalar doğuranlar da ölməyib, - Iblis Qiymətədək

yaşayacaq və “iblisin intiqamı” insanın başının üstündən “Damokl qılıncı” kimi asılıb. Hələ bunu demirik ki, estetik kateqoriya olaraq *gözəllik* olduğu kimi *faciəvilik* də olacaq. Amma insanı başa düşmək istəsək, bəlkə, elə qütblaşmələrdən, mənfi-müsbat anlayışlarından da vaz keçərik.

Komediyada əlbəttə komik situasiya onunla şərtlənir ki, pasientlərə dəli deyənlər özləri dəli vəziyyətindədirlər və sonda aldiqları cavabdan da ibrət götürmək imkanına malik deyillər. Drob-13-ü də elə bu təccübələndirir: “Aman Allah! Bunların Yer kürəsini bir-birlərinə atdıgi atom bombası yox, ekoloji fəlakətlər yox, rəsmi sənədlər mahv adəcək!.. Axi sevgi-məhəbbət hara, möhür hara?! ( 51. səh. 49.) .Daha bir nüansa komedyada işarə var - “Ağlıllılar” dəli hesab etdikləri adamları müalicə etmək bir yana, hətta başa düşmək belə istəmirlər, əvəzində, sanitar səviyyəsində davranırlar – iynə vurub sakitləşdirmək istəyirlər. Budur “ağlıllıların” vəziyyətdən çıxış yolu. Deyilənləri rəmzi olaraq cəmiyyətə köçürsək, “Baş həkim” “haran ağrıyrı, Vətən?” soruşmaq əvəzinə, bir sakitləşdirici iynə vurmaqla vəzifəsini bitmiş hesab edəcək. Bu insanlar sonda görəndə ki, Drob-13-ün dedikləri həqiqətən düz çıxdı, onda Veneralya da beyət edirlər. Deməli, ağıl böhranlarını ağlıllar müalicə etmək ağlında (qabiliyyətində) deyillər, onlar – “ağlıllılar” ağlılıq imitasiyası yaradırlar. Cəmiyyətin başqa sahələrində də belə vəziyyətlə rastlaşmaq mümkündür...

Bu əsərdə dramaturqun başqa əsərlərində də rast gəldiyimiz adilikdən, eynilikdən, yeknəsəqlikdən bezmək fikirləri fəlsəfi səviyyəyə qaldırılır:

Yer Kürəsi bu qədər maddi və ruhi zənginliklərə malikdir, bir o qədər də əngəllərə. Və bizim aqlımızla aqlsızlığımız bir müstəvidiyəmiş. Özümüz dəyərlər yaradır, özümüz də də onu mahv edirik. ( 51. səh. 46.).

Bu qədər komik – Stalinin əvəzinə tövbə edən, arvadın özünü həm də əri kimi təsəvvür etməsi, Sara Bernarın

“zühuru” və s. olan əsərin sonunda ciddi nəticələrlə rastlaşırıq. Baxmayaraq ki, “ağlıllılar” “dəlilərdən” nicat diləyirlər. Dəlilik sübut olunmadığı kimi, təbii, müalicə də oluna bilməz, əvəzində, Şekspir və onun bəşəri ideyaları bəyənilir, hamı onu oxuyur, başqa planetdən gələn, sonra ora qayıdan Drob-13 də, klinikanın başqa pasientləri də, həkimlər də... Biz hal-hazırda elə bir psixoloji mühitdə yaşayırıq ki, insanlar sabah necə yaşaya biləcəklərini real durumları ilə yox, qoroskopla müəyyən etmək istəyirlər. İnsanlarda da günah yoxdur, real hayatıda onlar gözlərini açıb elə əcaib bir vəziyyəti rastlaşırlar ki, heç yatıb yuxularında da görə bilməzdilər. Ruhi xəstəliklər klinikasının həkimlərini də qınamalı deyil, həmin anda onlar böyräyində iri bir daş ağrısı ilə tacili yardım maşınında görüilmiş xəstəyə baxan uroloq vəziyyətdədirler - uroloq yalnız daşı götürmək istəyir, daşın əmələ gəlmə səbəbləri haqqında düşünmək imkanı yoxdur, əksinə, elə həkimin özünün də “böyräyində daş var” – komedyada həkim xəstəyə qıbtə edir, çünki, heç olmazsa, xəstə azaddır, həkim isə neçə distansiyaya bağlıdır və o məhdudiyyətlərin əsiridir. Drob-13-ün planetində isə insanlar azad və müstəqildirlər...

“Şekspir” pyesində *konflikti*, əsasən, ictimai-fəlsəfi məhiyyət daşışa da aşağıda onun bir sıra çalarları olduğunu müşahidə edəcəyik. İnsanların yaradıb kəşf etdikləri ictimai quruluş və doqmalar onların özünü əsir edib; buradan çıxməq isə asan deyil, gərək əzx etdiyin *dünyagörüşü*, təbir caizsa, *kosmogörüşlə* əvəz edən ki, bu da artıq, bəşəriyyət tarixində yeni bir sivilizasiya erasının başlanğıcı demək olardı. Doğrudan-doğruya, Yer üzünün adamları kosmosun bir hissəsi olduğunu unutmamalıdır. Biz (Yer adamları), hətta təbii varlıq olduğumuzu unudub daha çox kabinet adamina çevrilirik. Fikir-düşüncələrimiz də məhəlli xarakter daşıyır, məhdudluqlarla doludur. Amma kosmogörüşə yiylənmək bütünlükdə elmin-texnikanın gələcək nailiyyəti olacaq, o zaman ictimai elmlərin təbiət elmləri ilə integrasiyası, sintezi

yeni təfəkkür tərzinin formalaşmasına təkan verəcək. Hələlik isə...

Hələlik isə, bizə fantastik görünən bədii əsərlərlə məsələyə müdaxilə etmək zorundayıq. Bu iş nağıllardan müasir fantastik bədii əsərlərdək bir yol keçib. Məlum olduğu kimi, fantast yazıçıların bədii əsərlərdə həqiqət kimi təqdim etdikləri nə qədər ideyalar sonralar elmi həqiqətə çevrildi.

“Şekspir” pyesində insan və onun fəlsəfi-psixoloji dünyagörüşü sınaq qarşısındadır və onun kövrək, məhdud, uzağa gedə bilməyən kodları açıq-aşkar görünür. Hətta adət-ənənələrin məhdudluğunu o qədərdir ki, xalqlar bu sahədə bir ümumi dil tapmayıblar.

Pyesdəki xarakterlərlə bağlı olaraq **konflikt xətti** da ayrı-ayrı estetik mahiyyət kəsb edir. Əgər Stalin xəttinin konflikti insan və zaman arasındadırsa, burada konflikt **ictimai-siyasi** mündəricəlidir, Drob-13 və Venerali ilə bağlı olaraq konfliktin mahiyyəti İnsan və Dünya ilə bağlı olduğundan **fəlsəfi-psixoloji** səciyyəlidir, Ər-Arvadla bağlı konflikt sosial-məişət təsiri bağışlaşa da icimai məzmun özünü göstərir. Pyesdə baş xətti təşkil etməsə də yekunda estetik qaya olaraq müəyyən qədər də romantik çalarlarla əsas xəttə əvvirləməyə can atan Sara Bernar xətti də var ki, burası da **fəlsəfi** bir aspekti nişan verir; Drob-13 Yer üzündə Şekspiri bəyənir – *Şekspir gələcəyə gedir*, lakin nə Stalinizm, nə də diktatura gələcəyə gedə bilməz. İnsanlar – Dünyanın min cür çirkabına məruz qalmış qüsurlu varlıqlar sivilizasiyalarda təmsil oluna bilməzlər, səbəbi də çox sadədir – insan özünü mənəvi-ruhi cəhətdən çox temizləməlidir. Bu gün bizim cəmiyyətlərdə Qanun – İnsan – Viedan üçbucağında mərkəzdə qalan elə insandır. Bəşəriyyətin Qanun adıyla ortalığa qoyduğu məhdudiyyətlər və çərçivələr var ki, insan “fasaddan” onun əsiridir, insanın “interyerini” isə vicedan və ruh nəzarətdə saxlayır. Bədii ədəbiyyat isə qələmini Fərhadın külüngünə əvvirib həmin o maniələr Bisütununu çapmaqla məşğuldur.

Amma bir məsələ gün kimi aydınlaşdır – bədii ədəbiyyat nə qədər qlobal məsələlərlə məşğul olursa, özü də o qədər monumentallaşır – “Şekspir” komediyasında olduğu kimi. Təninizmiş ədəbiyyatşunas, tənqidçi Arif Səfiyev yazır: ”Komediya bədii ədəbiyyatın ən çətin janlarından biri olduğu kimi, onun tədqiqi də bəzi çatınlıklarla əlaqədardır.”( 110. səh. 5.)

Həm komediya yazmaq, həm də düşüncəli, mənalı gülüşün ölçü-biçisini gözləmək doğrudan-doğruya çatındır.

“Şekspir” pyesi ictimai-fəlsəfi, sosial-psixoloji məzmunu ehtiva edən zəngin əsərdir, Azərbaycan ədəbiyyatının dünyəvi arenaya bəxş etdiyi bədii töhfədir.

Beləliklə, biz Elçinin dramaturgiyasında insan və cəmiyyət mövzusu fonunda sovet cəmiyyəti dövründən bəhs edən əsərlərdə mənəvi mühitin bədii əksini ehtiva edən iki əhəmiyyətli pyesi izləyə bildik.

### Keçid dövrü proseslərinin dramatik həlli və müstəqillik ideyəsi

Ictimai-siyasi formasiyaların dəyişməsi insan cəmiyyətində gülüş və faciələrlə müşayiət olunur. Realist yaziçi sənətkar intiusiyası ilə bu prosesi öz əsərində əks etdirir. Fərqi yoxdur, bu əsər “Foma Qordeyev”dir (M.Qorki), ”Sakit Don”dur (M.Şoloxov), ”Məşədi İbad”dır (Ü.Hacıbəyov), ”Sevil”dir (C.Cabbarlı), ya ”Komsomol poeması” (S.Vurgun). Kōhno quruluş yeni və güclü ideyalara məğlub olur. ”Mən bir adamam baxmaram bəyə” ( 74. səh. 77.) ifadəsi dövrün tam xarakteristikasıdır, yəni, mən bir tacir adamam ki, baxmaram bəyə – bəyin quru etalonu qalıb... Bu *komik* situasiyanın, hamının gülüşünə səbəb olan deyimin arxasında zəmanə bəyinin *faciəsi* durur. Elə, diqqət yetirdikdə, BU GÜN də O GÜNƏ yaman oxşayır, ticarət kapitalının nümayəndəsi – Neo Məşədi İbadlar hakimiyyətdə mövqə qazanmağa cəhd edəcəklər... O zaman Məşədi İbad ona görə gülünc idi ki,

ticarət kapitalı hələ hakimiyyətdə deyildi, bir növ, tarazlıq var idi – *imtiyazlı kasıblamış bəy* və *imtiyazsız varlanmış tacir*. Birinin *sözü* keçir, o birinin *pulu*... Öz qızını layiq olmadığı adama ərə vermək məcburiyyətdində qalan bəy tragicomik vəziyyətdədir.

“Sakit Don”da (M. Şoloxov) isə faciə göz qabağında idi – Qriqori Melexov yeni istiqaməti düzgün qavramadığı üçün qüdrətli olduğu halda, özündən qat-qat zəif, lakin yeni dövrün ideyalarının daşıycısı olan adama məglubiyyətə uğradı. C. Cabbarlinin dramlarında da yeni dövrün insanları öz zamanından siyasi güc alırdılar. Beləliklə, janrından asılı olmayaraq, keçid dövrünün insanların həyatında oynadığı rol bədii ədəbiyyatda əsasən, belə əks olunur. Elə bu səbəbdən də yeni – müasir dövrün insanların bədii ədəbiyyatda necə əks olunması maraq doğurur.

Elçinin “Ah, Paris, Paris!..” (22.) əsəri bu cəhətdən cəlbedici görünür. Dramaturqun ictimai məzmunu və bədii əhəmiyyətinə görə diqqəti cəlb edən dramlarından biri “Ah, Paris, Paris!..” komediyasıdır. Deyildiyi kimi, “Paris” şərti mövzusu Azərbaycan ədəbiyyatında sanki bir rəmza çəvirlmişdir: Parissa gedib daha “təkmil” olmaq lazımdır, ya elə vətəndə qalmaq daha yaxşıdır? Mirzə Fətəli Axundovun dramında (“Müsyo Jordan və Dərvish Məstəli Şah”) mövzunun klassik mənbəyi qoyulub. Daha sonra nəsrədə həmin mövzu bu və ya digər dərəcədə sınaq motivinə çevrildi. M. S. Ordubadinin “Rzaquluxan firəngiməab” romanında məsələyə XX əsrin əvvəllərinin prizmasından yanaşılıb. XX əsrin sonlarında Elçinin “Parisdə avtomobil qazası” əsərində məlum problem yeni rakursdan bədii həllini tapdı. Müstəqillik dövründə isə bu mövzu vətən sevgisinin barometrinə çevrildi – “Ah, Paris, Paris!..” pyesi yazıldı.

Sovet cəmiyyətində perestroyka – yenidənqurma elan olunanda, bir sıra böhranlarla yanaşı, mənəvi böhranlar və deqradasiyalar başlayanda, ictimai-sosial həyatda baş verənləri

– həmin mənəvi aşınmaları dramaturq komediya və faciə müstəvisində bize şərh edir.

Ağlıllar cəmiyyətlə dil tapıb mövqe tutanda, bu cəmiyyətlə dil tapmayanlara, uyuşmayanlara, cəmiyyətin qayda-qanunları ilə rezonansa gəlməyənlərə – *delilərə* baxmaq, onların durumunu düşünmək üçün səhne qurur, dəlilərə tamaşa edirlər. Cəmiyyətdə xaotik ictimai-siyasi burulğan başlayanda, iş təkcə canını qurtarmağa qalandı, lələ-lüt dəlilər burulğanın dibinə hopmur, var-dövlətdən, ad-sandan ağırlaşmış «ağlıllar» batmaq təhlükəsi ilə üzləşir və «dəliyə» çevrilirlər. Yeni ictimai-siyasi mühit, xaotik «Broun hərəkəti» boyca hündürlük əsasında sıralanmış adamlara «geriye dön» komandası verəndə «seçilmişlər» geriye düşürlər. (Məsələn, «Ah, Paris, Paris!..» komediyasındaki İskəndərzadə və Bəbirzadə kimi). Yeni cəmiyyətin yeni səhnəsinə gələn yeni dəlilərin doğurduğu problemlər ədəbiyyata ayaq aćmağa başladı... Ədəbiyyatşunas-tənqidçi Kamran Əliyevin ifadəsilə desək. “...dramaturqun cəmiyyəti içəridən təsvir etmək məqsədi” reallaşdı. (65. səh. 9.)

İndi bir daha aydın olur: Yaradıcılığı diktə edən – Zamandır, yazar - sənətkar.

Faciə – qum üzərində evdir. Faciə dərk ediləndən, ondan çıxış yolu aradıldıqdan sonra daha faciə olmur. Bu çıxış yolu isə faciənin gücü ilə yox, bəlkə, komediyanın gücü ilə baş verir...

1992-ci ildə yazılmış «Ah, Paris, Paris!..» komediyası iyirmi bir şəkildən ibarətdir. Komediyanın mərkəzində üç ailə dayanır: Bəbirzadələr, İskəndərzadələr, Polyanickolar. Bu ailələrin timsalında bir sıra eybəcərliklər açılır. 90-ci illərin xaotik hadisələri içərisində mənəvi simasızlığını bəyan etməkdən çəkinməyən bu insanlar müəllifin bir vasitə kimi əsərə daxil etdiyi Əhməd bəy surətinə münasibət fonunda tamaşaçının (oxucunun) qarşısında xarakterlərini açırlar.

Əsərdə klassik bir metod var: şəhərə Fransadan Əhməd bəy adlı bir milyonçu gəlib; hamı onunla ünsiyyət qurmaq isteyir. Bu həmin klassik metoddur ki, şəhərə revizor gəlib (Qoqol- «Müfəttiş»), yaxud şəhərə ölüdiriləndən gəlib (M.Cəlil «Ölülər») və s.

Pyesin mərkəzində dayanan həmin üç ailənin başçıları özlərini ifşa edirlər. Bəbirzadə Əsədulla ət kombinatının müdürüdür, işi-peşəsi rüşvət vermək-rüşvət almaqdır. Onun qazancı da buradandır. Buna görə də yeni şərait (1990-cı illər) Əsədullanı çəş-baş salıb: «... Dünən nəydi, bu gün onnan da pisdi, sabah bunnan da pis olacaq!.. İt əzabiynan qazan, pul yığ!.. İndi də qal belə! Pulun qiyməti düşür gün-gündən! Almağa bir şey yox!.. Sabaha etibar yox!.. Bilmirsən kapitalizmə, bilmirsən sosializmə!.. Bilmirsən kimə hörmət eləyəsən ki, mayon batmasın!.. Rüşvəti də bilmirsən ki, kimə verəsən?!... Alə, belə də heyat olar? Altunda bu qədər pul olsun, sabahki günüvə də etibar olmasın?...» (22. səh. 15). Məsələ bundadır ki, eyni şərait İskəndərzadələrə də aiddir. Əgər Əsədulla işbazdırsa, dəyirmanın boğazından ölü salsan, diri çıxandırsa, «Sekada» işləyən İskəndərzadə marksizm-leninizm klassiklərindən əzber deyə-deyə aciz vəziyyətdə qalıb, bir çox partiya (komunist partiyası) işçisi kimi «prinsiplər», əqidə haqqında sözə danışır, əslində isə öz dediyinə özü də inanmir, odur ki, İskəndərzadə yuxarıda qeyd etdiyimiz baryerlər yixildigina, rənglər qarşılığına görə, tez-tez Əsədulla Bəbirzadənin «tənqidinə» məruz qalır: «Əşsi, tüpürüm sonin prinsiplərvə! Ode, Qorbaçov soxdu siçan deyşiyinə sonin prinsiplərvü!», Yaxud: «Mən deyiləm? Bəs kimdir internasyalist?.. Mənim «Drujba narodov» ordenim var!..» (22. səh. 51).

Bir yazıçı yaddaşı ilə dramaturq kiçik detallara da diqqət yetirir. İskəndərzadənin qızları Gülbəniz və Nurbenizin bir çox ailələrə məxsus eybəcərlilik və tərbiyəsizlik təzahürü kimi yaşa yaxın olan yetkin qızların yersiz deyişməsini göstərir (

22. səh. 28-29). İskəndərzadənin arvadı Güler xanımın tez-tez qızlarına «Amma siz başqa yerdə bir söz deyib-ələməyin ha!» - təkriri xarakterin açılmasına xidmət edir.

Komediyayadakı Mehdiqulu bəy Əhməd bəyin dəyisidir. Cənubi Azərbaycan ləhcəsi ilə danişan bu şəxs də Fransadan gəlib. Əsərdə Mehdiqulu bəyin monoloqvari deyimləri üç səhnədə tamaşaçıya təqdim edilir və bu giley-güzər, bir növ, vətəndaş mövqeyi ilə üst-üstə düşür: «Baba, bu necə məmləkətdi?! Bunlar niyə bu vəziyyətə düşübələr?! Yetmiş ildə ki, o kapitalist aləmi ki, deyirdilər, vallah, billah, baba, oralarda bu qədər puldan danışmirdilər ki, bunlar danışırlar. O kapitalist aləmində iş görürələr, pul qazanırlar, bunlar elə bilirlər ki, kim xaricdə yaşadı, dünyanın ən bəxtəvər adamı!» (22. səh. 34).

Mehdiqulu bəyin dilindən deyilən sözlərin arxasında Anadoluda tez-tez işlənən “Vatana sahib çıxın” ifadəsinə uyğun olan bir mətləb var – müəllif qayəsına görə vətənə sahib çıxməq, onun torpağını əkib-becərmək elə xoşbəxt olmaqdır...

“... daşnak millətin məktəbini dağıdır, xəstəxanasını dağıdır, əsir götürüb qulağını kəsir, gözünü çıxarıır, torpağını əlindən almaq isteyir, dünyaya da car çəkir ki, ay aman, qoymayın, azərbaycanlılar bizi doğradı, amma bunlar,... elə bil ki, Ayda yaşayırlar!.. Elə bil ki, bunlara heç nəyin dəxli yoxdu!..» (22. səh. 35).

Mehdiqulu bəyin dili ilə verilmiş sözlər əslində Azərbaycan reallıqlarını önə çəkan vətəndaş yanğısıdır – vətənə sahib çıxsaq, xoşbəxtliyi ayrı yerdə axtarmaq lazım gəlməyəcək: “Ay bədbəxtlər! Həzrət Allah bu məmləket üçün heç nə əsirgəməyib! Neft deyirsən, burada! Pambıq deyirsən, burada! Filiz deyirsən, burada! Balıq, kürü, barama, qaz, kürreyi-ərzədə nə isteyirsən, burada! Mandalini! Alması! Zeytunu! Üzümü! Önciri! Nə isteyirsən? Ay bədbəxtlər! Başqlarının milyonlarını saymaqdansa, qolunuza çırmalayın, iş görün, özünüz olun milyoncu!.. Həzrət Yaradanımız bu

qədər verib bu məmləkətə, adını da qoyub Azərbaycan!... Gözünüz o məmləkətdə, bu məmləkətdə olanacaq, öz gözəl məmləkətinizə bir gün ağlayın də, ay cahillər!...» ( 22. səh. 56).

Həqiqətən də, Sovetlər İttifaqının dağılması prosesində adamlar bəzən elə düşünürdülər ki, kapitalizm ideal və rahat, hamar bir yaşayış tərzidir, orada işləmir, amma milyonlara sahib olurlar. İllər keçəcək, insanlar Qorbaçovun bir başqa meqamda dediyi «eyforiya»dan aylılıb başa düşəcəklər ki, hər kəs öz ehtiyacını ödəmək üçün özü də zəhmət çəkməlidir. Bəlkə müftəxorluq, avaraçılıq, asan çörək yemək elə sosializmdə varmış... Komediyada səhnəni zəngin göstərən, ifadəliliyi artıran, bədii kolliziyanı açan kütləvi səhnələr – xor, müxbirlərin gelişisi və s. dramaturji imkanlar teatr üçün lazımlı vasitələrdir. Həm də bunlar təkrarlandıqca pyesin bədii məqsədi aydınlaşır. Altıncı şəkil elə yuxarıda deyilən xor səhnəsi ilə açılır.

Komediya siyasi məzmundan daha çox mənəvi məsələləri əhatə edir. Əsərdə müəllifin məqsədi bədii sual kimi qarşıya qoymuşdur. «Əhməd bəyin Fransadan gəlib Azərbaycanda öz millətindən olan bir qızla evlənmək» məsələsini həll etmek yox, personajların mənəvi cilizlığını açmaq olmuşdur. Mənəvi ölürlər – Bəbirzadələr, Polyaniçkolar, İskəndərzadələr pul xatırına öz qızlarını, arvadlarını Əhməd bəyə vermək – yekunda milyonlara sahib olmaq fikrindədirler. İlk baxışdan bu mənəvi eybəcərliyin yetişdiyi mühit haqqında düşünmək çətin olsa da, faktın özü iyrəncliyi ilə insanda ikrah hissi doğurur: Bəbirzadə və arvadı Firəngiz xanım qızları Züleyxanı, artist İvan İvanoviç Poyaniçko arvadı Vera Nikolayevnani, İskəndərzadə və arvadı Güler xanım qızları Gübəniz və Nurbənizdən birini Əhməd bəyə, demək olar ki, zorla sırimaq istəyirlər. Hətta səhnənin daimi və susan personajı Süpürgəçi kişi də öz xalasını təklif edir. Dayısı Mehdiqulu bəy deyəndə ki, Əhməd bəy varlı

deyil, kasıbdı, hamı, hətta *pici-pıcılar*, qadın, qız və oğlan kölgələri – dramaturqun ümumiləşmiş tipləri də ondan üz döndərilərlər.

Yazıcıının (dramaturqun) təqdim etdiyi komediyanın gülüşləri arxasında fəci kolliziya dayanır. Özünü itirmiş insanların faciəsi. İctimai-siyasi quruluşun süni strukturlarının insan taleyindəki faciəsi. Bu, bir insanın faciəsi deyil, bəlkə, insanların faciəsi arxasında sistemin faciəsidir. Kompası, cihazları, gücdən düşmüş, heyati dəyərdən məhrum gəminin və bu gəmiyə inanaraq minmiş insanların faciəsi... Təssüs hissi insanı bürüyür: gör kimlərə inanmışq, kimlər cəmiyyəti idarə edirmiş? Tutduğu vəzifəyə, əqidəsinə inanmayan, oynadığı rola inanmayan və s. insanlara. Elə Əsədulla Bəbirzadəni də bu qorxudur: o da yiğdiği pula inanmır – cünki onun əqidəsi, varlığı elə pulsudur.

Dramaturqun məhərəti ondadır ki, öz əsərini siyasi intriqalar dramı kimi yox, *bədii məziyətələr dramı* kimi təqdim edir. Suretlərin dilindəki bədii deyimlər də bu keyfiyyətləri zənginləşdirir.

İlk səhnələrdən klassik əsərlərin *təfsiri kimi təsir bağışlayan «Mən sənin dayınam»* (44.) komedyasında (klassik dram və faciələrin qəhrəmanları səhnədə öz qiyafələrində görünürər ) sonralar hər şey aydınlaşır.

Son səhnə novellavarıdır (dramatik novella) Əhmədin – titulu və dayısı olmadığı üçün işdən çıxarılan gənc artistin – özünün özünə dayılıq etməsi, həqiqi aktyor məhərəti ilə Dayı obrazı yaratması bədii cəhətdən maraqlıdır. Əhmədin ətrafdakıları «Dayı»nın həqiqiliyinə inandırması, işi öz xeyrinə həll etməsi, həm istedad təsiri bağışlayır, həm də yazıçı məqsədine müvəffəqiyyətə xidmət göstərir. Pyesin fabulasında yer tutan bir məsələ vasitə olur – teatrin direktoru xəbər verir ki, maliyyə çatışmazlığına görə bir nəfər ixtisara düşməlidir. İmtiyazlı şəxslər – direktor, baş rejissor, «adlı-sanlı» aktyor, baş rolların ifaçısı Silvana və başqları dilini

dinc qoymayan, teatrin yeniləşməsini istəyən, lakin heç bir administrativ dayağı olmayan gənc aktyor Əhmədi «demokratiya təzahürü» olan səsvermə yolu ilə ixtisara salırlar. Məsələni belə görən Əhməd «rola girir» - özünün dayısı - Dayı obrazı yaradır və o, ətrafdakları da buna inandırır. Axi, necə də inanmasınlar! Direktorun bütün sırlarını açır. Tamaşaçıya məlum olur ki, teatrin direktoru vaxtı Mərkəzi Komitədə işləmiş və o zaman - sovet hökuməti vaxtı «Partiya klassiklərinin» obrazını yaratmağı tələb edirmiş. Şəraitin dəyişildiyi indiki dövrde isə Dayı bunları onun üzünə oxuyur: «Bunlar hamısı sizin sözlərinizdi... Azərbaycan incəsənət işçilərinin müşavirəsi 1958-ci il, 13 may, sizin məruzəniz, 1960-ci il 20 oktyabr, Teatr xadimlərinin müşavirəsi, sizin çıxışınız, «Kommunist» qəzeti...» (44.səh. 122). Bəs çıxışların, məruzələrin məzmunu necə imiş? Elə utancıgtırıñ də burasıdır: «Azərbaycan milli teatr sənətini inkişaf etdirməkdən ötrü biz dramaturqlardan, teatr xadimlərindən alovlu bolşevik Sergey Mironoviç Kirovun parlaq bədii obrazını yaratmağı tələb etməliyik, yoldaşlar», «Azərbaycan teatri üçün bağışlanmaz, nöqsanlı cəhətlərdən biri də budur ki, indiyə qədər səhnəmizdə Ümumittifaq aqsaqqalı Mixail İvanoviç Kalininin ürkəkləri feth eyləyen unudulmaz obrazı yaranmamışdır, yoldaşlar», «Leonid İliç Brejnev yoldaşın atalıq qayğısına cavab olaraq biz Azərbaycan teatr sənətində «Malaya zemlya»ya əbədi bir abidə ucaltmak kimi şərəflə bir vəzifəni ləyaqətlə yerinə yetirməliyik», «Anastas İvanoviç Mikoyan...» ( 44. Səh. 121-123). Hərənin bir zəif damarı varmış. Dayı onların bu zəif damarından tutu bilir, bəs Silvana? Axi bu yaşlı və imtiyazlı qadınlar (bir sırada kişilər) böyük-böyük teatrların bəlalarıdır. Gənc qız və oğlan obrazlarını onlardan alıb, həqiqi genclərə vermək olmur. Bu, təkcə Azərbaycan teatrinin yox, başqa teatrların da bəlalarıdır. Silvana da belə «kötük»lərdəndir. Silvananın da zəif damarı həyatda həqiqi sevgidən, şəxsi səadətdən məhrum

olmasıdır. Dayı süni də olsa bu «sevgi»ni elan etməklə onu ələ alıb «Əhmədin işi»ni düzəltməyə razı sala bilir. Komediyanın sonunda Silvana görəndə ki, Dayı elə Əhməddir – özündən gedir, necə də getməsin! Həyat teatr səhnəsi deyil, həyat sərtdir (Teatr səhnəsində hər axşam, hər tamaşa boyu «xoşbəxt olan» aktyor, həyatda bəzən göz yaşları ilə birlikdədir). Silvananın dayı ilə eşq səhnəsi də belə bir komedyanın tragediyasıdır: «Silvana – əlli ildir teatrda o qədər yalançı quşların səsine qulaq asıram ki, həqiqi quşların səsi məni az qalır bihuş etsin», «Belə hallarda kişilər qadınlara nə teklif edirlər?» (44. səh.109). Dramaturqun o biri əsərlərində olduğu kimi, bu komedyasında da gülüş xətti çoxşaxəlidir. Yeni gülüş təkcə Əhmədlə bağlı əhvalatlarda deyil, hər səhnədə, hər obrazda, hər taledə belə faci komedyalarla rastlaşıraq. Məsələn, direktor partiya xəttindən ayrılmışdır və indi su üzündə gəmi kimidir (Bir tərəfdən o, «Ah, Paris! Paris!»dəki İsləndərəzadəyə oxşayır: «Kül olsun başına KQB-nin! ... Elə adı variymiş!... Amerikanın şipyonu gəldi oldu Sekanın Baş Katibi, sonra da satdı partiyani bir keçi qiyətinə!..( 44. səh. 105)».

Komediyada hərənin bir umacağı var: Baş rejissor direktorluq arzusundadır, əslində isə gündə bir adam aldatmaqla məşguldur. Özü içir, amma Əhmədin “üstünə çaxır atır”. Dayı da elə bu məqamdan ona hücum edə bilir. Baş rejissor dayının mələməyi qarşısında özünü nə hiss etdiyini soruşanda, aldığı cavabda öz əməllərini görür: «Qoyun... O dramaturqfason Qurbanəlizadə var e, poçtun müdürü, onun sizin evə göndərdiyi qoyun! ... Rehmətlik sizin xolodelnikə girməmişdən əvvəl belə mələyirdi... Qurbanəlizadə də istəyirdi ki, pyesi teatrdə müzakirə olunsun. İndi teatrdakıların hamisinin dədəsinin goruna söyür» ( 44.səh. 126).

İş-i-peşəsi qapı pusmaq və rəfiqələri ilə telefonla danışmaq olan katibə qızın hərəketləri özü bir komedyiadır. Hər şeyin açıq deyildiyi bu səhbətlərdə həm mənəviyyat

melum olur, həm də ətrafdakı proseslər: «Ne mojet bit?! Qaçib şifonere girib?... Gözlə!» (Telefon dəstəyinə). Sənnən deyiləm. Neyniyim, adamı bir dəqiqə vacib söhbət eləməyə də qoymurlar! Teatrdı də bura, teatr» ( 44. səh. 93).

Komediyaya daxil edilmiş Müəllif obrazı vasitəsilə bir çox yaradıcı orqanlarda olduğu kimi, teatrdə da belə təmənnalı süründürməcəlik açıqlanır. Burada da baş rejissor hər dəfə bir bəhane ilə "Müəllifin" "başını piyələyir". Çox gənc yazarlar bu cür "əhvalatların" şahidi və iştirakçısı, daha doğrusu, asılı tərəfi-müqabil "rolunda" olublar.

Səhnə quruluşunda şərtiliyin imkanlarından bacarıqla bəhrələnmə məqamları var. Kombinə edilmiş səhnədə tamaşaçı üç mənzəreni - baş rejisorun da, katibənin də, direktorun da otağını görür. Ele bu mizana uyğun da tamaşa gedir - tamaşaçı gah bu danışığı, gah da o biri danışığı eşidir.

Dramaturqun teatr həyatına həsr olılmış bu komediyasında teatr haqqında bədii-fəlsəfi tutuma malik doqquz nəğmə var. Onlardan seçmələrə fikir verək:

Teatr!... Teatr!..  
Teatr!... Teatr!..  
Hamı yatıbdı,  
Tək bızık oyaq!..  
... heyat-oyun,  
Heyat-səhnə!..  
...- Kleopatra gül satır,  
Həmzə imarət yapır!  
.. qır qazanı içindən  
Çıxb qoçaq Otello  
Rüşvət verir birinə  
Fəxri ad alsın deye! ...  
... - Mən güclüyəm səhnədə  
Köməksizəm həyatda...  
( 44. səh.77, 78, 92, 100, 115.)

Bir maraqlı məqam da diqqəti çəkir: klassik əsərlərdən gətirilən misallar (obrazların poetik deyimləri) həmin andakı

vəziyyəti, bir növ, tamamlayır. Dayı direktoru pis vəziyyətə salanda baş rejissor rolun sözlərini deyir:

Nə gözəl fürsətdir! O dua edir,  
Bir qılinc zərbəsi kifayətdir ki,  
O, yeri tərk edib göyə ucalsın ...  
( 44. Səh.123).

«Mən sənin dayınam» komediyası mənəviyyatlardakı boşluqları ifşa edən, insanı düşünməyə çağırın bir pyesdir.

Nasir Elçin dramaturq Elçinlə mənəvi - əxlaqi problemlərin təqdimində biri-birinə oxşayır. «Mən sənin dayınam» komediyasındaki katibə qızı görəndə adamın yadına yaziçinin «Hotel Bristol» hekayəsi düşür. Bu assosiasiyanın təbiidir və yaziçının mənəvi problemləri daim diqqət mərkəzində saxladığına dəlalət edir.

Komediyənəvisin «Gənclik» nəşriyyatı tərəfindən 1996-ci ildə çap olunmuş kitabının adını təmsil edən «Dəlixanadan deli qaçib » (25.) komediyasının bir adı da «Mənim sevimli dəlim»dir . Proloq, epiloq və on bir şəkildən ibarət olan bu səhnə əsəri də müəllifin o biri komediyaları kimi dövrümüzün, günümüzün bədii əks-sədasi, komediyasıdır. «Dəlilik» anlayışına müəllifin o biri komediyalarında bir strix, işarə kimi toxunulurdusa, bu əsərdə mövzu başlıqça çıxarılib. Əslində ağıllı cəmiyyətdə deli və dəli toplumda ağıllı elə eyni şeydir. Danışanla dinləyən arasındaki uyğunsuzluq (rabbitin olmaması) da anomaliyadır. Klassik əsərlərdən də aydın olduğu kimi, bəzən dəliliyin və ağıllılığın sərhədlərini aydınlaşdırmaq çətin olur.

«Dəlixanadan deli qaçib və yaxud mənim sevimli dəlim» komediyasının əvvəlinci şəkildən aydınlaşır ki, dəliləri müalicə edən professorun tədqiqat obyekti olan «ağıllı, bic, hiyləgər» dəli dəlixanadan qaçib. Tamaşaçı üçün maraqlı olan odur ki, xəstəni müalicə edənin özü «mənim ən ağıllı dəlim

qaçıb», «o respublikamızın ən görkəmli dəlisi idi» kimi ifadələrile öz psixikasını nümayiş etdirir. Əsərin sonunda qaçan dəlini tapırlar. O – Baş redaktor imiş...

Baş redaktorun təsis etdiyi qəzet redaksiyasında şöbə müdürü, məsul katib, jurnalist, siyasi icmalçi, katibə – hamısı özlərini dəli kimi aparırlar. Müəllifin təqdimindən də aydın olur ki, əsərdəki iştirakçılarından birisi kosmosla əlaqə saxlayır (şöbə müdürü), birisi iki yüz il əvvəl doğulub sonra öldüyünü bildirir (Panteleymon Polikarpoviç), birisi quş olduğunu (katibə), birisi siyasi xadimlərin başqa bir insan olduğunu deyirsə, demə, dərd yarıymış, çünki professor... Musa Peyğəmbər imiş! Belə yerdə xəyalı sevgilisindən ötrü özünü asanı az qala bağışlamaq lazımdır (Ədəbi işçi). Bu delilər mühitində yeganə ağıllı görünən Baş redaktorun taleyini də ki, bildik. Müəllif qayəsi, şərti səhneler və sonluq – hər şey fəlsəfi – bədii məntiqlə mühitin insanı dəliliyə – uyuşmazlığı aparıb çıxardığını göstərir.

Dəlilik mövzusu bizdə əvvellər də olub – C.Məmmədquluzadənin «Dəli yığıncağı» tragikomediyası buna misaldır. Ancaq hər bir orijinal əsər həm müasirlik nöqtəyi-nəzərincə, həm də sənətkarlıq baxımından, bədii dəyərlərinə görə diqqəti cəlb edir. Bu əsərdə də belə bədii məqamlar maraq doğurur: "ən ağıllı dəli", "çətini ölenəcəndi", "kim özünü öldürmək istəyir işdən sonra özünü öldürsün", "yetmiş ildi səbr edə-edə gəlirəm", "indiyə qədər yazdıqlarının hamısından imtina edirəm", "xoş eşitməyenin halına"...

Aydın olur ki, əsər ictimai-siyasi proseslərin bədii həllinə yönəldilmişdir (25. səh.153, 175-177). Çünkü kəskin ictimai-sosial məsələlərin administrativ həlli mümkün deyilsə, deməli, yazıçı sözünə ehtiyac yaranır. Birçə misal: «... Min bir əzab-əziyyətlə, ağızını axıracan açmış ac akulalar kimi rüşvet sənədlərini aşa-aşa dövlətdən kredit götürdüm...» (Redaktorun dediklərindən).(25. səh. 176)

Mərhum ustad tənqidçi Yaşar Qarayev yazar: «Ümumiyyətlə ədəbiyyatın «sanitar» və «katarzis» missiyası, əlbəttə, yənə davam edir və haqqında danışdığımız tanış tipajı həyatdan toplayıb səhnədə ifşa etməyi görkəmli yazıçımız Elçin çağdaş milli, ictimai və ədəbi vətəndaşlıq vəzifəsi kimi qarşıya qoyur. «Dəli» sözünü hətta o son üç komediyasından birinin sərlövhəsinə də çıxarırlar: ... Elçinin bu komediyalarını həmin nümunelərə... bədii etiraz hesab etmək olar». (92. səh. 5.) «Dəlixanadan dəli qaçıb» komediyasını sərf «hərc-mərcliyin» komediyası (Yaşar Qarayev) kimi almaq mümkündürse, sonrakı pyeslərində yazıçı başqa, daha dərin qatlara getməyi rəva görür ki, aşağıda bunları izləyəcəyik.

“Dəlixanadan dəli qaçıb” komediyasındaki Baş redaktorla dramaturqun sonralar qələmə aldığı “Şekspir” pyesindəki Baş həkimin *psixoloji durumu* eynidir. Hər ikisi bu dünyamızda özlərinə yer tapa bilmirlər.

*«Mənim ərim dəlidir»* (43) komediyası ictimai məzmunu, mahiyyəti ilə diqqəti cəlb edir. Komediyanın çap olunduğu «Azerbaycan» jurnalında tənqidçi Vəqif Yusiflinin «İlk təəssürat» (123.) adlı yazısı da yer alıb. Burada tənqidçi, C.Məmmədquluzadənin «Dəli yığıncağı» əsərini xatırlayır. Elə «Ölülər»i də xatırlamaq yerinə düşər: qəbristanlıq səhnəsində ayıollarının faş olacağından qorxanlar ölümərin dirilməyindən vaz keçən kimi, burada da keçmişlərinin üzə çıxmاسından, yaxud sirlərinin açılmasından qorxan insanlar «dəli» Kişiye rüşvet verməyə başlayırlar. Əslində bu qanlı adamlar özləri təmənna güdürdülər, ancaq «dəlilik diaqnozu» işləri tərsinə çevirir.

Onların adları da fərdilikdən çox ümumiliyi təmsil edir: Qonşu, Dost, Lider. Bu ümumilik də bələlərin fərdi olmaqdan daha çox, ümumi olduğuna işaretdir – mənfi xüssüyyətlər cəmiyyətə, elə bil, bir xəstəlik kimi yayılıb. Birinci rüşveti Qonşu verir. Kişiye maşın alır. Nə üçün? Çünkü həmin qonşu Kişiye çox eziyyətlər verib. Kolbasa-sosiska sexində işləyən

bu sakit, gözegörünməz tip rütbəcə yuxarıda işləyən Laçınova daim rüşvət verib. Həmin rüşvətləri də Kişiye aldirir. İyirmi min dollarlıq maşın Laçınova hədiyyə edilib, arvadının ad günündə komplekt brilyant alınıb-verilib. Bütün bunlara məzlməcasına dözmüş Kişi Qonşunun Dezzamona adlı sevgilisine üç min dollarlıq bilerziyi də onun adıyla almaq həyəsizliğinə dözə bilmir. Təngə gəlmış insan, Laçınovla görüşməyi dotələbcəsinə bildirir və nəticəsi uğurlu olur... Qonşu onun maşın isteyini yerindəcə təmin edir. İkinci rüşvəti Dost verir. Bu həmin adamdır ki, Liderin xanımı – onun köhnə tanışı təəccüb edir ki, indi Dost qatı türkçüdür, hətta türk ləhcəsində danışır:

«DOST: (tələsik) Yox, mən subayam!

XANIM: Axı, siz bir bolqar qızı ilə komsomol toyu eləmişdiz. Bunu o vaxtlar bütün qəzetlər yazmışdı. Yadıma gəlir, toyda Brejnevə və Todor Jivkova təşəkkür məktubu qəbul etmişdiz!

DOST: Bütün bunlar şimdi əbədi bir keçmişdə qalmışdır! Keçmiş həyat yoldaşım mənim türkülüyümə dözə bilməyib Bolqarıstanaya qayıtdı...

XANIM: Siz indi türkü olmusunuz?

DOST: Əvət... » (43. Səh. 25-26).

Kişi məcbur olur ki, Dostun da eyiblərini üzünə desin. Dost bu kasıb evə lüstr alır, təki onun keçmişə açılmasın.

Üçüncü rüşvəti Lider verir. Çünkü Lider siyasi riyakarlıq etmişdir. O, ad günü adı ilə qonaqlıq təşkil etmiş və bu qonaqlığı yeni bir partiyanın təsis yığıncağına çevirib, özü partiya sədri olub, arvadı da partiyanın baş katibi. Eyni metodu tətbiq edəcəyini bildirən Kişiye Lider söz verir ki, evi təmir etdirsin. Dramda bu səhnələr çox inandırıcı və lakonik bir dillə verilir:

...L İ D E R: Yox... Qulaq as, buranı... mən təmir elətdirirəm... Bizim partiyanın vəsaitinə... Sən bu toy məsələsinə burax getsin... get roman yaz! Ancaq təcrübədən –

zaddan yazma! İndi millətin ağır günüdü! Yeməyə bir şey tapmir! Sən millətin dərdindən yaz! Başa düşdün? Millətin dərdindən!» (43. səh. 39).

Sosiskadan dəm-dəsgah düzəldən Qonşu, leninnizmdən pantürkizmə qədər şarlatanlıq edən Dost, siyasi dəllal Lider, ateizmdən ilahiyyatçılığa qədər bir yol gəlmış professor, ekstrasensliyin Şeyx Nəsrullahı Falçı Ağabacılar mühitində dəli olmaqdan başqa əlac olmadığını görən Kişi elə bu cür də edir. Amma bəla bununla qurtarmır, sonda tamaşaçı görür ki, Kişiinin arvadı ərinin dəli olmadığını bilib – yazıq qadın başqa çıxış yolu tapa bilmədiyinə görə, elə ərinin dəli kimi qalmasını istəyir.

“A R V A D: (sarsılmış) Yox! Yalvarıram sənə! Heç kimə heç nə demə!... Qoy hamı elə bilsin ki, dəlisən! Sən elə yaxşı... elə yaxşı dəlisən! Mənim əzizim! Elə bil ki, mən təzədən sənə vurulmuşam!» (43. səh. 59).

«Mənim ərim dəlidir» komediyası ictimai əhəmiyyətine görə dramaturqun dəlilik anlayışını ehtiva edən əvvəlki pyeslərinin yekunu təsiri bağışlayır. Bu və başqa pyeslərin səhne həllinin ədəbi tənqiddəki eks-sədasına aşağıda yer ayıracagyıq.(Həmçinin Elçin dramlarının janr-üslub məsələsinə sonrakı səhifələrdə diqqət yetiriləcəkdir. Məsələn, bir çox müəllif “Mənim ərim dəlidir” əsərini tragikomediya kimi qiymətləndirir.)

Tənqidçi Vaqif Yusifli “Mənəvi ömrün işıqları” (124.) məqaləsində yazır: “Ah, Paris, Paris!...”, “Mən sənin dayınam”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir” ... bunlar Elçinin bir pyes kimi doğulan, sonra səhnədə də öz ömrünü yaşıyan sırf dram əsərləridir. “Mahmud və Məryəm”, “Ölüm hökmü” isə Elçinin məşhur romanları əsasında yazılsa da, səhnədə “yad janrin təcəssümü” kimi yox, elə xalis dram əsəri kimi öz ömrünü yaşıyır. Əslində, belə bir fakt təsdiq olunur ki, burada əsas meyar dramaturji istedaddır, “çevrilmə” şərtidir.

...Elçinin nəşrinə xas olan şərtilik və qrotesk üsulları onun dramaturgiyasında da bariz nəzərə çarpar. Ancaq bu şərtilik tamamilə tül qara pərdəyə bürünmiş, reallıqdan tamam uzaq deyil, yalnız və yalnız həyat həqiqətini, reallığı daha təsirli və emosional ifadə etmək niyyətindən gəlir. Məsələn, "Mənim ərim dəlidir" pyesində "adi var, özü yox", yəni birçə kərə də görünməyən, səsi eşidilməyən bir personaj diqqəti cəlb edir: "Bir də ki, Suzik, bu yerdə deyiblər ki, igitin adını eşit, özünü görmə! Ancaq rejissor lazımlı bilsə, hörmətli tamaşaçıları intizarda qoymamaq üçün, heç olmasa bunun şəklini səhnədə göstərə bilər" (124. səh. 349, 350.)

Bələliklə, biz keçid dövrü proseslərinin dramatik həlli ilə bağlı olan, bu problemləri ehtiva edən və daha çox komediya kimi qiymətləndirilən əsərləri sərf-nəzər etdi və müəyyən nəticələrə gəldik ki, bu müddəələri aşağıda sadalayacaqıq.

### İnsanın və cəmiyyətin fəlsəfi dərki məsəlesi

Bədii əsərin gücü öz zamanını və həmin zamana məxsus insanları tipik xüsusiyyətləri ilə, realistcəsinə təsvirlə yanaşı, müəllifin bədii-fəlsəfi düşüncələrini ortaya qoyması ilə də ölçülüür. Bədii əsərin cazibəsi elə bu təkrarsızlığındadır. Bədii kəşfin nüvəsində də bu cür sənətkarlıq keyfiyyəti durur. Hər bir sənət əsərində "müqəddəs kainat olan insan" (Səməd Vurğun), öz zamanının canlı insanı kimi qavranılırsa, deməli, sənətin ölməzliyi təmin olunub.

İnsanın və cəmiyyətin fəlsəfi dərki məsəlesi sənətkarın əsərində xüsusi yer tutan məsələdir. Hər bir dövrdə belə sənətkarlar olub və yenə olacaq. Cəmiyyətin həyatı, zaman həmin məsələni öne çəkir. Bəzən yazıçı içtimai-siyasi quruluşla üz-üzə gəlməli olur və əsərlərində ifadə etdiyi ideyalar ona həyatı bahasına başa gəlir.

Keçid dövrü adlandırdığımız iyirminci əsrin 90-cı illərində yaxıcı Elçin həmin məsələni dramaturgiya müstəvisinə gətirdi. Öz komediyalarında bu problemin görünən və rəmzi tərəflərini meydana qoyan sənətkar "Qatıl" psixoloji dramında bir cür, birpərdəli pyeslərində isə bir az ayrı cür təqdim edir.

Məlum olduğu üzrə, Elçinin dram əsərləri ilk dəfə «Bu dünyadan qatarlar gedər» kitabında çap olunub. Buraya efir üçün yazılmış iki hekayə («Qızıl», «Qatar yol gedirdi.») və «Poçt şöbəsində xəyal» dramatik povesti daxildir. «Poçt şöbəsində xəyal» əsəri əvvəlcə Dövlət Akademik Dram Teatrında, sonra isə Rus Dram Teatrında tamaşa yoxuldu.

Əsərdə bir çox ştrixlər var ki, dramaturqun sonrakı peyslərində bu ideyaların konturları gözə dəyir. Məsələn, «Qatılı»də tənha qadın sonra evlilik həyatı yaşayır və bu təsadüfi, yalançı xoşbəxtlik onu bədbəxtliyə aparır. «Poçt şöbəsində xəyal» əsərində də Ədilə bu gündədir. Doğrudur, bu qadınlar bir-birlərinə oxşamırlar, ancaq evlilik həyatının sonrası ilə oxşayırlar. Züleyxa Ədiləyə köks ötürür ki, onun heç olmasa, əri var. «Bu saat mənim üçün, Ada, ən ali xoşbəxtlik, sizin kimi bir ailə qurub öz xarabamda oturmaqdır. Amma sənin yanına gələndə adamın ürəyi şad olmaqdansa, bütün həyata nifrət edirsən» (48. səh. 206). Ədilə bu sözlərdən dərinlər, çünki Xəlil öz şit hərəkətləri ilə Ədiləni bezikdirib. Ədilə, Gülzər, Züleyxa gəncliklərini eyni yüngül həyat tərzi ilə keçiriblər. Müəllif sonda dərinib işdən çıxmış Ədilənin yerinə belə bir yeri arzulayan Züleyxanı getirməklə dövrəni, bir növ, qapayır – sanki hər şey yenidən başlayır, sonda, sanki əvvəlki nöqtəyə qaydırıq. Yəqin ki, Züleyxa da sonda dərinəcək...

«Poçt şöbəsində xəyal» pyesi fəlsəfi-bədii məzmunu ilə diqqəti cəlb edir. Burada hər detal fəlsəfi məzmundan xəber verir – Qarı-sanki Zamandır, Vaxtdır. O, dörd oğlu üçün corab toxuyur – onlar ilin fəsilləridir, aylar isə Qarının nəvələridir. Əlbəttə, bəzən müəllif yozumunu oxucu da, tənqidçi də səhv

başa düşə bilər, lakin burada oxucu və tənqidçiye köməkçi vasitələr var. Misal üçün əsərin əvvəlində Qarı deyir: «Mənim dörd oğlum var: biri qışda anadan olub, biri yazda olub, biri yayda, biri də payızda. Bu corabı böyük oğluma toxuyuram...» (N: 48. səh. 151). Qarı o biri şəkillərdə o biri oğlanlarının adını çəkir, onları tərifləyir, nəhayət, son şəkildə deyir: «Bay səni... ip qurtardı... corabı toxuyub qurtara bilmədim... Belə də iş olar? ... Oh, elə yaxşı oldu. Elə il on iki ay toxuyuram... Nə olsun axı? Elə toxu-toxu... Yaxşısı budur, durum gedim oğlanlarına baş çəkim... Durum gedim dördünə də bir-bir baş çəkim.» (49. səh. 228).

Əsərdəki Kişi – hər şeyi bilən bu adam – ali həqiqətmi, viçdanmıdır? Hər halda, həqiqətləri çılpaq deyən bir obrazdır. Onun sorğuya tutduğu insanların xarakterini, həyatının mənasını sonraya saxlayaqla; mühakimə haqqı onundur – yəni onun verdiyi suallar ömrün suali kimi ortaya çıxır.

Əsərin baş qəhrəmanı Ədilədir. İnsan nə üçün yaşayır, axırı ölüm olan bu həyatda insan nə zaman xoşbəxt olur? Ədilə ilk əyləncəli – Züleyxalı, Gülgərlə həyatdan ayrılib Xəlilə rast geləndən sonra belə düşünür və bu suala cavab axtarır. Ədilə həyatın çılpaq üzünü xarakterizə edir: «Mən bir gecə, bir soyuq gecə ölümü dərk etdim. Mən dərk etdim ki, xoşbəxt də olsan, bədbəxt də olsan, mənəsi yoxdur – sən ki, ölcəksən. «Nə olsun?»» - bu, ən dəhşətli sualdır. Bu, ən dəhşətli şeydir ki, öz otağınızın buz divarları arasında oturursan və əzabla ölümü dərk edirsən (48. səh. 190).

Amma Kişi - bu fəlsəfi ölçü- başqa cür düşünür: ( 48. səh. 197-198).

Kişinin Ədiləyə verdiyi «Siz nə üçün sevmədiyiniz adama ərə getmisiniz?» sualına Ədilənin verdiyi cavabda qismən «Qatil»dəki qadının tale yükü də gizlənib: «Çünki məni alan yox idi». Buna görə də yuxarıda qeyd etdiyimiz kimi, hər iki qadının taleyinin sonu əslində faciəvidir – birində ölümlə nəticələnməsə də ... Amma axı Ədilə Xəlili öldürmür

- Xəlil Ədiləyə tabedir. «Qatil»də isə Gənc Kişi Qadına başqa rakursdan yanaşırı (Sonda). Ədilə Xəlilin hərəkətlərində ona görə bezikdi ki, Xəlil sanki hisslerdən, daha açığı, kişi heysiyətindən məhrumdur. Xəlilin təqdimatına görə şöbə müdürü Səlim Kərimovla dostdur, amma, əslində tabeçilik dostluğunun daha iyrənc tərəfləri var. Bunu Ədilənin sözlərindən də görürük: «Səlim Kərimovu çağırayırdımmı, Xəlilin şöbə müdirini?... Hər dəfə o mənə elə baxır ki, bu baxışların mənasını Xəlildən başqa hamı başa düsür» ( 48. səh. 211).

Əsərdə bir sıra anlayışlar yazıçının bədii baxış bucağından bizə gəlib çatır: «Ə d i l e – Yادınıza gelirmi iyun ayında televizorda futbol verilişləri verirdilər: Meksikadakı dünya birinciliyindən. Futbolçular oynayırdılar, onların oyununu lente çəkirdilər, səhərisi gün televizorda göstərirdilər... hamı televizora baxırdı... Futbolçular hücum edirdilər, qapıya top vururdular, həsrətlə, həyəcanla, topun ardınca baxırdılar. Amma biz həyəcanlanmırıq, çünki biliirdik ki, top qapıdan keçməyəjək. Çünki hesabı əvvəlcədən bilirdik. Bilirdik ki, neçənci dəqiqədə hansı qapıya top vuracaqlar, neçə top vurulacaq, topları kim vuracaq. Bütün bunları dünəndən bilirdik, qəzetdə oxumuşduq, radio ilə eşitmışdik. Biz lente baxırdıq. Oyunçular isə oynayırdılar və heç nədən xəbərləri yox idi. Qapıya top vurub bir-birlərini qucaqlayırdılar, sevinirdilər, dizi üstə çöküb xaç çevirirdilər, amma biz bilirdik ki, sevinc çox ömürsüzdü, bir azdan onları uduzacaqla. Biz onların taleyindən xəbərdar idik, bilirdik ki, onları nə gözləyir. Bilirdik ki, bu sevinc mənasızdır... Bax, mən hemişə bunu hiss edirəm... Günlərin bir günü ölcəcəyik və bu kədərlərdən, bu sevinclərdən əsər-əlamət qalmayacaq... » ( 48. səh. 209-210).

Burada diqqəti çəkən məsələlərdən biri də donmuş zamandır. Dünya və Zaman – bir vaxt kimi – donmuş əbədiyyət anı, vaxt kimi fəlsəfi məzmun kəsb edir. Halbuki,

fəlsəfənin ən böyük məsələlərindən biri – «An, dayan!» məsələsidir ki, bu, prinsipcə mümkün deyil. Doğrudan doğruya, bir çox dirlərdə deyildiyi kimi, bəlkə insanların taleyi elə «Lövhə-məhfuz» da müəyyən edilmişdir, çalışıb-çabalamaq da elə Sizif əməyidir (A.Kamyu) ( 130. səh. 94. ), İnsanın öz taleyindən xəbərsiz qazancı da bu intəhasız əziyyətdir...

Yalan – ona maska da demək olar, şəxsiyyətin ikişəməsi, bəlkə üçləşməsi də demək olar – həyatın, insan ömrünün aldanişlarla keçməsi deməkdir. Qorxulusu bir də ondadır ki, həmin yalanı sənə olmuşlar kimi, real kimi təqdim edirlər və səni həmin Yalana inandırmaq istəyirlər. Bu əsərdə müəllimə qəbul imtahanında Gülgara iki qiymət yazar. Gülgərin təqdimində bu, belədir: «...məni kəsilməyim yandırmır, e, Ada, Səadət xanımın mənə iki verməyi yandırır. Otuz ildir ki, bizimlə qonşudur. Onun qruppasına düşmüsdüm, elə bil heç məni tanımır, bir dənə zırpi «iki». Solmaz var e, o biri qonşumuz, ona «beş» verdi. Bayaq çıxıb küçədə qabağıma. Deyirəm ki, Səadət xanım, niyə mənə «iki» verdiniz, amma Solmaza «beş», yəni Solmaz da məndən yaxşı bilir? Deyir ki, (yamsılayır) Gülgəz, bəyəm sən bilmirsən ki, mən səni nə qədər çox istəyirəm? Deyir ki, mən Solmazı görəndə heç salam vermirəm, amma səni görəndə həmişə qucaqlayıb öpürəm. Dedim ki, Səadət xanım, yaxşısı budur ki, siz Solmazı qucaqlayıb öpün, amma «beşi» mənə verin. (48.səh. 204).

Təsvir olunan bu səhnədə müəllimənin timsalında, taxminən, üç şəxs var:

- 1) Özünü cəmiyyətə düzgün adam kimi sıriyan şəxs;
- 2) Özünü nöqsanlı bilib etiraf etməyən şəxs
- 3) Belə yaşamağa – riyakarlıq edərək yaşamağa məcbur olan, yaziq, siniq şəxs.

Bir də var «Artıq adamlar». Çatskidən üzü bəri rus ədəbiyyatında belə «artıq adamlar» («Lişniye lyudi») olub.

Bizdə də Məcnun, Kefli İskəndər, müəyyən mənada Yusif Sərrac və s. surətlər belələridir. Artıq adamı – əsrini, əsrləri qabaqlayan şəxs kimi də xarakterizə etmək olar. («Əsrinin öksüzüdür dahilər» – H.Cavid). Bir sıra ədəbi və tarixi şəxsiyyətlərin, elm adamlarının da taleyi belə olub. Ədilə düşünür ki, artıq adam – bizim cəmiyyətdə, məsələn, rüşvət almayan və bu mənada özünü düşünməyən adamdır: «Bizim qonşuluğumuzda kor biri kişi olurdu, Məmmədbağır kişi. O deyirdi ki, dünyada pis adam yoxdur, çətinli adamları yaxından tanıyanqa qəderdir, yaxından tanıyanдан sonra, fikrino-zikrinə, güzəranına bələd olandan sonra, baxıb görəcəksən ki, heç kim pis adam deyil. Doğrudanmı belədir? Axi, rüşvətxora hansı bəraət ola bilər? Yalraq necə yaxşı adam ola bilər? .. Ola bilsin ki, biri heç kimə pislik etmək barədə fikirləşmir, öz mənfəəti barədə fikirləşmir, amma o, bədbəxtdir, deməli, o, *artıq adamdır*, deməli, lazımsız adamdır... çünki o özünü xoşbəxt edə bilməmişdir... O, həmişə öz taleyinin qılınıcı altındadır. O, heç kimə pislik etməyib, heç zaman pis bir iş barədə fikirləşmir. Amma bədbəxtdir, yazıqdır, acizdir, deməli pis adamdır, çünki o, gərəksizdir, lazımsızdır. Bədbəxtlər, yaziqlar, acizlər bu günkü cəmiyyətdə yad və yabançıdır ...» (48. Səh. 180).

Yuxarıda da qeyd etdiyimiz kimi, əsər yalan üzərində qurulmuş həyatın faciosunu açmağa yönəlmışdır. Yoldaş Tək – Alməmməd Gülməmməd oğlu Cəbrayılov – həyatının mənasını qəzaya uğradığı zaman özünün yox, kolxoz atının salamat qalib-qalmamasında gördüyüni deyir – əlbəttə ki, yalan deyir, əslində isə müharibə vaxtı özünü xəstəliyə vurub əsgəri xidmətə getməyib. Baba da yalan danışır, Züleyxa da, Gülgəz da yalan danışır. Yelbeyin qızları – Züleyxa və Gülgərin öz dilləri ilə aldanişlı həyatları şərh edilir. Əsərdə surətlərin dili ilə bir sira düşündürücü deyimlər verilir: «Hər gecə... yuxuya getməzdən əvvəl içimzdən bir filosof baş qaldırı – belə yaşamamq olmaz» ( Ədilənin deyimi, 48. səh. 194 ),

“Gərək gizlənək özümüz-özümüzdən” ( Gülnarın deyimi – Yenə orada, səh. 206 ) və s.

Əsər bütünlükdə dramaturqun bədii-felsefi konsepsiyalarının yozumunun göstərgəsidir. Təkcə elə Kişi obrazını götürsək, fikrimizi şərh edə bilərik. Ədilə deyəndə ki, siz gələcəkdə yenə məktublar alacaqsınız, Kişi deyir: «O məktubları mən başqa adamlardan alacağam». Ədilə Zamanın, Vaxtin hakimliyini dərk edir, vaxtin axıb getməsini başa düşür və deyir: «Bilirəm... Başqa Ədilərlərən». Kişi obrazını dramaturq bir rəmz, ləkmə kimi əsərə daxil etmişdir. «Poçt şöbəsində xəyal» əsəri yazıcının nəşr əsərlərində izlədiyi bədii-mənəvi dəyərlərin davamıdır. Bu əsər yazıcının gələcək (yəni indiki) dramlarını pyedestalıdır. Yazıcı bu təməli otuz il bundan qabaq qoyub.

Filologiya elmləri doktoru, professor Nərgiz Paşayeva “Mənəvi-əxlaqi axtarışlar” adlı məqaləsində yazar: “Təklik və tənhalıq faciəsini yaşayan obrazlar da Elçinin yaradıcılığında güclü bir silsila təşkil edir. Bu tipli obrazlar öz fərdi həyatlarına qapanaraq retrospektiv duyularla yaşayır, bəzən də gələcək haqqında xoş xəyallara dalırlar. Lakin özləri də dərk edirlər ki, təklikdən və tənhalıqdan xilas ola, arzular aləmindən gerçəkliyə, həyatın qoynuna, gözəlliklərə, sevincli, işıqlı günlərə qovuşa bilmirlər.

“Poçt şöbəsində xəyal” (müəllif bu əsərin janrını yeddi şəkil və epiloqdan ibarət dramatik povest kimi müəyyənənləşdirib) əsərində Elçin tənha bir qadın – Ədiləni oxucuya təqdim edir. Bu qadın mənəvi ehtiyaclar burulğanında yaşayır, onun daxili aləminin alt qatlarında təmiz və işıqlı duyular mövcuddur.

Ədilə həyatın yeknəsəqliyindən, cansızlığından bezib və mühitdəki o yeknəsəqlik, cansızlıq ətaləti onu o tənhalığa sürüklemişdir. Ədilə buna görə yalnız öz xəyallarına tapınır və onun xəyalındaki simvolik Kişi surəti gələcək həyatı üçün işıq rolu oynayır. Bu surət tənhalıq iddiasına və faciəsinə qapılan

Ədiləyə intəhasız və geniş dünyani nişan vermək istəyir, ancaq bundan bir şey çıxacaqmış?

Elçin bu suala cavab vermir və əlamətdar oları, Elçinin yaradıcılığını səciyyələndirən, onu tamam fərdiləşdirən cəhət də məhz burasındadır ki, belə bir “cavabsızlıq”, əslində, orijinal əsərin yüksək bədiiliyinin nəticəsidir.” (104.)

«Azərbaycan» jurnalının 2003-cü il tarixli 5-ci sayında Elçinin 60 yaşı qeyd olunub. Bu sayda yazıçı-tənqidçi haqqında dörd sanballı yubiley məqaləsi də özünə yer tapıb. Dramaturqun «*Qatıl*» (37) dramı da həmin sayda çap olunmuşdur. Əsər faciə kimi təqdim edilir.

Bəlkə, «*Qatıl*» psixoloji dramdır? Bu suala cavab verəcəyik.

Hər halda, burada psixoloji, belə demək mümkündürsə, bədii-analitik təhlildən fizioloji qətlə qədər bir eniş var. Eniş sözü obrazın bədii dəyəri kimi yox, keçdiyi yol kimi alınmalıdır. Bu yolu sonu faciə oldu.

Dram üç hissədən ibarətdir – Məhəbbət, Ulduzlar aləmində, Fəlakət. Dramaturq suretlərin ümumiləşmə gücünü məzmunu görə elə tutumda təqdim edir ki, onlara ad vermək sanki elə əhəmiyyət daşıdır. Bu xüsusiyyət bütövlükdə Elçin dramlarına məxsus bir əlamətdir. Ad tapmaq asan məsələdir, əsas odur ki, obrazın həyatdan gələn bir nəfəsi olsun, oxucu, tamaşaçı bu tipi tanışın...

Bu əsərdə yazıcının nəşr əsərlərində bize tanış olan felsefi düşüncə tərzi yenidən qabarır. Söhbət təkcə təklikdən dərrixmiş, həyatı şagird dəftərləri və otaq divarlarından ibarət olan qadın- müəllimədən yox, həm də ürcəhəna çıxmış Gənc Kişi ilə onun mükələməsindəki məntiqdən gedir.

Həyatda çox yeknəsəqlik var ki, insan möisət adılıyi içərisində onlardan bezir. Qadının qonşuları – Qonşu Qadın və Qonşu Kişinin həyatı kimi.

Qadının həyatına, keçmiş şagirdi- Gənc Kişi daxil olandan sonra uşaqlıq dövrünün ulduzları ilə bağlı xəyallar yada

düşür. İkinci hissə – Ulduzlar aləmində əsərin içərisinə üzvi şəkildə daxil olmuş müstəqil bir hissə təsiri bağışlayır. Qadın Ulduzlar aləmində də – Yer üzündə olduğu kimi – qısqanlıq, dedi-qodu, növbə, maaş azlığı, şəxsi (xidmeti) minik kimi məsolələrlə rastlaşır. Amma bunlar sanki oxucu – tamaşaçını əsas məsələyə hazırlayırlar. Belə ki, əsərdəki bir məqam ictimai-fəlsəfi fikirlərlə insani düşündürür. Həmin sehnəni oxuyanda Amerika yazıçısı Ayzek Əzimovun bir fantastik hekayəsindəki fikir, buraya az aid olsa da yada düşür. Hekayədə təsvir edilir ki, özgə planet adamları Yer adamlarını ağılsız adlandıırlar, çünki Yer üzünün insanları «öz atomlarını partladırlar». Bu pyesdə də ulduzlar Yer adamlarına deyirlər : «Bütün var - yoxunuz təkcə elə arzudur» ( 37. səh. 28). Həmin parçaya diqqət yetirsək, yazıçının Yer hadisələrini şərti olaraq Gök üzünə köçürüyüň duyarıq. Elçinin təkcə “Qatıl” faciəsi yox, həm də keçid dövrü hadisələrinə həsr olunmuş komediyaları “iztirablar faciəsi” və “xarakterlər faciəsi” (6. səh. 87.) anlayışlarını əhatə edir. Bu əsərlərdə insan xarakterinin dərin qatlarına nüfuz vardır.

Bu yarımbölmədə biz Elçin dramları vasitəsilə insanın və cəmiyyətin fəlsəfi dərkinin bədii məqamlarını izlədik. Müəllif öz fəlsəfi-estetik görüşlərini bu bədii əsərlərin məzmununa üzvi şəkildə hopdurmuşdur. Bu əsərlərin siqləti də belə bədii-fəlsəfi fikir yükü ilə müəyyən edilir.

### Mənəvi -əxlaqi problemlərə diqqət

Mənəvi-əxlaqi mövzu Elçinin bütün nəşr əsərlərinə aid olduğu kimi, bütün dram əsərlərində də bu və ya başqa dərəcədə eks olunub. ”SOS” povestində(49.) nəticədən səbəbə tərəf baxış vardısa, ”Poçt şöbəsində xəyal” dramatik povestində mənəvi-əxlaqi axtarışlar fəlsəfi sferaya qədər yüksəlir. Komediyalarda, artıq, siyasi əxlaqın mənəvi əxlaqa söykənmə imkanları və zərurəti araşdırılır. Ədilə və onun yoldaşları

gəncliyin “səhv etmək haqqı” dövrünü yaşayırlarsa, (oxucu bu dilemməni da aydınlaşdırmalıdır: Ədilə və onun yoldaşlarının, yoxsa Yoldaş Təkin əxlaqi cəmiyyət üçün yararsızdır) ”Mənim ərim dəlidir” komedyasında dəyirmanın donuzluğuna ölü girib, oradan diri çıxan Lider, Dost, Qonşu kimi “çoxüzlü prizma”lar var. Onlar əməllərindən peşman olmaq fikrindən uzaqdırlar, elə buna görə də “rüşvət xərcləməkdən” çəkinmirlər. Bəs bu obrazlarla sovet dövrü obrazlarının nə kimi fərqi var?

Nəşr əsərlərinin yazılışı sovet dönməndə obrazın “başa düşdüyü”, ”tərbiyə olunduğu” bir məqama gəlib çıxməq var idi; lap uzağı, peşman olduğu bir hədəf var idi ki, ədəbiyyatın bu vəzifəsi uzun illər cəmiyyətdə hakim olmuş ideoloji təsirin nəticəsi kimi başa düşüлə bilər. M.F.Axundovun “Hacı Qara”nın sonu da elə bu səbəbdən – yazıçının öz yaşadıığı quruluşla toqquşmaq istəməməsi səbəbindən yumşaldılmışdı. Müstəqillik dövründə, ədəbiyyat üzərində nə ”Qlavlit”, nə də başqa təsirlərin olmadığı bir vaxtda ədəbiyyatda milli özünüdərk, mənəvi oyanış və təmizlik, insan və cəmiyyət, insan və zaman və b. problemlərə yazıçının özünün mənimsədiyi yaradıcılıq yüksəkliyi, baxış bucağı səviyyəsində diqqət bərqərar olur. Bu dövrü təxminən XX əsrin birinci onilliyi bənzərində də qavramaq olar – mətbuat və ədəbiyyat azaddır, nə istəyir, yazsın, iş qalib yazıçının öz məsləkine.

Mənəvi-əxlaqi məsələ yazıçının, dramaturqun əsərlərinin mühüm məziiyyətlərindən biridir. Elçin bütün bədii əsərlərində bu problemi diqqət mərkəzində saxlayır. Təsvir olunan bədii tip o qədər aydın cizgilərlə təqdim edilir ki, onun mənəvi dünyasını təsəvvür etmək oxucu və ya tamaşaçı üçün çətinlik yaratmır. Xronoloji bir sıralama ilə yanaşsaq, ”Poçt şöbəsində xəyal” əsərində Ədiləni bezikdirən elə ətrafindakı adamların – iş yerində müdir və müavindən tutmuş, evdə əri Xəlilə, Xəlilin müdürü və ”dostu” Səlim Kərimova qədər

hamının mənəvi-əxlaqi keyfiyyətləridir. Yəni mənəvi-əxlaqi kriteriyaların, ölçü və mizanların uyuşmazlığıdır. Biri yaltaqlıqla vəzifə tutub, biri mütidir, biri şorgözdür... və s., və s.

"Ah, Paris, Paris!.." komediyasında mənəvi-əxlaqi məsələ az qala, vətənpərvərlik məsələsindən də öndədir. "Fransadan gəlib" – deyə ağına-bozuna baxmadan Əhməd bəyə sitayış etmək yeni dövrün ölülərinin (ölülüyüntün) mənəvi-əxlaqi keyfiyyətlərini bariz şəkildə nümayiş etdirir. Mənəvi-əxlaqi məsələnin qoyuluşu təkcə bununla bitmir. Evdə iki qızın yola getməməsi, ananın yalan danışması, atanın (İsgəndərzadənin) mənəvi-etik ölçüləri qorumaşdan hərəkət etməsi də bu qəbildəndir. Nə İsgəndərzadə, nə Bəbirzadə, nə də Polyanicko oxucunun, tamaşaçının qəbul etdiyi ənənəvi əxlaqi-mənəvi kriteriyalara dözmür və gülüş hədəfinə çevrillirlər.

"Mən sənin dayinam" komediyasındaki əsas qəhrəman olan Əhməd təsvir edilən hadisələrin fonunda mənəvi mühitin ləkəmusuna çevirilir. Keçmişdə müəyyən vəzifələr aparmış, ideoloji bulaşıqlara, milli zəminə yad basqlara məruz qalmış insanlar mənən o qədər deformasiyaya uğramışlar ki, bu gün utanc vəziyyətdədirler. Öz əməlindən utananlar (bəlkə də qorxanlar) əsərdə az deyil-direktor, baş rejissor, adlı-sanlı aktyorlar bu qəbildəndir. Mənəviyyat – insanın daxili dünyasını eks etdirən güzgüdür.

"Mənim ərim dəlidir" pyesi mənəvi-əxlaqi problemləri mərkəzdə saxlayan əsərdir. Oxucu və tamaşaçı gürür ki, Qonşu da, Dost da, Lider də, lap elə Professor da mənəviyyatdan xali insanlardır və dramaturqun qarşısına qoyduğu məqsədlərdən biri elə bu problemdir. Utanıb-qızarmadan əxlaqa müğayir işlər görən Qonşu, əqidəsi yalotu kimi yellənən Dost, siyasəti alver meydanına çevirən Lider mili əxlaqa yad adamlarıdır və bunu heç gizlətmirlər də. Əsərdəki bu obrazlar ümumiləşmiş bir tip olaraq, insan kimi gözlərimiz qarşısında canlanır.

"Taun yaşayır" pyesi ictimai-siyasi proseslərə həsr olunsa da obrazların xarakterinin açılmasında mənəvi-əxlaqi xüsusiyyətlərin rolü az əhəmiyyət daşıdır. M.C.Bağirov surəti siyasi burulğanın axınına düşmüş bir vəhşi qövmün başçısı təsiri bağışlayır. "O necə məktəb müdirdir ki, terrorçuları evinə yığır?" (52. səh.165) deyəndə və bu deyimi ilə köhnə, uşaqlıq tanışı Ələsgər Babazadənin taleyini birdəfəlik həll edəndə heç bir mənəvi kriteriyaya məhəl qoymur. (Adama elə gəlir ki, gilyottin mexanizminə əvvəlmiş 37-ci ilin siyasi konveyerinə düşmüş bu insan elə özü də həmin siyasi burulğanın qurbanıdır. Elə bil geriya yol yoxdur – ittiham etməsə, özü ittiham olunacaq. "İnsanın içindəki Şeytanın üzə çıxdığı" ("İsa Hüseynov) həmin dövrün mahiyyəti belə imiş. Böyük Cavidin "Qatıl deyilim,altı-qətləm" deyimi yada düşür. Əsərdəki MÜƏLLİF obrazı bir sıra mətləbləri başa düşməkdə oxucuya kömək edir.

"MÜƏLLİF (qaranlıqdan). Bu hükumət şeytan əməlidir... Bu hükumətin Allaha dəxli yoxdu... Bədbəxtin birinin bir kəlmə sözündən ötrü bu qədər adam gündəzə gedəcək... Ələsgərin özü də..."

...MÜƏLLİF. Ancaq indi Xıdırın da, Ələsgər müəllimin də ağlına gəlmirdi ki, çox az vaxt keçəcəkdi və Xıdırın özünü də on dəqiqəlik məhkəmədə xalq düşməni kimi mühakimə edəcəklər, qərar çıxaracaqdılar, elə həmin gecə də onu gülələyəcəklər. (52. səh.164)

Dramaturq, təkcə zamanın məhv etdiyi kiçik insanları yox, elə Mir Cəfər Bağırov obrazını da bir insan-fərd olaraq bədii süzgəcdən keçirir, ancaq Zamanın İnsanı üstələməsi açıq-ashkar özünü göstərir. (52. səh. 165)

Deməli, "Taun yaşayır" pyesində MÜƏLLİF bir personaj olaraq təqdim edilmişdir və surətlərin təsvirində *ağ-qara* münasibəti (mənfi-müsbat surətlər) arxa planda gizlətmək olmur. Yəni oxucu görür ki, bir tərəfdə təmiz əxlaqa malik olan Xosrov müəllim, Əlləsgər müəllim, o biri tərəfdə əxlaqsız

rejim və onun icraçıları – yuxarıda M.C.Bağirov, aşağıda Əflatun, Xıdır və Əbdül Qafarzadə qardaşları və s. dayanıb – günahlılar, günahsızlar, ortada qalanlar... Günahsız insanları satan, ləkələyən mənəvi düşkünlər...

Elçinin birpərdəli pyeslərində də mənəvi-əxlaqi məsələlər diqqət mərkəzində saxlanılır. "Qızıl" pyesində təkcə Kərbələyi Muxtar yox, onun dostları da mənən eybəcər insanlardır.

"*Ordenli yazılıçı ilə görüş*" əsərində maraqlı bir məqam vardır. Öz dövrü üçün eyib hesab olunmayan bir hadisə sonrakı dövrün gözü ilə baxıldıqdə mənən qüsurlu və gülməlidir.

"Teatr" (53) pyesində də mənəvi siması, əxlaqi kiçik detallardan görülən surətlərlə tanış olur. Əsərin təhlilində verdiyimiz beş stüjet xəttinin hər birində mənəvi-əxlaqi keyfiyyətlərin göstəriciləri ilə rastlaşırıq. Əsər həcmə kiçik olsa da, surətlərin deyimində, belə demək mümkünsə, onların "ifşası" ilə tanış olur.

"Ü ü n c ü q i z . Bu kimdi belə gəldi girdi lojaya?

İ k i n c i q i z . Deyəsən buranın direktoru.

Ü ü n c ü q i z . Ata rayondan gələn qoyunları bunun evinə daşıyırıd?

İ k i n c i q i z . Bəsdi.

Ü ü n c ü q i z . Nə bəsdi? Özümüz yeməyə et tapmırıq, ata da rayondan qoyun alıb bunun evinə daşıyırıd..." ( 53. səh. 440.)

"*O da aşiq olub yaza dünyada*"(45.) əsərində də kiçik etüdlər mənəvi keyfiyyətləri təqdim edə bilir.

"*Qisas*"(39.) əsəri isə mənən sağlam yaşamadıqdə insan psixologiyasının dözməyərək sonra necə üşyan edə biləcəyini bədii dillə aydınlaşdırır. Gün gəlir ki, insan özü özündən soruşur: sən kimsən və nə üçün yaşayırsan? Bu zaman ona öz əməlləri kömək edə bilər. İnsan vicedanın mühakiməsindən qaça bilməz. (Bu mənəda yazıçının "Qisas"

pyes-prıtçası ilə "Bülbülün nağılı" hekayəsi arasında müəyyən paralellər tapmaq mümkündür).

Cəmiyyətin və fərdin vicedanı, mənəviyyatı vəhdət təşkil etmədikdə faciə baş verir. Cəmiyyət insanı faciələrə sürükleyə bilər, o zaman ki, cəmiyyət normal, insani qanunlarla yaşamar, insan nahaqdan sınağa çəkilir. *Bu zaman qatılə çevrilmək mənən sağlamların bir addimlılığındadır.* "Qatıl" pyesi elə mənəvi-əxlaqi keyfiyyətlərin harmoniyası və disharmoniyası haqqındadır. Cəmiyyət insanları düzgün yaşatmadıqdə bu disharmoniya peydə olur. Mənəvi-əxlaqi problemlər dramaturqun "Şekspir", "Mahmud və Məryəm", "Ağ dəvə" pyeslərinin naturasına hopmuş və bu pyeslərin ümumi qayası ilə həməhənglikdədir. Mənəvi-əxlaqi mövzunun yazıçının əsərlərində əlahiddə götürülmüş bir xüsusiyət yox, əsərlərinin mayasına hopmuş keyfiyyət olmasına müəllifin özünün də münasibəti vardır. "Mən, ədəbiyyatda müstəqim surətdə əxlaq dərsi verməyin, mənası tamam üzdə olan hadisələrin təsvirinin həmişə əleyhinə olmuşam".(Seçilmiş əsərləri 10 cildə, I cild. 2005, səh.604.) Müəllifin son əsəri olan "Arılar arasında" pyesi isə başdan-başa mənəvi-əxlaqi problemlərin sosial-məişət fonunda təqdimili ilə müşayiət olunur.

## ESTETIK IDEALIN BƏDII IFADƏSİ

Bədii əsərdə gözəllik qanunları hakimdir və onlar bədii vasitələrlə təqdim edilir, ədəbiyyatşunas və tənqidçilər elə bu səbəbdən "estetik-bədii dəyərlər" ifadəsini işlədirlər. Sənət əsəri estetik ideala xidmət edir: bədii əsərin humanizmi, sənətkarın insan, cəmiyyət, təbiət və aləm haqqında emosional düşüncələri bədii formalarda verilməklə estetik ideal birbaşa və ya dolayı ilə öz təsdiqini tapmış olur. Komediyalarda tənqidin estetik forması olan gülüşlə yazılı öz ideyasını təlqin edirsə, faci situasiyalar vasitəsilə insan və cəmiyyətin qarşılıqlı

münasibətlərində çıxış yolları, harmoniyası axtarılır – o bu gün həyata keçməsə də sabah öz həllini tapacaqdır. Görkəmlı tənqidçi Yaşar Qarayev yazırıdı: ”Məişət həqiqətbənzərliyi, gerçəklilikin zahiri təfərrüati ilə empirik oxşarlığın dərəcəsi yox, xalqın tarixi taleyi üçün məsuliyyət duyusunun dərki və bədii-fəlsəfi yetkinliyi realizmi və onun xəlqilik keyfiyyətlərini müəyyən etməyə kömək göstərən ən əsas ədəbi-estetik amil və şərt olmuşdur” (93. səh. 72)

Estetik ideal bədii əsərin nüvəsində gizlənir və sənət əsərinin oxucu və ya tamaşaçıda oyatdığı təsirlə məqsədə nail olur. Söz sənəti nə qədər pafosla müşayiət olunur-olunsun, onun estetik-bədii dəyəri yoxdursa, parıltılı boyalarla çəkilmiş məzmunlus tablonu xatırladacaqdır. Ədəbiyyatşunas Rasim Nəbioğlu yazır: ”Sənətkarın estetik ideali onun bu və ya digər bir əsərində, müəyyən bir qəhrəmanında konsentrik şəkildə təcəssüm oluna da bilər, bütün yaradıcılığında səpələnmiş halda da ifadə edilə bilər” (102. səh.118)

Dramaturqun estetik ideali hansı xüsusiyyətlərin daşıyıcısidir və oxucuda hansı hissələri oyadır, necə yadda qalır? O, obrazları hansı həyati yaşantıya dəvət edir? Elçin nəsrində bunlar sanki obrazların “qəfil oyanışı” vasitəsilə təsbit olunmuşdu – Zübeydə “birdən” ayılıb özünü “görürdü” və toyuğun diri qalması hadisəsi baş verirdi, Milisoner Səfərin o dağlarçın burnunun ucu göynəyirdi, amma gəlib ürəyi istəmədiyi bir yerə düşmüdü... Dramlarda isə vəziyyət dəyişib, çünki zaman dəyişib, yəqin ki, elə bu səbəbdən insan da, bəlkə elə obrazın estetik ideali da dəyişib. (Yazıcıının yox, zamanı özündə eks etdirən obrazın.) Yazıcı Elçinin estetik ideali isə həmin ideallardır – tənqid etdiyi, faciəsinə şərik olduğu insanları da eyni estetik meyarla yüksək ideallara səsləyir.

Məsələn, epizodik bir personaj olan Balaniyaz (“Ağ Dəvə”) anasına sahib çıxmır, bu hələ azmiş kimi, yasa gəlib camaata başsağlığı verir, guya ki, bu yasin ona dəxli yoxdur. Bu kəskin bədii deyim oxucuda əsil oğul olmaq hissələri

aşılıyor. Bu dərin müşahidə və realizmin arxasında sağlam estetik-mənəvi ideallar durur. Yaxud dramlara məxsus komizmi götürək. ”Ah,Paris,Paris!..” əsərində ar-namusunu itirmiş insanlara baxa-baxa insan ülvü ailə səadəti haqqında düşünür. Yenə həmin əsərdə vətənə sahib çıxmaq, onun gözəlliklərini duymaq haqqında müəllif düşüncələri obrazın (Mehdiqulı bəyin) dili ilə ifadə edilir.

Yazıcıının əsərlərində estetik idealın bədii ifadəsi məsələsini izleyərkən sənətkarın nəşr əsərlərini yada salmamaq olmur – bu əsərlər məhz estetik-bədii dəyərlərinə görə qiymətlidir. Gümüşü, narinci, məxməri rənglərin əsrarəngiz gözəlliyinə qarşı həyatda bir Damokl qılınıcı da var:

“Ə,Allahverdi,gün günortadan keçdi, dursana!

... – Ə, Allahverdi!

...-Ə, noldun!

Durdum e, durdum!” (29. səh. 78-79)

Eyni bədii məqam xəyalən Sevillə dənizdə çimən Baladadaşı da haqlamışdı:

“-Peyin var bağ üçün, istəmirsin?

-Peyin var deyirəm, bağ üçün, lazımdır?” (23. səh. 104)

Bələ misalların sayını artırmaq olar.

Elçinin dramları da nəşri kimi estetik ideallarla zəngindir. Ən başlıcası, insanın mənənə uca mövqeyə səslənməsi estetikanın *ülvilik* kateqoriyasının bədii təcəssümüdür. Ədilə belə bir mənəvi pillə arzulayıb. İnsan yaşadığı ömrü adlanan mənəvi həyatında nəyə xidmət etdiyini, hansı amal uğrunda mübarizə apardığını bilməlidir. Ədiləni darixdiran da budur. İnsanın “yaxşı yaşaması” təkcə yemək-içməkdən ibarət olsaydı, onda yaşamaq bir metafizik anlayışa adekvat olardı. ”Zorən dəli”yə çevrilmiş ər də (Kişi - “Mənim ərim dəlidir”) mənəvi-siyasi şarlatanlıqlara döza bilmir. Dəlilik – burada üşyanın zirvəsidir. ”Ah, Paris, Paris!..” əsərində vətəni sevmək, ona sahib çıxmaq tendensiyası açıq şəkildə qoyulur, təbii ki, obrazın dili ilə... Hadisələr məişət arenasında baş versa də

məzmun, mündəricə ictimai mahiyyət daşıyır. Bu pyesin struktur və mahiyyətçə klassik Azərbaycan komediyaları ilə paralleliyini axtarmaq olar – orada da mösiət mövzusu ictimai məzmunu xidmət edir. Elçin dramlarının həyatiliyi, bədii boyaların təbiiliyi təsvir olunan obrazları tanımağa, yadda saxlamağa kömək göstərir.

Məlum olduğu üzrə, sənətkar bədii əsərdə estetik idealı müxtəlif bədii forma və vasitələrlə bəyan edə bilər. M.Ə.Sabir inkarda deyirdi – təsdiq başa düşürtük. Komediyada da satirik, humoristik ifadə, islahi, müsbəti təlqin edir. Bəs romantik və ya fəci situasiya? Aristotelə görə “hərəkətlərin əlaqələndirilməsi” “faciədə birinci və ən mühüm şərtlərdir”. (6. səh. 59.) “Komediya, dediyimiz kimi, pis adamların əks etdirilməsidir, amma bunu da tam qəbahət mənasında yox, o mənada başa düşmək lazımdır ki, gülməli özü də eybəcərliyin bir hissəsidir: gülməli – heç kimə iztirab verməyən, hər hansı bir müəyyən səhv və çirkinlikdir; misal üçün uzağa getmək lazım deyil, elə komik maska özü bir növ eybəcər və çirkindir, ancaq iztirab ifadə etmir.

Faciədəki dəyişikliklər və bunun səbəbkarları, gördüyüümüz kimi, bizə məlumdur, lakin komediyanın tarixi bizə məlum deyil, çünki əvvəldən ona fikir verən olmayıbdır...” (Yenə orada, səh. 52.). Buradan belə bir nəticə də çıxarmaq olar ki, komediya faciədən daha qədim janrıdır, görünür, bəşəriyyət öz bədii komediyasını faciədən tez formalasdırıbiləm...

Bədii əsərin estetik dəyərlərini şərh edərkən biz nədənsə *ülviliyə* daha çox diqqət yetirir, başqa ectetik kateqoriyaları, az qala yaddan çıxarıraq. Görünür, estetik kateqoriyaların belə “növbələşməsi” zamanla da bağlıdır. XX əsrin əvvəllərində satirik, tənqidi üslubun genişlənməsi zamanın diktası idi. Elə bu məsələni Elçinin öz yaradıcılığı timsalında da izləmək olar: “Dünyanın düz vaxtı” qələmə alınmış “Açıq pəncərə”, “Baladadaşın ilk məhbəbbəti”,

biri dəyərlərdən irəlidədir, sonrakı “qarişq” dövrün məhsulu olan komediyalarda komiklik, faciələrdə faciəvilik öne keçib.

Yuxarıda “estetik idealın mahiyyəti” haqqında filologiya elmləri doktoru Nərgiz Paşayevanın fikirlərinə istinad etmişdik. Estetik ideal və insanların baxış bucağı isə zamana, ictimai quruluşa uyğun olaraq dəyişə bilir.

Xalq yazıçısı Anar Elçin yaradıcılığının estetik dəyərini dəqiq qiymətləndirir: “Vaxtilə Elçin yaradıcılığından “Nəsrin fəzası” adlı yazımda geniş bəhs etmişdim. Bu yazıldan keçən müddət ərzində çox şey dəyişdi – quruluş dəyişdi, bir çox dəyərlər dəyişdi, dünya dəyişdi. Amma Elçinin sovet dövründə yazdıqlarının bədii və əxlaqi dəyəri dəyişmədi. Ona görə ki, bəzi bədxahalarımızın güman etdiyi kimi, sovet dövründə yaranmış ədəbiyyat heç də ucdantutma “sovət ədəbiyyatı” deyildi. O dövrdə də Elçin “sovət ədəbiyyatı” bədnam “sosialist realizmi” ehkamlarına və qəliblərinə uyğun gələn sünü “ədəbiyyat” deyil, böyük hərfələr yazılan Ədəbiyyat, *estetik dəyəri* bu gün də bağı qalan ədəbiyyat yaradırdı”. (4.)

Elçin dramaturgiyasında (və ümumiyyətlə yaradıcılığında) özünəməxsus bir pafos vardır və bu pafos bədii əsərin ruhuna hoparaq romantik - fəlsəfi, bədii-fantastik çalarlarla təzahür edən mahiyyəti müəyyənləşdirir. Ədəbiyyatşunaslar ciddi araştırma tələb erən bu məsələyə zaman-zaman dərindən diqqət yetirmişlər. (129. səh. 188.)

Görkəmli filosof Aslan Aslanov “Estetika aləmində” kitabında yazar: ”Akademik M.C.Cəfərov, Axundovun bədii fəaliyyəti və nəzəri fikirlərində “komedyaya çox meyl etməsinin” səbəbini qeyd edərkən haqlı olaraq bu məsələni Axundovun dövründə feodalizmin çürüməsi... ilə bağlayır.” (9. səh.103.)

Bu fikri bir açar kimi götürüb demək olar ki, bir sənətkar sövq-təbiisi ilə çürüməş ictimai-sosial idealları komediya müstəvisinə gətirmiş Elçin əslində vaxtin-zamanın nəbzini tutmuş olur və bu səbəbdən də “tanış tipajları” (92. səh.5.)

görən oxucu-tamaşaçı gülüşü təbii qəbul edilir. Hər bir yaziçinin müvəffəqiyyətini onun "yaradıcılığının bədii qüvvəsində aramalyıq". (78. səh. 197.). Hayata yaxın olan, prototipləri belə özlərinə səhnədə tanıyan Elçinin əsərlərinin müvəffəqiyyəti həmin "bədii qüvvə"nin ünvanına yazılımalıdır. Bizə elə gəlir ki, Elçin əsərlərinin bədii-estetik dəyeri və gücü ondadır ki, dramaturq zamanın-dövrün komediyasını və faciəsini öz əsərlərində reallaşdırıb bilib. Əgər Şekspiri oxuyanda Hamletin, Otellonun, Kral Lirin dövrünü, Servantesi oxuyanda Don Kixotun zamanını, M.F.Axundovu, N.B.Vəzirovu ... oxuyanda o qəhrəmanların məlum dövrünü göz önüne gətirir, o tarixi şəraiti əyani qavrayırıqsa, Elçinin bu günlüğü və gələcək oxucuları da bəzən "dəli dövr" adlanan keçid dövrünü tam reallığı ilə qavramaq imkanı əldə ediblər. Təbii ki hər bir bədii əsərin ehtiva etdiyi mənəni bir neçə sözlə ifadə etmək olmaz. Kamal Abdullanın ifadəsi ilə desək, "Məgər "Otello" yalnız qısqanlıq haqqındadır, və yaxud "Hamlet" yalnız Daniya krallığında baş verən çaxnaşmalardan bəhs edir?". (1. səh. 36.)

Elçinin əsərlərini oxunaqlı edən, onlara oxucu marağı yaradan amillər bu əsərlərdə bədii sözün gücü ilə təlqin edilən estetik ideallardır. Oxucu-tamaşaçı həmin estetik ideallarla zənginləşmiş halda əsərdən ayrıılır. Bu danılmaz həqiqətdir ki, istedadın gücü ilə yazılmış hər bir əsərin mayasında onun müəllifinin müsbət enerjisi vardır, bu müsbət potensial oxucuya çatır, oxucuda yeni bir yaşam tapır.

## II FƏSİL

### ELÇİN DRAMATURGIYASINDA KONFLIKT VƏ XARAKTER

#### Konflikt və onun bədii həlli vasitələri

Ədəbiyyatşunaslara görə, dramaturji yaradıcılıq prosesində ən çətin məsələ əsas, başlıca konflikti tapmaq və bu konflikt əsasında pyesi qurmaqdır. (128. səh.. 5.

Elçin heç vaxt ötəri, siyasi-konyuktur mövzulara aludə olmamış, yaradıcılığa başladığı vaxtdan bu günədək dünya ədəbiyyatına xas olan İnsan, Zaman və Dünya konsepsiyaları zəminindəki problemləri öz bədii düşüncəsinin süzgəcində keçirərək oxucusuna təqdim etmişdir. Elə bu səbəbdən də onun əsərləri fəlsəfi-bədii mündəricəsilə daim diqqət mərkəzində olmuş və olmaqdadır. Bu haqda müəllif özü belə deyir: "Mən səmimi şəkildə Sizə deyirəm ki, heç bir bədii yazımızdan imtina etmirəm. Yaxşıdır, pisdir, onların hamısı mənimkidir və mən heç bir məcburiyyət qarşısında hekayə, povest, roman yazmamışam. Onların hamısını vicdanımın səsiylə yazmışam və bu gün də o bədii yazıları yenidən nəşr etdirmək mənim üçün xoşdur." ( 125. səh. 141.)

Lakin, əlbəttə, zamanın tələbilə konfliktlər dəyişilir, yəni burada, belə demək mümkünsə, yaziçının günahı yoxdur. Yaziçinin öz əsərinə şamil etdiyi konfliktlər zamanı, həmin dövrdə hakim olan siyasi-ictimai vəziyyətləri də bu və ya digər şəkildə ehtiva edir. Bədii əsərin bir qiymətli cəhəti də elə bu amildir. Hüseyin İsrafilovun da vurğuladığı kimi, "Dram janrında güclü konflikt mühüm şərtdir. Konfliktin xarakteri, komik, tragik və ya dramatik həlli bu janrın növünü təyin edir." (87. səh.70.)

Konfliktin mahiyyəti zaman-zaman təqnidçi və ədəbiyyatşunasları, teatrşunasları düşündürmüştür. Ədəbiyyatşunaslıq və təqnid sahəsində özünəməxsus bir poetika izi qoymuş, ədəbi-fəlsəfi üslub yaratmış Yaşar Qarayevin qənaətləri müəsirdir: "Komik qəhrəman həmişə "mənə bax,

amma mənim kimi olma” devizi ilə hərəkət edir və məhz bu onu lirik qəhrəman deyil, tragik qəhrəman deyil, komik qəhrəman hesab etməyə bize haqq verir.

Maraqlıdır: gülüşə və kədərə görə bu qədər qəti janr bölgüsü yalnız dramaturgiyaya məxsusdur. Poeziyada, nəşrdə belə bölgürlər olmur. Biz burada bir hikmət görürük: bu, dramaturgiyada əxlaqi və fəlsəfi konfliktin yüksək dərəcədə aydın və qabarlıq ifadə olunan fərdiliyi ilə əlaqədardır. Məhz **konfliktin** komik, dramatik, yaxud tragic həlli üsulu bu üç janrı bir-birindən ayırrı. Tragediya üçün ideal qəhrəman nə qədər tipikdirsə, komik qəhrəman, mənfi qəhrəman da komediya üçün bir o qədər tipikdir.” (89. səh. 99.)

Yetmişinci illərin sonunda Elçin gənc ədəbiyyatşünas-tənqidçi Vaqif Yusiflinin konflikt və xarakter məsələsinə həsr olunmuş əsərinə qiyamət verərkən yazar: “...konflikti yalnız insanlar arasında, cəbhələrlə cəbhələr arasında görmək və onu yalnız bu cür qəbul etmək elmi-metodiki cəhətdən biza yanlış görünür, çünki tədqiq olunan dövrə yaranmış bir sıra nəşr nümunələri bir daha sübut edir ki, konflikt insanın özünün daxili aləmində də mümkündür və dövrün mürəkkəbliyindən, həm də zənginliyindən doğan bu “daxili”, “özünlə özün” arasındaki konflikt heç də az ictimai-əxlaqi əhəmiyyətə malik deyil.” (28. səh. 504.)

Filologiya elmləri doktoru Tahirə Məmməd “XX əsr Azərbaycan dramaturgiyasının poetikası” adlı maraqlı monoqrafiyاسında konfliktin spesifikasi haqqında fikirlərini ümumiləşdirərək qeyd edir ki, “...Dramatik növdə janr müəyyənliyi daha çox konfliktlə bağlıdır. Ona görə də XX əsr Azərbaycan dramaturgiyasının konflikt spesifikasi müəyyənlendirilmədən onun poetikası haqqında fikir yürütülmək qeyri-mümkündür. Dramatik növdə konflikt elə bir elementdir ki, o, əsərin bütöv kompozisiyasına, süjet quruluşuna əssaslı təsir göstərir. Bu haqda aydın qənaətlərə gəlmək üçün konfliktə görə janr təsnifini verməzdən əvvəl konfliktin özünüñ

təsnifini müəyyənlenəşdirmək lazımdır. Nəzəri fikirdə konflikt adətən iki baxımdan növlərə ayrıılır: birinci janrlara, ikinci qarşılaşan tərəflərə görə.” (94. səh. 175.)

Konflikt haqqında nəzəri müddəalarda ən çox şəhər edilən komikliyin mahiyyəti, komik situasiya, konflikt və xarakterdir. Ədəbiyyatşunas Vaqif Paşayev yazır: “Komediyanın əsasını komiklik təşkil edir; komiklikdən kənar dərin mündəricəli komediyani təsəvvürə gətirmək qeyri-mümkündür. Bəs ondakı komiklik nədir. Bu, estetikanın mürəkkəb, çoxcəhətli kateqoriyalarından biridir. Komiklik ictimai cəhətdən hiss edilən, ictimai baxımdan əhəmiyyətli obyektiv ziddiyyətdir, qeyri-uyğunluqdur. Komiklik həyat hadisələrini ümumiləşdirməyin müəyyən principidir; məhz belə prinsip nəticəsində komedyə spesifik janr xüsusiyyəti qazanır. Komediya geniş imkanlı dramatik janrdır... Artıq dramaturqun təsvir etdiyi hadisənin özü ilə deyil, onun əksi ilə müsbət ideal təsdiq olunur. Komediyada, məlum olduğu kimi, müəllifin *estetik idealı* həyatın mənfi hallarına tənqidi münasibətdən doğur. Komik gülüş hansı ictimai bəlalara, nöqsanlara əvvilirsə, elə oradaca müsbət ideallar təsdiq olunur.” (107.)

Bunların içindən boylanan bir fikri də qeyd etməyə dəyər – bir var, bədii əsərdə görünən *zahiri konflikt*, biri də var, bədii əsərin alt qatında aqilanə ifadə edilmiş, çox da sezilməyən, lakin yazıçının ya açıq şəkildə deyə bilmədiyi, ya da bədii kolliziyaya xidmət edən, hətta onun ifadəcisinə əvvilmiş ictimai, ictimai-fəlcəfi və s. tutumlu konflikt... “Hərb və sülh” romanındaki açıq konfliktin arxasında qoşunları təmsil edən xalqlar dayanır. “Hacı Qara” pyesində müəllifin zərif şəkildə oxucuya çatdırıldığı daxili konflikt var – Azərbaycan rus qoşunlarının məngənəsindədir. Sərhəddi qoruyanlar ruslar və ermənilərdir. Amma müəllif onu əsas konfliktin və mövzumun arxasında məharətlə “gizlədib”.

Elçinin dramlarında da konflikt belə özünəməxsusluğu ilə seçilir, burada konflikt bir çox hallarda hadisələrin zahiri

parametrlərində yox, mahiyyətdə özünü göstərir. "Poçt şöbəsində xəyal" dəki şəraiti bir az dəyişmək də olar, amma mahiyyət qalır – Ədilənin mənali yaşamaq istəyinə mane olan qüvvələr hər zamanda mövcud ola bilər, necə də ki, olub. Ədilə zamanın, dövrün eybəcərliklərindən xilas olmaq istəyir. Yaziçi bu konflikti qoyur və onu həll eləmir – elə bu da konfliktin bədii həlliidir, yəni o, həll edilməyəcəkdir. Çünkü zamanın çətinliklərindən xilas olmaq prinsipə mümkün deyil. "Ölülər" dəki Şeyx Əhməd demişkən, "Zəmanə də ki, belə." (C.Məmmədquluzadə - "Ölülər") Yəni zəmanə elə həmişa "belə" – çətin, keşməkeşli olur və hər zəmanənin öz çətinlikləri olacaq... Bu ziddiyətlər ictimai quruluşdan da irəli gələ bilər, insanın özünün davranışından da törənə bilər. Buna görə də konfliktlərin ictimai-siyasi, ictimai-fəlsəfi, əxlaqi-mənəvi, sosial-məişət və sair məzmunu Elçin yaradıcılığında özünü bariz şəkildə göstərir. Sənətkar həm irihəcmli dramlarında, həm də birpərdəli pyeslərində həmin ziddiyətləri oxucu-tamaşaçının qəbul edəcəyi qədər açıqlayır.

**Ictimai-siyasi xarakterli ziddiyətlərin təqdimi və həlli** İctimai-siyasi xarakterli ziddiyətlər dramaturqun "Taun yaşayır", "Ah, Paris, Paris!..", "Mənim ərim dəlidir", "Ordenli yazıçı ilə görüş", "Hövsan soğanı" (30), "Qisas" (39.) kimi pyeslərində daha çox müşahidə olunur.

Buradaca vurgulamağa dəyər ki, qeyd etdiyimiz konflikt bölgüləri tamamilə əlahiddə şəkildə qaralanılmamalıdır, çeşidli olduğu nəzərə alınmalıdır. Belə ki, konfliktləri sərf ictimai-siyasi və ya sosial-məişət olaraq almaq müəyyən yanlışlığa gətirib çıxarar, zira həmin mövzulu əsərdə həm də əxlaqi-mənəvi konfliktlər vardır, sadəcə müəyyən üstünlüyü əsas götürüb belə bölgülərə yol veririk (gedirik). Məsələn, "Taun yaşayır" əsərində konflikt bütün zahiri

komponentləri ilə ictimai-siyasi mahiyyəti ehtiva edir. Əsərin baş qəhrəmanı Xosrov müəllim də, ikinci dərəcəli (belə demək mümkünsə) qəhrəmanlar da bu siyasi ab-havanın qurbanlarıdır, lakin müəllifin fəlsəfi-bədii düşüncələrini mənimsəməyə çalışsaq, bu əsər də yaziçinin əvvəlcə yazdığı əsərlər, xüsusən də romanlarındakı konsepsiyalara üst-üstə düşür –konflikt *insan* və *zaman* arasındadır. Yəni burada detalları aydınlaşdırmaq daha asandır: zamanın axarına tabe insanlar – yaşayınanlar ("uzənlər") və bu axına tabe olmayıb, qarşı çıxınlar ("batanlar"). "Ordenli yazıçı ilə görüş"da konfliktin zahiri tərəfi qrotesklə müşayiət olunur: cana-boğaza yiğilmiş, siyasi ab-havadan bezmiş insan tarana gedir. Lakin o bunu açıq deməsə də komik görüntüyə səbəb olan elə həmin "sətiraltı" mənədir. "Mənim ərim dəlidir" pyesi ictimai-siyasi konfliktləri əhatə etsə də tamaşaçı sanki belə bir rəyə gəlir: bəlkə siyasetdə də əxlaq üstünlük təşkil etsə yaxşıdır, və ya siyasi əxlaq mənəvi əxlaqla eynidirmi?

"*Qisas*" birpərdəli pyesi siyasətin, siyasiləşmiş ictimai quruluşun məhv etdiyi insana həsr olmuş esse tutumlu əsərdir (...O saf qəlbə pozan yalnız həyatdır...S.Vurğun). İnsan təbiətinə zidd siyasiləşmiş cəmiyyət yekunda onun özüne qənim kəsılır. Və sonluqda yenə insan-cəmiyyət konflikti özünü göstərir ki, bu da ictimai-siyasi mahiyyət kəsb edir. "Hövsan soğanı" əsərində də ictimai-siyasi konfliktlərin kataklizmi özünü tez-tez bürüzə verir: "B i r i n c i s ā r n i ş i n-Vay!..Vay!..Vay!..Andropovun təşəkli!..SSRİ bayraqı!.. Suslov!..Pay atonnan!..Alə gör nə qədər Brejnev var e!..Alə bir bax e!.." ( 30. səh. 433). Burada ziddiyətlərin özü yox, nəticəsi əks etdirilib. Eyni qayda ilə demək olar ki, "Ah, Paris, Paris!.." ictimai-siyasi ziddiyətlərin yekunlaşlığı mərhələni əks edir - bir quruluşun süqutu, insanların o biri quruluşda özünə yer axtarmaq cəhdləri komik planda izlənir (Faciə komediya cildindədir). Yenə əxlaqi-mənəvi məkana galib çıxırıq. Komik situasiya bir yekundur, səbəb - komedyaya

qədərmış. Bu insanlar əslində xoşbəxt olmaq istəyirlər, lakin onları bu vəziyyətə salan mənəvi qanunlardan xali olan ictimai-siyasi quruluşla bağlı ziddiyyatlardır.

Bir daha qeyd etməliyik ki, *ictimai-siyasi ziddiyyatlərin* yekun *həlli* əxlaqi-mənəvi sonuca gəlir: vətəni sevmək, mənəviyyatca uca olmaq “faili-muxtar” insanın özündən asılıdır, elə buna görə də tamaşaçının gözündə Cəfər Ağa Yoldaş Kərimzadədən uca durur...

**Dramatik konfliktin ictimai-fəlsəfi həlli (mahiyəti).** Elçin dramlarının böyük bir qismi – “Poçt şöbəsində xəyal”, “Qatil”, “Qatar yol gedirdi”, “Mehmanxana nömrəsində görüş”, “Xüsusi sıfəri” əsərləri dramatik konfliktlərin ictimai-fəlsəfi həlli istiqamətində diqqəti cəlb edən uğurlu pyeslərdir. İnsan nə üçün yaşayır, bu yaşamaqdan onun məqsədi nədir, əsl və yalançı səadətin fərqi nədədir, insan özgəsilə ünsiyyətdə səmimidirmi, o öz daxili dünyasını aça bilirmi, xoşbəxtlik daimidir, keçici? Ümumiyyətlə, insan xoşbəxtidir və s.sonsuz suallar insanla və insanlıqla daim yol yoldaşıdır.

Dramaturq adı çəkilən əsərlərdən həmin problemləri təqdim edir, onların bədii-fəlsəfi yozumunu verir, oxucuya, tamaşaçıya düşünməyə də yer qalır: Ədilələr xoşbəxt olacaqmı, axı ətrafdə xeyli qeyri-insani basqlar var, sakit bir həyat keçirən müəllimə niyə qatılər əvvələr id, əsil qatıl odur, yoxsa zamanın, cəmiyyətin sıkəst etdiyi insanlar, və ya elə xəsta cəmiyyətin özü, axı bu cəmiyyətin fövqü də zağlam deyil...

İnsan, bəlkə, cəmiyyəti sağlam etməzdən qabaq öz daxili dünyasını qaydaya qoymalıdır? Sərqlin kamil insanı ilə nakamıl cəmiyyəti və Qərbin kamil cəmiyyəti ilə nakamıl insanı elə özü bu fəlsəfi çatışmazlıqlara görə əziyyət çəkmirmi? (M.Qorki:-Əzizim, insana inanmayın...)

Dramaturqun konflikti *incan* və *cəmiyyət* arasında qoyub həll etməsi onun köklü ədəbi problemlərə girişməsindən xəbər verir. Çünkü həmin məsələ məhz *ictimai-fəlsəfi* planda

həll edilə bilər. Dünya ədəbiyyatı korifeylərinin girişdiyi bir mövzu olaraq insan və cəmiyyət məsələsi bəşəriyyət durduqca daim bədii ədəbiyyatın predmeti olacaqdır. “Poçt şöbəsində xəyal” dramatik povestinin yazılışından çox sonra “Qatil” psixoloji dramı səhnəyə çıxdı. Bu əsər bir şox parametrlərinə görə və xüsusilə konfliktin ictimai-fəlsəfi tutumuna görə “Poçt şöbəsində xəyal”la səsləşdi. Buradan belə bir nəticə çıxarmaq olar ki, istər dramaturq, istərsə də nasir olaraq Elçin bir sənətkar kimi ictimai-fəlsəfi mövzunu daxili bir ehtiyac kimi özündə yaşıdadır, yəni bu mövzu onu yaradıcılıq psixologiyası baxımından elə narahat edir ki, həmin məsələni bədii əsərin nüvəsində klassik şəkildə yerləşdirərək oxucuya təqdim edir. Dramaturqun yuxarıda adı çəkilən bir-pərdəli pyeslərində də cəmiyyətin və insanın qarşılıqlı münasibətləri bədii-fəlsəfi yozumda şərh edilir ki, bu da bədii əsərin müasirlik keyfiyyətini, tutumunu yüksəldən amillərdən hesab olunur.

Elçin dramlarının qiymətli cəhətlərindən biri *dramatik konfliktin mahiyəti* ilə bağlıdır. Burada iki məsələyə diqqət yetirmək lazım gəlir: ictimai-fəlsəfi məzmunu bir-birindən ayırmak (ictimai və fəlsəfi olaraq) və onların sintezi –yəni birlikdə şəhri.

1.İctimai məzmun – bu onun göstərgəsidir ki, ictimai quruluş və onun doğurduğu anomaliyalar konfliktin mahiyətinin dəyişməsini şərtləndirir, elə bu səbəbdən də biz ona diqqət yetirməliyik.

2.Fəlsəfi məzmun – bu, Elçinin bütün əsərlərində (janrından asılı olmayaraq) bir lay, xüsusi bir qat təşkil edir ki, bunsuz sənətkarın yaradıcılığı təsəvvür edilmir. Məhz elə bu amilə görə Elçin sərhədləri aşaraq geniş oxucu auditoriyası qazanmış iri miqyaslı bir yazıçı mənziləsindədir. Bu problem ayrıca diqqət yetirilməli, tədqiqata cəlb edilməlidir.

...Və nəhayət, ictimai-fəlsəfi məzmunlu konfliktlər. Buraya üzvi şəkildə ehtiva olunan və komponentlərinə ayrılmazı çətin olan konfliktləri daxil etmək olar. Belə

konfliktlər yazıçı sövq-təbiisi ilə əsərin məzmununa elə hopur ki, onu ayrıca təqdim etmək çətinlik törədir.

Konfliktin fəlsəfi məzmunu əsil sənətkarın bütün əsərləri üçün xarakterikdir – belə sənətkarların boz, saya əsəri olmur. Konfliktin ictimai məzmununda izlənən əsas trayektoriya - onun yeni mahiyyət kəsb etməsidir. Belə ki, yeni zaman, yeni konfliktlərlə müşayiət olunur.

Bədii əsərlərdəki fəlsəfi məzmunda bir ümumu stabililik hökm sürür – həyatın, dünyanın, zamanın, insanın mahiyyətini şərh etmək buraya daxildir və bəzən bu bir ümumi səciyyə daşıyır. İctimai quruluşların və ümumiyyətlə, zaman dəyişmələrinin konfliktin ictimai məzmunun dəyişməsi ilə bilavasitə bağlı olduğu, elə bu səbəbdən də dinamik səciyyə daşıdığı danılmazdır.

Göründüyü kimi, Elçinin dramaturgiyasında dramatik konflikt adı mahiyyətdə deyil, bu konflikt ictimai-fəlsəfi bir fikir yükü daşıyır və bu əsərlərin qiymətli cəhətlərindən biri də elə bu xüsusiyyətlərdir.

**Əxlaqi-mənəvi xarakterli konfliktlər**      Yaziçi-dramaturqun bütün əsərlərində bu mövzu özünə yer tapıb, vətəndaşlıq qazanıb. Yazıçının nəşr əsərləri bu mövzunu geniş şəkildə araşdırmağa imkan verir. Lakin biz sirf əxlaqi-mənəvi konfliktlər baxımından "Ah, Paris, Paris!.." "Mən sənin dayınam", "Qızıl", "Teatr" kimi əsərləri bu mövzu üçün daha məqsədəmüvafiq bildik. "Ah, Paris, Paris!.." əsərində cəmiyyətin siyasi-ictimai sferasının dəyişməsi ilə əxlaqdakı və mənəviyyatdakı boşluqlar tez bir zamanda üzə çıxır. İctimai şəraitin dəyişməzi insan xisletindəki "yatıb qalmış" mənfi xüsusiyyətləri anındaca oyadır. Utanib-çəkinmədən, var-dövlət naminə Fransadan gələn qonağa öz qızını,

qızını, hətta arvadını verməyə çalışan adamın hərəkətləri oxucu-tamaşaçıda katarsis, silkələniib ayılma hissələri oyadır.

Əxlaqi-mənəvi mövzu sovet cəmiyyətində də tərbiyəvi funksiyasını yerinə yetirirdi, lakin bu günlərdə həyacan təbili mənziləsindədir. ("SOS" povesti az qala istisnadır-əsərdə bu günümüzlə səsləşmə, yazıçı fəhmi ilə uzaqqorənlik vardır). Etiraf etmək lazımdır ki, hazırkı dövrümüzdə əxlaqın tənəzzülə uğraması, deqradasiya prosesi keçirməsi bədii ədəbiyyatda lazımlıca və bədii səviyyədə eks olunmır. Bu gün öz gələcəyi üçün mənəvi təminatı olmayan nə qədər Fosforlu Cəvriyə və Zavallı Liza vardır. İndi "Səhər mehi"ni (Vaqif Musa) təqnidə lüzum belə yoxdur... Amma vaxtilə təqnidçi Qulu Xəlilov bu əsərin "daşını daş üstə qoymamışdı"...

Elçinin "Ah, Paris, Paris!.." əsərində açıq ifşa vardır. "Mən sənin dayınam" komediyasında əxlaqi-mənəvi konfliktlərin cəmiyyətin geniş bir sahəsini əhatə etdiyinin şahidi olurq. Kimi dindirirsən, gözükögəlidir. Amma onlar keçmiş quruluşda rütbə sahibləri olublar, cəmiyyətdə mövqeləri və buna uyğun da hörmət-izzətləri varmış. Əsərdə komik görünməsinə baxmayaraq, fərdin taleyi arxasında cəmiyyətin taleyi gizlənməşdir. Konfliktin zahiri komponentləri daxili-kolliziya səciyyəsinə xidmət edir. Əsərdə buna işarə də Əsədullanın dili ilə belə ifadə edilir: "Dünən nəyidi, bu gün onnan da pıstdı, sabah bunnan da pis olacaq!" (22. səh. 15.) "Teatr" pyesində isə dramaturq mövzunun "sixib suyunu çıxarıb" – problemlərin təqdimində "bir damla su" prinsipi ilə gedib: Bir damla suda bütövün əksini gördüyüümüz kimi, epizodik görünən məqamlarda da tiplərin xarakterik cizgilərini - daxili dünyasını, əxlaqını, məişətini və s. xüsusiyyətləri asanlıqla görə bilirik.

**Sosial-məişət planında təzahür edən konfliktlər.** Dramaturqun sosial-məişət məzmunlu ziddiyətlərə həsr olunmuş ayrıca pyesi yox dərəcəsindədir. Lakin bu tipli konfliktlər bir çox əsərlərin içərisinə məharətlə, yazıçı yaddaşı

və ustalığı ilə yerləşdirilib. "Ah, Paris, Paris!..", "Mənim ərim dəlidir", "Teatr", "Qızıl", "O da aşiq olub yaza dünyada", "Qatil", "Arılar arasında" əsərlərində rast gəldiyimiz səhnələr sosial-məişət tipli konfliktləri eks etdirir. Məişət çətinliklərindən dəli halına gəlmə (alt qat), qızlar (bacılar) arasındaki süd kini, ər-arvad və ailə anlaşmazlıqlarından doğan mübahisələr və s. kimi konfliktlər əsil yazıçı səliqəsi ilə təqdim edilir.

Yuxarıda qeyd etdiyimiz kimi, dramaturq bu tipli konflikti də yüksək amal uğrunda mübarizə fonuna getirir və sonda konflikt sosial-məişət sərhədlərini aşaraq daha geniş bir məzmun daşıyır. Bu tipli konfliktlər yazıçının "Ağ Dəvə" əsərində ayrıca bir süjet xətti kimi görünən Xanım arvad – Fatma xəttində daha qabarlıq görünür. Ümumiyyətlə, Xanım arvadın yaşadığı həyat tipik bir şəhər məhəlləsi olaraq belə konfliktin mənbəyi kimi görünür. Yazıçı bu tipli konflikti də fəlsəfi yüksəkliyə qaldırır. Biz insan təbəddülətlərinin psixoloji yönlərini görür və "yaşayırıq". Xanım obrazının gücü də elə bu təbəddülətlərə əhatə olunmasındadır, axı o, canlı insandır. Xanım gah bir ana kimi, gah da bir bacı kimi təzahür edir. Artıq məlumdur ki, Xanımın oğlu Qoca Ədiləni, Ədilə də onu sevir. Ədilənin anası Fatma, Xanımın qardaşı Abuzəri bəyənib ona getməmişdi. Xanım bu səbəbdən ondan öz bildiyi kimi "qisas" alır – oğlu Qoca ilə Ədilənin evlənməsinə razı olmur. Çünkü onda qardaşlığı var. Amma yekunda o, peşman olur və onun bir insan kimi etirafı həm Xanımı ucaldır, həm də əsərin siqlətini artırır. Bu psixoloji mündəricə pyesin uğurlu tərəfidir (Bu barədə aşağıda danışılır). "Ağ Dəvə" əsərində sosial-məişət planında cərəyan edən konfliktlərin sosial-məişət xirdalığı səviyyəsində olmadığını görürük. Şövkət xətti, Sona xətti, Balaniyaz, Suğra xətləri də həmçinin. Xüsusiələ, İbadulla ilə anası Əminənin arasındaki var-dövlət davası, sosial-məişət istiqamətli konfliktin yüksək bədii görüntüləri bir səra psixoloji məqamları açır. İbadulla anasını hər gün döyür ki, atasından

alan varidati alsın. Qadın nala çəkir, onun köməyinə məhəllə tökülib gəlir. Həlliəci məqamlarda – İbadulla təklənəndə yenə anası onun köməyinə gəlir, oğlunu adamlardan qoruyur. Hami inanarkən ki, qadında heç nə yoxdur, sonda qəribə əhvalat baş verir – İbadulla anasından qızılları aldığıni səviyyəsizcəsinə bütün məhəlləyə nümayiş etdirir.

"Mənim ərim dəlidir" pyesində də sosial-məişət məzmunlu konfliktdən əxlaqi-mənəvi və ictimai-siyasi konfliktə keçid var; hadisələr bir fondan o birisinə üzvi şəkildə daxil olur və biz bu barədə bəhs etmişik.

"Arılar arasında" pyesi ("Azərbaycan" jurnalı, N: 11, 2007. Səh. 6-37.) dramaturqun hələ ki, son işi olsa da artıq, tamaşaşa hazırlanır. Bu əsərdə də Elçin yaradıcılığına məxsus manera hökm sürür: hadisələr "adi" təhkisi qaydası ilə inkişaf edir və birdən-birə qeyri-adi bədii fəçrlərlə tanış oluruq; ailədə yüngül bir əhval-ruhiyyə mövcuddur, yeniyetmələr özlərini uşaq kimi aparırlar. Qadın Ərdən əyləncə və ailə (oxu – intim) qayğıları umur. Ərin isə "başqa" gözləntiləri var və Qadının (arvadının) istəklərindən yaxa qurtarmağa çalışır.

Hadisələr Babanın arılar arasında tək yaşadığı yerdə davam edir. Ailə Qadının istəyinə görə bu yerlərə üç günlüyü dincəlməyə gəlib.

Burada ailəyə qulluq edən Dayə ilə Babanın taleyi eyni müstəviyə gəlir və... Baba ilə Dayə evlənir. Yeddinci və doqquzuncu şəkillərdə pyesin qayəsi açılır. Yeddinci şəkil bir bədii məqam kimi müəllif niyyətinə uğurla xidmət edir – burada hər bir ailə üzvü bir arıdır. Bu səhnə Elçin dramaturgiyası üçün xarakterik bir vəziyyətin təzahürüdür: belə xəyalı-şərti və deməli, bədii səhnələrə "Taun yaşayır" pyesində dustaqların düşdüyü vəziyyətdə, "Qatil" psixoloji faciəsində göylər aləminin təsvirində rast gəlinir. Real olmayanın real kimi təqdimi, şərti səhnələr müəllif tapıntısı olmaqla əsərə "ikinci nəfəs" polunu verir

Doqquzuncu şəkildə isə məlum olur ki, insanın “mütləq xoşbəxtlik” idealları (ifadə mənimdir – S.E.) həyata keçməyəcək. Əsərdən hasil etdiyimiz qənaətə görə, insana elə gəlir ki, o, gələcəkdə xoşbəxt olacaq, o “gələcək” isə heç vaxt gəlməyəcək... (20. səh.37)

“Arılar arasında” əsərində sosial-məişət planında baş verən münaqişələr Ər və Qadının, eyni zamanda, gənclərin – Toppuş-Lyalya, Caba-Zulyanın deyimlərində üzə çıxır.

“QADIN. Nə olacaq? Uşağı arı sancıb.

ƏR. Eybi yox, arı zəhəri dərmandı.

QADIN. Hə!.. Səni sancmayıb axı!..

ƏR. Elə gərək arı olsun? Məni gündə sancırlar də!..

QADIN. (ətrafa). Məni deyir e!.. (Ərə) Mən sancıram səni, hə? Bəs, deyirdin, sənə rast gəldiyim üçün, tale üzünə gülüb? Nə oldu?

ƏR. Sonra başa düşdüm ki, tale mənə istehza edirmiş!..

...ZÜLYA. (Cabani göstərir). Belə adamla mehriban olmaq olar?.. Gör mən kimi seçdim də?!

CABA. Kimi seçdin?

ZÜLYA. Səni!.. Ancaq o qədər mənə təklif edən var idi ki, əra gedim!..” (20. səh.33)

Bu əsərdə ilkin olaraq sosial-məişət planında cərəyan edən, daha sonra bədii-fəlsəfi məqama yüksələn münaqişələr ümumişmiş vəziyyəti əks etdirir, yəni asinxron mahiyyət daşıyır – belə münaqişələr daimidir, həyat, yaşayış olana qədər. Bu mənada Elçin dramaturgiyasında sosial-məişət planında baş verən münaqişələr öz statusundan-sferasından çıxaraq ictimai-fəlsəfi mahiyyət daşımağa başlayır.

“Arılar arasında” pyesində dramaturqun bədii-fəlsəfi düşüncələri tez-tez üzünü biruzə verir. Bu deyimlər məqamlarına görə səslənsə də ümumi səciyyə daşıyır.

“DAYƏ. Ancaq hərdən mütləq Bakıya gedək... Səs-küy olanda, adam sakitlik istəyir... (Ətrafa baxır.) Sakitlik olanda, bir az... bir az səs-küy istəyirsən...“

BABA. İnsan belə məxluqu də!..” (20. səh.36.)

Gələcək və Xoşbəxtlik haqqındaki fikirlərinə görə da “Arılar arasında” pyesi ilə “Poç şöbəsində xəyal” əsərinin assosiativ məqamları var. Ədilə də, Dayə və Baba da Xoşbəxtliyin sanki rəmzi bir anlayış olduğu fikrinə gəlirlər.

Ümumiyyətlə, Elçin yaradıcılığında konfliktin sosial-məişət adı onun qılafıdır, mahiyyətdə isə bu konflikt daha mənalı məsələləri çözmək üçün bir vasitədir.

## DRAMATURGIYADA XARAKTER MƏSƏLƏSİ HAQQINDA

Canlı tip və tipik xarakterlər bədii əsərin mühüm estetik – bədii dəyərlərindən biridir. “Ən yaxşı əsərlərdə qəhrəmanın mövqeyi – bu və ya digər ideyanın ifadəçisi olması onun xarakteri ilə müəyyənləşir” (111. səh. 107.), yadda qalır. “Yaddaqalma”nın əsas şərtlərindən biri surətin, obrazın xarakterik xüsusiyyətləri ilə təsvir edilməsindədir. Ədəbiyyatşunaslıqda “obraz-xarakter” sözlərinin yanaşı işlənməsi də (131. səh. 63.) bu səbəbdəndir. Bu obrazlara diqqət yetirək: Hacı Qara, Novruzəli, Qurbanəli bəy, Xudayar bəy, Şeyx Nəsrullah, İsgəndər, Hacı Əhməd, Məşədi İbad, Hambal, Qaloşlu, Rüstəm kişi, Yasti Salman, Səriyyə, Səməd Əmirli, Cahandar ağa, Təhminə, Baladadaş, Qədir... Burada obrazın epik təsvirlə süslənən “böyükəsindən” yox, “sixilmiş” təsvirlə böyükəsindən – yəni həmin obrazın məxsus xarakterik xüsusiyyətlərin bir obraz üzərinə cəmləşməsindən söhbət gedir. Obraz oxucu üçün o zaman doğma olur ki, həyat - ədəbiyyat - həyat çevrəsi qapanmış olur, yəni həyatdan ədəbiyyata gəlmış qəhrəman bir də xalqın içində qayıdır və əbədi yaşayış statusu alır. Bu gün xalqın içində “Hacı Qaralıq eləmə”, “İmamıyardır

ki, var”, “Sən o Qaloşlunu niyə vaxtında tanımamışın”, “İndinin Şeyx Nəsrullahlarına min bərakallah” kimi ifadələr obrazın xalqın içini qayıtmazı deyilmə? Bədii əsərdən gələn vəziyyət yaşıntıları da var: “Kim deyir, ölü dirilməz”, “Bacılardan gözümə dəymir”, “Olum, ya Ölüm”, “Yaziq Mazelli”, “A Naznaz, bəs sənin məzuniyyətin qurtarmadı?”, “Məktəb-zaddı bəyəm” və s. və s.

Bu dramlarda rast gəldiyimiz fərdi sıfırları ilə tanış olan obrazlar bizim müasirlərimizdir, Baladadaşın aerodrom kepkasını, şalvarının arxasını sağ əli ilə çırpmasını nə qədər müşahidə etmişikə, Xosrov müəllim bütün naturası ilə biza tanışdır – biz o xarakterik xüsusiyyətləri ilə doğma olan müəllimi həyatda çox görmüşük. Ailasına bu qədər bağlı, sənətini bu qədər sevən... və haqsızlığa da eyni cür dözümsüz.. Bu mənada “Bədii tiplərin müqayisəli tipologiyası” ( 126.) anlayışı ilə yanaşsaq, Xosrov müəllimlə Qurban müəllim (Anar – “Macal”) arasında oxşarlıq da var. Xosrov müəllimlə “tanış olduqdan” sonra adam Qurban müəllimin Bağırov dövründən necə sağ-salamat qurtarmağınə təcəccüblənir. Bəlkə də Qurban müəllim BAĞIROVA, Stalina fanatikcəsinə inananlardan imiş... Bu *təfsirlər* – *yenidənyozmalar* Çingiz Hüseynovun “Fətəli fəthi” əsərində daha əhatəli, daha geniş panoramda təqdim edilir. “Mənim ərim dəlidir” və “Ah, Paris, Paris!..” əsərlərində rast gəldiyimiz müasirlərimiz də tamaşaçılara eyni dərəcədə tanışdır – deməli, həyatıdır, xarakterik xüsusiyyətlərə malikdir.

Bu heç də sərr deyil ki, sənətkarın öz əsərində tərəfində durmadığı, köhnə qayda ilə yanaşsaq, mənfi planda eks etdirdiyi obrazın rəğbat bəslədiyi obrazdan güclü çıxdığının da şahidi olmuşuq. Bu da “xarakterik xüsusiyyətlərin” həmin obrazlarda nə dərəcədə cəmləşməsi ilə əlaqədardır.

Elçin dramlarında *yadda qalan xarakterlər* çoxdur. Bir sıra əsərində yazıcının obrazlara ad verməməsinin səbəbi də elə budur. Yəni müəllif bizim fikrimizcə, demək istəyir ki, obraza,

surətə, personaja ad vermək asandır, ad şərtidir, əsas məsələ həmin obrazdakı xarakterik xüsusiyyətlərdir. Yoldaş Tək, Dost, Lider, Qonşu, Kişi, Arvad, Professor, Oğul, Qız, Fəhlə, Cangudən, Baş rejissor, Artist, Katibə, Müəllif, Nazir müavini, Cavan, Gəlin... kimi obrazlar məhz, ada görə yox, xaraktera görə yadda qalırlar. Dramaturq təkcə irihaclı əsərlərində deyil, son dövrlərdə qələmə aldığı birpərdəli pyeslərində də bir neçə strixlə belə tipik surəti araya-ərsəyə götəri bilir.

“Ah,Paris,Paris!..” əsərində İsgəndərzadə keçmiş təhsili və vəzifəsi ilə yeni cəmiyyətə yaramayan intelligent obrazıdır, Bəbirzadə - bu işbaz tip də yuvasına su dolmuş siçovul kimi vurnuxur, yeni qayda ilə yaşamağın yollarını axtarır. “Mən sənin dayınam” komedyiyasındaki Direktor obrazı da İsgəndərzadənin ikinci kopyasıdır. Burada hər bir surət təbii və realdır, həyatıdır, xarakterikdir.

### Nəsrədən dramaturgiyaya. Nəsrədən alınmış obrazların dramatik yozumu

Elçinin nəsrində, yazılarınımızın birində qeyd etdiyimiz kimi, Emil Zolya nəcrindəki nəsil ağacına oxşar bir obrazlar “şəcərəsi” var. (Bax: “Ruqonlar və Makkalar”). Əlabbas kişidən Milisoner Səfərəcən bir sira obrazlar yazıçının müxtəlif əsərlərində təkrar xatırlanır. Yazıçının kinossenariləri də nəşr əsərləri əsasında yazılmışdır ki, bu da nəşrin dramatizminin güclü olmasından irəli gəlir. Aşağıda həmin xüsusiyyəti izah edəcəyik. Nəsrədən alınma obrazların bilavasitə dram aləminə gəlişi isə nəşr əsərlərinin drama çevriləməsi ilə müşayiət olunur. (“Poçt şöbəsində xəyal”)

Nəsrədən alınmış obrazlar silsiləsi Elçin dramlarının məziyyətlərindən biridir. Bu obrazlar da iki qismə bölünür – nəşr əsərlərindən “tanıdığımız” tək-tək obrazların ayrı-ayrı dram əsərlərində “zühur etməsi” və bütünlükdə nəşr əsərinin sahnələşdirilməsi vasitəsilə obrazların yenidən görünməsi.

Səhnələşdirilmiş nəşr əsərləri sırasına “Qatar yol gedirdi” (“Qatar. Pikasso. Latur. 1968” hekayəsi), “Taun yaşayır” (“Ölüm hökmü” romanı), “Mahmud və Məryəm”, “Ağ Dəvə” əsərləri daxildir.

“Qatar yol gedirdi” və “Taun yaşayır” pyesləri haqqında ayrıca danişmişiq, adı çəkilən o biri əsərlər haqqında aşağıda danişacaqıq.

Məlum olduğu üzrə, Elçinin bütün əsərləri epik, dramatik fabuladan başqa, fəlsəfi xəttilə də seçilən əsərlərdir; burada da əsas xəttin – hadisə və səciyyələr silsiləsinin fonunda (bəzən də ayrıca) bir fəlsəfi yüksək sütətlə də rastlaşıraq.

Dramaturqun “Mahmud və Məryəm” (40) pyesi də nəşr əsasında yazılmış o biri irihəcmli dram əsərləri kimi “sixilmiş mündəricəyə” malikdir – burada epik lövhələri dramatik mahiyyət və situasiya əvəzləməli olur. Bu çətinliklərin fonunda yenə müəllif müxtalif bədii priyomlarla, o cümlədən daha çox Elçin dramlarında gördüyüümüz MÜƏLLİF obrazı vasitəsilə epik-fəlsəfi mahiyyəti açıqlaya bilir, yəni təkcə dramatik konflikt əsasında yox, həm də digər vasitələrlə müəllif niyyəti, personajların xarakteri, əsərin ideyası və s. bəyan edilir.

Məlum olduğu üzrə, bir sanballı roman olaraq “Mahmud və Məryəm” fəlsəfi-bədii, habelə psixoloji mündəricəni ehtiva edir. Pyesdə də həmin cəhət izlənir - əlbəttə dramın şərtləri və həcmi daxilində. Bu o deməkdir ki, pyesdə romanın fərqli müəyyən zaman və məkan çərçivələri var. Deməli, müəllif təhkiyəsi də həmin “sixilmiş zaman”a xidmət edir, pyesin intensivliyi romanın ekstensiv imkanlarını əvəzləyir.

Aydındır ki, pyesdə romanın fərqli bir çox xüsusiyyətlər içərisində biri daha önemlidir – iştirak edənləri əvvəlcədən “tanıyırıq” ki, bu da müəllifin nələrə və kimlərə daha çox yer verdiyinə işarədir. Buradan çıxış edərək əsas və qeyri-əsas surətlərin sərhəndlərini müəyyən etməyə imkan

yaranır. Belə maraq doğuran obrazlar öz adları ilə də diqqəti çəkir: Danışan, Ceyran, Qısır qarı, Anasının əmcəyini kəsən İbrahim, Keçəl kişi, Səs, Şövkət İşbilən, Havalı İbrahim, Qırızıtzuman kişi, Muxtar Bədheybat və s. və s.

Pyesdə Danışan obrazı müəllifin romanda da ifadə etdiyi müləhizələrinin ifadəçisidir – burada dastan motivlərinə məxsus mifik-fəlsəfi qaynaqların ifadəsindən tutmuş, epik dəyərlərədək hər məqamı izləmək olar. Elə ilk şəkillərdən Ziyad xanın əsəbi ovqatı xanəndənin psixologiyasını açmaqla bəyan olunur. Övladı və deməli, öz hakimiyətinin gələcəyi üçün nigaran olan Xan bunu belə bəyan edir: ”Düz demirsən, küçük! Sənin o dağlarda ürəyin qalib! Gözlərində oxuyuram...”(40. səh. 480)

Pyesin əvvəlindən inca şəkildə sezilir ki, konfliktin ikili mahiyyəti var – bir tərəfdə Ziyad xanın hakimiyəti saxlamaq məqsədi daşıyan, hadisələrin idarə olunmasından doğan zahiri konfliktlər, o birisi isə Mahmudun cəmiyyət və insanlıq düşüncələri ilə bağlı olan, yaşıdagı cəmiyyətlə Mahmudun özü arasındaki konfliktlər: ”M a h m u d . Adamlar niyə bunu başa düşmür? Necə olur ki, bu torpaqda doğulan, eyni ayın, günəşin, ulduzların altında, bu torpaqda yaşayan adamlar bir-birinə pislik edə bilir, qan axıda bilir, bir-birini döyə bilir? Nə üçün Qabil Habili öldürə bildi və sonra da o cür peşman oldu? Necə oldu ki, belə bir eyni günəşin altında, belə bir eyni torpağın üstündə, qardaş qanı axıdan o paxılılıq əmələ gəldi? ...”(40. səh. 482)

Məlum olduğu kimi, hər bir əsərdə müəllifin açıq və ya gizli tendensiyası olur ki, onu bəzən həmin müəllifin başqa əsərində də bu və ya ayrı formada izləmək mümkündür. ”Poçt şöbəsində xəyal” əsərində Ədilənin Kişi ilə dialoqundakı (48. Səh. 180) fikirlə “Mahmud və Məryəm”dəki DANIŞANın fikri bir-birini tamamlayan müəllif konsepsiyasıdır. ”D a n i ş a n . Allahın qarşısında Qəmərbanunun günahları çox idi və Qəmərbanı bütün bu günah işləri Mahmuda görə tutmuşdu.

Və get-gedə Qəmərbanunun ürəyini başqa bir qorxu bürümüşdü: Mahmudda ki, bu qədər təmizlik, bu qədər paklık var, onun yolunda işlənmiş bu qədər günahdan sonra, Mahmud xoşbəxt ola bilməyəcəkdi... Mahmudun təmizliyi qoymayaçaqmış ki, Mahmud başqasının hesabına xoşbəxt olsun.” (40. səh. 484).

Qəmərbanuya və Ziyad xana görə, təmiz Mahmud dünyanın bədbəxtidir. Lakin ziddiyətlərdən biri budur ki, bu bədbəxtlik və Mahmuda nəsib olan xoşbəxtlik daban – dabana uyğunsuzluqdur. “D a n i ş a n . Qəmərbanu necə ağlına götirə bilərdi ki, lap az bir müddətdən sonra, onun bədbəxi, bəxtiqara hesab etdiyi oğlu dünyanın ən xoşbəxt adamı olacaq?” (40. səh. 485)

Bəşəri sevgini məhəlli – iqtisadi maraqlar çərçivəsi ilə dərk etmək mümkün deyil, o sevgini dərk edənin bəsirət gözü açıq olmalı idi ki, o da nə Qızır Qarıda, nə Ceyranda, nə Mehtər Cəfərdə olmayıb. Dünyanın adı dərd-sərili yaşıyan saray əhli buna görə də Mahmudun aşiq olduğunu eşidib-bilib güllürdü. Belə də olmalı idi – çünki bu insanlar ayrı-ayrı sferada, ruhi-mənəvi müstəvidə olan varlıqlardır və deməli, qanunauygún olaraq bir-birlərinə yaddırlar.

Əsərdə Mahmud və Məryəmin eşqi dünyəvi fonda, dünyəvi dəyərlər əsasında formalasən eşq kimi təqdim edilir – hər şey iki təmiz gəncin həyatı yaştaları insanlığa tanış bir şəkildədir. Onlar sevib-seviləməyin son nəticəsi olaraq övlad sahibi olmaq istəyini ideal bir şəkildə arzulayırlar. (V111 şəkil) Elə buradaca Anasının Əmcəyini Kəsən İbrahimin onları Qəmərbanunun göstərişilə izlədiyi məlum olur – elə bil bu hadisə həmin təmiz eşqin qəsdinə durmuş əks qütbün – güclü maniələrin bir nümunəsidir.

Qəmərbanuya görə “Mahmudu xilas etmək lazımdır”, Ziyad xana görə Mahmudun Keşş qızına aşiq olması “Cavanlıqdi”. Bu dialoqun sonu belə bitir:

“Q ə m ə r b a n u . Sən özünü aldatmaq istəyirsən? Sən başa düşmürsən ki, oğlunun başını qara buludlar alıb? Yoxsa yənə səhbətdən qaçmaq istəyirsən?.. Görmürsən daha bıçaq sümüyü dırənib? Mahmudu xilas etmək lazımdır!

Z i y a d x a n . Mən də onun yaşında sənə aşiq idim...

Q ə m ə r b a n u . Mən Müzəffər ağanın qızıyam, Ziyad, keşş qızı deyiləm! Mahmud da, sən deyilsən!..

Z i y a d x a n . Hə... Mahmud Ziyad xan deyil...” (40. Səh. 491).

Bu adı sözlər fəlsəfi - bədii yük daşıyır - Mahmud Ziyad xan deyil - Ziyad xanın problemləri Mahmudu fəlsəfi - ictimai cəhətdən, kamil insan mövqeyindən maraqlandırır ki, bu da o dövr üçün sufi ideallarında mühüm yer tuturdu.

Bir tərəfdə evlənməyə adı bir məsələ kimi baxan Ziyad xan “naturalizmi” (“Qızı saraya gətirdəcəyəm...”), o biri tərəfdə Mahmud və Məryəmin mifik -ideal dünyası, o dünya ki, Şərq butalarından keçib gedir. Elə ziddiyət də buradadır: *Kim qalib gələcək – azad eşq, ya total ənənələr?* Müəllif bu qarşılaşmanın real zəminə götürir: Yuxuda Məryəmi gördüyüni deyən Mahmud onun evinə gəlir və orada puç olmuş xəyalların mənzərəsi ilə rastlaşır.

Personajlar içərisində Mirzə Salman obrazı diqqəti çəkir. Bu obraz hakimiyyyət arasında üzvi əlaqələrə xidmət edən bir rolin təmsilçisidir. Əsərdəki Mirzə Salman və Danışan surətləri müəllif qayasının açılmasına uğurlu xidmə edir.

“M i r z ə S a l m a n . Xan sağ olsun, Mahmud “Yüksək aləmin” oğludu və ora Allahın və mələklərin məskun olduğu yerdir. Ona görə də, bizim kimi “Aşağı aləm” bəndələri çox zaman Mahmudu və mahmudları başa düşə bilmirik...”(40. səh. 496)

Məlum olduğu üzrə, dünya ədəbiyyatının ən görkəmli nümayəndələri öz əsərlərində tendensiyani açıqlığı ilə ortalağa qoymur, obrazların dili ilə qütbləşməni bəyan edir, problemi bütün mürəkkəbliyi ilə qoyur və həllinə tələsik getmirlər.

Burada da belə uğurlu yol seçilmişdir. Məsələn, bir tərəfdə Mahmudun bir aşiq kimi müqəddəs ideallar təmsilçisi olması ortalığa qoyulursa, o biri tərəfdə “törpü dəyməmiş çobanın” düşündükleri maraq doğurur.

Çoban anlamı xalqların padşahlara, filosoflara müariz tutduğu bir mənəni ehtiva edir. Hətta Musa peyğəmbər çoban imiş (Xristianların “pastor” sözü də “pasti” otarmaq, dolandırmaq anlamındadır). Xalq rəvayətlərində çoban insanların köməyinə çatır, Əshabi-Kəhf rəvayətində də “yeddi kimsənə”dən biri çobandır. Azərbaycan nağıllarında padşaha “mən səndən varlıyam” deyən çoban boyca padşahdan bir qarış uca olduğu üçün öləndə bir arşın artıq ağa büküləcəyini nəzərdə tutur və bu fikir padşahı qane edir. Vəzirin qayınatası olan çoban qoyunun çəkisinin artıb-azalmaması sırrını ona öyrədir. Yaz südü ilə payız südünün tərkibinin fərqini Loğman qədər elə çoban da bilir... Məsələ bir də ondadır ki, çobanın cavabları ikili mana daşıyır – oradan siyasi, hətta fəlsəfi rəng də çıxarmaq olar. “Mahmud və Məryəm”dəki çoban da “filosofluq” edir və xalq içinde çoban adlı bir fərdlə yola getməyin məcburiyyətini biza göstərir. Törpü Dəyməmiş Çoban Mahmudun eşq macəralarına öz baxış bucağı altından baxır ki, bu da xalqın içərisində geniş yayılmış bir fikirlə bağlıdır. Əslində Çobanın dedikləri bir neçə məqama istinad edir. Ən əvvəl, “kütlə” düşüncəsində ilahi eşq anlamı elə bu əsərdəki çobanın dedikləri səviyyəsində də qavranıla bilir, ikincisi, nəzəri şəkildə, “etidal” – yəni orta səviyyədə olmaq, yaşamaq adı insanlar üçün bir norma hesab edilmişdir.

D a n i ş a n . ...Sofi baxıb gördü ki, burası qoyun-quzunun yaylaq yeridir, bir də bir çoban var burda, lap törpü dəyməmiş çobandi. Çoban yoldan ötən yolculara ocaq kənarında yer verdi, ocağın odunu artırıldı. Mahmud həmin yağılı, çıxınlı gecədə, ona da, Sofiyə də sığınacaq vermiş Çobana Şeyx Nizaminin “Leyli və Məcnun”unu danışırı və

törpü dəyməmiş çoban da, beləcə ağızını açıb matdim-matdim qulaq asırı.

C o b a n . Lələ yolcu, mən belə fikirləşirəm: dediyin o eşq ki, var, harinliqdandır, yeməyin-içməyin bolluğundandır. Məcnun gəlib, mənim kimi eldən, obadan ayrı düşüb dağlarda, daşlarda qoyun otarsayıdı, yay bilməsəydi, qış bilməsəydi, qələt eləyərdi Leyliyə eləcə aşiq olardı! Mən getdim qoyun otarmağa! (*Durub gedir*). (“40. səh. 498)

Mahmud insanlığa bütöv şəkildə yanaşır, bütünlükdə bəşəri problemlərlə məşğul olur, onun üçün bəşəriyyətin dərdi öz dərdidir və ayrıca olaraq öz dərdi yox kimidir: “Sofi, yaxınlıq da, uzaqlıq da insanın öz içindədir”. (40. səh. 499). Əsərin əsas qayəsi də elə bu məqamlardadır. Dramaturq öz qəhrəmanını *orta əsrlərin filosofu* səviyyəsində təqdim edir və bu fikirlər nağıl, dastan motivləri təsirini də ehtiva edir, həm də yüksək səviyyədə... Xüsusilə, Yolcu ilə dialoqda biz bunu görə bilirik:

“Y o l ç u . Oğlum, görüm, səfərin haradır belə?

M a h m u d . Əmi, səfərim kanan məkəndi.

Y o l ç u . Oğlum, kan kandır, bəs məkan nədir?

M a h m u d . Kan bu dünyadır, əmi, məkan o dünyadır...

Y o l ç u . Ölümü özünə güclə gəzirsən?

M a h m u d . Ölüm haqqı. Taleyun əsirində çıxməq olmaz.” (40. səh. 500).

Əsərdə fəlsəfi düşüncələrin bədii açımı ilə yanaşı, dramatik-hərəki hadisələr də Mahmudun həyatı ilə bağlı şəkildə oxucu-tamaşaçıya çatdırılır. Ziyad xanın öz oğluna müxtəlif vasitələrlə, o cümlədən, Ceyran vasitəsilə təsir etmək niyyətində olmasına görür və təbii qarşılıyırıq; bu xətt də Mahmudun xarakterinin açılmasına xidmət edir. Məlum olur ki, insanlar iki cürdür – yalnız adı ölüm sürənlər və qeyri-adı yaşam tərzini keçirənlər - r u h a d a m l a r i , d ü ş ü n c e a d a m l a r i ; bunlarsız bəşəriyyət heçdir.

Əsərdəki hadisələr, insan düşüncələrinə xidmət etmək üçün bir vasitədir. On altinci şəkildə Çaldırın düzü hadisələri motivlərinin xatırlanması da həmin məqsədə xidmət edir.

Dramda dini ayrılığın həmişə faciələrə bais olmasından, insanların taleyinə zərbə vurması motivləri daha yüksək və fəlsəfi zəmində qoyulur. İkinci hissə belə bir fikrin bədii təqdimi ilə başlanır. Məryəmin piçiltilərində biz bunu görürük. Dini ayrılığın yaratdığı uçurumlar Keşisin düşüncələrini də bürülmüşdür, o da həmin doqmaların əsiridir. Amma Keşisin bir insan kimi tərəddüdləri də var ki, onlar dini-fəlsəfi tondadır. (40. səh. 505). Həmin uçurumlar elə dini ehkamlarla kodlaşdırılıb ki, onları pozmaq, sanki bütün ilahi müqəddəsliyi pozmaq qədər qeyri-mümkin sayılıb. İnsanlıq bir tərəfdən bəşəri humanizm və vahidiyyə, o biri tərəfdən dini ayrı-seçkililik və onun yaratdığı bələlərə gedir. Bu gün irq, din və dil fərqlərinin mənəvi aləmə gətirdiyi bələlərdən hələ ki qurtarmaq mümkün deyil və bədii ədəbiyyat inadla həmin fərqlərin fəndlərə verdiyi əzabı şərh etməkdədir.

Dramda təkcə baş xətt – Mahmud və Məryəm bədii-fəlsəfi xətti yox, başqa xətlər də maraqlı verilmişdir - Ziyad xan – Bayandur xətti; Keşiş və onun yaratdığı cəbhə; Ceyran – Mehtər Cəfər, Azər (sonra Qırmızıtuman kişi) – Aysulu və s.xətlər. Belə bir məntiq ortalığa qoyulur ki, Dünya təkcə dərđlərin çözülməsi meydani deyil, həm də elə bir bütöv, qlobal həyatdır və burada hər şey - həm də dərd – bir varlıq, bir problem kimi doğulur, inkişaf edir, boy-a-başa çatır, ölürlər. Bu – Dünyanın gedisidir. Qoca isə Əbədi Ruhun Dünyəvi təmsilcisiidir. (40. səh. 509).

Dastanlardan, nağıllardan bizə tanış olan Küpəgirən qarı burada Qısır qarı adı altında yenidən "dirilir". Pyesdə buna açıq işarə də var: "Qıṣır qarı. Boy, başına xeyir!.. Məni görəndə elə bil küpəgirən qarı görür!" (40. səh. 507). Dramda əlçatmaz ideal və sərt real bir müstəvidədir, müəllif onları elə bu cür, həyatı təsvirdən çəkinmir. "Dənışan. Bu iki misra

şair Məsudinin idi: Nə qədər ki, öz muradına çatmamışan, çalış ki, zəmanə sənə saz olmasa da, sən zəmanəyə saz ol... Ceyran nə üçün bu iki misrəni xatırladı... Bu sualın cavabını bəlkə heç o özü də bilmirdi... Birdən-birə Ceyrəni neçə-neçə illərin yorğunluğu büründü, neçə-neçə illərin əzab-əziyyəti, var-dövlət hərisliyi, eyş-işrat həvəsi, neçə-neçə illərin dəli sevdası, elə bil, cındır bir əsgər kimi, onun ayaqlarının altına atıldı... Hər şey mənasız idi, indiyədək yaşınanmış həyat da, bundan sonra yaşınanacaq həyat da... Elə həmin gecə Ceyran Qıṣır qarını da, bütün karvanı, nökərləri də çölün ortasında qoyub Mehtər Cəfərə qoşuldu və bir atın belində Mehtər Cəfərin on iki il bundan əvvəl qoyub getdiyi kəndə tərəf çapıldır... Qoy, Ceyranın bundan sonrakı mənasız hayatı mənasız Mehtər Cəfərin mülkiyyətinə çevrilsin." (40. səh. 507-508.)

Mahmud özü ziddiyyatlərin məngənəsində bir qurban olduğu halda, cəmiyyətdəki ziddiyyatləri də ittihəm edir. Pyesdə *insan və cəmiyyətin* real mənzərəsi ilə barabər, şərti olaraq fəlsəfi aspekti də açıqlanır. Yuxarıda adını çəkdiyimiz Qoca ilə Mahmudun xəyalı (şərti) danışığının elə bunu nişan verir.

Dastanlarda haqq aşığı ölümün, çətinliyin bir addimlığında olsa da ondan qurtarır. Bu dramda da Mahmud səfillərin – Ayağıyalın kişinin, Biaklı kişinin, Muxtar Bədheybatın, Axsaq qarının, Heybə qadının, Mələk Pırpızağın əlindən gözlənilmədən qurtarır - dəlilərə qoşulmuş Sarışın oğlan – Dəli Süleyman Paşa onu qurtarır. Danışan bu işə belə şərh verir. "Ərzurum hakimi Süleyman paşa cavan, sağlam güclü və güclü olduğu qədər də qəddar bir adam idı. Xalq arasında ayaması "Dəli" idi, Dəli Süleyman Paşa! Bu adam təgyiri-libas olub gəzməyi, həyatın dibindəki insanların arasında olmayı xoşlayırdı və buna görə də yerə-göyə siğışmayan Osmanlı imperatorluğunun içində, çölünə də ən bələd adamlardan biri idi." (40. səh. 521).

Dramda təkrarən Çaldırın döyüşünə işarə var və haqli olaraq belə bir yekunlaşdırıcı fikir ortalığa qoyulur: İki böyük

türk dövləti birləşmək əvəzinə, bir-birini məhv edir. Doğrudan da adama elə gəlir ki, Çaldıran yegənə müharibədir ki, orada qalib yox idi – məğlub olan isə elə türk dünyasının özü idi... Elə buradaca Mahmudla Sarışın oğlanın dialoqu əqli müarizənin nümunəsinə çevrilir və əlbəttə, burada orta əsrlərdən daha çox, çağdaş dövrün fəlsəfəsi var:

"M a h m u d.Tusi bütün insanları birliyə çağırır, amma sən təkcə türklərin birliyini arzulayırsan..."

S a r i ş i n o ğ l a n . M e ...mənim üçün mi...mi...millətin fövqündə insanlıq yoxdur!.." (40. səh. 523).

Mahmudun dramda qabariq verilmiş xoşbəxtlik haqqındaki fikirləri, fəlsəfi düşüncələri ilə tanış olur. "Mahmud və Məryəm" romanı və dramı yaziçi-dramaturqə bir mövzu olaraq ip ucu rolunu oynayıb-yetkin yaziçi mövzunu yenidən yazmaqla, təfsir etməklə bir neçə vəzifənin öhdəsindən gəlib; ən əvvəl, şifahi yaradıcılığın motivlərinə müraciətlə həmin mövzunun nüvəsindəki fəlsəfəni yeni cəalarlarla zənginləşdirib, beləliklə, müəllif konsepsiyasını ortalığa qoyub. Daha sonra, dastandan kənara çıxaraq insan-cəmiyyət, milli və bəşəri kimi müasir düşüncənin tələblərinə cavab verən bir əsər yazmışdır ki, indiki oxucu o dövrün mənzərəsinə daha geniş panoramdan baxa bilsin. Məlum olduğu üzrə, orta əsrlər, zülmərin, köçlərin, ədalət, əqidə və inam axtarışlarının nağıllaşlığı, dastanlaşlığı bir dövrdür. Bu dövrdə sufizm özünün fəlsəfi –bədii sferada inkişafının zirvəsinə can atlığı və buna əsasən nail olduğu bir mərhələyə çatır. Müasir elmi-bədii tədqiqat sufi görüşlərini tam şərh etmək mənziləsində deyil – sanki bu sahə bir dəryadır, oradan çoxlu axınlar keçir onların bədii materialın mahiyyətinə, rəmzlərinə hopmuş gizliliklərinin şəhi də xüsusi enerji tələb edir. Bədii ədəbiyyatda, xüsusilə orta əsrlər şərində bu anlam ela kodlaşdırılıb ki, görünən və görünməyən ideyalar bir-birinin daxilindədir, tədqiqat zaman-zaman onu açmaq istiqamətindədir. Pyesdəki İyirminci və İyirmi birinci şəkillər bu ideal xoşbəxtlik axtarışlarının bədii

mənzərəsidir. Danışanın "Mahmud fikirləşirdi ki, bu dünyanın içində ki, belə bir səfillər dünyası var, onun, yəni Mahmudun, öz xoşbəxtliyi arxasına düşməyinin bir mənası vardımı?..." (40. səh. 522) fikri dramda ifadə olunan *ictimai-fəlsəfi* fikir yekunu təsiri bağışlayır. Bu əsər mifoloji-fəlsəfi dünyagörüşü zəminində araya-ərsəyə gələn ilk Azərbaycan dramıdır. Adama elə gəlir ki, yeni sivilizasiya mifik təsəvvürləri fəth edəndə Ağrı dağına çıxmaga cəhd edən səyyah məqamındadır; rəvayətə görə, Ağrı dağına çıxməq istəyən səyyah yolda dumana-çənə düşər, duman çəkiləndə görər ki, nə qədər yol gedib, hədərmiş, elə yenə dolanıb əvvəlki yerə qayıdır... Orta əsrlərin dastanlaşmış, mifləşmiş motivləri belə bir cəlbedici notlarla zəngindir. Biz zaman-zaman o dünyagörüşə qayıdır oradan istədiyimiz zər-zibəni, cəvahirəti götürəcəyik, "Mahmud və Məryəm" pyesində olduğu kimi. Çünkü burada hər yaşı yağında dirilib öz-özünə səslənən, çalan Sazlı Abdullanın sazının sehri var...

"Mahmud və Məryəm" dramı təfsirə, "yenidən yozmaya" görə "Fətəli Fəthi" romani (Çingiz Hüseyinov) ilə müqayisə oluna bilər. Mifik-fəlsəfi qaynaqlardan bəhrələnməyə görə isə dünyada son iyirmi ildəki bir sira nəticələrdən burada da var və bu, Azərbaycan ədəbiyyatının müvəffəqiyyətidir. Qaynaqlar əsl yaziçıya imkan verir ki, o öz sözünü müasir oxucunun tələbləri səviyyəsində desin - bu pyesdə olduğu kimi.

Məlumdur ki, Elçin nəsrəde olduğu kimi, dramlarında da İnsan, Zaman, Dünya kimi fəlsəfi tutumlu anlayışların bədii təqdimini və onların müəllif konsepsiyasını yaradır. Həmin yaziçi niyyəti ilə yazılmış əsərlərlə tanış olduqdan sonra müasir dramaturgiya ilə ideoloji basqı altında yazılmış əsərlər arasında fərq özünü göstərir. Bununla, keçmiş dövrü qaralamaq məqsədi daşımur. İndi, ideoloji buxovların təsiri olmadığı dövrümüzdə yaziçı milli ilə bəşərinin vəhdətini yaratmalı, dünya ədəbiyyatının aparıcı meyllərini - insan taleyi, dünyanın və zamanın fəlsəfi dərkini, insan-zaman-

cəmiyyət tandemının qarşılıqlı münasibətlərini öz əsərinə gətirmalıdır (Onun həlli yox, məsələnin qoyuluşu, bədii təqdimi də məqsəd ola bilər.) Artıq, "Mahmud və Məryəm" pyesində biz gördük ki, Karvan öz yolu ilə gedir və gələcəkdə də belə olacaq, ancaq forma və məzmun dəyişiləcək. "Mən yolçuyam, Sofi, yollar keçib gedirəm..." (40. səh. 508) deyən Mahmud da bu Karvanın bir sıra nəfəridir. Zülüm və Zalim anlayışları da, ədalət axtarışları da qədim və cavan anlayışlar kimi daim qalacaq...

Xalqın folklor yaddaşından süzülüb gələn "Mahmud və Məryəm" tarixi-mifoloji səpgili və nəticəsi qaçılmaz olan məlum mövzudadırsa, "Ağ Dəvə" (19.) pyesi müəllifin bədii uğurla tarixə çevirdiyi, əl uzatsan çata bilən müasir mövzudadır.

Artıq absurd hekayələrində də Elçin ölüm və dirim anlayışlarını bir müstəvidə alır, bu əsərlərdə ölümlə həyatın sərhədləri sanki yoxdur. İnsanlar oləndən sonra özünü daha məntiqli və real "görür". Əlbəttə, bu görünüş kənardan müşahidə nəticəsində elə həmin adamın sağlığında da var idi, amma oləndən sonra həmin rəy – yarıq çəkinib elemədən fərdin öz rənginə əvərilir. Bu bədii priyom dünya ədəbiyyatı təcrübəsində olsa da (Məsələn, "Hamlet"də), insanın özünün özüne münasibətini açıqlamaq, "özünü görmə" anlayışının təqdimi mənasında yenilikdir.

"Ağ Dəvə" dramı belə bir "absurd"la başlayır və yuxarıda gəldiyimiz qənaət əsərin sonunda personaj olan Müəllifin fikri ilə təsdiqini tapır. "M ü ə l l i f. Mən iki ildən artıq bir müddət idim ki, həftədə, iki həftədə bir dəfə qəbristanlığın bu cığırı ilə öz qəbrimə gedirdim. "Mənim qəbrim?". Belə demək olarmı? Niye olmur? Əgər biz, "mənim oğlum", "mənim anam" deyiriksa, nə üçün "mənim qəbrim" deyə bilmərik?.. Mən bu cığırla da geri qayıdırımdı. Həmin çıxınlı sentyabr günü mən onları birdən gördüm... Mən öz

cığırımda dayanıb Cəfərə, Adilə, Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxırdım...

*Qəbir* daşı ilə üzbez dayanmış altı nəfərin silueti görünür.

Bir zamanlar o qara mərmər başdaşı olan qəbir yox idi... Mən o qara mərmər başdaşı olan qəbirə - Xanım xalanın qəbrinə baxırdım, o başdaşı ilə üzbez dayanmış o altı nəfərə baxırdım və elə bil, əlli il bundan əvvəlki kimi yenə də Balakərimlə üzbez oturmuşdum... Elə bil, mən o sentyabr dünü birdən-birə qəbristanlıqdə dünyanın ən qəmli havasını eşitdim... Mən qocalmış Cəfərə, qocalmış Adilə, qocalmış Əbdüləliyə, Qocaya, Cəbrayıla, Ağarəhimə baxa-baxa əlli il bundan əvvəldən gələn o tütkə səsinə qulaq asırdım... Bu dəm mən özüm də özümə çox uzaqlardan baxırdım."(19.səh. 531. )

Dramda və ümumiyyətlə, Elçinin bir sıra əsərlərində zamanlar az qala qovuşmuşdur. "Mahmud və Məryəm"da də "Ağ Dəvə"də və birpərdəli pyeslərdə də "zamanların sintezi" yazıcının fəlsəfi ideyalarını ifadə etmək üçün uğurlu bir vasitədir.

"Ağ Dəvə" pyesində Ağ Dəvə (xəyalı) obrazı Balakərimin deyimlərində tamaşaçıya məlum olur, özü görünür. "Mahmud və Məryəm"də rast gəldiyimiz "Mən yolçuyam" ifadəsi burada ayrıca olaraq "Yolçu" kimi təqdim olunur – "Yolcu Ağ Dəvənin üstündə səhra ilə gedirdi". Hər iki pyesdəki Karvan və Yolcu sözləri Şərq bədii-fəlsəfi fikrindəki Zaman-Dünya anlamının rəmzləridir, həmin konsepsiyadan nəşət edir. Gəlimli-gedimli dünya bir karvan yoludur və hər bir kəs bu Karvanın Yolcusudur - bu dünyaya gəlir və gedir.(Dünya bir pəncərədir, hər gələn baxar-gedər...)

Ağ Dəvə leytmotiv fikri əsər boyu xatırlanır. Balakərim bu ideyaları Ələkbərə "transfer edir". Bu fikir ötürüçülüyü zamanı dünya, onun insanlarla müqayisəsi öz əksini tapır. Balakərimin Ələkbərə dərs deməsi rəmzidir elə bu hadisənin

özü də həmin nəsil karvanına işarə təsiri bağışlayır. Balakərim mürsidlik iddiasını Ələkbərin müridliyində görür.

“Mahmud və Məryəm” pyesində fəlsəfi leytmotiv içimai-siyasi mündəricəni ikinci plana keçirmişdisə, “Ağ Dəvə”də *fəlsəfi təkrir* ikinci yerdədir-hər halda, əsərdə tutduğu yera görə belədir. İctimai-siyasi hadisələr fonunda, hadisələrin axarında xarakterlərin açılması birinci plandadır.

Pyesin fabulasını “kiçik” bir hadisədən başlayan ziddiyyət və onun çözülməsi təşkil edir. Xanım arvadın oğlu Əbdüləlinin “polutorka” maşını qonşu Muxtarın “emadin”ini keçib, təkərlərindən də su sıçrayıb maşına, Muxtar da onu tutdurub. Adama elə gəlir ki, başlıca konflikt də elə budur – Xanım – Muxtar qarşılaşması. Amma sonra başqa xətlər də peydə olur ki, aşağıda onlardan bəhs edəcəyik. Bu xətlərdən bəzilərini xatırlaya da bilərik; məsələn, Xanım – Ədilə (Ədilə Qoca) xətti kimi.

Bir zamanlar tənqidçilərin subyektiv yarlıq kimi işlətdikləri Abşeron mühiti, Abşeron kəndi bu pyesdə də yada düşür. “Tanış” simalar – Əliabbas kişi, Ziba xala, Molla Əsədulla isə tamam yaddaqalan obrazlardır. Onlar oxucunun yaddaşına əsas obrazlar kimi hopublar – lap Baladadaş kimi, bircə Milisoner Səfər çatışdır...)

Əsərdə hər şeyin – hadisənin, hərəkətin obrazın, deyimin yerli-yataqlı bir mənası var.

Ağakərim –pravadnikdir, özü demiskən, paravoz hara aparır, o da oraya gedir, adətən Rusiyaya gedir, gələndə də əlidolu gəlir. Əzizəgə əmi demiskən, ”yaxçı adamdı bu Ağakərim” (19. səh. 536), oğlu Ələkbər isə məhəllənin sevimliyi, əl buyruğudur.

Əminə xalanın oğlu İbadullah isə hər dəfə gəlib anasından atasının ona miras qoyduğu qızılları istəyir. Bu səhnə təsirlidir. Sonda İbadullah qızıllarını alır və zidiyyətli bir məqam yaradır.

Bu əsərdə dramaturqun birpərdəli piyəslərində işlətdiyi priyomlar gözə dəyir. Əsas xətlərə xidmət edən strixlər bir-birinin ardınca qısa rakurslarda əvəzlənir və surətin məqsədini anladır, məsələn *Şövkətin* yaralı yeri or məsələsidir. Zibadan tumu alıb Ələkbərnən Balakərimə yollayanda da, Ağakərim arvadı Sonaya köks ötürəndə də həmin Şövkətdir. Balakərim isə öz filosofluğundadır. Onu təkcə Ələkbər dinləyir, başqaları üçün o yox kimidir. Həmin qısa strixlərdə isə xarakter açılır.

İkinci şəkildə əsas xəttin – Xanım-Muxtar zahiri xəttinin dərin qatları üzə çıxır. Sona ilə Ağakərimin ailədəki səhbətlərində bu məsələ belə şərhini tapır:

“A g a k ə r i m. Kiri, ay qız! Bu nə sözlərdi danışırsan, bizi xataya salmaq istəyirsən!?

S o n a . Xataya nös salıram, Ağakərim, başuva dönüm, bunu bütün mələ danışır də. İki gündə bir Muxtarın evindədi. Bir dəfə də bizə gəlsin də, nös gəlmir? Uşaqlıqda bir yerdə böyükəməsiniz? Fətulla Dadəmi nə qədər yaxçı şairlər var, nə qədər alim adamlar var, hamısını bir-bir güdəza verir, özünə də hörmət qazanır! Onu görüm tramvay altında qalsın! Bəyəm bizim mələdən o cür qəzəlxan Səttar Məsumu o güdəza vermədi? Dayunu dünyada bilməyən adam yoxdu ki, Ağakərim... Fətulla Dadəminin, Allah göstərməsin, indi ifşa elədiyi adama zaval yoxdu! Zəmanə adamı də!

...A g a k ə r i m . Sənin böyükərlə nə işin var?.. Böyükərin işinə qarışma. (*piçilti ilə*) Bu bolşevik hökuməti cəlladdı baba... Bir tıkə çörək qazanırıq, şükür!.. Balamız böyüüsün...” (19. səh. 539).

Göründüyü kimi, bu ailə səhbətində siyasi gedıştdan tutmuş, Balakərimin bir az havalı olması, İbadullanın anası Əminədən qızıllarının tələb etməsi və Şövkətin saatını Gülağaya düzəldirmək istəməsinə qədər hər şeyə rəy verilir. Pyesdə kiçik Ələkbər və Müəllifin (Yaşlı Ələkbərin) eyni adam kimi təqdim edilməsi Xanım xalanın oğlu Qocanın dili ilə verilir.

Əsərdə süjet xəttinin inkişafını izləyərkən maraqlı bir priyomla rastlaşıraq-hadisələr müəyyən personajların dili ilə verilir və daha sonra səhnə qaralıqlaşır, həmin hadisənin davamını başqa surətlərin dilindən eşidirik, ki bu da dram yaradıcılığında uğurlu bir yenilikdir. (19. səh. 543)

Süjet xəttinin çözülməsi - açılması zamanı konfliktlərin yaranma səbəbləri də aydınlaşır. Məsələn, üçüncü şəkildə Xanım xalanın öz oğlu Qocanın Ədilə ilə evlənməyinə razılıq verməməyinin səbəbi aydın olur (Bir az sonra Balakərimin - məhəllə dərvişinin izahında da bu əhvalat həminki kimi şərhini tapır).

"F i r u z ə x a l a . Ağəz, bilmirsüz bəyəm ki, Xanım arvadda Dəvə kini var?! Qoyar bəyəm ki, oğlu gedib Fatmanın qızını gəlin gətirsin evə? Yaduvuzda döyük, rəhmətlik Abuzər, Xanımın qərdeşi, bir vaxtlar Ədilənin anası Fatmaya aşiq idi. Fatma da Abuzəri bəyənmədi! Papaqçı Əbülfətə ərə getdi." (19. səh. 544).

Ağ Dəvə leytmotivi zaman-zaman pyesdə Balakərim və Ələkbərin dialoqunda baş verən və baş verəcək əhvalatların ləkəmusuna çevirilir; bu xətt həm dramatik-poetik təkrirdir, həm də fəlsəfi istiqamət. "B a l a k ə r i m . Həqiqəti deyən Ağ Dəvənin belində oturmuşdu... Ancaq, Ələkbər, həqiqəti deyəni heç kim görməmişdi, amma hamı onu tanıyırı!" (19. səh. 578). Havadan asılmış kimi görünən "Məni həsrət yaratdı" deyimi də sufilərin zərrənin kütləyə - insanın Allaha qovuşması istəyinin bədii forması, ifadəsidir, ki, bu fəlsəfi anlayış dünyəvi mahiyyət kəsb edir. Sevgi də bu ümumdünya cazibə qanununun emosional-hissi formasıdır. Müəllifin xatırlatdığı "hər şey keçib gedir" (19. səh. 545, 578) deyimi də məhz fəlsəfəyə məxsus ifadədir.

Xanım xalanın Qoca ilə Ələkbərin Ədiləni görmək, onunla görüşmək üçün sirkə getməklərinə mənfi reaksiya verməsi, əvəzində Qocanın öz kövrək eşqini müdafiə edə bilməməsi kiçik Ələkbəri-Müəllifi psixoloji cəhətdən təmin

etməmişdi. "M ü ə l l i f . Həmin axşam, kimsəsiz, yad bir küçədə Qocayla Xanım xalanın ardınca addımlayırdı. Heç nə fikirləşmirdim. Elə bil mənim üçün hər şey yox olmuşdu... Qoca özünü saxlaya bilməyib mənə tərəf baxdı. Mən isə ona tərəf baxmaddım. Mən əslində, Xanım xaladan yox, Qocadan incimmişdim..."

#### Pauza

O ki, qaldı sirkə, Qoca ilə mən bir də heç vaxt sirkə getmədik... (19. səh. 547).

Bir qadın qısqanlığı ilə intiqam aldığıni düşünən Xanım arvad aşağıda görəcəyik ki, bir insan kimi necə peşman olacaq - bu, onun dərənə bir etirafı olacaq. Xanım xala realistdir - istəyir, məhəllədə arvadlarının söhbət eləsin, istəyir, başqaları ilə; o, incə mətləbləri bir-birindən ayırandı. Amma məhəllə arvadları - Səfurə xala, Məşədixanım, Sona, Firuza xala - hamısı adı qadınlardı - yumşaq, həlim, sahv eləyə bilən və bu səhvən qorxan. Sona Ağakərimin deyimlərinə əsasən Rusiyani tərifləmək istəyəndə Xanım xala onları qınayır ki, naşükür olmasına - bu onun gözə soxmaq istəmədiyi təbii vətənpərvərliyidir. Səfurə xala deyilənlərdən qorxu hissi keçirəndə Xanım arvad elə o dəqiqə həmin məqamı incələyir: Bəyəm mən Muxtarəm sənin üçün, mənim yanımıda nöş belə sözər deyirsən? Ona görə də Məşədixanım onun "bir at arabası qurğuşun" - yəni ağır xasiyyətli adam olmasını ofultu ilə deyir. Əsas xətt - Xanım arvadının oğlu Əbdüləlini Muxtarın tutdurması elə məhəllənin söz-söhbəti kimi qalsa da yekunda Xanım arvad Muxtarla döyüşün hər növünü sinayır - onunla əlbəyaxa da olur, ondan şikayət də edir... Burada bir ailə tərbiyəsi etalonu diqqəti çəkir - Xanım arvadın oğlanları ondan icazəsiz, iznsiz bir iş tutmurlar; halbuki belə bir "hesablaşma" variantı da ola bilərdi, amma patriarchal (və ya matriarchal) əxlaq qanunları belə bir komanda olmadan iş görməyə icazə vermir.

Muxtar – Xanım arvad konflikti məhəllədə komik istiqamətdə də izahını tapır ki, bu da “xalq diplomatiyası” təsiri bağışlayır. Aydır ki, psixoloji üstünlük Xanım arvadın tərəfindədir, Muxtar təklənmişdir. Xanım arvadın təhqirlərinə “Bu arvad sovet hökumətinə əl qaldırdı” kimi ittihamına cavab verən Əliabbas kişi deyir: “Vallah, Muxtar naçalnik, biz indiyəcən elə bilirdik ki, sovet hökuməti əziz atamız yoldaş Stalindi! İndi belə çıxır ki... Nə bilim vallah...”

M u x t a r (dəhşətlə). Nə?

Ə z i z a ğ a ə m i . Hə də...

M e y r a n q u l u . Ancaq indi belə çıxır ki... (Aşağıdan yuxarı baxır.) Vallah adamın dili də gəlmir deməyə... Belə çıxır ki, bu deyir ki, mən yoldaş Stalindən böyüyəm?” (19.səh. 551.)

Meyranqulunun da Əliabbas kişinin sözlərinə dəstək verməsi həmin ironiyani bir az da gücləndirir və Muxtar tamam təklənir. Xanım arvad məhəllədə olduğu kimi, hökumət idarəsində də Muxtara qalib gəlmək əzmindədir, o, bütün bürokratiya əngəllərini keçib gedir. Lakin müharibə başlasa da insanlar 37-ci ilin xofundan çıxmayıblar. Əlabbas kişini də qorxudan odur. “Adami yandırır axı... Görmədin, yaziq Mirza Səttarın qəzəllərindəki güldə, bülbüldə şipyon axtarır tapdılar? Alə belə də müsibət olar, ay başuva dönüm?” (19. səh. 555).

Bəzi insanların hökumət qorxusu altında insanlıq simalarını itirmələri pyesdə obrazların təbii davranışları vasitəsilə ifadə olunub. Məsələn, Əliabbas kişinin oğlu Məmmədbağır belə bir qurbanıdır. Aşağıda onun satqına çəvrilməsi və ailəsi tərəfindən rədd olunmasına diqqət yetirəcəyik. Səkkizinci şəklin insanı düşünməyə vadar edən səhnələri də həmin təssüf doğuran hadisərlə bağlıdır.

Gecənin yarısı Şinelli kişi Əliabbas kişinin qapısını döyüb evdən qızıl tapmaq istəyir. Sən demə, məlumat verən Əlabbas kişinin oğlu Məmmədbağır imiş. Bu səhnə-qızıl axtarır xəlvətxanadan quran tapılması səhnəsi, insanların

kütləvi psixoz hallarına qapılması, “insanın içindəki şeytanın üzə çıxmazı” dövrünün barız nümunəsidir. Şinelli kişinin yanında gələn orqan işçisi də elə bunu deyir: “O r q a n i ş ç i s i (piçaltı ilə). Zəmanədi də, kişi, Allah bizi bağışlasın...” (19. səh. 558)

Xanım xala – Muxtar naçalnik münaqişəsi pyesdə müəyyən fasilələrlə yenidən qabardılır. Xanım xala mübarizəsində dönməzdir. Bu mübarizədə xalqın özündə ehtiva etdiyi bir təmkin var. Axır ki, “Bu idarədə ən kiçik adam, ona-buna qapı açıb-örtən” qapıcı – Milis nəfəri Xanım xalanın iradəsi qarşısında davam gətirə bilmir və idarənin sırrını verir. Onsuz da Məmmədbağır atası hamamçı Əliabbas kişinin evdə qızıl gizlətdiyini dediyinə görə evdə axtatış aparlandı Şinelli kişini Xanım arvad ismarlamışdı, burada da belə olur və dialoq öz nəticəsini verir, Şinelli kişi Xanım arvadı qəbul edir.

Hadisələrin inkişafı yüksələn xətlə davam edir və On birinci şəkil birinci konflikt xəttinin, Xanım arvad – Muxtar naçalnik ziddiyətinin kulminasiyası hesab oluna bilər.

X a n i m a r v a d . Nə istəyirsən?

M u x t a r . Mənə əmr eləyiblər ki, səndən üzr istəyim.

X a n i m a r v a d . İndi mən neyniyim?

M u x t a r . Mən üzr istəməliyəm.

X a n i m a r v a d . İstə də.

M u x t a r . Üzr istəyirəm.

X a n i m a r v a d . Xoş gəldin! (19. səh. 563).

Xanım arvad məhəllə arvadlarının dediyi kimi, “bir at arabası qurğuşun” deyil, əslində yumşaq təbiəli adamdır. Nisə ölümdən sonra Əliabbas kişinin qayğısına qalır, ona pay yollayır, elə qapıcı milisonerə də pay yollayır, həm də bu payları ədəb-etiket qaydalarına uyğun şəkildə yollayır.

Ösərdə xalq müdrikliyi müxtəlif tipik obrazların timsalında verilib; bunlar Xanım xaladır, Əliabbas kişidir. Həmin müdriklik ki, o, qondarma qanun-qaydalara daim qalib

gəlir. Pyesdə xarakter səviyyəsinə yüksəldilmiş Əliabbas kişi milli əqlaqın tipik daşıyıcısı kimi göz öünüə gəlir. Elə Əliabbas kişinin arvadı Həlimə də ərinin bir sözünü iki eləməyən tipik azərbaycanlı qadındır. Onların oğlu Məmmədbağır, Sonanın dediyi kimi, ona görə “Heç kim” (19. səh. 367) olub ki, dövr insanın içindəki Dəccalı zühr etdirirdi, insanda İnsan görmək istəmirdi.

Molla Əsədulla surəti də tipikdir. Elə bu gün də mollalar məclis-mərəkəni zəmanəyə uyğun və yas yerinə gələn insanların tutduqları qulluq mövqeyini nəzərə almaqla idarə edirlər.

Ziba xalanı da biz “tanıyırıq” - əlbəttə ki, Elçinin nəşr əsərlərindən. Zibanın adı gələndə, hər şeydən əvvəl, tum satmaq yada düşür.

Bu pyesdəki yeniliklərdən biri, yuxarıda deyildiyi kimi, Müəllif və Kiçik Ələkbərin eyni adam olmasıdır. Bu mənada Kiçik Ələkbərlə Sadığın (Ə.Öylisli – “Adamlar və ağaclar”) oxşarlığı da var (Böyükələrin həyatına, cəmiyyət hadisələrinə uşağın gözü ilə qiymət vermək).

Əsərdə romanvari ricətlər var və bu da dramaturji yaradıcılıqda yenilikdir. Bu “romanvari ricətlər” heç şəkillərin dəyişməsini də gözləmir, ya işq yanıb-sönür, ya da pauza olur. Məsələn, ikinci hissənin əvvəlində “Səhnə işıqlanır və Shinelli kişi əvvəlki şəkilin davamı olaraq zəndlə Xanım arvada baxır və binanın qapısından içəri keçir”. (19. səh. 559.)

Onuncu şəkildə Müəllif obrazı razvyazkaya kömək edir: “M ü ə l l i f . ...Mən məhəlləmizdəki arvadların hamisinin gülməyini də çox görmüşdüm, ağlamağını da. Amma Xanım xalanın ürəkdən gülməyini də xatırlamır, haçansa ağlamağını da. Təkcə bir dəfə onun gözündə yaş gördüm. Mən Xanım xalanın qardaşının, Abuzərin yalnız şəklini görmüşdüm. Və əvvəlcə elə bilmədim ki, Qocanın şəklidir. Xanım xaladan soruşmuşdum: “Qocadır?” və Xanım xalanın gözlərindən

süzülən o iki gilə göz yaşını onda gördüm.” (19. səh. 560 - 561.)

Yuxarıda Xanım arvad – Ədilə xəttindən danışmışdıq. Onun Qoca ilə Ədilənin evlənməsinə mane olmasını da oxucu – tamaşaçı bilir. Bu qədər mübariz, xeyirxah və qayğıkeş bir qadının da bir zəif cəhati varmış – Ədiləyə haqsız münasibəti sonra onun günahları kimi qarşısına çıxır. Ədilənin ölümünə ilk nisgilli fəryad anasından gəlir. “F a t m a x a l a . (Xanım arvada). Çağıracaq sənün oğlunu öz yanına, çağıracaq! Sənün oğluvu da aparacaq qara torpağı! Aparacaq öz yanına!.. (19. səh. 578). Bu tükürpədici bəddi deyim Xanım arvadı bir qadın duymu, tanış, oxşar gender sövq-təbiisi ilə məcrasından çıxara bilir, o, psixoloji cəhətdən bu hissələrə nəinki tabe olur, hətta degradasiya keçirir: “Bir dəfə də dəhşətli bir hadisə oldu. Hami Xanım xalanın səsinə çölə çıxdı. Xanım xala ikinci mərtəbədəki evlərinin qabağında dayanıb öz-özünə qışqırıldı.

“X a n i m a r v a d . Fatma! Fatma! Fatma! Ədiləyə denən, çıxıb üzümə tüpürsün! Tüpürsün!.. Tüpürsün!.. Haqqı var!.. Haqqı var!..Haqqı var!..”(19. səh. 583)

Hadisələrin inkişafı elədir ki, dramaturq Qoca – Ədilə xəttini başqa cür həll edə bilməzdı, bu elə bu cür – faciəli sonluqla birməliydi... Bu əhvalat Puşkinin “Yevgeni Onegin”də Tatyananın əra gedəndən sonra Yevgeninin onuna evlənmək təklifiñ radd etdiyi səhnəni yazıb qurtaranдан sonra hayəcanlı halda iş otağından çıxaraq “Znayete çto sluçilos? Ona Yeqo otkazalas!” deməsinə bənzəyir. Ox yaydan çıxmışdır...

Bu əsərdəki Ədilə - idealları, sevgisi sindirilmiş Ədilə “Poçt şöbəsində xəyal”dakı Ədiləyə müəyyən mənada bənzəyən bir surətdir. Müəllif surətinin təqdimində də buna işarə var: ”Ədilə bu suali elə verdi, elə bil, əslində başqa şey deyirdi. Deyirdi, mənim halım çox pisdi, Ələkbər, mənim ürəyim gülmür, Ələkbər, mən dünyanın ən bədbəxtiyəm...”

(19. səh. 573). Adama elə gəlir ki, Ədilə surəti realdır və bu surətin arxasında güclü bir prototip var.

Ədilənin sonra Muxtara razılığını verirlər. Bu hadisə oxucunu da darıxdırır. Ədilə üçün bu səadət elə faciənin bir üzüdür. Ədilə ya Xəlilə ərə getmiş (“Poçt şöbəsində xoyal”), ya da Muxtara fərqi yoxdur, xoşbəxt olmayıacaqdı. Di gəl ki, bunun başqalarının gözündə bir mötədilliyi də var. Məsələn, Səfurənin nitqində bu belədir:

“S e f u r ə x a l a . Muxtar olanda nə olar, balam, kişi döyüb bəyəm? Özü də işi eldi ki, fronta getməyəcək! Bir az yaşı çoxdu Fatmanın qızınnan, nolar, balam, kişinin yaşı çox olar da, kişi kişidi də, başuva dönüm sənin, nolar qulaqları balaca olanda? ...Xanımın oğlanlarının hamısı tərbiyəlidir, amma, ay başuva dönüm sənin, tək tərbiyə ilə arvad saxlamaq olmaz... Zəmanə pis zəmanədi.” (19. səh. 574).

Amma Ədilə - yazardının başqa rakursda alaraq yetimləşdirdiyi, fağırlaşdırıldığı ikinci Ədilə (*ifadə mənimdir* – S.E.) oxucunun “etümadını” doğruldur – etirazın ən kəskin formasını seçir – özünü damdan atır... Ədilənin (Ədilələrin) etirazın normal formasını seçməyə zaman vardi, o “zaman” bu Ədiləyə yetmədi. Bəlkə də düz mühakimə yürütülmürük, özünü öldürmək təkcə ailə doqmalarına etiraz edə bilməməklə bağlı deyil, həm idellərin, xəyalların, müqəddəs duyğuların heçə-puça çıxmazı ilə bağlıdır, belə olduqda Ədilə gözümüzdə yeni görünüşlü Zavallı Lizaya çevirilir... Hər halda, Qoca – Ədilə sentimental xətti qatlari tamam açılmamış bir əhvalat olaraq qalır. Məsələn, Qoca əsgərlikdən qayıdanan sonra daha nələr baş verədi, o, baş vermiş hadisələrə necə münasibət bəsləyərdi...

Xanım xala nikbin idi, hətta Ələkbərə deyirdi ki, oğlanları müharibədən qayıdacaq. Bir gün Xanım xala öldü, doğrudan da onun altı övladının altısı da müharibədən qayıdı. Bir çox məhəllə kişiləri kimi, Ələkbərin atası Ağakərimin də ölüm xəbəri gəlri. (Hər şey keçib getdi...)

Hökumətin gözündəki şair – Fətulla Dadəmi surətini görməsək də Sonanın xarakterizəsində onu tanıyırıq. Yuxarıda, əri Ağakərimlə səhbətində bu məsələyə toxunan Sona bu məsələyə yenə qayıdır:

“*Sona qəzet parçası götürüb lampani silmək istəyir.*

S o n a . (*qəzətdəki şəkli göstərir*). Bax, Fətulla Dadəminin şəkli... Dünyanın işləri niya beləncinə insafsızdı, ay Allah? Bu dünyadan bütün dərd-sori nösün elə biza qalıb? Camaatın oğlu qayıtmır, əri itkin düşür, ancaq qəzətlər yənə Fətulla Dadəminin şəklini çap edir. Fətulla Dadəmi cəbhədəki əsgərlərə məktub yazıb! Fətulla Dadəmi faşist köpəyuşağının əleyhinə çıxış edib! Elə hazır çıxışdansa, məktubdansa, xalqın əri kimi, oğlu kimi gedib özü vuruşsun də faşistlərlə, nös getmir? Nös mənim ərim gedib, heç bilmirəm, Alah eləməmiş, başına nə gələcək, mən də başıma haranın külən tökəcəyəm, ancaq sən nös burda oturub məktub yazırsan, ay oğraş? Tufu! (*Qəzet parçasına tüpürür*)» (19. səh. 575).

Bu quruluş başqa bir şairi – Səttar Məsumu Muxtaranın əli ilə güdəza verdi. Bu surətlər də xaldın rəyində xüsusi səslənir – *hökumət şairi və xalqın şairi*. O dövrün nəbzi bunu tələb edirdi və nail olurdu.

*Ibadulla və Meyranqulu* da məhəllənin “vətəndaşları”, sakınləridir. Oğlu İbrahim “Mənim şair oğlum” deyə ağlayanda da Meyranqulu elə “Meyranqulu” olur – ad da burada göstəricidir. İbadulla surəti həyatın yeknəsəq, insanların yekrəng olmadığını göstərməkçün tipik nümunədir. Hami idel olmaz ki! Anasından qızılları tələb edib onu döyəndə də, İbadulladır, özünə haqq qazandırmaq istəyəndə də, sonra faşistlərin qovulmasına saxtakarcasına sevinəndə də...

Suğra surəti oxucu-tamaşaçını riqqatə götürür. Saatsaz Gülağaya elə Şövkət də aşiq idi, amma “canlıyanmış” Suğradan qorxub “saatimi düzəldirmirdi”. Gülağa əsgərlilikdən gəlməyəndən sonra Suğranın *psixoloji durumu* onu Akaki Akakiyeviç (Qoqol – “Şinel”), İsfəndiyar kişi (İ.Hüseynov-

“Tütək səsi), Zaur (Anar-“Beşmərtəbəli evin altıncı mərtəbəsi”) kimi suratlarda bir cərgəyə qoyur. Suğrənin əri Gülağa ilə xəyalı görüş səhnəsi-dialoqu, müəllifin absurd hekayələri, birpərdəli pyeslərini xatırladır ki, bu da müəllifin son dövrdəki yaradıcılıq uğurlarından biridir.

S u ğ r a . (şəkillə üzbaüz) Yadına gəlir, sən bu şəkili çəkdirəndə, biz hələ evlənməmişdik.... Mən bilirdim ki, haçansa sənə rast gələcəyəm. Haçansa sən gəlib çıxacaqsan...

G ü l a ğ a . (elə bil şəkilidən səhnəyə daxil olur). Hə

S u ğ r a . (gülür). A-a-a...Kim inanar ki, sən şəkildən gəlmisin? Hə? Düz demirəm?

... G ü l a ğ a cavab vermir.  
Düz demirəm? De də!..

G ü l a ğ a yox olur.

Gülağa!.. Gülağa!.. Gülağa!.. (Evdən çıxıb həyatə qaçır.)  
Yox!.. Yox!.. Yalandı bu!.. Yalandı!.. Yalandı!..

Arvadlar evdən çıxırlar.

(Qışqırır.) Qurmayın!.. Çadır qurmayın!.. O qara xəbər yalandı!..

S ö v kət Suğrəni qucaqlayır. (19. səh. 580).

Dünyanın qeulü-qalları bir-bir çözələnir, olanlar olur; əsər həmin Dünya Karvanı fəlsəfəsiylə bitir. Ağ Dəvə isə həmin Yolun daimi yolcusu kimi yadda qalır.

“Ağ Dəvə” pyesində **konflikt mahiyət etibarılı** insan və cəmiyyət qanunları arasındadır. Təbiətən caf insan Səttar Məsumu bu qanunlar məhv edir, zirək, hiyləgər, cəmiyyət qanunlarını tez mənimşəyən, axınla üzən Fətulla Dadəmi (“Onlar adları tək işlər görərdi” –biri Məsum, o biri Dadəmi) isə “yüksəlir”. Muxtar bu cəmiyyət qanunun JAVERİ (V. Hüqo – “Səfillər”), bir riçaqidir, əsas sima deyil. Həyatda muxtarlar daim olub və olacaq.

Pyesdə **milli-etnik xarakterin** təhtəşşür daşıyıcısı – “Cahandar ağası” (“Dəli Kür”) – Xanım arvaddır. Onda sünə heç nə yoxdur –o, öz (mənsub olduğu xalqın) etnik-genetik

yaddaşının ifadəcisidir və nə etdiyini özü kəsdirmir, onun qanı, mənəvi-əxlaqi naturası nəyi tələb edir, o da onu yerinə yetirir. Bu mənada, xalqın içindəki aqsaqqal və aqbirçək anlayışlarının formallaşmış modeli yada düşür. Oğlanlarının Xanım arvada təbəciliyi də həmin əxlaqla bağlıdır, burada hətta qədim matriarxal idarəciliyin nüvəsi gizlənmişdir.

Pyes bir lad üzərində qurulmamışdır, yuxarıda da qeyd etdiyimiz kimi, əsərdə çoxlu xətlər var ki, bu xətlərin hər biri yeni bir konfliktin, yeni bir xarakterin təqdimidir.

“Ağ Dəvə” – Elçinin dramatik dəst-xəttinin ən yaxşı nümunələrindəndir. Əsərin məziiyyətlərindən biri – Müəllif obrazının – Kiçik Əlkəbərin - hadisələrin iştirakçısı və şərhçisinin istiqamətləndirici deyimlərinin tamaşaçıya kömək etməsidir. “Ağ Dəvə” – “roman içinde roman” bədi vasitəsinin təzahürü kimi də qiymətləndirilə bilər.

### Elçinin dramaturgiyasında insanların daxili aləminin tədqiqi və təqdimi

Elçinin nəşr əsərlərində insanların daxili aləminin geniş bir panoramı vardır. Bu nəşr haqqında həmin istiqamətdə aparılmış geniş elmi-tədqiqat işləri oxuculara tanışdır. Elçin nəşrindəki obrazlar qalareyası, onların daxili dünyası, iki “mən”i tənqidçi və ədəbiyyatşunaslarımızın illordır maraqlı sahəsində olmuşdur və bu haqda çoxlu kitablar və məqalələr yazılmışdır. Ziyad xan, M.Dadaşlı, Məleykə xanım, ...bu obrazlar adı səpgidə işlənməyib, bunlar yaziçinin üz və astar tərəfilə təqdim etdiyi, iç dünyasını göstərdiyi obrazlardır. Yaziçi bu zaman sanki hər şeyi adı fonda təsvir edir, biz isə oradakı qeyri-adiliyi görürük. Yəni yaziçi sanki bitərəf mövqedən çıxış edir, yekunda sənət qazanır.

Elçinin dramalarında da bu mühüm mövzunu – insanların daxili aləminin geniş təsvirini izləmək mümkündür. “Qatar yol gedirdi” birpərdəli pyesində insanların daxili aləmi psixoloji

istiqamətdə bədii vasitələrlə təqdim edilir. Burada həm başqa insanlara görünməsi sanki mümkün olmayan birinci "mən", həm də humanist qayə - bəşəri dəyər olaraq əzabdan qurtulmaq, cəhdli öz əksini tapmışdır. İnsanlar öz daxili düşüncələrini niyə başqalarına açıb demirlər - "İnsanı başa düşəcək yeganə adam o özündür"mü? (36. səh. 136-137). İnsanlar yalnız xəyallardan bu dünyadan keşməkeşlərindən qurtara biləcəklər? Bu suallar şərtliyin köməyiylə çözülür.

İnsan öz "bu gününü" düzgün qurmadiqda, SABAH öz "Qisas"ını ondan alır - "Qisas" pyesindəki iki "mən"in dialoqu (39.) bunu deyir, axı o iki "mən" elə eyni insanın müxtəlif yaş, bəlkə də müxtəlif ictimai quruluş müstəvisində qarşıdurmasıdır. Amma axı O (dünənki) insan nə biləydi ki, "sabah da elə bu gündür" (Folkner). İki insana çevrilmiş, həm də düşmən kimi üz-üzə durmuş eyni insanın iki ami, yaşıntısı "Qisas"əsərinin mahiyyətini təşkil edir. (Yazıcı "Qisas" əsərindən əvvəl yazdığı "Bülbülün nağılı" hekayəsində də "iki mən"i üz-üzə qoyur və çox təsirli bir səhnə yaradır...)

"Poçt şöbəsində xəyal" və "Qatıl" əsərlərində də insanın daxili aləmi ilə tanış oluruq - bu tanışlıq fərdə təzahür edən ümumini eks edə bilir. Burada insan həm öz daxili dünyası ilə, həm də insan-zaman qovuşوغunda təsvir edilir. Nəhayətdə, insan haqqında fəlsəfi düşüncələrin bədii təqdimini görürük. Məsələn, "Qatıl" pyesində Elçin nəşriinin insan haqqında düşüncələrinin ardını izləmək olar: "Adımı başa düşmək çətin işdi... Bəyəm dünyada elə adam var ki, axıracan özünü tanısın ki, o, kimdir? (37. səh. 13) "Çünki bir adamın içində min adam var" (Yenə orada, səh. 21)

"Mahmud və Məryəm" pyesində Mahmud insan düşüncələrinin tərcümənidir: "M a h m u d . Yaxın adam, uzaq adam nə deməkdi, Sofi? Bir tərəfdən Həsəni Əsma zəhərləmədimi?.. O biri tərəfdən, məgər Zübəydə, bütün dünyadan ac-yalavaclarına çörək vermədimi?.. Sofi, yaxınlıq da, uzaqlıq da insanın öz içindədir." (40. Səh. 499). Öz

dövrünün - orta əsrlərin filosofu olan Mahmudun belə düşünməsi təbiidir. Yunis İmrədən üzü bəri neçə-neçə söz sahibinin yaradıcı şəkildə müraciət etdiyi "Bir mən vardi məndən məndən içəri" bədii-fəlsəfi deyimi hər zamanda yeni bir pilləyə qalxır, o zamanın içərisinə işıq salır... İnsanın özünüdərki isə neçə-neçə çilələrdən, çətinliklərdən keçir...

#### **Obrazların fərdiləşdirilməsi və bədii ümumiləşdirmə**

Elçin yaradıcılığında təkcədən ümumi göründüyü kimi, ümumidən də təkcəni görmək imkanı var. Qonşu, Dost, Lider, Kişi, Qadın - ümumidən təkcəyə boylanan, təkcəni müəyyən edən xarakterlərdir.

Bədii obrazın taleyinə fərdiləşdirmə və ümumiləşdirmə adlı bir bədii-estetik anlam yazılib. Tipikliyin mühüm xüsusiyyətlərindən biri elə budur ki, obraz həm fərdi cizgiləri ilə seçilməlidir, həm də ümumiləşmiş güca malik olmalıdır. "Bədii obraz - ümuminin fərdidə ifadə olunması deməkdir, bir çox hadisələr üçün əsaslı olan cəhətlərin fərd vasitəsilə və fərdə, konkret - hissə formada açıkara çıxarılması deməkdir." (14. səh. 148). Elçinin yaradıcılığında da belədir - burara fərdidə tipik xüsusiyyətləri və deməli ümumini, yuxarıda adı çəkilən ümumiləşmiş adları olan obrazlarda isə fərdini görmək çətin deyil.

"İncəsənətdə təsvir olunan hər adam - tipdir, lakin bununla yanaşı, həm də müəyyən bir şəxsiyyətdir. Oxucu üçün tip - onun "tanımadığı tanışdır". Tipikləşdirmə - bədii ümumiləşdirmədir, fərdiləşdirmə vasitəsilə ümumiləşdir-madır." (Yenə orada, səh. 149.) Beləliklə, yuxarıda adı çəkilən, ümumini təmsil edən (Qonşu, Dost, Lider... və s.) obrazlar ümumidə təzahür edən, ümumidən xüsusiyyə istiqamətlənən personajlar - tipik fəndlərdir.

Elçin yaradıcılığında özünəməxsus boyalarla yaddaqalan obrazlar vardır. Bədii əsərin xüsusiyyətlərindən biri əsas qəhrəmanlarla bərabər, yaddaqalan kiçik obrazların olmasıdır. Azərbaycan dramaturgiyası və kinosu tarixindən bilirik ki, belə

“kiçik” obrazları bəzən böyük aktyorlar oynamış və ona öz damgalarını vurmaşlar. Bu “kiçik”dəki “böyüklüyü” sənətkarın həmin obrazı fərdiləşdirməsi və ümumiləşdirməsində axtarmaq lazımdır. Kiçik obraz dedikdə nəyi nəzərdə tutmaq lazım gəlir – vəzifəcə kiçik, yoxsa epizodik rol? Bizzət çox zaman birincini nəzərdə tutmuşlar ki, bu məsələyə də aydınlıq gətirmək lazımdır.

Dramaturqun təkcə bir obrazını – Lideri misal çəksək, görərik ki, öz dövrünün siyasi hoqqabazlıqlarının ümumiləşmiş tipi olan bu surət prototiplərin fərdi və ümumi cizgilərini dəqiq əks etdiriyindəndir ki, maraqlı və yaddaşalandır, onu “tanımaq” bu günün oxucu və tamaşaçısı üçün çox asandır. Yoldaş Kərimzadəni isə başqa ad və familiya ilə adlandırsan da o, elə Yoldaş Kərimzadədir. Tip – bütün komponentləri ilə, bədii portreti və xarakteri əhatəli təsvir edildiyindəndir ki, estetik-bədii keyfiyyətlərə malik olur və özünə vətəndaşlıq qazanır.

**Elçin dramaturgiyasında yeni insan.** Bir vaxtlar ədəbi tənqid bədii əsəri təhlil edərkən canlı insan xarakterlərini nə qədər irəli çəkmək istəyirdisə, ictimai quruluşun – sovet quruluşunun tələblərinə uyğun olaraq, stüni nəticələrə də golib çıxırı – çünkü məqsəd yeni quruluşa xas olan yeni insan haqqında danışmaq idi və bu insan ideal insan “növü” olmalı idi. Əlbəttə, ucdantutma belə deyildi, istedadlı yazıçı “bataqlıqda gül” də bitirə bilirdi... 50-60-cı illərdə bədii təsərrüfatın bütün sahələrində yeniləşmə başladığından, artıq kommunist partiyasının “ötən 60 ilin ən mühüm nəticəsi sovet adamıdır” kimi mücərrəd tezisiə baxmayaraq bədii ədəbiyyat nəinki həyata nüfuz edə bilmədi, habelə dünya ədəbiyyatının nümunələri ilə müqayisə oluna bilən əsərlər yaranmışdı. Dramaturgiyada İ.Əsfəndiyevin bütöv bir məktəb olan yaradıcılığı insanları bir ahənrüba kimi özünə çəkirdi. Həyatda görə bilmək istədiklərini teatrda görən tamaşaçılar estetik-bədii

zövq mənbəyini həmin teatr səhnəsində tapırdılar. Hətta yeni aktyor nəslə də həmin bədii zövq əsasında formalasıldı...

Yeni estetik-bədii dəyərlər, yuxarıda deyildiyi kimi, yaradıcılığın bütün sahələrinə sırayət etmişdi. Elçin ədəbiyyatşunaslıqda dönüş sayıla bilən əsərini yazmaqla əslində bütöv bir ədəbi nəslin estetik-bədii məramını açıqladı. “Azərbaycan bədii nəşri ədəbi tənqidə. 1945-1965.” adlı bu dissertasiyanın ikinci nəşri kitab şəklində (“Tənqid və nəşr”) 1999-cu ildə “Günəş” nəşriyyatı tərəfindən buraxılmışdır. Belə bir elmi əsər yazan yazıçı, təbii ki, özünün təqdir etdiyi konsepsiya və kriteriyalara da sadıq idi. Elçin yaradıcılığındakı insan qütbləşmədən daha çox, canlı insan idi; öz içərisində kədərini gözdürən tumsatan Züleyxa da i n s a n imiş, torpağından ayrılmış Milisoner Səfərlə “Mahmud və Məryəm”dəki müğənni oğlan elə e y n i a d a m l a r olduğu kimi... Əgər nəşr əsərlərindən tanışığımız Milisoner Səfər dağlardan açıq-əşkar danışındısa, Ziyad xanın hüzurunda oxuyan oğlan bunu gizlədirdi; gizlədirdi, ancaq səsində, nafəsində bürüzə verirdi...

“Z i y a d x a n . Kimin qalib sənin o dağlarda?

Pauza.

...X a n ə n d ə . Anam...

Z i y a d x a n . Təkcə elə anan?

X a n ə n d ə . Bir də... bir də bacım...

...Z i y a d x a n . (əsəbi). Düz demirsən... Sənin o dağlarda ürəyin qalib! Gözlərindən oxuyoram...”(40. Səh. 479-480)

Ziyad xanın, arvadının, hətta Keşisin də öz faciəsi var. “Bütün xoşbəxt ailələr eyni cür xoşbəxtidir, bədbəxt ailələr isə hərə bir cür bədbəxtidir” (L.N. Tolstoy – “Anna Karenina”) formulu sanki burada yeniləşir – elə bədbəxtlər də bir platformmadırlar. Ceyranın da (“Mahmud və Məryəm”) zahiri parıldayırlar – “Zen fəlsəfəsinə görə” (Anar – “Macal”) ona –

Ceyrana birdən-birə aydın olur ki, Mehtər Cəfərə qoşulub getməkdən başqa əlacı yoxdur...

Elçin öz qəhrəmanlarını müxtəlif qütblərdən götürməkdən çəkinmir, əksinə, bu insanlar həyatın özü kimi müxtəlifdir.

Elçin dramlarında insanlar (bədii meyarlara görə) oxuyub filosof olmurlar, onlar öz natural ifadələri ilə həyat kredolarını ortalığa qoyurlar ki, bu da fəlsəfi mahiyyəti ehtiva edir. Molla Əsədullanın yuxarıda sitat verdiyimiz “İndi müqəddəslilik yoxdur day! Kimin puli var, məqbərə də onundur” (52. səh. 180.) deməsi, Xanım arvadın *qadın -ana - evin sahibi* xəlitəsini hər an biruzə verməsi həmin “natural ifadə”dən xəbər verir. Elçin dramlarında irili-xirdalı bütün obrazlar bədii mənə yükünün daşıyıcılarıdır. Burada hər bir personaj orijinaldir, təzədir və obrazın insan tutumu qütblaşmaya yox, həyatı özünü ifadəyə xidmət edir. Əsas hesab olunan obrazlarla yanaşı, burada Balaniyaz, İbadulla kimi tiplər də var ki, onların da öz qəribəliyi var, elə bu xüsusiyyətlərinə görə yadda asanlıqla qalırlar. Bu dramlarda “müsəbat”ın də zəif cəhəti var, “mənfi”nin, satqının da faciəsi ap-aydındır. Satqın – burada insanları qurban verən *konveyerin* bir “təkərciyi,vinciyidir”. O özü də bu girdəba yuvarlanmış qurbanıdır. (“Taun yaşayır” pyesində bu barədə danışılıb). Heç Bağırov da konveyerdən kənardı deyil – sistem onu öz köhnə, uşaqlıq yoldaşını (Ələsgəri) *xilas etməkdən xilas etmir* – ox yaydan çıxmışdır...

Musiqiçilər deyirlər ki, Üzeyir Hacıbəyov “Koroğlu” operasının musiqisini bir ladın, bir melodiyanın üzərində qurmuşdur – məşhur “Uvertura”dan tutmuş, Koroğlunun ariyasına qədər bir melodiyanın müxtəlif çalarlarını bir ritm əsasında izləmək mümkündür. Elçinin əsərlərində də buna bənzər daxili bir “gizlin” var – burada da müəllif konsepsiyasının müxtəlif bədii çalarlarına, təzahürlərinə rast gəlmək olar. İnsan (obraz) dünyəni dərk etmək istəyir və buna oxucu - tamaşaçının bədii suali mənimsəyəcəyi səviyyədə nail

olunur. Məqsəd nəyi isə həll etməkdən daha çox, bədii suali ortalığa qoymaqdır. Buna görə də Elçin qəhrəmanlarının ölüdiri məqamı bir yerdə alınır, təqdim edilir. Zamanların sintezində dünən də elə bu gündür. Nə fərqi var, insan ölüb, ölməyib, əməl ki, ortaçıdadır. Oxucu isə ona bu günün gözü ilə baxır, bu günün məntiqi ilə yanaşır. Ona görə də Elçinin obrazları bütün zamanlarla müasir ola bilən obrazlardır. Ədilənin (“Poçt şöbəsində xəyal”) və Kimya müəlliməsinin (“Qatıl”) darixması da, Qarının (“Poçt şöbəsində xəyal”) və Qadının (“Su”) düşüncələri də ədəbi-bədii düşüncə tərzində yenidir, maraqlıdır. Bütün “əksliklərin vəhdəti və ziddiyyətin” öz içində gəzdirdən Xanım arvad da etalon ola bilmir – amma bir insan kimi nə qədər canlıdır – insana məxsus hünəri, əyilməzliyi, habelə zərifliyi, insaf-mürvəti və zəifliyi özündə ehtiva edir!

Komediyalarda da, irihəcmli və kiçikhəcmli pyeslərdə də əxlaqi-mənəvi amil bədii deyimin dilinin altındadır. Elçin əxlaq dərsi keçmir – bu dərs əsərin mahiyyətində, obrazların bəşəri xüsusiyyətlərinindədir. Pyeslərdə rastlaşduğumuz obrazlar – yeniliyi, bədii təzəliyi ilə yadda qalır.

Elçinin dramaturji arenasında həm sovet dövrünün, həm ondan qabaqkı dövrün, həm də müstəqilliye qədəm qoyduğumuz dövrün qəhrəmanları var. Bu qəhrəmanlar, personajlar peşələrinə, yaşıdlıları dövrə, zamana görə fərqlənlər, həyatın özü kimi müxtəlifdirler. Bədiilik meyarlara görə isə onlar müasirdirlər. M.Baxtinin Dostoyevski nəsində, bu nəstin nüvəsində gizlənmiş polifoniyanı kəşf etdiyi məqamdan çıxış edərək demək olar ki, Elçinin obrazlarında da boşluq, mənasızlıq yoxdur, diqqət yetirdikdə, bu yaradıcılıqdə yazılıçı fəhmi ilə, zərif şəkildə əsərə hopdurulmuş polifoniyanı görmək mümkündür. Dramaturq sanki bu obrazların davranışına və mübarizəsinə qarışır, onlar cəmiyyət qanunları ilə yaşayır və mübarizə aparırlar. Elçində həyat olduğu kimi ədəbiyyata gəlir və burada bədii dəyərini

tapır; yəni bu dramaturgiyada hər bir element, detal, həyat materialı öz yerində olduğu üçün mənalıdır. Məsələn, gənclik öz xeyallarına aludə və heyran olarkən – istər o gənc Arzu olsun (“Taun yaşayır”), istər, Lyalya, Toppuş (“Arılar arasında”) olsun, yaşlılar həyat təcrübəsindən irəli gələn işlər haqqında düşünürələr. Belə surət Ələsgər də ola bilər (“Taun yaşayır”), Baba və Dayə də (“Arılar arasında”), pravadnik Ağakərim də (“Ağ Dəvə”) ...

Yeni dövrün dəliliyi birdən-birə siyasi iqlimin dəyişikliyinə dözməyən insanı da öz vəziyyətinə salır. Komediya müstəvisində çəşmiş insanın özünü itirməsi güllüşə müşayət olunan acı təəssüf doğurur. Bütövlükdə bu dramlardakı obrazlar bədii zərifliyi ilə yadda qalan insanlardır. Sərt həyat həqiqətlərinə ədəbiyyata gətirən dramaturq həyatın özü kimi rəngarəng olan müxtəli istiqamətli obrazlar qalareyası yaradır. Bütövlükdə ədəbiyyatımızı yeni orbitə çıxaran bu əsərlərdəki obrazlar yeni dövrün mükəmməl, xarakter xüsusiyyətləri ilə bədii arenada yer tutan insanlardır. Bu sıradə öz zamanına oxşayan insanlar da var, öz zamanını qabaqlayanlarlar da – baxmayaraq, o obraz hansı dövrdə yaşayıb, baxmaq lazımdır ki, necə təqdim olunub. Məsələn bu dramlarda Mahmud filosof, Bağırov qorxaq, Stalin etiraf edəndir.

### Elçin dramaturgiyasında bədii portret

Dramaturgiyada ədəbi (bədii) portret, tipin daxili aləmi, xarakteri, niyyəti obrazların, personajların qarşılıqlı münasibətlərində təzahür edir. (Bu daxili portret və xarakteri müəyyən edir). Hər bir müəllif təsvir eydiyi surətin canlı, yaddaqlanması üçün onun xarici aləmini – zahiri portretini və psixoloji durumunu, daxili dünyasını özünəməxsus boyalarla, başqalarından seçiləcək dərəcədə təqdim edir. Ədəbi

portret obraz vasitəsilə ictimai mühiti aydınlaşdırduğu kimi, əsərin ideya-bədii xüsusiyyətlərini də müəyyənləşdirməyə kömək edir.

Dramaturgiyada epik nəşr və şeirdə olduğu kimi mənzərə, təsvir imkanları azdır. Müəllif təhkiyəsini əvəz edən remarqa, pauza kimi vasitələr də bu vəziyyəti tam açmaq imkanına malik deyil.

Məlum olduğu kimi, obrazın tipikləşdirilməsində bədii portretin rolü böyükdür. "Portret məhz xarakter və həyat hadisələrinin dolğun şəkildə tipikləşdirilməsi nəticəsində yaradılır... Bədii portret həyatı mövcud, spesifik, estetik qanunlara əsasən əks etdirən, tipik obraz və xarakterlərin təsvirindən ibarətdir. Tipik obraz və hadisələr isə yazıçıının geniş həyatı təcrübəsindən, keçmiş ənənələri yaradıcı şəkildə mənimsəməsindən asılı olaraq, klassik və müasir prosesin əsas inkişaf xüsusiyyətlərini və nailiyyətlərini sənətkarlıqla ümumiləşdirməklə, estetik prinsip və bədii üsullara əsasən yaradılır... Bədii əsər öz kökü, yəni həyat materialı üzərində qol-budaq atlığı kimi, portret də həyatı obrazlar, prototiplər əsasında tipikləşdirilərkən meydana gəlir. M.F.Axundovun "Molla İbrahimxəlil kimyagər", "Hacı Qara", N.B.Vəzirovun "Hacı Qəmbər", C.Məmmədquluzadənin "Kamança", "Danabaş kəndinin əhvalatları", "Ölülər" və b. əsərləri həyatda baş vermiş tarixi hadisə və əhvalatlar əsasında yaradılsa da, burada yazıçı təxəyyülinə uyğun olaraq ciddi bədii ümumiləşdirmələr aparılmış, adı hadisə, əhvalat və konkret adamlar zamanın, dövrün simasını əks etdirməkə yüksək səviyyədə tipikləşdirilmişdir." (118. səh. 173. 172. 170.)

Yazıçıının təqdim etdiyi bədii portret vasitəsilə həm yaşanmış cəmiyyətin mahiyyətini, həm də o cəmiyyətdəki insanların hiss və duyularını, düşüncələrini, həmçinin, ictimai quruluşun insana münasibətini öyrənirik. Elçin yaradıcılığında ədəbi portret onun mənalarının hər üç məzmununu ehtiva edə bilir. "Taun yaşayır" pyesində Xosrov müəllimin faytonçu

tərəfindən təqdimində həm Xosrov müəllimi, həm də onun yaşadığı mühitin mənzərasını tanıyıb - bilmək mümkündür. Təkcə bu əsərdə ədəbi portreti araşdırmaq özü ayrıca bir tədqiqata çevrilə bilər.

İctimai mühitin buqələmunlara çevirdiyi Əflatunlar, Xidirlar həm də *dövrün, zamanın portretini* müəyyənləşdirməyə kömək edir. Əflatun deyəndə ki, "Bəs raykom... Məndən tələb edirlər axı, deyirlər niyə xalq düşməni ifşa etmirsən. Məni bura niyə göndəriblər?" (52. səh. 156) artıq mühitin, zəmanənin mənzərəsi və bu zəmanəyə "uyğunlaşdırılmış" insan göz öünüə gəlir. Kələntərin təqdimində isə Xidirin kim olduğunu bilmək çətin deyil - onun bədii portreti belədir: "Bunlar nəsillikə pis adam olublar. Bunun atası hambal Orduxan bir kasa bozbaşdan otrü hazırlmış bütün Bakını sata!" (52. səh. 162) Yuxarıdakı misallarda obyektlərə cəmiyyətin, dövrün, zamanın və subyektin - obrazın portreti aydınlaşır.

Pikassonun, Laturun rəsm əsərlərinin mənalandırılaraq - "ətə-qana doldurularaq" dramatik bir hekayə yaradılması **zahiri portretin daxili portretə** çevriləməsi ilə nəticələnmişdir.

"Poçt şöbəsində xəyal" əsərində Yoldaş Təkin yalan maskası elə ifşa olunur ki, az qala onu kimə isə oxşadırıq, hər günü yalanla keçən bu adamın zahiri də o mütiliyi təmsil eləməlidir. Dramaturqun kiçik həcmli əsərlərində də bədii portretin məna çalarlarını izləmək olar:

Siyasi mühitin mənzərəsi: "Vay, Vay, Vay! Andropovun şəkli! SSRİ bayrağı! Suslov! Pay atonnan! Alə gör nə qədər Brejnev bar e..." (30. səh. 433)

Məişət mühiti: "K i ş i - Qazi söndürmüştün?

A r v a d - Dedim ki, hə də". (53. səh.

436)

Elçin yaradıcılığında ədəbi portret geniş bir anlayışdır. Konkret olaraq müəllifin dramaturgiyasında ədəbi portret aydın cizgiləri ilə seçilən xarakterlərin hərəkət və danışqlarında

özünü bariz şəkildə göstərir. "Ordenli yazıçı ilə görüş" də oxucu partiyanın tapşırıqlarına əməl edən yazarını da, raykom katibi Yoldaş Kərimzadəni də, taksi şoferi olmuş Cəfər Ağanı da şəhəri olaraq təsəvvürünə gətirə bilir. Əsərin sonunda gözlərimiz öündə tərdən bogularaq stola çökmüş şışman katib canlanır.

"Ah, Paris, Paris!" pyesində isə batan gəmi anbarında vurnuxan, ölüm təhlükəsi ilə üz-üzə olan siçovullara, gecələr maşın işığında özünü itirən dovsana bənzəyən Bəbirzadələr, Polyaniçkolar... oxucu və tamaşaçıya tanış gəlir. Çünkü onların canlı xarakteri, aydın bədii portretlərini tamamlayan vasitəyə çevrilə bilir. **Mənim ərim dəlidir** - bu sözleri dirnaqdan çıxarmaq da olar - 1985-1995-ci illər arasında belə mədəni (oxu: - məzəlum), yeni şərait "həzm edə bilməyən" ziyanıların çoxlu prototipləri var idi. Onların övladları yeni - "qoçaq" zamanı qavrıldalar və başqa adam oldular - hər cür burulganda üzə bilən adam...

Əminliklə söyləmək olar ki, *zəmanənin obrazını və obrazın portretini* bədii boyalarla, doğru-düzgün, realistcəsinə təqdim etməkdə Elçin dramları zəngin mənbədir.

### III FƏSİL

## ELÇİN DRAMALARININ SƏNƏTKARLIQ XÜSUSİYYƏTLƏRİ

Dramatik povest anlayışı və bədii nəsrin dramatikləşdirilməsi. Elçin nəsrində dramatik elementlər

Nəsrədə dramatik elementlər son illərin təqnid və ədəbiyyatşunaslığında qeyd olunan bir məziyyətdir və hətta bu məsələyə ayrıca münasibət bildirmək zərurəti də meydana çıxır. (Bax: 75, 76., 72. səh. 32-37.)

Nəsrədə dramatik elementlər bir neçə formada özünü göstərir.

1. Daxili psixoloji nitqdə və xəyalı danışqda
2. Ayrıca dialoqlarda
3. Yaziçı təhkiyəsində və s.

Nəsrin dramatik elementlərlə zənginləşməsi "dramatik nəsr"ə (Məsələn, "Poçt şöbəsində xəyal", "Taun yaşayır", birpərdəli pyeslər və s.) aparan bir yol imiş – bu zaman personajların dialoji gərginlikla tamaşaçını (oxucunu) cəlb etməsindən daha çox, maraqlı təhkiyə, fəlsəfi məzmun və ya psixoloji gərginlikdə saxlamaq keyfiyyəti önə çıxır. Tamaşaçı (oxucu) yeni, maraqlı düşüncə tərzinə, ekspressiv-poetik deyimin predikativliyinə o qədər aludə olur ki, dram-hərəkatdır anlamı ikinci plana keçir. Bu xüsusiyət təkcə elçin yaradıcılığı üçün yox, onun mənsub olduğu ədəbi nəsil üçün xarakterik olduğundan ədəbi-bədii hadisə və keyfiyyət kimi özünü göstərir. Yəni, Anarın, Ə.Əylislinin, Ə.Hacızadənin və s. yazıçıların əsərlərində bu problemi izləmək olar. Eyni zamanda, Elçinin nəsr əsərlərinin poetikasına həsr olunmuş monoqrifyalarda da bu haqda məlumat almaq mümkündür.

Elçin nəsrində daxili dinamizm və nəsrin dramaturji yükü haqqında da ayrıca olaraq bəhs etmişik.

Bu hissədə, sərlövhədən də göründüyü kimi, iki məsələni gözdən keçirməliyik; bunlardan biri – "dramatik povest" anlayışı janr ölçü-biçisinə münasibətdirsə, o birisi – "bədii nəsrin dramatikləşdirilməsi" – nəsr-dram anlayışlarının o qədər də aşdırılmamış, bəlkə də praktikada bu və ya başqa şəkildə qovuşmuş, nəzəri cəhətdən tam şərhini tapmamış məsələsidir. Nəsr min illərdir dramı öz içində, bətnində bəsləyirdi - yəni ki, əvvəl O olub sonra poeziya və dram, son olaraq başqa janrlar ondan qopub. Nəsr əvvəl-əvvəl dialoqlarda dramın elementlərini yaşıadırdı, sonra müəllifin psixoloji düşüncələrində, daxili monoloqlarda dram intişar olurdu. Dramın bir janr ölçüsü kimi meydana çıxmazı bəşəriyyətin inkişafı, estetik-bədii səviyyə kəsb etmə ehtiyacı ilə bilavasita bağlıdır. Buraya sənətin diferensiallaşmasını (məsələn, meydan teatrının, baletin, pantomom teatrın, kukla teatrının, və s. sahələrin yaranmasını da) aid etmək lazım gəlir.

Azərbaycan bədii nəsrinin timsalında söyləmk olar ki, 60-ci illər nəsrində yuxarıda adını çəkdiyimiz müəlliflərin psixoloji düşüncələrində, cümlə quruluşunda, artıq, sərhədləşdirmədən dramatizm səviyyəsi qavranılırdı – nəsrin daxili dinamizmi onun dramatik yükünü şərtləndirirdi. Dramatik nəsr de-faktō peyda olurdu. Bəzən də elə məqam gəldi ki, nəsr sanki öz-özünə drama çevrilirdi və bu barədə heç danışılmayıb. "SOS" povestində biz bu hali görürük. Artıq qeyd edildiyi kimi, Elçin dramaturgiyaya birdən-birə müraciət etməmişdir. Yaradıcılığının ilk vaxtları bədii ədəbiyyat sahəsində istisna sayılın biləcək "qovuşq janr" tipinə rast gəlirik ("SOS", "Poçt şöbəsində xəyal"). (Azərbaycan dastanlarında şeirlə nəsrin növbələşməsi və operettalarda məlum mətn variantları da "qovuşq janr" anlayışına xidmət edir). Son dövrlərdə yazıçının ictimai-siyasi, bədii-fəlsəfi tutumlu birpərdəli pyesləri var ki, əvvəlki nəşrlərdə onlar pyes adlandırılmayıb.

“Dramatik povest” anlayışı yazıcıının “Poçt şöbəsində xəyal” əsərinin janrına verdiyi addır. O zaman sual doğur: eyni qayda ilə yazılmış birpərdəli pyeslər də yazıçı əvvəlcə hekaya adı vermişdir (Bax: “Baladadaşın ilk məhəbbəti”, Bakı, 2000) və belə olanda, həmin hekayələr pyes-pritça demək olarmı? (Burası da tamamilə məlumdur ki, pritça nəsrə yazılır, ancaq pritçadakı yiğcamlıq və fəlsəfi tutum bu birpərdəli pyeslərdə açıq-aşkar mövcuddur).

Əvvəlcə “dramatik povest” anlayışına müraciət edək. Bir sıra tənqidçilərin də qeyd etdiyi kimi, 60-cı illər nasırlarının, o cümlədən Elçinin nəşr əsərlərində dramatizm güclüdür – qeyd etdiyimiz kimi nəsrin daxili dinamizmi və dramaturji yükü nəşr əsərləri əsasında kinosənarılar yazılmasına, səhnə əsərləri yaranmasına götərib çıxardı. (Məsələn, “Qatar. Pikasso. Latur-68” hekayəsi əsasında yazılmış “Qatar yol gedirdi” birpərdəli pyesi buna nümunədir. Həmin əsərlərdə məzmun və təhkiyə fərqini axtarmaq da lazımlırmır). Bir sıra hallarda isə nəşr və dramatik ünsürlərin qovuşduğunu artıq qeyd etmişik. Məsələn, “SOS” povestinin 70-ci səhifəsindən başlayaraq on iki səhifə pyesvari dialoqlar verilib. Burada psixoloji gərginlik, dramatizm dialoqları, artıq, qaçılmaz edib, yəni həmin psixoloji gərginlik, konfliktin kəskinləşməsi, daxili nitqin şiddetlənməsi və s. komponentlər dramatizmə istiqamətlənmüş məqamları şərtləndirir, təbii məcraya yönəldir. Əsərə daxil edilmiş Müəllif personajı isə çox orijinal və şərti bir bədii vasitədir; sonrakı dramalarında yazıçı bu imkandan maksimum yararlanıb, həm remarkaların sayı azalıb, həm də epizmin gücü ilə əsərin qayəsi açılıb.

“Poçt şöbəsində xəyal” dramatik povestində Skripka çalan oğlan bir söz demirsə də şərtiliyin bariz nümunəsidir (Məsələn, Zaman anlayışını əhatə edir), axı “...Tamaşaçıdan başqa onu heç kim görmür”, burada (“SOS”-da) isə Müəllif surəti “*Danişan skripkaçıdır*”(Kursiv mənimdir-S.E.), yəni orada müdaxilə yoxdur, burada isə müdaxilə var və hər iki

hadisə eyni dərəcədə bədiiliyə xidmət edir, ifadəliliyi yüksəldir, polifoniya yaradır.

Qayıdaq “dramatik povest”ə. Bizə görə, əsərlərin təhkiyəsindəki *epizmi* nəzərə alaraq müəllif bu adı seçmişdir və eyni qayda ilə yazıcıının kiçik həcmli dramatik hekayələri yaranmışdır.

“Poçt şöbəsində xəyal” dramatik povesti mövzu dolğunluğu, müəllifin bəyan edəcəyi ideya-estetik konsepsiya cəhətdən diqqəti cəlb edən əsərdir. Dramatik povesti dramdan nə kimi xüsusiyyətlər fərqləndirir? Dram – hərəkəti, kəskin qarşıdurmanı və kiçik dialoqları sevir. Dramatik povestdə isə həmin epizmin ekstensivliyinin köməkliyi ilə psixoloji-fəlsəfi düşüncələr üstünlük təşkil edir. Dramaturqun rəmzlərə, sətiraltı mənələrə yer verməsi oxucu-tamaşaçının müasir düşüncələrinə yaxşı xidmət edir. Təkcə “Poçt şöbəsində xəyal” əsəri yox, elə “SOS”un özü də əxlaqi-mənəvi tutumuna görə günümüzə aktivləşir (Karamzinin “Zavallı Liza” əsəri öz gününü real əks etdirdiyi kimi, “SOS” da bu günləri real əks etdirir; bu əsər dövrünü müəyyən qədər də qabaqlamışdı). Maraqlıdır, “SOS”u müəllif bəyənmir və yeni kitablarına salırmı. Lakin müəllifin bir yazıçı fəhmi ilə qabardığı və o dövr üçün yazılmazı cəsarət istəyən bir problem indi, artıq, sosial təhlükəyə çevrilib. “SOS” *sosial-mənəvi* sferanı əks edən bir əsərdir və bu povestdə emosionallıqlı rasionallıq bərabər addımlayıb. Fəlsəfi-bədii tutumu ilə seçilən “Poçt şöbəsində xəyal” dramatik povestinin necə yazılması haqqında müəllif öz müsahibələrinin birində danışır və bu haqda yuxarıda bəhs etmişik.

Nəsrin hərəki tutumunu əsaslandıran və şərtləndirən daxili dinamizmi və dramaturji yükü haqqında söhbət açarkən məlum olur ki, nəşr əsərlərinin (prozanın) poetik və ya dramaturji anlayışları ədəbiyyatşunaslıqda az diqqət yetirilmiş məsələlərdir. Ədəbiyyatşunas, filologiya elmləri namızədi Əbülfəz Əzimli dramatizmin bir neçə anlamı ifadə etdiyini bildirir. Ensiklopediya lügətlərində o, estetik kateqoriya kimi

anlaşılır. Daha sonra, janr olaraq qəbul edilmişdir. Müəllifə görə, dramatizm təhkiyənin psixologiyasıdır. ( 72. səh. 30-31)

Çox zaman nəşr əsərləri səhnələşdirilir, tamayaq qoyulur, əsasında film çəkilir. Bu, hələ işin zahiri tərəfidir. Görəsən, dialoqların olmadığı, yaxud da az olduğu həmin nəşr əsərlərini oxunaqlı edən nədir? Buna bir neçə səbəb vardır: əvvələn, nəşr əsərlərindəki hayatı əhəmiyyətli, köklü problem, konflikt; ikincisi, hadisələrin bir-birini izləməsi, ardıcılığı; daha sonra, hadisə və surətlərin təqdimi üsuli, yazıçı manerası, üslubu, dili və s. Əgər yazıçının dili, üslubu güclü olsa, amma konflikt, qaldırılan problem, yazıçı niyyəti lazımı səviyyədə olmasa, həmin əsər ola bilsin ki, tanışlıq üçün bir dəfə oxunsun, lakin sonra həmin əsərə maraq zəifləyər.

Qeyri-dramatik əsərlərin səhnələşdirilməsi və maraqla oxunması başqa-başqa anlayışlar olsa da onlar arasında müəyyən yaxınlıq da vardır. Belə ki, bəzən başdan-başa müəllif təhkiyəsi ilə müşayiət olunan nəşr nümunələri vardır, lakin onlar daxili-məntiqi dinamizmindən görə oxucu marağına səbəb olur, qiymətləndirilir. Elçinin "İki Çal Papağın və bir Qara Kepkanın nağılı" (32.) müəllifin xarakter açmaq bacarığını nümayiş etdirən hekayədir. Burada dialoqlar az olsa da, təhkiyədə üzə çıxan dinamizm mövcuddur. "...Günlərin bir gündündə Çal Papaqlar oturub şahmat oynayırdı, birdən qulaqlarına belə bir xəbər çatdı ki, bəs filan yerdən bu şəhərə bir Qara Kepka gəlib sizinlə dost olmaq istəyir. Çal Papaqları gülmək tutdu və o qədər güldülər ki, gal görəsən. Külfətləri də bu xəbəri eşidib qoşuldular onlara, Çal Papaqlardan birinin xanımı yaziq Neylon Yaylıq o qədər güldü ki, az qaldı qəş edə..."

...Qara Kepka isə həmin günü mehmanxanadan çölo çıxmadi, istəkli zövcsəi Çadra xanımla oturub xeyli məsləhətləşdi və düz üçcə gün sonra şəhər qəzetində Qara Kepkanın böyük bir ocerki çap olundu. Ocerkin adı "Adımızı nəhəng dağlar qədər ucaldanlar" idi, özü də bəhs edirdi Çal

Papaqlardan, Çal Papaqların arasındaki dostluqdan, sirdaşlıqdan, özü də elə bəhs edirdi ki, adam oxuyub qurtarandan sonra deyirdi bir də oxuyum...

Çal Papaqlar da bu böyük ocerki oxuyub qurtarandan sonra xeyli feyziyab oldular, gözləri yaşırdı və bir-birinə baxıb dedilər ki, aya, nə gözəl baş geyimiymiş bu Qara Kepka! Biz tilsimdəmişik, nə imiş ki, bunu görə bilməmişik?!

Axşam Çal Papaqlar restorana üç nəfər girdilər: Birinci Çal Papaq, İkinci Çal Papaq və bir də ki, Qara Kepka. Yedilər, içdilər və xeyli nuş oldu və kefləri də duruldu.

Qara Kepka əvvəlcə qalxbi Çal Papaqların ikisinin də şərəfinə sağlıq dedi, sonra da əlifba sırası ilə əvvəlcə Birinci Çal Papağın şərəfinə, bir dəfə də İkinci Çal Papağın şərəfinə sağlıq dedi.

Axırda son dərəcə müteəssir olub gözləri yaşırmış Çal Papaqlar ikisi də birdən qalxbi Qara Kepkanın sağlığına:

- Yaşasın təmiz qəlbli, mərd ürkəli, obyektiv fikirli Qara Kepka! – dedilər, xörəkpaylayan Silindrlə haqq-hesablaşış restorandan çıxdılar..." (32. səh. 74-75) Bundan sonra dram əsərini xatırladan bir çox elementi əsərdə müşahidə edə bilərik. Yazıçının ayrı-ayrı əsərlərində belə nümunələri müxtəlif rakurslarda izləmək mümkündür.

Bir az bundan əvvəl nəsrin dramatizmi haqqında danışdıq. Ümumiyyətlə, yazıçının nəşrindəki dramatik elementlər və dramalarndakı epizm sənətkarlıq məsələsi kimi düşündüricü məqamlardan xəbər verir. Əvvəller bu barədə ayrıca olaraq söhbət açmışıq. Qeyd etdiyimiz kimi, psixoloji nəsrin bir çox məqamları, o cümlədən, daxili nitqin üstünlük təşkil etdiyi əsərlərdə dramaturji məqamlar asan yaranır və təbii görünür. Elçinin əsərlərində nəşr və dramaturji ünsürlərin qarşılıqlı münasibəti haqqında akademik İsa Həbibbəyli belə yazar: "Görkəmli xalq yazıçısının nəşr əsərlərində dramatik məqamların epik təsvirlə növbələşməsi, qaynayıb-qarışması onun yaradıcılığının səciyyəvi cəhətlərindən biri kimi meydana

çixır. Diqqət edildikdə, aydın görünür ki, Elçinin romanları, povestləri və hekayələrində həm hadisələrin, həm də xarakterlərin təqdimində dramatik ünsürlərdən yerli-yerində, bacarıqla istifadə olunmuşdur. Yaradıcılığının bu cəhəti onun nəşr əsərlərinin bir çoxunun uğurlu ekran variantlarının meydana çıxmmasına imkan yaradıb. Elçinin əsərlərinin ekranда müvəffəqiyyət qazanmasının əsas səbəbləri sırasında təqdim olunan mövzuların aktuallığı və müasirliyi, habelə rejissor işinin yetkinliyi və münasib aktyor oyunu ilə yanaşı, həm də yaradıcılığının təbiatindəki dramatizm xüsusi qeyd olunmalıdır... Həmin dram əsərlərinin də öz növbəsində, yaziçının bədii nəsrindəki dramatizmdən doğulduğunu görmək mümkündür. Beləliklə, Elçinin bədii nəşri epik və dramatik vəsitələrin məntiqi vəhdətindən yaranmış, yaziçının dramaturgiyası isə epik elementləri böyük səhnəyə gətirmişdir". ( 76. səh. 16.)

**Elçin dramalarında epiklik.** Üzü M.F.Axundovdan bəri Azərbaycan dramaturgiyasında dramın hərəki anlayışını, dinamik bir səhnə oyunu olduğunu yaddan çıxarmayan, dünya dramaturji ənənələrə sadıq olan və ondan bacarıqla bəhrələnən dramaturqlarımız obrazların deyimini, dialoqlarını qısa, konkret, zahiri döyüşkən bir əhval-ruhiyyədə qurur, yalnız monoloqların böyük həcmli olmasına yol verirdilər. Bu da dram üçün bir yaradıcılıq kanonu hesab olunurdu.

Mərhum yazıçı-dramaturq Şıxalı Qurbanovun "Sənsiz" ("Əsərləri" 3 cilddə, 1-ci cild, ADN, 1968. səh. 91-145) dramında məsələ bir az dəyişdi – personajların sayı azalmışdı – deməli, hərəkət dramının funksiyası qismən dəyişilmişdi, bəlkə də "fikir dramına doğru bir addım atılmışdı" deməliyik. Obrazların sayının azalması müəllif üçün müəyyən çətinliklər yaradır: tamaşaçı və ya oxucunun diqqətini dialoqların qarşıdurmasından (zahiri effekt və parlıtı!) daha çox, düşüncəyə, məntiqə yönəltmək lazımlı gəlir.

Elçinin dram-nəşr sərhədlərini pozması, artıq onun ilk yaradıcılığında özünü biruzə vermişdi: nəsrə dramatik elementlər həm müxtəlif aspektləri ilə göründürü, həm də zahiri çalarlara çıxırı - məsələn, deyildiyi kimi, "SOS" povesti müəyyən məqamda dialoqlara (yəni drama) çevrilirdi.

"Poçt şöbəsində xəyal" dramatik povestində isə epizm açıq-aşkar idi. Burada personajın qısa, "lakonik" danışığı yoxdur, əksinə, uzun danışq da cansızıcı deyil, tamaşaçı sözlərin tutumuna əhəmiyyət verməyə diqqət kəsilsə - yuxarıda qeyd etdiyimiz hadisə baş verir – hərəkət dramını düşüncə dramı əvəzləyir. Bu heç də sərr deyil ki, bir sira əsərlərdə səhnədə ora-bura qaçanların bir boşluğu doldurduğunu hiss etməmiş deyilik. "Bir aktyorun teatrı"nda da hərəkət yox, fikir üstündür. "Poçt şöbəsində xəyal" əsərində Qarının sözlərini, Ədilənin Kişi ilə mübahisələrini mənimsəmək üçün tamaşaçı diqqətlə onu dinləməlidir. Bir nöqsanlı müqayisə də aparmaq olar: çizgi filmləri (hərəki vəziyyətin tez-tez dəyişməsi) əsasən uşaqlar üçün nəzərdə tutulub, böyükler üçün filmlərdə isə fikir üstünlük təşkil edir. Elə bu səbəbdən lakonizm və dialoji döyüş öz yerini epik təhlilə güzəştə gedir ki, bu da dramaturgiyada yeni hadisədir. Epik təmkinin lirik duyğuları üstələməsi təkcə sənətkarlıq hadisəsi deyil, həm də zamanın düşünmək meylidir. Yada salaq: "Xaqani" mənzum dramindəki sənətkar-şah dialoqu (M.Rahim) "Vaqif" dramındaki analogi səhnəyə qrammatik-srtuktur cəhətdən oxşadılaraq yazılıb. Dramaturgiyada epiklik anlayışı iki səbəb-nəticə ilə bağlıdır. Əvvələn, epiklik fikir genişliyi, izahetmə, fəlsəfi-psixoloji anları daha ətraflı açmaq imkanı verir. İkincisi, forma cəhətdən epiklik *lese (leze)* və ya *qloset* dram – oxumaq, mütləq etmək üçün yazılan dramaya yaxınlaşır. Elçinin "Poçt şöbəsində xəyal" dramatik povesti bu anlama yaxındır. "Su" birpərdəli və birsurətli dramı isə bir aktyorun monoloqu təsiri bağışlayır. Ümumiyyətlə, dramaturqun "Taun yaşayır", "Şekspir", "Ağ

Dəvə” pyeslərində də epiklik elementləri vardır. Bu xüsusiyət Elçin dramalarından bir xətt kimi keçir.

**Elçin dramaturgiyasında tragikomediya janrı və onun sərhədləri.** Elçinin yaradıcılıq ampliasını dəyişərək komedyaya keçməsi, təkcə oxucular üçün yox, elə müəllifin özü üçün də az qala təcəcüblü göründüyündəndir ki, o, bu yaradıcılıq hadisəsini izah edir: “Və...sonra uzun illər pyes yazmadım.

Amma, sən demə, içimdə o meyl sönməyibmiş. 1990-ci ildə yanvar hadisəsindən sonra heç nə yaza bilmirdim.

İndi təsəvvür edin ki, həmişə yazımağa vərdiş eləmiş, demək olar ki, hər gün yaradıcılıqla məşqul olan bir adam birdən-birə heç nə yazır, yaza bilmir. Yaziçı üçün bu, ən ağır O kitabların içində Molyerin komediyaları davardı və birdən-birə, özüm də gözləmədən Moljeri Azərbaycan dilində tərcümə eləməyə başladım. “Skapalenin kələkləri”ni, “Jorj Danden, yaxud Aldanmış ər”i dilimizə çevirdim. Sonra bir müddət Axundov kitabxanasına gedib-gəldim, “Azərbaycan səhnəsi və Molyer” mövzusunu işlədim (sonralar Molyerin bu iki komediyasını kitab halında çap edəndə, “Bizimcün qalan sənət” adlı həmin məqaləni də o kitaba daxil etdim), sonra Mirzə Cəlili, Sabiri, Haqverdiyevi, N.Vəzirovu da təzədən mütləci elədim. Və bütün bunlardan sonra özüm üçün də gözlənilməz bir hadisə baş verdi, oturub komediya yazmağa başladım: “Ah, Paris, Paris.” (125. səh. 191)

Lakin əsil sənətkar, yazıçı komediyani komediya xatırına yazmur, qarşısına ciddi bir *estetik ideal* qoyur. Elçinin komediyaları da bu idealları əks etdirir. Lakin “Qatıl” faciə sərhədlərini aşış psixoloji drama yaxınlaşdırıcı kimi, “Mənim ərim dəlidir” komediyası da sərhədləri keçərək tragikomediya yaxınlaşdır. Burada komediya var – Lider komikdir, amma Ər – Kişi fəcidir; bu işbazlar mühitində dəli olmaq – bu tipik hadisə, əsl mənlikli ziyanlı xəstəliyi – tragik ovqatın göstəricisidir. Həm də faciə bitmir – arvad istəyir ki,

əri elə dəli qalsın, çünki, dəli – qazanır. (Dövrən onundur - özünü dəliliyə vurmaq burada *rəmzdir*, bir başqası da reketlik edirdi, o birisi başqa birisinin pulunu borc adıyla götürüb qaçırdı. Hətta pulu qaytaranda da narazılıq olurdu: o dövrə sovet manatının get-gedə qiymətdən düşdüyü vaxtin deyimləri də yaddadır – “*Pulun pul vaxtı məndən min manat pul alıb, indi öldürüb mənə qaytarır*, bu pulun nə dəyəri var?” və s.)

Tragikomik situasiyani müəllif süni şəkildə yaratır – o vəziyyəti zaman özü diktə edir – bir yanda komik vəziyyət, bir yanda acı göz yaşları, bir yanda ölüük, dəlilik, bir yanda lotuluq... Tragikomediyada gülüş arxasında göz yaşları üstünlük təşkil edir. Belə əsərlərdə gülüş görünən qatdır, üst qatdır - əlbisədir, geyimdir. Yazıçının məqsədi alt qatda olur ki, bu da həmin tragik qatdır. Tragikomediya şəxsiyyətlərin ifşasından daha çox zamanın, dünyagörüşlərdəki ətalətin, ya da vaxtı keçmiş ideyanın ifşasına istiqamət var. Yəni günahkar qismində görünən insan əslində öz zamanının qurbanına çevirilir.

Keçən əsrin 50-ci illərində *konfliksizlik nəzəriyyəsinin* hakim olduğu vaxtda Sabit Rəhman kimi istedadlı komediyanəvis həmin qəlibə uyğun komediyalar yazmağa məcbur idi. Eləcə də ondan sonra komediya yazmaq istəyənləri belə bir yaradıcılıq taleyi gözləyirdi. Amma elə ki, cəmiyyətin ab-havası dəyişdi, süni şəkildə yaradılmış tarazlığın pərsəngi pozuldu, onda komik situasiyaların qnosoloji kökləri bədii tədqiqə cəlb edildi, və tragikomik vəziyyət də üzə çıxdı. Akademik İsa Həbibbəyli hesab edir ki, “Dəlixanadan dəli qaçıb” pyesi tragikomediyadır. Eyni fikri naxçıvanlı teatrşunas Cəlil Vəzirov da təsdiq edir. (119.). Əslində, mübahisələrə varmadan belə bir ümumi qənaətə gəlmək olar ki, dəlilik mövzusunda yazılmış pyeslər tragikomediya sərhədləri daxilindədir. Burada komediya – dəliliyin qılfıdır, nüvədə tragediya dayanmışdır.

Nərgiz Paşayevanın da M.M.Baxtinə istinadən qeyd etdiyi – gülüşün ambivalent, yəni ikili xarakterdə olması, çoxölçülü, çoxistiqamətliliyi Elçinin dramaturji yaradıcılığına məxsus bir xüsusiyyətdir. Elə buradaca N.Paşayeva *komizm* haqqında maraqlı fikirlər irəli sürür: "Komizm elə bir hadisədir ki, o, total yanaşma metodunu xoşlamır, komizmin əsl mahiyyəti düzgün və konkret yanaşma halında meydana çıxa bilər." (103. səh. 153-154). Komizm cəmiyyətin normal hesab etdiklərinə müxalif olan anomaliyadır və ictimai-sosial ağıl mərkəzlərində proporsiyanın pozulması kimi təzahür edir. Buna görə də komedyada görünən gülüşə görünməyən, arxa planda dayanan məzmunun qovuşuqluğu var. Bəlkə də komediya bu qovuşuqluq-zənginliyin sintezidir. Gülüşün müdrik gülüş olması da həmin şərtlərə bağlıdır. N.Paşayevanın təbirinə, "Bir komediya ustası kimi, Elçin ... komedyalarında komik situasiya və komik effekt sadəcə gülüş doğuran bir element kimi yox, həm də diqqətin təsvir obyektiనə cəlb edilməsi ilə yadda qalır." (103. səh. 155)

Komikliyi şərtləndirən *yumor, ironiya, satira, sarkazm* (127. Səh.72.) kimi ünsürlərə, vasitələrə - gülüş növlərinə Elçin dramaturgiyası geniş meydan verir.

**Psiyoloji dram haqqında.** Psiyoloji nəşr anlayışı ədəbiyyatşunaslıq və tənqiddə çoxdan işlənir, psixoloji dram janr anlayışı isə az işlənmişdir. Azərbaycan nəşrində psixologizm məsələləri ayrıca olaraq tədqiqata da cəlb edilmişdir. (80.) Doğrudur, Azərbaycanda lirik-psixoloji dram xalq yazarı İlyas Əfəndiyevin adı ilə bağlıdır və bu dramlar böyük bir aktyor nəslini yetişdirib. Yaddan çıxarmayaq ki, lirik-psixoloji nəşri də, həmçinin, "Söyüldü arx" əsərinə istinadən şərh etmək mövzuya dair bir tamlıq yaradardı. Bir neçə il bundan qabaq isə "Azərbaycan" jurnalında (N: 10.1998) Əvəz Nəbioğlunun "Aysberqin görünməyən tərəfləri" adlı yazıçı çap olumuşdur. Bu məqalə, ümumiyyətlə, Azərbaycan ədəbiyyatı əsasında *bədii yaradıcılığın psixologiyası*

məsələsinə həsr olunmuşdur. Müəllif yazır: "Azərbaycan ədəbi tənqidinin yanından ötüb keçdiyi ən əhəmiyyətli məsələlərdən biri də yaradıcılıq psixologiyası məsələsidir. Nəsimizdə, poeziyamızda, dramaturgiyamızda bu nöqtəyi-nəzərdən diqqəti cəlb edən və orjinal tədqiqat üçün obyekt ola bilən çox maraqlı proseslər müşahidə etmək mümkündür" deyən yaziçi-tənqidçi Elçin haqlıdır. Bədii yaradıcılığın psixologiyası bir elm sahəsi olaraq bizdə hələ ilk addimlarını atır. Bu baxımdan Gülrux Əlibəyovanın "Bədiilik və ədəbi proses" məqaləsinə ("Azərbaycan", 1974 N:4) ilk təşəbbüslardən saymaq olar. G.Əlibəyova bədii yaradıcılıq problemlərinin həllində professor B.Meylaxın əməyini yüksək qiymətləndirmiş, bədiilik keyfiyyətinin yaradıcılıq prosesindəki rolunu və yerini aydınlaşdırmaq istiqamətində maraqlı elmi mülahizələr irəli sürmüştür." (101. səh. 184.)

Onda, gəlin, diqqət yetirək: nə üçün psixoloji dram? Anoloji olaraq, psixoloji nəşr üçün xarakterik cizgilər psixoloji dram üçün də qəbul ediləndir – yəni burada insanın daxili düşüncələri üstünlük təşkil edir, insanın başqalarına açmadığı hissələrini dramaturq tamaşaçıya "açır", hətta burada da daxili monoloqlar vardır. Klassik dramaturgiyamızda bu vaxt dialoq zamanı personaj öz sözlərini "*kənara*" deyir, yəni elə "deyir" ki, tamaşaçılardır eşidir, amma tərəfi-müqabil "*əşitmır*". Bu, "*kənara*" bədii vasitəsindən uzun müddətdir ki, Azərbaycan dramaturgiyası obrazın daxili aləmini açmaq üçün müvəffəqiyyətlə istifadə edir. Beləliklə, ayrıca olaraq *psixoloji dram* cərgəsində gördüyüümüz "*Qatıl*" pyesi ilə məhdudlaşmaq olmur. Çünkü "Poçt şöbəsində xəyal", "Taun yaşayır", "Qatar yol gedirdi", "Mehmanxana nömrəsində görüş", "Qisas", "*Səkspir*" əsərlərində də bu cizgilər özünü göstərir. "Poçt şöbəsində xəyal" dramında Ədilənin psixologiyası, "Taun yaşayır"da Arzunun əvvəlki və sonrakı düşüncələri deyilənlərə misaldır. Adını şəkdiyimiz birpərdəli pyeslərdə isə obrazların

psixoloji durumu maraq doğurur və bu barədə müəyyən qədər danışmışıq.

"Qatil"i psixoloji dram kimi səciyyələndirən hansı xüsusiyyətlərdir və oxucu, yaxud tamaşaçıda psixoloji əsər maraq nə üçündür? Bu heç də sərr və qəbahət deyil ki, bir sırə oxucu və tamaşaçılar dedektiv nəşrə, o birilər isə psixoloji nəşrə üstünlük verirlər. 60-cı illərdə şüərlərdən və şüarçılıqdan bezmiş tamaşaçılar İlyas Əfəndiyev pyeslərinə məhz, personajların psixologiyasını açığına görə meyi və maraq göstərirdilər. Əsl oxucu və əsl tamaşaçı ciddi ictimai-siyasi proseslərlə yanaşı, insan psixologiyasının bədii şərhinə də böyük ehtiyac duyur.

Elçinin "Poçt şöbəsində xəyal", "Qatil" və "Taun yaşayır" pyesləri bədii tipin psixoloji vəziyyətini eks etdirən maraqlı əsərlərdir. İctimai quruluşun tənqidü üzərində qurulmuş "Taun yaşayır" əsəri insanın və cəmiyyətin taleyi üçün düşüncələrlə yadda qalan bir pyesdir. Cənnətdə yolunu azib cəhənnəmdə peşman olan insanların psixoloji durumunu açmaq sənət qələbəsidir və pyesin həmin hissəsi yaxşı mənada reallığın fövqündədir. Müəllif, filosof, artist, keşikçi, dustaqlar – hamı tamaşaçıya hadisələri qavramağa kömək edirlər.

Yuxarıda "Dəlixanadan dəli qaçıb" komediyası ilə dramaturqun son vaxtlarda qələmə aldığı "Şekspir" pyesi arasında, xüsusilə birinci əsərdəki Baş redaktorla ikinci əsərdəki Baş həkim adasında psixoloji cəhətdən yaxınlıq olduğunu qeyd etmişdi. Hər iki personajın durumu elədir ki, onlar bu dünyada yaşamaq istəmirlər. Fərq burasındadır ki, Baş redaktorun qeyri-qəti şəkildə əldə etdiyi qənaətə Baş həkim pyesin sonunda gelir, həm də qəti olaraq:

"B a ş r e d a k t o r . (səhnə boyu var-gəl edə-edə). Vallah, adam yatmağa da qorxur... Qorxur ki, gedib divanın üstündə uzanıb yuxuya getsin... Dünən gecə yuxuda gördürəm ki, adamla dolu stadiondu, yüngül atletika üzrə yarış gedir, mən də hündürünə atılanam... Qaçıb-qaçıb atılıram hündürə..."

Camaat qalxır ayağı... Mən hündürə qalxıram, amma daha yerə düşmürəm... Elə qalxıram göyə, qalxıram... Məni gözləyən camaat qalır aşağıda, görünməz olur, stadion görünməz olur. Baki görünməz olur, axırda yer kürəsi balaca bir top kimi, qalır uzaqda... Mən də elə hey qalxıram göyə, özüm də bir daha insanların arasına qayıtməq istəmirəm, yer kürəsinə dönmək istəmirəm... (25. səh. 175-176.)

"BAŞ HƏKİM.(dəhşət içində).İlahi,bu nədir belə?!

Sanitar qışqıra-qışqıra içəri girir.

SANİTAR. Doktor!.. Doktor!.. Onlar Drob-13-ün ardınca gəliblər!.. Drob-13 gedir!..

BAŞ HƏKİM. Hara gedir?

SANİTAR. Van...Van...(Tam deyə bilmir.) Ora! Öz planetinə! Uçan boşqaba minir!..

Kiçik pauza.

BAŞ HƏKİM. (Birdən qışqıra-qışqıra qaçıb qapıdan çıxır). Məni də aparın!.. Məni də aparın!.. Mən də sizin planetə getmək istəyirəm!.. Mən burada qalmak istəmirəm!..

HƏKİM. (qışqıraq onun ardınca qaçır). Mən də!.. Məni də aparın!..

SANİTAR. (qışqıraq onların ardınca qaçır). Mən də! Mən də burda qalmıram!.. Məni də aparın!.. (51. səh.59.)

Elçin yaradıcılığında rast gəldiyimiz psixoloji dram maraqlı ədəbi təzahür kimi perspektivə istiqamətlənmiş bir janrıdır.

Birpərdəli pyeslərin şərti sərhədləri: Pyes-pritça janr ölçüsü kimi.

**Pyes-pritça** şərti adının birdən-birə qəbul edilməyəcəyi aydınlaşdır - ənənəvi ad deyil, çünkü əsərlər də ənənəvi deyil, orijinaldır. Amma bu adın - kiçik həcmli, fəlsəfi mündəricəli pyesin bu cür adlandırılması heç də qəbahət deyil - məsələ pyesin sözünün üstündədir. **Pritça** - nəsrlə yazılmış esse və pritça sözünün üstündədir.

fəlsəfi hekayə mənziləsindədir, indi bu məzmunu əhatə edən kiçik həcmli pyesə nə ad verək? Elə ən yaxşısı bu addır, "Mehmanxana nömrəsində görüş", "Xüsusi cıfariş" kimi əsərlər bu ölçüləri tamamilə əhatə edir. Həmin əsərlər pyes-pritça, *absurd hekayələr* isə pritçadır (98. səh.186-187)

Aşağıda pyes-pritça anlayışını ehtiva edən *birpərdəli pyesləri* nəzərdən keçirməyə çalışacaqı.

Birpərdəli pyeslərin Azərbaycan ədəbiyyatında nümunələri olub. Məsələn, C.Məmmədquluzadənin *birpərdəli əsərləri*. Hətta bu əsərlərin ciddi tədqiqatı da olub. (66). Lakin sonrakı dövrlərdə bu nümunələrin böyük bir qismi ya ciddi ədəbiyyat olmayıb, ya da müəyyən miniatür estrada teatrı üçün nəzərdə tutulub.

Bu birpərdəli pyesləri isə müəllif birpərdəli hekayə, efr hekayəsi və s. adlandırır. Gülər Əhmədovanın aşağıdakı fikirlərinin bir qismi də bu pyes-pritçalara aiddir: "Elçin daima yeni mövzuları qələmə alan, yeni söz deyən, oxuculara, tamaşaçılara sözün müsbət mənasında "sürpriz"lər bəxş rədən çoxcahətli, çoxsahəli istedəda malik bir sənətkar kimi məşhurdur. Onun "Mahmud və Məryəm", "Ağ dəvə" və "Ölüm hökmü" kimi böyük şöhrət qazanmış, bir çox dillərə tərcümə olunmuş romanlarından sonra yazdığı absurd novellalar, milli dramaturgiyamıza tamamilə yeni estetik keyfiyyətlər gətirmiş komediylər, ən son dövrə çap etdiyi psixoloji-fəlsəfi hekayələr çağdaş Azərbaycan ədəbiyyatının ən maraqlı ədəbi hadisələridir." (62.)

Efir üçün yazılmış iki hekayədən biri - "*Qatar yol gedirdi*" (36) - "*Qatar, Picasso, Latur-68*" (35) hekayəsinin motivləri əsasında yazılmışdır. Pyes hər cəhətdən-ideya, məzmun etibarilə hekayə ilə səsləşdiyindəndir ki, müəllif həmin əsəri sonrakı kitablarına salmamışdır.

Dramatik hekayə və ya birpərdəli pyesdə təsvir olunan Məleykə xanım - sənətşunas və onun iş yoldaşı, həmpeşesi olan Kişi, müəllifin o biri əsərlərində də ifadə etdiyi belə bir başlıca

fikrin daşıyıcılarıdır ki, "Insanı başa düşəcək yeganə adam özüdür" (36. səh. 137)

Yazıcının o biri əsərlərində olduğu kimi, burada da psixoloji məqamlar diqqəti çəkir. Qatarda Moskvaya gedən Məleykə xanımı yola salmağa gələn əri deyir: "Moskvaya çatan kimi zəng elə ha!.. Özü də deyərsən görüm yolu necə getdiniz..."

Kişi bunun cavabını belə düşünür:

"KIŞİ - Məleykə xanımın əri bu sözləri lap xususi dedi, özü də mənə elə baxdı, yəni ki, qızım, sənə deyirəm, gəlinim sən eşit. Əlbəttə, bu saat mən onu sakitləşdirə bilərdim, deyərdim ki, əzizim, dostum, heç nigaran qalma, nə olacaq ki, arvadına? Baxma ki, bir kupa də ikimizik, yol da ki, uzun - arxayı ol və arxayı da get yat - əgar özün tek yatacaqsansa. Deyərdim, amma ona heç nə demədim - bu da onun mənə dikilmiş zəhmi baxışları müqabilində mənim tərəfimdən kiçicik bir intiqam idi, çünki Mirzə Cəlil yaxşı deyib: dünyada bu nigarançılıqdan da pis şey yoxdur..." (36. səh. 135)

Ancaq əsərin əsas ideyası aşağıdakı fəlsəfi fikir üzərindədir: "Məleykə xanım: ...Neçə ildir sizinlə bir institutda işləyirik, həmkarıq, ancaq indiyəcən bütün söhbətləri maqnitafon lentinə yassayırlar, heç iyirmi metr olmazdı. Kişisi - ...Çünki biz söhbətləşsək də söhbətimiz baş tutmaz, boş olar, mənasız olar. Yox, yox, siz bunu özünüzü götürməyin. Bu mənim, necə deyim, bu mənim əqidəmdir... Yox, qəribə deyil, lap təbiidir. Mənim fikrimcə, insanın ən yaxşı məsahibi onun özüdür. Təəccübəlməyin. Bu sözlərin məsuliyyəti arxasında qırx iki illik bir ömür dayanıb. *Insanı başa düşəcək yeganə adam - o, özüdür.* (36.səh. 136-137) ...Mənim fəlsəfəm Məleykə xanımı qorxutdu... Bilmir ki, onun da ən yaxın adəmi o, özüdür. Əlbəttə, mən ona deyə bilərdim: əzizim Məleykə xanım, tiq-tiq xanım, şix-şix xanım, mən sizi adicə meşşan hesab edirəm, hərçənd əskik bir işinizi görməmişəm, amma mən belə hesab edirəm. Əslində bütün

*insanlar bir-birinə yaddırlar.* (Sitatlardakı kursivlər mənimdir – S.E.) (36. səh. 137-138)

*Tənhalıq və təklik.* Bu fəlsəfi ideya dünyəvi mövzudur. "Tənhalığın dərk etmədikdə faciə baş verir, dərk etdikdə isə hər şey öz qaydasına düşür." (36. Səh. 139). Həmin ideya müəllisinin humanist ideyaları ilə çülgəşir. Əsərdə şərtiliyin imkanlarından ustalıqla istifadə edilmişdir. Hər iki obraz Kişi də, Məleykə xanım da həmin şərti həqiqətlərin inanılmazlığı içərisindəirlər. Kişi Pikassonun "Kasiblərin süfrəsi" tablosunun, Məleykə xanım isə Laturun "Müqəddəs Sebastiyan üçün ağlayan müqəddəs Irina" əsərinin başqa bir variantlarını "yaratmışlar".

Azərbaycan ədəbiyyatında *tam və ikigat şərtiliyə* söykənən belə sujet, belə bədii məzmun indiyə qədər olmayıb. Burada şərtiliyin tam gücü ilə "həyata keçdiyini" görürük. Bir var, Baladadaşın Seville xəyalən dənizdə çıxmayı - bu irrealdır, xəyaldır və real da ola bilər, bir də var, "Kasiblərin süfrəsi" və ya "Müqəddəs Sebastiyan üçün ağlayan müqəddəs Irina" tablolarının "yeni variansi" -artıq Etyen Rasnyor və Tereza hərəsi bir tərəfə baxırlar, xoşbəxtidlər, qucaqlaşış gülüşürler, Sebastiyan isə, köksündəki oxu Məleykə xanım çıxarıb sumkasına qoyandan sonra o, əzab içində deyil... Göründüyü kimi, bu, artıq, yeni "əsərdir" – yazıçının bəşəri humanizmindən qaynaqlanan "əsər".

Elçin yaradıcılığında *şərtilik* - yazıçının qısa, kəsə yolla humanizmə can atmasıdır və müəllif bu bədii vasitədən çox məqsədyönlü şəkildə, ustalıqla istifadə edir. Etyen Rasnyor fransız dilində, Kişi isə Azərbaycan dilində damışır, ancaq onlar bir-birini başa düşürlər - insanlığın dili, humanizm ideyaları bəşəri "dildir" və onun hər dildə anlamı elə eyni cütdür. Zaman və Məkan da insanlıq qanunlarına tabedir - onlar da eyniləşiblər: fransız üçün məkan - Paris, il - 1904-cü ildir (Pikassonun rəsmi çəkdiyi il), Kişi üçün məkan - Bakı, il - 1968 -ci ildir. Yəni bəşəriyyətin min illərdir gəldiyi yolun bir

məqsədi var - humanizm, humanizmə tam çatmaq, insana kömək. Etyen Rasnyorla kişinin görüşü "xəstə təfəkkürün sairənə uydurması" (36. Səh. 143-144) deyil, canlı insan duyularıdır. İnsan duyularının tərcüməsi isə heç lazımdır deyil. Bəşəri duyğu və fikirlər hər dildə eyni mahiyət kəsb edir. Əsərdən çıxan oxucu anımlarından biri budur!

Kiçik həcmində baxmayaraq fikir yürütmək və düşünmək üçün geniş meydan verən bu əsər maraqlı bir sonluqla bitir "...nə üçün bizə elə gəlir ki, ən yaxşı müsahibimiz, ən doğma adamımız özümüzük?"

İnsanın daxili dünyası "mikromir" deyil əsil "makromirdir". Bu haqda çoxlu sayıda fəlsəfi fikirlər, müdəddələr var. İnsan iki insandır-birini hamı görür, birini isə ya özü görür, bəzən heç özü də görmür, bu məsələnin psixoloji - ədəbi cəhətdən bədii və ya elmi qiymətini zaman-zaman sənət əsərləri vasitəsi ilə vermək olur. Hətta dində də bu məsələ öz şərhini tapıb: Böyük cihad - özünlə, öz nəfsinlə apardığın cihaddır, kiçik cihad isə din və vətən uğrunda mübarizədir.

"Qızıl" birpərdəli pyesi - yaxud efir üçün yazılmış hekayəsi əsasən xəsislik, acgözlük mövzusundadır. Burada gördüğümüz Kərbəlayi Muxtar "Ölüm hökmü" romanında və "Taun yaşayır" piyesində rast gəldiyimiz əsas surətlərdən olan Əbdül Qafarzadəyə oxşayır. Var-dövlət hərisliyi, son məqamda onu itirmək qorxusu, bütün müqəddəs duyuları tapdayıb əzir.

Əgər Kərbəlayi Muxtar milyonlarını ətrafdakılara vermək istəmirsa, ətrafdakı insanlar, guya onun kefini soruşmağa gölənlər, əslində isə müəyyən miqdardır qızıl çırçıqlırmış arzusunda olanlar-Hacı Kazımağa, Qoçu Həsənqulu, Çəpiş bay, Karapetov, Nina Mixaylovna kimiləri də eyni dərəcədə iyrəncidirlər. Bu səhnədə Kərbəlayi Muxtarın arvadı Səkinə xanım, oğlu Aslan bay, doktor Mahmud bay tamam kənarda qalıb - pul hərisləri özlərini elə yaxına soxublar ki...

Lakin bədii əsərdə bəzən üzdə görünən süjetin arxasında dayanan fikirlər daha güclü olur, məsələn, "...ağır xəstə o deyil, ağır xəstə bu dövründür." (38. səh. 113) "Xacı, yaxşı deyil, ayırdı, biz din ayrı qardaşq Kəblə Muxtarla! (38. səh. 115), "...qubernatorun arvadı bəyəm kafir deyil?" və s.

Hər bir yetkin sənətkar komik əsər yaradarkən ya həmin komik situasiyalar vasitəsilə, ya da arxa planda dayanan hərəkət, surət və ya sətiraltı eyhamlarla əsas fikrini bildirir, bədii kolliziyani diqqətli oxucuya bəyan edir. Kolliziyani tapmaq oxucu və tənqidçidən bacarıq tələb edir.

"Qızıl "birpərdəli" pyesi komik üslubda yazılsa da yuxarıda qeyd etdiyimiz keyfiyyətlər onun məğzini təşkil edir. Nəzəraalsaq ki, həmin əsər sovet hökumətinin gur-gur guruldayan vaxtı - 1973-cü ildə qələmə alınıb, onda aşağıdakı fikirlərin cəsarət tələb etdiyi aşkar görünür. Həmin fikirlər Aslan bəyin dili ilə deyilir." A s l a n b a y ... Bəli, Hacı, bəli! Siz isə burnunuzdan uzağı görmürsünüz!... Erməni daşnaqları, gürçü menşevikləri öz millətlərinin qeyrətin çəkir, bəs siz nə edirsiniz?" (38. səh. 129). Deməli, həqiqi sənətkar, qələminə boş yerə əziyyət vermir, müəyyən fikirlər naminə ədəbi janrların müxtəlifliyindən bacarıqla, yerli - yerində istifadə edir. Bədii əsərin əsil qiyməti də bəlkə elə bu "bədii qatlar"ındandır.

"*Ordenli yaziçi ilə görüş*" fars-novellası siyasi quruluşa bədii etiraz nümunəsidir. Burada qrotesk və təkrirlər oxucuya məsələnin mahiyyətini daha yaxşı başa düşməyə kömək edir

Əsərdə istifadə olunan maraqlı bir bədii vasitə fars-novellanın ictimai - estetik əhəmiyyətini qabardır. Həmin dövrdə siyasi don-kixotluq baş alıb gedirdi: iclaslarda kommunist partiyası rəhbərlərinin şərəfinə şairlər deyildirdi və bu şairlər da "sürəkli alqışlarla" qarşılanmalı idi. Bu səni vasitə ilə cəmiyyətə mesaj yollanılırdı ki, bəs, rəhbərləri xalq guya sevir. Ancaq nə şüarı deyən, nə də qulaq asan bu şairin səmimiyyinə inanırdı. Müəllif bu məsələyə "Taun yaşayır" və

"*Ordenli yaziçi ilə görüş*" əsərlərində yer verib. "Taun yaşayır"da Xıdır müəllimin qəbul olunmuş qaydalara uyğun olaraq "atamız, rəhbərimiz, əziz Stalin yoldaşın" (52. səh. 160) və "yoldaş Stalinin yaxın silahdaşı və tələbəsi, Azərbaycan zəhmətkeşlərinin qayğıkes atası əziz Mir Cəfər Bağırov yoldaşın" şərəfinə sağlıq deyəndə buna etiraz edən Xosrovu və ətrafindakıları faciə gözlayırdısa, "Ordenli yaziçi ilə görüş" birpərdəli pyesində iclasa birtəhər dürtülmüş "taksi Cəfər"in şürələrinə etiraz edə bilməyən raykom katibi "Yoldaş Kərimzadə" 1952-ci ilin o payız gecəsi təngnəfəs olanda oxucu - tamaşaçının gülüşünə xidmət edir. Əlbəttə, belə şairlər həqiqətən ağ eləmək, yəni şorunu çıxartmaq idi. Yazıçının qoçaq personajı həmin nöqtəni hədəfə alıb: Əvvəlcə, mədəniyyət evinin Papanin adına klubundakı əndərabadi şairlər ikrah doğurur: "ŞANLI RƏHBƏRİMİZ, ATAMIZ STALİN YOLDAŞA ESQ OLSUN!", "XIX PARTİYA QURULTAYININ TARİXİ QƏRARLARINI HƏYATA KEÇİRƏCƏYİK!"... "YENİLƏMƏZ MARKS - ENGELS - LENİN - STALİN BAYRAĞI ALTINDA İRƏLİ!" (46. səh. 367) Burada bir məsələ diqqət çəkir. Bu əsərdəki "yoldaş Kərimzadənin o nəzərləri altında əriyib heçə dönən" (46. səh. 368) raykom təlimatçısı Əliquliyev "Yanar ürək"dəki (İsa Hüseynov) Məsim Çəndirliyə oxşayır. Bu təlimatçılar ya özlərini gözə soxan, ya da işin ağırlığından şəxsi həyatını qurban verən insanlar idilər. Bu "oxşama" surətin tipikliyindən irəli gəlir.

Görüşdə məzhəkəli faciə baş verməmişdən "oyunun" qaydalarını "yoldaş katib" - Yoldaş Kərimzadə pozur, Cəfər Ağaya toxunur - "Bir ayağa qalx!... sən heç bilirsən kosmopolit nədir?..." Vot pajalista! Otur!... Qalx yenə, qalx, sadis!" (46. səh. 369) bu "Fati qalx - Fati otur"dan (İsi Məlikzadə - "Qatarda" televiziya tamaşası.) sonra Cəfər Ağə intiqam alır.

Cəmi on səhifəlik bu birpərdəli pyesdə görürük ki, Cəfər Ağə iclasın-görüşün axarına uyğun olaraq hərəkət edir. Yoldaş

Kərimzadənin də dediyi kimi, Mərkəzi Komitənin elə bir qərarı olmamışdır ki, Stalin mükafatı laureati Alparslan Qurbanzadə bu barədə öz əsərlərini yazmamış olsun. Görüşdə birinci katibin dediyi sözlər, üstündən əlli il keçəndən sonra qəribə görünür: **"Yoldaş Kərimzadə"**. Alparslan Qulamzadənin pəmbiq becərilməsində texnikanın tətbiq edilməsi kimi mühim məsələnin əsl bolşevikcəsinə təbliğinə həsr olunmuş romanı da sizin sevimli əsərinizdir! Belə deyilmi, yoldaşlar? (46. Səh. 370). Amma gərk həqiqətən qəribə görünməsin. Müəllimiimiz, xalq yazıçısı İsmayııl Şixli bir gün mühazirə zamanı biz tələbələrinə belə bir səhbət elədi: "Bir dəfə məni və Bəxtiyarı (Xalq şairi Bəxtiyar Vahabzadəni - S.E.) Mərkəzi Komitəyə çağırıb dedilər: Sən kartofdan roman, Bəxtiyar da kaləmdən poema yazmalısınız. Gedin, nəşriyyatdan müqavilələrinizi və qonoralarınızın yarısını alın, ilin sonunda əsərləri nəşriyyata təhvil verin.

Biz gəlib müqaviləyə qol çəkdik, Bəxtiyar pulu aldı, mən qorxub almadım. İlin sonunda bizi yenidən Mərkəzi Komitəyə çağırıb soruşdular ki, (həmin şəxs işdən çıxmışdı) bu nə biabırçı müqavilədir? Gedin, oturun yerinizde. Bəxtiyar aldiği pulu xərcləmişdi... Müqavilə ləvğ edildi. Alınan pul da getdi".

Beləliklə, Cəfər Ağa "Öziz Stalinin yaxın silahdaşları"- Molotovun, Malenkovun, Koqanoviçin, Xruşşovun, Vorosilovun, Budyonnunun, Şvernikin də şərəfinə şüərlər deyir. Ənənəyə uyğun olaraq şüərlərdən sonra "sürəkli alqışlar" olur, camaat ayağa qalxır, Cəfər Ağa gözləyir ki, adamlar otursun, sonra yeni şüəri səsləyir.

Bu otur – dur oyununda ən çox narhat olan, raykomun birinci katibi, köklükdən əziyyət çəkən "yoldaş Kərimzadə" olur və axırıncı "sağlıq-şüərdən" sonra o, daha pis vəziyyətə düşür. (46. Səh. 374-375).

Yuxarıda qeyd etdiyimiz kimi, siyasi mövzuda yazılmış bədii əsərdə siyasi rəy yoxdur, yazıçı guya tendensiyasını

bildirmir, lakin Molla Nəsrəddinin "gözünüz aydın, filin biri də gəlir" deyişi kimi, dolayı, bədii rəy özünü göstərir.

"Ordenli yazıçı ilə görüş" dramatik novellasında **ideya** saxta cəmiyyət qanunlarına etiraz ifadə edir. **Konflikt** də bu istiqamətdədir. Cəmiyyəti bürümüş saxta ideyalılığa xalqın içindən gələn bir naturalizmin gücü ilə qarşı çıxan Cəfər Ağanın hərəkətləri gülüşə bələdçilik edir. İnsan, təbiəti etibarila bu saxtakarlığa qarşıdır.

Bu kiçik həcmli əsərdə dörd əsas surətin (Katib yoldaş Kərimzadə, Ordenli yazıçı Alparslan Qulamzadə, Əliquliyev, Cəfər Ağa) dördü də **xarakter** kimi yadda qalır: katib də, yazıçı da saxta mənəviyyatlarını xalqa sırməq istəyirlər. Toparlanmış kütlə həmisi abırına qisılmaqla üçüncü qüvvəni təmsil edir. Əliquliyevin familiyası da xarakterinə xidmət edən bir işərədir - Əli qulu, əl qulu - tabe insan və Cəfər Ağa - saxtakarlıqdan bezmiş və ölümünü gözünün qarşısına alıb zəhərin qarşısını zəhərlə almağa çalışan və nail olan, yadda qalan adam. Bu, həmin dövrə artıq, bezmiş insanların olmasının göstəricisi idi. Cəfər Ağa açıq şəkildə etiraz edə bilirdimi? Yox. Damğa hazır idi. Məhz mübarizə Sabirənə olmalı idi.

"Ordenli yazıçı ilə görüş" dən fərqli olaraq yazıçının bir sıra absurd hekayə və ya absurd bir pərdəli piyəslərində məsələ bir az "qəliz"dir. Bu əsər ona görə çatındır ki, yazıçı özünün fəlsəfi müddəalarını tezislər şəklində salıb bədii formada oxucuya təqdim edir.

Elçinin bədii əsərlərində irəli sürdüyü konsepsiyalar onun elmi qənaətləri ilə birlikdə bir vahiddir, tamdır. Yəqin ki, həmin elmi qənaətlərdən də bədii əsərlərə bir işiq düşür. Yuxarıda təhlilinə varmaq istədiyimiz "Ordenli yazıçı ilə görüş" əsərindən nəşət edən ideyalar Elçinin bir tənqidçi kimi məqalə və çıxışlarında öz əksini tapıb. Onlardan birinə nəzər salaq: "Müasirlik" bütün dövrlərdə sənətin ən aktual keyfiyyəti olmuşdur. Tarix sübut edir ki, məhz müasirlik tələblərinə cavab

verən sənət əsərləri öz dövrünün hüdudlarını aşır, ölməz sənət inciləri fondunu yaradır, milli-mənəvi irsin əsasını təşkil edir. Uzun illər, 1960-ci illərə qədər Azərbaycan "sovet ədəbiyyatşunaslığı" estetik təbiətlə "müsəsirlilik" kateqoriyası ilə sosial səciyyəli "aktuallıq" anlayışının fərqinə varmamış, bunlar arasındaki qarşılıqlı əlaqənin mahiyyətini dərk etməmişdir. Vaxtilə bir çox tənqidçi ədəbiyyatda müasirliyi aktuallıq kimi, aktuallığı isə yalnız iqtisadi təsərrüfat yeniliyi kimi başa düşür, Azərbaycan ədəbiyyatından müasirliyi məhz bu cür umur, bu baxımdan tərif, ya tənqid edir, şüurlardakı, məişətdəki, insanlarla cəmiyyətin, insanlarla zamanın münasibətindəki yeniliyin, bədii təsvir vasitələrindəki təzəliyin təzahür və əlamətlərini dəyərləndirə bilmirdilər." (27. səh. 26-27)

Tanınmış tənqidçi - ədəbiyyatşunas Vaqif Yusifli "Absurd, absurd, absurd..." məqaləsində yazar: "Bizim fikrimizcə, "mənasız söz", "cəfəngiyyat", "boş fikir" mənalarını ifadə edən "absurd" kəlməsi sənətdə bu mexaniki təfsirlə ifadə oluna bilməz. Doğrudur, absurd teatrda, yaxud absurd üstündə köklənən nəsrədə mənasızlıqlar, cəfəngiyyatlar, boş fikirlər üst-üstə qalanır, yəni təsvir olunan hadisənin, situasiyanın məğzi, mahiyyəti mənasızlıqlandan, boş bir fikirdən ibarətdir, obrazın hərəkətləri də, düşüncə tərzi də çox zaman real mətiqə söykənmir, hadisələrin təsvirində də bəzən müxtəlif zamanlar bir-birinə qarışır və bir-birinin içində əriyir, məkanın dəqiq koordinantları məlum olmur və s. Ancaq bütün bu absurd olan şeylər sonda müəyyən bir fikrin, ideyanın yaranmasına gətirib çıxarırlar, necə deyərlər, mənasız görünən şeylər sonda konkret bir mənani dilə gətirir" (122.)

Elçinin absurd əsərlərinin "çətinliyi" "ondadır ki, oxucu, ayıb olmasın, səviyyəli olmalıdır. Bəlkə də bu sözlər yerinə düşmür, amma hər halda, oxucu diqqətli olmalıdır, çünki fəlsəfi məzmunu əhatə edən bu əsərlərdə həm zaman-məkan qovuşuğu var, yəni zaman sərhədləri pozulur, həm də məzmun

"xəlitəsi" var, bir də görürsən, adı əhvalatlar fonunda birdən, başqa bir sözlə, cümlə ilə rastlaşırısan və bu da başqa bir anlam ifadə edir: "O iki konyaka ki, düzəltildilər mənimçün bu nömrəni, vallah, halalları olsun! Rüşvətin də öz gözəlliyi var !.." (41. səh. 390). Buna görə də "oxucu səviyyəsi" ifadəsinə də hörmətlə yanaşmalıyıq.

**"Mehmanxana nömrəsində görüş"** (41.) əsərində də real təsvirlər sanki irreal hazırlıqdır, hərçənd mehmanxanada görüşən birinci qonaq, sonra gələn ikinci qonaq, hətta televiziyyada deyilənlər, hər şey "adi" görüntülərə xidmət edir. Ancaq ikinci qonaq - sanki gün ərzində yiğisib qalmış əsəblərimizdir, qayğılarımızdır - onlar daim bizimlədir və biz də o qayğılarla birlikdəyik. (Bu qayğılar, əsəblər isə asinxron mahiyyət daşıyır - insan ömrünün sonuna qədər...)

"İ k i n c i q o n a q (qapı arxasından). Çətirim yadımdan çıxıb qalıb burda, zəhrimar!.. Həmişə gərək bir şey çıxsın də!.. (Öskürür.) Bu saat gedirəm!.. (41. səh. 399).

İnsanın qayıq və düşüncələri daim onun yol yoldaşıdır. Fəlsəfi yozumda: dünya bir Sizif əməyidir və burada da onun mənasızlığını (təkrarlarda keçən ömrün) bədii təzahürünü izləyirik.

Əlbəttə, "yazıcı niyyəti və onun bədii təcəssümü" (64.) haqqında diqqətli olmaq lazımdır. Belə çətin əsərlər haqqında danişarkən hökm vermək, birtərəfli, subyektiv fikir təsiri bağışlaya bilər: "İ k i n c i q o n a q: Çətir yaddan çıxmışdı, gəldim götürəm də... Sizdən min dəfə üzr istəyirəm ki, narahat etdim, bağışlayın! Bu saat gedirəm. (Öskürür.) Çətirsiz mənim işim fırıq olur... (əlindəki qəhvəyi çantanı yera qoyub çətiri açır.) Allaha şükür! Yaxşı açılır!.. bunun tutması var, bir də gördün ki, şidirgi yağışdı, amma açılmış ki, açılmış!.. Nə isə ... Mən bir daha sizdən üzr istəyirəm. Arzu eləyirəm ki, yaxşıca istirahət edəsiz burda!.. Yaxşı da nömrədi! Suyu da yaxşı gəlir, bircə tualeti yaxşı işləmir... Ölüm də, ölüm! Ölüm barədə də fikirləşmirəm! Mənnən ki, bir şey asılı deyil! Onsuz da hamı

ölüb, mən də ölücəyəm, məndən sonra da hamı ölücək! Mən fikirləşməklə, həmişə diri qalacağam? (Öskürür.) Bu dəfə deyəsən yaman soyuqlamışam! Arvadım neçə xəstələrin xəstələnsin, ikicə gündən sonra, sağılır. Amma mən ki, xəstələndim ha, çəkəcək bir ay, iki ay... Nə isə... artıq dərəcədə üzr istəyirəm sizdən! Təəssüf ki, görüşümüz belə ayaqüstü oldu... Nə etmək olar?.. Dünyanın ən vəfasız yeri mehmanxanadı... salamat qalın! (41. səh. 392-393).

T e l e v i z o r u n səs i ... Çauşesku faşist rejimi yaratmışdı. Xalq ayağa qalxdı və Çauşesku rejimini tarmar etdi. Xalqın qəzəbi ...

B i r i n c i q o n a q (qalxıb televizoru söndürür.). Bu dünya niyə belə ikiyüzlü qurulur, ay allah? Dünənəcən Çauşeskuya cici – bacıydalar: tovarış Çauşesku!.. tovarış Çauşesku!.. Görüşəndə qucaqlaşır öpüştürdülər!.. İndi də olub faşist rejimi!.. Elə faşistlərin özləri ilə bir vaxt cici-baci olmamışdır! Nə isə, əziz dost! Bu dönyanın işlərini sən düzəldəcəksən? Ucundan tutub uğuzluğa getmə (Divanda uzanır.) Bax, belə!.. Gözünü də yum, dincəl!.. Mürgülə... Mürgülə...

Birdən yataq otağından öskürək səsi gəlir və Birinci qonaq yerindən sıçrayıb ayağa qalxır.

I k i n c i q o n a q . Bu saat gedirəm!.. Bu zəhrimar çətir yadimdən çıxıb qalıb burda! Həmişə gərək bir şey olsun ki, camaati narahat eləyim!.. Arvadım yüz dəfə deyib mənə ki, huşun başında olsun!.. Bağışlayın, siz allah! Bu saat gedirəm...”(41. səh. 393-394)

Yuxarıda adını çəkdiyimiz məqalədə Vaqif Yusifli yazar: ””Mehmanxana nömrəsində görüş”, sonra ”Xüsusi sıfariş” hekayələri də sərf absurd hekayələr kimi qələmə alınmışdır. Əvvəlcə birinci hekayə haqqında. Burada eyni situasiya bir neçə dəfə təkrar olunur... ”Absurd oyunu” başlanır... Absurd oyunu isə daha iki dəfə davam edir.

Situasiya beləcə psixoloji zəmində, birinci qonağın iki əlilə boğazını tutduğu anda sona yetir.

Absurd tamaşa eyni situasiyanın bir neçə dəfə təkrar olunması, hər iki qonağın zahiri görkəminin (“40 yaşlarında, ağ plas geyib, boz şlyapa qoyub, əlində qəhvəyi portfel var”) eyni olması, lakin hər dəfə bir və bir neçə fərqli cəhətin meydana çıxmazı “hər şeyin izahı var” qənaətini doğursa da, burada ”absurd oyununun” bütün prinsiplərinə riayət olunmuşdur. Əslində hər şeyin izahı olsa da, burada nəyi isə izah etmək, şərhini vermək mümkün deyil.

Bu absurddur!

Ancaq əsl absurd tamaşa – ”absurd oyunu” ”Xüsusi sıfariş” hekayəsində baş verir. Burada iki zaman – 1990 və 2090-ci illər qarşı-qarşıya gəlir. 1990-ci ilin təmsilçisi XX əsrin adamıdır, bizim kimi adı insandır, arvadı, uşaqları var, həyatı qayğırlarla, problemlərlə yaşıyır. 2090-ci ilin təmsilçisi – XXI əsrin adımı isə robot tipidir, çörək yemir, iki həb transmorkormobonit kifayətdir, hər bir məsələyə, hətta insanı münasibətlərə də komputer, programlaşdırma qanunları ilə yanaşır. Deməli, 1990-ci ildə 2090-ci ili, yaxud 2090-ci ildə 1990-ci ili ”görmək”, XX əsrin sakini və XXI əsrin sakini qarşılaşdırmaq və təbii ki, 100 il əvvəl 100 il sonranın mənzərəsini canlandırmak (adət-ənənlər, insanı münasibətlər və s. baxımından) sadəcə absurddur. Amma bu absurdun özündə real mənətiq durur.”(122.)

“Mehmanxana nömrəsində görüş ”fəlsəfi məzmunun bədii ifadəsidirsə, ”Xüsusi sıfariş” (31.) əsəri fantastik məzmunu əhatə edir. Keçmişdə həyat necə idi, indi necədir? Görəsən, sürətlə dəyişən həyat gələcəkdə necə oacaq?

Məlumdur ki, fantastik əsərdə yazıçılar tərəfindən irəli sürüllən ideyalar sonralar bu və ya başqa bir tərzdə reallaşdı. Tibbdə, biologiyada, texnikada və elmin bir sıra sahələrindəki inqilabi yeniliklər az qala fantastik təsir bağışlayır. İctimai - sosial sferada da, fərdi - intim münasibətlərdə də bəzən belə

"yeniliklər fantastikası "diqqəti cəlb edir. (Məsələ onun bu gün qəbul edilib – edilməməsində deyil, irəli sürülməsindədir).

Bu əsərdə yaxşı ənənəvi, yaxud köhnə - konservativ və yeni - fantastik məzmunu qarşılaşdırır və sanki müqayisəyə çəkir. Mehmanxanada iki nəfər qarşılaşır və onların səhbəti belə demək mümkünsə, pyes-pritçanın fabulasını təşkil edir. Birinci qonaq indini (və ya keçmiş), ikinci qonaq "gələcəyi" təmsil edir. Onların dialoqu bir-birinə anlaşılmaz görünür.

Gələcəkdə insanlar tam sağlam doğulacaqlar: "İ k i n c i q o n a q. İndi nə zamandı ki, mən dəli olum? (Gülür). On doqquzuncu, ya iyirminci əsrdi? İndi adamlar elə programlaşdırılır ki, dəli yoxdu. (Səbrələ başa salmağa çalışır). Kimin ki, genlərin quruluşuna görə anormalliq ehtimalı var, o yaranı bilməz. Yəni dünyaya gələ bilməz. Heç bir labaratoriya buna imkan verməz ki, mayalanma baş tutsun". (31. səh. 419). Artıq şeylər - insana əziyyət verən qayğılar (Fizikada belə yüksəklərə "sürtünmə qılıvvəsi" deyirlər. Yuxarıda, "Mehmanxana nömrəsində görüş" əsərində də İkinci qonaq – deyildiyi kimi, bizi geriye çəkən, yaşayışın ümumi tempinə daim əngəl olan maniələr, qayğılardır. Onlar insan yaranandan ölenəcən onunla birlikdədir. Əsərin bədii-fəlsəfi tutumu da elə buradadır...-S.E.) uzaqlaşdırılacaq:

İ k i n c i q o n a q. Hə! Indi labaratoryada uşaqlar yaranan kimi, başları tüksüzləşdirilir. Çünkü saç, tük insana əlavə qayğıdır." (31. səh. 419). Biz çox zaman keçmisiş rakus edirik, bəzən o "geridə qalmış" babalarımıza "üstdən aşağı" baxırıq (təqvimdə onlar bizdən üstdə olduqları halda). Bəs gələcəyə necə, "baxmaq", "rakurs etmək" olar, olarsa, buna nail ola bilərikmi? Bəli, məhz bədii sözün fəhmi ilə yaxşı belə işə girişir.

İnsan nəslinə məxsus "xoşbəxtliyin", nəsil şəcəresinin müvəqqəti, nisbi, müəyyən zaman daxilində və bu mənada kiçik ölçülü bir anlayış olması az qala həqiqətdir. Yeddi arxa döñəndən sonra "yadica" nəslə gəlir. Heyvanlar aləmi üçün

tətbiq olunan inkubasiya və süni mayalanma insanlar aləminə gəlsə necə olar?

"B i r i n c i k i ş i. Bəs indi uşaq böyütmürlər?

İ k i n c i k i ş i. Bizim nəsl siz deyən mənada sonuncu nəsildi. Biz sonuncu nəsilik ki, anamızı, nənəmizi tanıyırıq... Axırıncı nəsilik primitiv doğulmuşuq, yəni siz deyən kimi, anamızın qarnından çıxmışq... İndi uşaqları labaratoriyalar istehsal edir. Həm demoqrafik tənzim var, həm də ki, a-zad-liq! Ata-ana məfhumu qurtarır daha, insan azad olub! Kompyüterlər donorları seçir, genləri yoxlayır, hesablamalar aparır, mayalanma üçün ən yaxşı proqnozlu toxumlar ayırır. Uşaqlar ümumi maliyə fondlarının hesabına böyüyürələr. Sağlam, xoşbəxt insanlar olurlar. Hərə öz sahəsində işləyir və özü üçün işləyir, başa düşdünüz? İnsan öz xoşbəxtliyi üçün, öz firavanlığı üçün çalışır. İndi övlad nigarançılığı, ata-ana nigarançılığı yoxdu. İnsan nəhayət ki, dünyani dərk edib." (31. səh. 423) Görəsan, belə olduqda, insan həyatı maraqlı olarmı? Milli, dini, irqi və s. fərqlər zəminində yaranan bədii əsərləri gələcəkdə oxuyan oxucu qalarmı onda? Heç də sərr deyil ki, qloballaşan dünyada kitab oxumağa azalan marağın bəlkə də səbəbələrindən biri keçmişdəki və indi, milli, dini və s. təssüb əsasında yaranan ədəbiyyatın, tarixin yeni nəqli üçün "yersiz" görünməsidir. M.Aslanın "Ərzurumun gədiyinə varanda" səyahətnaməsində öyrənirik ki, yüz il bir-biri ilə müharibə edən ingilis və fransızların övladları Antalyada tanış olub evləniliblər. Yəqin ki, düşünməyə dayər...

Lakin elmi-ədəbi aləmdə yaranmış dərin inam belədir ki, bəşəri mədəniyyətin yolu millidən keçib gedir." Arşın mal alan" in bəşəri gücü onun dərin milliliyindədir və milli olmayan bəşəri mədəniyyət yoxdur. İnsanın doğulub tərbiyə aldığı mühit onun təbii-milli məzmununu müəyyən edir. İnsan təbii varlıq olduğuna görə onu təbiətdən ayrımaq olmaz. Deyimlərimiz də elə bunu göstərir: "O, təbiətən sadə insandır", "Təbii

keyfiyyətləri insanın bəzəyidir” və s. Təbii və milli dəyərlər “isti ana qucağı”, “ana nəvazisi” kimi ilkin keyfiyyətlərdir.

Bu əsərdə konflikt mühafizəkar və fantastik görüşlər (dünya Görüşləri) arasındadır. İkinci kişi üçün adı görünənlər Birinci kişi üçün “dəhşətdir”

Birinci kişi (fikirli). İndi ata da yoxdu?  
İkinci kişi. Yox.

Birinci kişi.Qardaş?

İkinci kişi.Yox.

Birinci kişi.Bacı?

İkinci kişi.Yox.

Birinci kişi (qışqırır). Dəhşətdi!.. Dəhşətdi!..

İkinci kişi.Sakit olun...

Birinci kişi (daha artıq bir çılğınlıqla). Kaş bütün bunlar hamısı yalan olaydı! Əlbəttə yalandı! Yalandı bütün bunlar! Oyundu! (31. səh. 424)

İkinci kişi Birinci kişinin yaşayışını “primitiv təfəkkür və əxlaq uydurması” adlandırır və “artıq şeylərdən” imtina edilməsini lazımlı bilir.

“İkinci kişi... İnsanın özünü aldatması! Anan xərçəng olurdu, sən onun dərdini çekirdin, Oğlun qəzaya düşüb ölürdü, sən dəli olurdun, qızın, atan qardaşın... Nəticədə də özün heç nə görmürdüñ, yaşamırdın!.. Primitiv təfəkkür bütün bunları qəbul edirdi. Hətta tələb edirdi. Primitiv əxlaq bütün bu doqmaların əsiri olurdu. İnsanın primitiv təbiəti bütün bunlara dözdürdü. Başa düşə bilirsınız məni? Təbiət onszu da qəddardır. Təbiət insanın düşmənidir, çünki ölüm var. Dündü, insan təbiətin qanunuyla yaranıb, ancaq indi insanın da heyvandan fərqi ondadır ki, həmin qanunları doqmaya çevirmir. Sizin vaxtinizdə ideyalar doqmaya çevrilirdi, çünki özünüz təbiətin doqmasının əsiri idiniz. Siz başa düşmürdüñ ki, təbiətin bu qədər qəddarlığı müqabilində insan ancaq öz şəxsi xoşbəxtliyinin, azadlığının qayğısını çəkməliydi” (31. Səh. 424)

Lakin görünən budur ki, insan təbiətin bir parçasıdır və o, təbii ünsiyyətlə birlikdə yaranmışdır, onu bu mühitdən ayırmak olmaz, onun həzz və iztirablarının “ölçüsü” elə təbiiliyin dərəcəsindədir. İnsanın şəxsi və məisət qayğıları, yuxarıda qeyd etdiyimiz “sürtünmə qüvvəsi” insana mane olan, onu geri çəkən qüvvələrdir. Təsəvvür edək ki, biz xəstələnmirik, erkən intellektual səviyyə əldə edirik, bütün zəruri rabitə vasitələrimiz var - el dili ilə desək, ”neynim, necə eləyim” demirik, onda fərdin (şəxsiyyətin, insanların) emansipasiyası qismən və ya əsasən təmin olunur. (Sair Qasim Qasımszadənin “İnsan min il yaşardı” şerî yada düşür.) Deməli, məisət qayğıları insanın mənəvi miqyasını kiçildir. Abbas Səhhət “Şair,şəir pərisi və şəhərli” şeirində “Vardır ev dərdi, uşaqlar dərdi” deyirdi... Yaziçinin gələcəyin bədii təsviri “kursu” bədii əsər kimi maraqlı və oxunaqlıdır.

“Hövsan soğanı” (30.) əsəri birqatlı, birsüjetli deyil, hər bir adı çəkilən hadisə müəyyən fasılələrlə bağlılıdır. Odur ki, onlar ayrı-ayrı qiymətləndirilməlidir. Zamanların sintezi də oxucudan diqqət tələb edir. Yaziçi bu vasitədən başqa əsərlərində də faydalıdır. Bədiilik və yiğcamlığı ehtiva edən süjetlər kompleksni, onlarla əlaqəli obrazları şərh etməyə çalışaq.

1. Arvad və kişi xətti
- 2.Uzaqdan gələn səs
- 3.Birinci, İkinci, Üçüncü sərnişin
- 4.N.Krupskaya, A.Mikoyan, Qorbaçov, A.Vişinski və s.
- 5.Bələdçi

Birinci süjet xəttini izləyərkən insan həyatının bir absurd olması fikri yəqinlaşır. Arvad və şəxsinin dialoqlarını izləyərkən olum və ölümün, sədaqət və inamsızlığın, vüqar və məğlubiyyətin, yaddaş və unutqanlığın, laqeyidlik və qışqanlığın eyni müstəvidə olduğu qənaətinə gəlirik. Çünkü insan öləndən sonra bunlar bir keçmiş şiltaqlıqlar kimi ötüb keçir, mənasız görünür.

"K i ş i. Yoxsa ki, sən avamsan?! (*Gülür*)

A r v a d. (*Gülür*). Əlbəttə... Əvəm olmasaydım başımı tovlayıb gedib Ələşrəfin qızıyla eşqbazlıq eləməzdin ki!

K i ş i. Pa!.. Nə yaxşı yadıma saldın onu! Deyirəm axı, nə vaxtdı ki, nəyi istəyirəm yadıma salam!.. Əntiqə komsomolçuydu!

A r v a d. Ələşrəf?

K i ş i. Yox, əşsi!.. *O xalq düşməniydi!.. Qızı* deyirəm. *Əla komsomolçuydu!* Bədəni də ağappaq, özü də top kimi bərk...

U z a q d a n g ə l e n s ə s. Nökər gəlib Bakıda görmüşdü ki, babam qayıdır Kislovodska. Təzədən Hövsan soğanıyla dolu həmin kisəni belinə şelləyib yola düşmüşdü Kislovodska.

B ə l ə d ç i. (*Dodaqaltı oxuya-oxuya*). Küçələrə su səpmişəm...

Ancaq mənim fikrimcə iyirmi səkkizinci qurultay əldə qayırma bir şeydi. Ona tarixi qurultay demək olmaz". (30. səh. 432).

Pyesin adını təmsil edən "Hövsan soğanı" anlayışı "Uzaqdan çələn səs" in deyimlərindən eşidilir. Sanki "sədayı-qaiabanə" (N.B. Vəzirov - "Müsibəti-Fəxrəddin") olan bu deyim Bakı-Buzovna qatarında 1990-cı ildə (xaotik dövr!) eşidilsə də bütövlükdə pyesin məzmununa işarədir. Birinci, ikinci və üçüncü səmnişinlərin deyimi də təkrar-təkrar eşidilir. Bununla da adiliyin, cündəlik qayğıların bozluğunun təkrarını görürük. Əsərə daxil edilmiş tarixi-siyasi şəxsiyyətlərin görüntüsü dünənki ciddiliyin komedyasıdır. Hətta siyasetin bozluğu da özünə yer tapıb:

B i r i n c i s ə r n i ş i n. Vay!.. Vay!.. Vay!.. Andropovun şəkli!.. SSRİ bayrağı!.. Suslov!.. Pay atonnan!.. Alə, gör nə qədər Brejnev var e!.. Alə bir bax e!.." (30. səh. 433). Tarixi-siyasi şəxsiyyətlərin deyimləri Sabiranə gülüşə səbəb olur :

"M i x a i l Q o r b a ç o v . Biz düz yoldayıq, yoldaşlar !

M i x a i l K a l i n i n . Əyani təbliğatı gücləndirmək lazımdır!" (30. səh. 433).

Beşinci sujet xəttini təşkil edən bələdçinin deyimləri Zamanın göstəricisi anlayışı verir ("Qatar fit verə-verə gedir"- yəni karvan gedir). Əsərdə zamanın, dövrün xarakteri var - həm siyasi rənginə görə, həm də fərdi cizgiəri, bədii səviyyəsinə görə.

*Konflikt* isə zahiri qarşıdurmalarda deyil, müqayisələrin incəliyindədir. Belə qarşıdurmaların dünyəvi dəyərlərdən xilas olmasına izləmək üçün personajların sözləri kömək edir.

"O da aşiq olub, yaza dünyada" (45.) pyesi "Hövsan soğanı" pyesindəki Arvad və Kişi süjetinin davamı təsiri bağışlayır. Burada da ruhların keçmiş xatırlamasına bənzər bir vəziyyət var. Hər iki əsərdə ölüb getmiş adam diri kimidir. Sanki o dünya ilə bu dünya arasında bir qapı var və o qapıdan bu təraf də, o təraf də xəyal kimi görünür, sadəcə, mənəsi yoxdur bu sevinclərin istrabları (45. səh. 453). Amma "Hövsan soğanı"nda Kişi və Qadın hər ikisi ölüdür, burada isə Kişi və Nəvəsi diridir, Arvad isə gəncliyində Kişini gizli-gizli sevəndir, lakin artıq ölüdür. Sonda elə belə də deyir: "QADIN .Yalandan dedim ki,hələ ölməmişəm... Çoxdan ölmüşəm." (46. Səh. 459).

Bütün yazıçılar əsərlərində *Zaman*, *Dünya*, *İnsan* haqqında düşüncələrini ədəbi - bədii vasitə və obrazlarla bildirirlər. Bu "bildirmə" açıq olmaya da bilər. Məsələn, Folkner "Sabah da elə bu gündür" deyir. Zaman anlayışı əsərdə Kişinin üzünü görmədiyimiz arvadının nəvəsinin paltarını ütüləməsi prosesidir. Yəni uşaq onu gözləyir ki, paltar ütülənib qurtarsın, babası onu gəzməyə aparsın. Bu müddətdə "heç kəsin görmədiyi şəraitdə" Kişi ilə Qadın (keçmiş tələbə oğlan və tələbə qız) danışırlar. Zaman o zaman başa çatır ki, uşaq deyir: "Qurtardı! Nənə ütülədi qurtardı!" (45. səh. 459.) Bu

*Zaman* anlayışı “Poçt şöbəsində xəyal” əsərində *Qarının corah toxumağında* verilib.(Orada da ip qurtardı - vaxt qurtardı...) Yuxarıda deyildiyi kimi, ”Hövsan soğanı”nda Zaman anlayışı Qatarın fit verə-verə getməsində rəmzləşdirilib.

Ümumiyyatla, nəşr əsərlərində olduğu kimi, dramlarında da Elçin insanların daxilinə nüfuz edir və onu açır. Bu əsərdə də yazıcının belə rakursları diqqəti çəkir. (45. səh. 454). Pyesdə zaman - məkan sərhəddi yoxdur. Əsərə daxil edilmiş Uşaq surəti isə bədii vasitə olsa da həyatda hər kəsin oz qayğılarını olmasına, hər yaş həddinin öz siltaşlığını eks etdirir. Məsələn, hər detaldə bir *psixoloji vəziyyət* özünü göstərir: ”QADIN. Özü də həmişə o hörülü qız sənin qolundan tuturdu, sən onun qolundan yox... Sonra evləndiniz...” (45. səh. 456). Bu əsərdə də yazıcının o biri əsərlərində onu narahat edən məsələlər qabardılmışdır. (45.səh. 458)

”*Qisas*” əsərində Kişi ilə Gəncin qarşılıqlı ittihamları insanın vəzifə, şöhrət, var-dövlət üçün bütün insanlığını qurban vəməsi üzərində qurulub. Bu tendensiya yazıcının **nəşr əsərlərində** tezislər kimi verilib .( Bax: ”Seçilmiş əsərləri” 1-ci cild, səh.145. ”Bülbülün nağılı”). Burada isə insan özü özünü ittiham edir. *Psixologizmin bu variantı* ədəbi təcrübədə azdır.. Yazıcıının cəmiyyət haqqındaki fikirləri də bədii deyimin əhatəsindədir. Yəni bədii lövhələri təsvir edərkən yazıçı mütləq şəkildə kiminsə tərəfində deyil (40. Səh. 468, 469). Ən böyük qisas, burada insanların özünün özü ilə səhbəti olur...

Yuxarıda haqqında bəhs etdiyimiz ” Hövsan soğanı” və ”O da aşiq olub, yaza dünyada” əsərlərində yazıcının Zaman, İnsan və Dünya konsepsiyaları qarşı-qarşıya duran müxtəlif insanların simasında açılır. ”*Qisas*”da (39) isə eyni insanın 22 və 57 yaşı, bu yaşlardakı əxlaq kodeksləri, əməlləri qarşı-qarşıya qoyulur. Bu pyes ictimai-psixoloji məzmunlu əsərdir. İki ”mən”in *daxili dialogu*, iki insan kimi, həm də bir – biri ilə razılaşmayan iki insan kimi qarşı-qarşıya dayanmaq səviyyəsində təqdim edilir. Lakin bu sıradə Kişiyə kənar

hücumlar da onun keçmiş əməllərində törəyib. (Perestroyka başlayanda bir şair özü özünü ittiham edirdi, təəssüflənirdi ki, keçmiş İttifaq bayramlarının ”poetik nəgməkarı” olub. Mədh ediləsi obyekt öldü – şair ayıldı. ”Sübə söndü şəb ki, xəlqə qibla idi bir çraq” (M.P.Vaqif), və ya başqa bir şair demişkən – ”Ayılıb gördük ki, gec ayılmışq”)

Absurd hekayə - pyeslərində çoxşaxalı bədii panoram cızan yazıçı ”**Teatr**” (53) birpərdəli əsərində nisbətən sadə mətiqlə ”danışır”. Absurd pyeslərin təhlilinə vardıqda əsərin özündən iri həcmdə yazının ortalığa çıxması zərurəti ilə qarşılaşıraq.

Bu əsərdə də ”Hövsan soğanı”nda olduğu kimi, bir neçə xətt var. Yüzünün mövzu etibarilə teatr həyatına həsr olmuş hər iki əsəri –”Teatr” və ”Mən sənin dayınam” – təkcə teatrin yox, bütünlükdə cəmiyyətin problemlərinə müfuz edir. Bu pyeslərin hər birində kiçik obrazlar da *xarakter* səviyyəsinə yüksələ bilir, çünki, həmin kiçik obrazların daxili aləmi məharətlə açılır

Dramaturqun birpərdəli pyesləri üçün xas olan xarakterik bir cəhət – bir neçə süjet xəttinin bir-birini əvəzləyərək işlənməsi burada da özünü göstərir. Bu da öz növbəsində *hadisə və xarakterlərin* az həcmə sığışdırılmasına xidmət edən bədii vasitə rolunu oynayır.

Aşağıdakı xətlərə diqqət yetirək:

- 1.Rejissor, direktor, artist, qadın artist.
- 2.Birinci qız, İkinci qız, Üçüncü qız.
- 3.Kişi, Qadın.
- 4.Müəllif, Nazir müavini.
- 5.Cavan, Gəlin.

Yuxarıda dedik ki, müəllifin teatr mövzusuna aid iki dram əsəri var. Bəzən, müəllif ”özünü saxlaya bilməyib” müəyyən məsələlərə təkrar qayıdır:

”ÜÇÜNCÜ QIZ. Ata rayondan gələn qoynuları bunun evinə daşıyırıdı?

**İKİNCİ QIZ.** Bəsdi.

**ÜÇÜNCÜ QIZ.** Nə bəsdi? Özümüz yeməyə et tapmırıq, ata da rayondan qoyun alıb bunun evinə qaşıyırıd. Ona bax, atanın qabağını lap kəsdi, heç görünmür, Svoluç!" (53. səh. 440) Bu hadisə "Mən sənin dayınam" pyesində də var. Bu ştrixə Elçinin nəşr əsərlərində də rast gələ bilirik (Bir əsərdəki surət və ya hadisə başqa bir əsərdə də xatırlanır).

*Birinci xətt* teatrın bələləri ilə müşayiət olunur - səriştəsiz direktor, vasvası, özündən razı baş rejissor, işini bilmeyən aktyor...

*İkinci xətdə* də hərənin öz dərdi var və cavan qızlar heç də teatra baxmağa gəlməyiylər. Müəllifin qızı öz rəfiqələrini teatra dəvət etsə də özünün tamaşaçı qanacağı yoxdur.

"*B i r i n c i q i z . Yox*...e, bunu demirəm, artisti deyirəm..."

*I k i n c i q i z . A-a-a...* Sən də həmişə dinc durmursan a... (*Gülür*). Bilmirəm... Atamnan soruşaram. Doğrudan, əntiqə oğlandı.

*B i r i n c i q i z . Of-f-fl..* (*Gülür*).

*Üçüncü qız.* (pərt halda barmağı ilə sol yarusdakı lojani göstərir). Ona bax, ata keçdi dala, yerində başqa kişi oturdu..." (53. səh. 436).

*Üçüncü xətdə* də işlər bərbaddır. Teatra gəlmış Kişi və Qadın (ər-arvad) məişət qayğlarını da özləri ilə teatra gətiriblər.

"K i ş i. Qazı söndürmüdündün?

A r v a d. Dedim ki, hə də ...

...K i ş i. Acmışam

A r v a d. Sənin qaqrınva mən nə deyim?!" (53. səh. 436, 438).

*Dördüncü*, müəllifin tələbə yoldaşı, bu əsərin tamaşaşa qoyulmasına köməklik etmiş Nazir müavini də heç teatra baxmağa gəlməyib, bu işi başa qaxmağa gəlib, özünü dartmağa gəlib. Müəlliflə danışmaqları da elə bu istiqamətdədir. Direktor

isə arada bir müəllifin bu on il yatıb qalmış əsərini tamaşaşa qoymağı ilə gözü girmək fikrindədir.

*Ən nəhayət*, Gəlin və Cavan (əri) də Kişi ilə Qadının bir başqa variantı təsiri bağışlayır. "Teatr" sözü burada əsərin tamaşasından çox, teatra gələnlərin "teatr çıxartmasıdır". Həyat bir teatrıdır. Əgər Kişi və Qadın ayaqqabının ayağı sıxıb – sıxmadığını müzakirə edirlərsə, onların "aşağı fazası" olan Gəlin və Cavan hələ eşqən bir az danışırlar.

"G e l i n. Yox tapa bilmirəm ...

C a v a n (hirsli). İndi durub çıxıb gedəcəyəm! Qurtar də!

G e l i n . Sənnən nə desən çıxar ! Bax, adamın ürəyi gərək bunnar kimi olsun e, incə olsun! Qulaq as, öyrən!

C a v a n . Ay-ha!.. (*Əlini yelləyir*). " (53. səh. 443)

Əsərdəki beş "sujet xətti"ni ifadə edən beş *obrazlar dəsti* xarakterlərinin, əsərin ideya xüsusiyyətlərinin açılmasına xidmə edir.

Fəlsəfi məzmun daşıyan "*Su*" (50.) birpərdəli (...və bir *obrazlı*) pyesinin cəmi bir zahiri iştirakçısı var – Qadın. "Baladadaşın ilk məhəbbəti" kitabında (2000) yaziçi bu əsəri "Absurd" kimi təqdim edir. Məlumdur ki, sənətkarın absurd hekayələri də var və bu absurdların bir ucu Kamyunun "Sizif əfsanəsi"nə gedib çıxır, bir ucu Azərbaycan mifologiyasına, nağıl dünyasına, o biri ucu Dünya ədəbiyyatına... Əsl yaziçi təxəyyülü isə sintez etdiyindən bədii əsərdəki mahiyyət müəllifin niyyətindən istiqamət alır. Elçinin bu əsərdəki Qadın surəti, bizim fikrimizcə, "Poçt şöbəsində xəyal" dramındaki Qarı *obrazıdır*; daha doğrusu, Qarı *obrazının* fikirlərinin davamı ilə burada yenidən tanış oluruq (Corab toxuyan hər iki qadın Zamanla bağlı fəlsəfi fikirlərin temsilçisidir).

SU – özü elə fəlsəfi və mifik məzmunla malik anlayışdır: "Su bir axlığı yerdən bir daha axmaz" məşhur fəlsəfi deyimi oxumuş adamların sevdiyi kəlamdır. Bizim xalqın işlətdiyi su yolu, su dələn arxa bir də gələr, suyumuz bir yerə axmir, yuxunu suya danışarlar, su aydınlıqdır, su həyatdır,

canı suludur, qanı su ilə yuyarlar, suyun lal axanı, adamın yera baxanı, suyu soğulmuş (sovulmuş) dəyirman və s. bu kimi müxtəlif mənənlə ifadələr buna misaldır. Elçin yaradıcılığında folklor motivləri axtaran Muxtar İmanov bu mənada tamamilə haqlıdır. (80. səh. 92.)

Yuxarıda deyildiyi kimi, Qadın (və ya Qarı) corab toxuyur ki, bu da Zamana işarədir (bu barədə danışmışıq). Hətta xalq içərisində Zəməna Qarısı – Fələk ifadəsi də var. Dünyanın gəl-gedinə isə Karvan yolu deyirlər. Karvan öz işindədir, Karvan gedir – yəni Dünyaya gələnlər Dünyadan gedirlər kimi ifadələr buna işarədir. Corab toxumaq, başına corab toxudun kimi ifadələr isə mənə kələk gəldin, mənə tələyə saldin, aldatdır deməkdir. İnsanın bu dünyada yaşaması elə bir aldanişdır və sonu əbədiyyətə qovuşmaqdır. Dünya İnsana bir corab toxuyur - son – absurddur...

Əsərdə insan bədəni az qala bir ölkə, bir xalq timsalındadır: "...camaat canavar kimi burun-buruna dayanıb. Burun-buruna dayananların da arasında heç kim heç kimin vecinə deyil. Hamı bax mənim bu ayaqlarım kimi bir-birini incidir!" (50. səh. 474). Dünyanın ziddiyyətləri Qadının dilindən su, sudakı balıq (bu bürc də ən sürüşkən bürçdür) timsalında verilir (50. səh. 475, 476).

Buradakı "əlli il" ifadəsi də xalq deyimidi: "Əlli il bundan qabaq", "Əlli ildir ölmüşəm" - Əlli il - xalqın yaddaşında "çox-çox illər qabaq" deməkdir. Üzünü görmədiyimiz Əhməd Əli də Qadının hər dəqiqə istinad etdiyi şahididir. Qadın ağ-appaq saçları suyun içində qalanacaq bu Yer üzündə gördüklerini - əzablı yaşayışını danışır. (Bu motiv "Bülbülün nağılı" hekayəsində də var)

Qadın tədricən onu basan suyun altında qalır (necə ki, insan tədricən ölümünə doğru əhəmiyyətinə varmadan gedir), telefon isə İsrafilin Suru kimi elə hey çalır,çalır...

"Su" pritçası epik-bədii esse kimi əbədiyyət haqqında insan düşüncələrinin qısa bir rakursu təsiri bağışlayır. Zəməna

Qarısının suyun da pak etmədiyi pozğun yaşımı haqqında ("...şeytan yolumdan azdırı məni" – 50. səh. 477) bilgilərimiz bir az da həyatı mənada dərinlaşır. Bəlkə də belə əsərlər haqda hər kəs öz yozumunu müəyyənləşdirəcək, hər halda, müəllif konsepsiyasını tam şərh etmək mənasında hökm vermək birtərəfli, yanlış olardı, çünki bu şəksizdir ki, "Su" əsəri sadə əsər deyil və bu əsərlərdə müəllifin bədii - fəlsəfi baxışları çözülmüşdür. Yuxarıda həmin istiqamətdə bəzi məqamlara toxunmuşduq. Habelə, Qadının suya qərq olması (Ömrün tədricən axıb getməsi, insanın bu prosesə az qala biganə yanaşması) bir başqa yozumda əsərin ideyasının açılmasına xidmət edərdi; ölüm ayaqdan başa tərəf gəlir. Su - əbədiyyət nişanəsi kimi həmin məsələyə də işarədir: "Çətinini ölenəcəndir! Öləndən sonra hər şey düzələcək!" (50. səh. 472)

*Absurd* və ya bədii - fəlsəfi, ictimai-siyasi mövzulu bir pərvəndəli pyeslərin mahiyyəti oxucuya çoxlu mətləbləri açır: həyatda nə qədər keçici hissələr, daimi olmayan, aldadıcı məziiyyətlər var. İnsanın ömrü bəzən elə bu aldanişlarda keçir. İnsan dönüb keçmişə baxanda "dövrün tələbləri" adı altında nə qədər boş, məzmunsuz işlərə vaxt ayırdığına təsşüf edir. Və həmin olub keçmişlərə ölüb keçmişlərin vəziyyətində yanaşdıqda "çətinini ölenəcəndir" absurdunun üzərində düşünməli olursan. İnsan qəribədi, çox şeyi qazanıb da, itirib də, amma əlindən çaya düşən və bir rəmz olan, o gözəgəlim, iri nari unuda bilməyib (50. səh. 473), gözü hələ də o itiyi axtarı... O itənlər isə geri qayıtmayacaq! Həmin monoloqda hər sözün, cümlənin fəlsəfi yükü var: "Hamı oturub evində corabını toxuyur. Yəni o adamlar ki, corab toxuyur, oturub evində, onnar ki, toxumurlar, yüz cüra pəstahadan çıxırlar! Balıq tuturlar! Suyu istəyir saf olsun, istəyir bulanıq, onnar üçün fərqi yoxdu. Əslində heç balıqlar üçün də fərqi yoxdu ki, bulanıqdı su, yoxsa yox, əlli il bunnan qabaq qarmağa necə keçirdilər, indi də elə qarmağa keçirlər..." (50. səh. 475-476)

“Su” birpərdəli pyesi də o biri pyeslər kimi daşıdığı məzmun və mündəricasına görə dəyərlidir.

“Absurd pyeslər”, “absurd teatr”, “absurd hekaya” ifadələri, artıq, ədəbiyyatşunaslıq və tənqidin qəbul etdiyi terminlərdir. A. Kamyunun “Sizif əfsanəsi” esesi ədəbi aləmə yaxşı molundur. 2005-ci ildə ədəbiyyat sahəsində Nobel mükafatına ingilis dramaturqu Harold Pinter (1930 – London) layiq görülmüşdür. Onun əsərlərini – mükafata layiq görülmüş və “Ad günü” kitabında verilmiş “Xəyanət”, “Ad günü” pyesləri, habelə “Tənha yolcu” kitabına daxil edilmiş səkkiz kiçikhäcmli pyesi ( “Tənha yolcu”, “Viktiriya stansiyası”, “Monoloq”, “İldönümü”, “Alyaska kimi”, “Yeni dünya düzəni”, “Ziyafət”, “Ay işığı” pyesləri) gənc tədqiqatçı və tərcüməçi Xəyalə Məmmədovanın səyilə, zəhmətli dilimizə çevrilmişdir. Həmin əsərlərin Azərbaycan dilində çapdan çıxmazı münasibətlə filologiya elmləri doktoru, professor Zeydulla Ağayev yazır: “Qeyd etmək lazımdır ki, mənşeyini ikinci Dünya müharibəsindən götürən “Absurd teatr” janrı hələ bizim milli ədəbiyyata yol tapmamışdır. Görünür, onun Azərbaycanda yaranması və inkişafının müəyyən zaman kəsiyinə ehtiyacı vardır. Lakin əlli ildən artıqdır ki, bu janr artıq dünya ədəbiyyatının təsdiq və təqdir etdiyi bir istiqamət kimi mövcuddur və onun öz sıralarını artırması da realdır.” (2. səh. 5.)

Professor Z. Ağayevin məqaləsinin adı da məzmunu dəqiqlif ifadə edir: - “Xaos arasında harmoniya”. Məlum olduğu kimi, cəmiyyətdəki xaos, hərcmərclik qanunları, qaydaların pozulduğu bir dövrü eks etdirir. Əslində, bu hərc-mərclik, xaos və kəşf etdiyinə görə məşhur fizik Brounun adı ilə adlandırılmış “Broun hərəkəti”nin özünün də qayda-qanunları varmış – bu, qarmaqlıqlıq, cəmiyyətdə baş verən stixiya, nizamsızlıq, reket, quldurluq, zoraklıq hallarının güclənməsi ilə müşayiət olunan bir dövr, proses, zaman kəsiyidir ki,

*absurd* (absurd məntiq, düşüncə, yaşayış tərzı və s.) üçün zəmin yaradır.

Yazıcıların yaradıcılıq psixologiyasını öyrənmək həmişə maraq doğurub. (Bu məsələyə diqqət yetirmək lüzumunu yazıçı söhbətlərinin birində də qeyd edib. Bax: “525-cə qəzet”. 26 iyun 2007-ci il. səh.4.) Elçinin yaradıcılıq labaratoriyasını mənimsemək üçün onun mətbuata verdiyi müsahibələrə diqqət yetirmək, onları araşdırmaq lazımlı gəlir. “Literaturnaya qazeta”nın müxbiri, yazıçı-jurnalist Elmira Axundova ilə söhbətlərində ( 34.) yazıçı komediya və absurd, həmçinin öz yaradıcılıq manerası haqqında bəzi sirləri açmışdır. Absurd, müəllifin özünün yaradıcılıq axtarışlarını ehtiva edə bilən, başlangıcı “Qatar. Pikasso. Latur.1968.” hekayəsindən başlayan bir dönmə imiş. Elçin yeni bir yaradıcılıq istiqamətinin də başlandığını elə o zaman etiraf edib. “...O vaxtkı məşgulliyətimlə ətrafimdə baş verən hadisələr arasında böyük ziddiyyatlər vardı. Bu hal inidinin özündə də mənim üçün qeyri-adi və izahedilməzdir. Bundan sonra içimdə elə bil ki, nəsə çevrildi. Mən hətta başqa cür yazmağa başladım. Əlimdəki ikinci Şah İsmayııl haqqındaki romanı, aşiq poeziyası haqqındaki monoqrafiyanı bir kənarə qoydum, mücərrəd surrealist eksperimentlər etməyə başladım. Bütün bu şəyləri mən dialoq-hekayələr adlandırdım. Sonra həyat tədricən yoluna düşdü. Təzədən makina arxasına keçdim. Bu dəfə həyatımda ilk dəfə komediya yazdım. Bu komediya belə adlanır: “Ah, Paris, Paris!...” Bu tərcümələr, bu komediya elə bir “ruhi qida” oldu ki, bütün o hadisələrdən sonra yaşamağa mənə kömək etdi .” ( 34. səh.188-189.)

Elçinin birpərdəli dramları həm qurulus, həm məzmun, həm də ideya cəhətdən yeniliklərlə zəngindir.

**Fantastik dram və gerəkliyin bədii eksisi.** Bədii yaradıcılıqda fantastika sırf məzmun məsələsidir – yəni mahiyyət etibarilə bu gün gerək olmayan hadisənin bədii ədəbiyyatda ideyaca arzu olunması və bunun gerək kimi

qələmə verilməsi. Bir sıra fantastik əsərləri oxuyanda onların reala yaxın olduğu başa düşülür, ancaq onlar bu gün həyata keçməyib. Bu gün həyata keçmiş elm və texnika hadisələrinə vaxtilə fantastika kimi yanaşıblar və bu da çox təbiidir. Fantastika neçə yaranır, belə əsəri yanan müəllif mütləq elm və texnika ilə bilavasitə ünsiyət sahibi olmalıdır mı? Nizami əsərlərinin el variantı kitabında göstərilir ki, özü açılıb-örtülən həyat qapısı varmış və o mexanizm insanın qapıya yaxınlaşmasından təsirlənmiş, nağıllarda isə dəmir at uçur - indi bunlar reallığa çevrildiyindən daha fantastika deyil.

Fantastik əsərlərin bir çoxu nəsrənə yazılıb. Çünkü nəsr bu fikirləri ifadə etmək üçün münasib janr ölçüsüdür. Elçin yaradıcılığında isə *fantastik dram* janrı özünə yer tapıb - "Xüsusi sifariş" əsəri məhz bu qəbildəndir. Bu əsərin təhlilinə nəzər yetirmişik.

### Elçin dramaturgiyasında şərtilik

Elçinin dramaturgiyasında diqqəti çəkən, xüsusi maraq doğuran məsələlərdən biri də bədii şərtilik məsələsidir. Həm də bu cəhət tasadüfi olmayıb yazıçı-dramaturqun həm nəşri və dramaturgiyasında, həm də ədəbi-elmİ düşüncələrində önemli yer tutur. "Dramaturgiada şərtilik barədə (Müasir Qərb dramaturgiyası materialları əsasında subyektiv müləhizələr)" məqaləsini diqqətlə sərf-nəzər etdikdə, yaxından tanış olduğda belə bir fikir tamamilə aydın olur ki, Elçinin elmi qənaətləri ilə bədii əsərlərindəki məqamlar üst-üstə düşür.

*Şərtilik və ikiqat şərtilik* (Bax: 132) ədəbiyyatşunaslığın az tədqiq etdiyi sahədir; doğrudur, bu barədə elmi ədəbiyyatlarda, ədəbiyyatşunaslığı dair ensiklopediyalarda, estetikaya dair lügətlərdə nəzəri məlimatlar vardır. Həyatda və sənədə şərtilik rastlaşılmış anlayışdır - "şərti" olaraq çox şey mövcuddur, oyunlarda və səhnədə şərtilik "imkan daxilində" və "imkandan kənar" anlayışların bir müstəviyə

gətirilməsi anlamımı ehtiva edir. Xəyallar da ruhi-mənəvi şərtiliyə istinad edir. Baladadaşın Sevilla dənizdə çimməsi xəyalı və ya şətidir. "Poçt şöbəsində xəyal" əserində skripka çalan oğlunu "heç kim görmür" - əlbəttə ki, şətidir. Elçin yaradıcılığında - nəsrində və dramaturgiyasında şərtilik ali məqsədə - humanizmə xidmət edir. "Qırmızı ayı balası" hekayəsində də, "Qatar yol gedirdi" pyes-pritçasında da şərti həqiqətlər - bədii həqiqətlərdir. Elçin dramlarında zamanların sintezi - ölmüş adamın diri kimi danışması, hətta "Qisas" pyes-pritçasında iki "mən"in qarşı-qarşıya dayanması *tam şərtidir*, amma düşündürürçür, ictimai-fəlsəfi mündəricəlidir. "Talvar" hekayəsinin sonu da şətidir - bu şərti həqiqətlər nağılvari olsalar da bizim xoşumuza gəlir, oxucu bu şərtiliyi qəbul edir...

Elçin elmi qənaətlərində də bu şərtiliyin klassik izahını təqdim edir: "Yuxarıda şərtiliyin bir *bədii-estetik kateqoriya* kimi dramaturgiyaqa oynadığı rolü xüsusi qeyd etdik, çünkü müasir dramaturgiyada şərtiliyə ehtiyac daha artıqdır, nəinki əvvəllər; insan zəkası elə bir səviyyəyə yüksəlmış, elə mürəkkəb keyfiyyətlər əldə etmişdir ki, aşilamaq istədiyin fikri, yaratmaq istədiyin xarakteri, göstərmək istədiyin personajı artıq birbaşa, müstəqim surətdə təqdim etməklə bədii nailiyyət qazanmaq çətindir, belə hallarda bəzən *yardımçı bədii vasita* - *şərtilik* tələb olunur.

Şərtilik müasir insanın zəngin və zəngin olduğu qədər də mürəkkəb daxili aləmini açmaqdə, yazıçı dünyabaxımını aydınlaşdırmaqdə müəllifin müttefiqi, köməkçisi olan bir *bədii vasitədir* və yəqin buna görə də şərtilik son dərəcə əsaslandırılmış, ehtiyaca müvafiq olmalıdır. Hərgah şərti bir surət (deyək ki, vicdan, zaman, yaxud bütün sirlərə vaqif olan qüvvə və s.) qarşıya "Həyat nədir?", "Xoşbəxtlik nədir?" kimi böyük bəşəri-fəlsəfi suallar qoyursa və bu suallara ibtidai cavablar verirsə, həmin şərtiliyi qəbul edə bilmirik, çünkü bədii-fəlsəfi baxımdan əsaslandırılmamışdır, çəkisizdir və bu

şərti suratlar, görünür, dəbdən geri qalmamaq üçün yaranmışdır.

...Şərtilik özü artıq realist sənətin və ədəbiyyatın daxili komponentlərindəndir və onu "reallaşdırmağa" ehtiyac yoxdur. Şərtilik öz- özlüyündə "düberə yardımına" ehtiyac olmadan fikri, ideyanı birbaşa çatdırmaq qüdrətinə malikdir. (28. səh. 7.,11.) Göründüyü kimi, Elçinə görə, şərtilik özü artıq, realist sənətin tərkib hissəsi kimi qəbul edilməlidir, çünki bunsuz sənətin cəzabəsi olmazdı.

Elçinin birpərdəli pyesləri – pyes-pritçaları, fantastik "Xüsusi sıfariş" əsərindən tutmuş, "Hövşan soğanı", "O da aşiq olub yaza dünyada", "Qisas" və bu kimi bir sıra əsərləri müvəfaqiyətli şərtılıkdən bəhrələnmişdir.

Elçinin yaradıcılığında – elmi və bədii yaradıcılığında problemin izlənməsi maraqlı və geniş mövzudur. Biz bu yazımızda, yeri düşdükə, əsərlərin təhlili zamanı şərtiliyin yaratdığı bədii məqamı nəzərə çarpdırmağa çalışmışıq. Bütün bunlar göstərir ki, Elçin şərtiliyi bir bədii vasitə kimi geniş manada alır və onu əsərlərində uğurla tətbiq edir. Azərbaycan ədəbiyyatında bu həm nəzəri, həm də ədəbi təcrübə mənasında qiymətlidir və deməli, təqdir və tədqiq olunmalıdır.

Elçin dramlarında səhnə şərtiliyi ilə yanaşı, obrazların ifadəsində də şərtilik var. Bu haqda "Şekspir" və "Mənim ərim dəlidir" pyeslərinin təhlili zamanı bəhs etmişik. Bircə sözla desək, şərtilik burada metonimik qrotesk səviyyəsindədir – obrazların öz adı yoxdur, xüsusilə "Şekspir" əsərində onlar - suratlar özlərini tarixi şəxsiyyətlərin yerinə qoyurlar və əsərin bədii siqləti də bu mizanla müəyyənləşir. (Pyesin təzəliyi – orijinallığı da bu ölçülər əsasında intişar edir).

Bu yaradıcılıqda şərti *adlar* – Stalin, Venerali, Dost, Lider..., şərti *səhnələr* və *təsvirlər* – Skripka çalan oğlanı heç kimin görməməsi, iki "mən" in qarşı-qarşıya danışması..., şərti *nəticələr* – Sebastiyanın sinəsindən çıxarılmış ox, Pikassonun "yeni" təsviri (tablosu) və s. vardır... Bütün bunlar Elçin

yaradıcılığında şərtiliyin tam olmayan mənzərəsidir, bu haqda daha geniş danışmaq isə goləcəyin işidir...

Elçin yaradıcılığında şərtilik haqqında tənqidçilər də dəyərli söz demişlər. Məsələn, tənqidçi Vaqif Yusiflinin bu haqdakı fikirlərini biz "Mənim ərim dəlidir" pyesinin təhlili zamanı təqdim etmişik. Görkəmlı tənqidçi Yaşar Qarayevin təbirincə desək "Elçin hər cür yekrəngliyə qarşıdır. Onun ədəbi palitrasında şərti rənglərin bolluğu buradan irəli gəlir... Bu maraqlı, orijinal, düşündürən pyes-povestdə ("Poçt şöbəsində xəyal" – S.E.) müəllif ümumiləşdirmənin, bədii şərtiliyin imkan və üsullarından yaradıcı bir surətdə istifadə edir. Xususən, Ədilənin daxili aləminin əyani şəkildə canlandırılmışın yaxşı forması tapılır: xəyal və düşüncə məqamlarında qara fraklı gənc onun başı üzərində skripka çalmağa başlayır. Sonrakı hadisələr məhz bu skripkanın (Ədilənin daxilindəki musiqinin) sədaların altında, onun səslərindən yaranan xəyalı bir dünyada (Ədilənin hissələr və düşüncələr dünyasında) baş verir."(90, səh. 7, 9.)

### FƏSİLƏ ƏLAVƏ. ELÇİN DRAMATURGIYASI SƏHNƏDƏ (AZƏRBAYCANDA VƏ XARICI ÖLKƏLƏRDƏ)

Elçinin nəşr əsərləri həm səhnələşdirilmiş, həm də kinoya çəkilmişdir. Müsahibələrinin birindən də məlum olduğu kimi, aşağıdakı filmlər Elçinin əsərləri əsasında araya-ərsəyə golmışdır: İlk uğurlu və sevimli film olan "Baladadaşın ilk məhəbbəti"ndən sonra "Tofiq Tağızadə "Bağ mövsümü", Arif Babayev "Arxadan vurulan zərbə", Şahmar Ələkbərov "Sahilsiz gecə", Qqtay Mirqasimov "Gümüşü furqon", Kamil Rüstəmbəyov "Mən hələ qayıtdacağam", Vaqif Mustafayev "Mənim ərim dəlidir" komedyasının əsasında "Milli bomba" adlı filmlər çəkilmişdir." (42. səh. 290-291.)

Sonuncu əsər haqqında danışarkən müəllisin fikirləri belədir: "...əsas ideya isə dəyişməz olaraq qalır: *insan* və

cəmiyyət, insanın cəmiyyətdəki yeri və rolu, cəmiyyətin öz üzvü nə - insana fərdi münasibəti» (Yenə orada, səh. 291.)

Elçinin dram əsərlərinin səhnə taleyi uğurludur. Onlar Bakıda, Naxçıvanda, Türkiyədə tamaşa qoyulub. Bu tamaşalar haqqında teatr tənqidçilərinin fikirləri ürəkaçandır. Və burası da maraqlıdır ki, həmin rəyler müxtəlif yönlü qəzet və jurnalarda çap olunub. «Poçt şöbəsində xəyal» tamaşası haqqında mətbu rəyə diqqət yetirək.

«Post şöbəsində xəyal». «Rus Dram Teatrında Elçinin bu əsəri səhnələşdirildi.

İnsan daim azad olmaq arzusu ilə yaşayır. Azad və xoşbəxt olmaq üçün hər zaman öz daxili dünyası, «mən» ilə mübarizə aparmalı olur. Xoşbəxtlik anlamına hər kəsin individual baxışları var. Həqiqi xoşbəxtliyə çatmaq isə inanılmaz dərəcədə çətindir, hətta bəzən mümkünüsüzdür. Çoxumuz xoşbəxtliyimizi hər zaman, elə indinin özündə də ehtiyac duyduğumuz azadlıqda görmüş oluruq. Bu görüntünün öten həftə S.Vurğun adına Rus Dram Teatrında yazıçı Elçinin «Post şöbəsində xəyal» tamaşasında şahidi olduq. Qeyd edək ki, bu, 70-ci illərdə yazılmış əsərə 30 il sonra ilk rejissor müraciəti deyil. Xatırlayırsınızsa, eyni adlı əsər bir neçə ay bundan önce Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində, rejissor Mehriban Ələkbərzadənin tərtibatında tamaşa qoyulmuşdu. Bu dəfə isə adıçəkilən tamaşa Rus Dram Teatrının səhnəsində rejissor Aleksandr Şarovskinin tərtibatında təqdim edildi.

Tamaşanın süjet xəttini insanlıq borcu, istək və arzusu arasında baş verməkdə olan təzadlar təşkil edir. Əsərin qəhrəmanı Adeyla öz daxili dünyası, «mən» ilə mübarizə aparır, xoşbəxt, azad olmaq arzusu ilə yaşayır. O, hər zaman cüzi xoşbəxtlik zərrələri axtarışındadır. Həyatda hər bir şeye sahibdir bu qadın. Pulu, malı, ailəsi, onu dəlicəsinə sevən insan var həyatında. Qıbtə ediləcək deyilmə? Ancaq yene tənhalıq dünyasını tərk etmir. Özünün belə bilmədiyi, dərk

etmədiyi dixili ehtiyac, mənəvi tələbat var. Qovrula-qovrula xoşbəxt ola bilməməyin səbəblərini araşdırır. Və tapır da... Xəyalında yaşatdığı sevgisini real həyatdan uzaq, elə xəyalən də tapmış olur. Qısamüddətli, aldadıcı, xəyalı sevgi. İllər uzunu nəyəsə, kimesə xatir, özgələrinin rəyləri ilə hesablaşmağa məcbur olan, yalanlar içinde yaşamış bir qadının xəyalı sevginin «köməkliyi» ilə öz daxilinə nəzər salması, nəhayət ki, özünə qayıtması və xoşbəxtliyə doğru atılan addımın insanın öz «mən» ilə dürüst olması vacibliyini anlaması...

Rejissor səhnə təsvirləri vasitəsilə məhz bunları anlatmağa çalışır. İnsan hər zamanı xoşbəxt olmağa cəhd göstərir, yoxsa həyatını taleyin, qədərin hökmünə buraxır? Hər birimiz dəfələrlə bu sual qarşısında qalmış oluruz.

Çox vaxt aqressiv təsirə malik olan illüziyaların həyatımıza, yaşamımıza nə dərəcədə hakim kəsildiyini hiss etmirik. Bəlkə də hiss etmək istəmirik. Həqiqətlərlə üz-üzə gəlməyə, özümüz qarşısında edə biləcəyimiz etiraflardan qorxur, yalanlar içinde yaşamağı üstün tuturuq». (109.).

Bu tamaşalar haqqında ümmümləşdirici bir yazı Meryəm Əlizadəyə məxsusdur. Onun «Ədəbiyyat qəzeti»ndəki «Sənətdə yaşamağın yaşı» məqaləsi (69.) bu dramların səhnə həlli haqqındadır. Həmin yazıda oxuyuruq: «Yazıcı-dramaturq Elçinin hər üç pyesi («Ah, Paris, Paris!...»), «Mənim sevimli dəlim»», «Diaqnoz D» «Mənim ərim dəlidir» trilogiya (və ya triptix) kontekstində araşdırmaq ən azı üç məqsədə çatmaq üçün münbit şərait yaradır: birinci, bu cür araşdırma, sənətkarın yaradıcı metodunu daha aydın görməyə kömək edir. Yəni aydın olur ki, dramaturgiya Elçindən ötrü tesadüfi və ya müvəqqəti «məşğulat» deyil və ədəbiyyatşunas, nasır Elçinin özəl dramaturji poetikası mövcuddur ki, onun predmeti, baxım bucağını və ifadə vasitələrini dramaturq dünya komedioqrafiya məkanından əzx edərək milli ədəbi və teatr prosesinə daxil etmiş, ona güclü inkişaf təkanı vermişdir. Müəllif xalq gülüş

mədəniyyətinin (qaravəlli) zəminində milli klassik dramaturgiyamızın nailiyətlərini dünya mədəniyyətinin inciləri sayılan komedi del-arte (italyan) və vəziyyətlər komedyası (fransız) ilə ustalıqla sintez edərək özünəməxsus komik bir üslub yaratmağa nail olub.

İkincisi, trilogiya çərçivəsində təhlil mövzunu daha geniş, əhatəli və eyni zamanda, konkretikada qavramaq işində yardımçı olur. Belə ki, «Ah, Paris, Paris!...», «Mənim sevimli dəlim» və «Diaqnoz D» («Mənim ərim dəlidir») komedyalarını şərti olaraq «Kimdir dəli?» adı altında birləşdirən vahid mövzunu «gerçəklilik və mənəvi-əxlaqi sağlamlıq» problemi kimi qəbul etsək, məsələnin inkişaf istiqamətini aşkarlaya bilərik: «dəliliyə, sizofreniyaya oxşar gerçəklilik» («Ah, Paris, Paris!... »), «patoloji dəlilik və onun gerçəklilik inikası» («Mənim sevimli dəlim»), «patoloji gerçəklilik və onun sağlam olanlarda inikası» («Diaqnoz D» (Mənim ərim dəlidir)).

Üçüncüsü, müəllifin ənənəyə sadıq olmasına və söylədiyi fikirlərin ölçülüb-biçilməsinə, təfəkkür süzgəcindən keçirilməsinə inanmağımız qaçılmazdır. Elçinin elmi və ədəbi nailiyətləri, yaradıcı metodu və özəllikləri düşünüşü və ardıcıl şəkildə dramaturgiyada ekvivalentini tapmışdır». (69.)

Məryəm Əlizadənin yuxarıda bir hissəsini sitat verdiyimiz «Sənətdə yaşamağın yaşı» məqaləsində mətn içərisində verdiyi «Kimdir dəli? » ifadəsini 5 noyabr 1999-ju il tarixli «Ədəbiyyat qəzeti»ndə çap etdirdiyi məqaləsinin (68.) başlığına çıxarılb. Məqale müəllifi belə hesab edir ki, Elçinin bir neçə komedyasını bu bədii sual altında birləşdirmək olar. «Kimdir dəli» məqaləsi dramaturqun Akademik Mllli Dram Teatrında tamaşaşa qoyulmuş «Diaqnoz D» («Mənim ərim dəlidir») tamaşası haqqındadır.(68.)

«525-ci qəzet» də tamaşaşa biganə qalmamış və redaksiya məqaləsi ilə çıxış etmişdir (18.). »Dəliyə diaqnoz qoyuldu (Pyes tamaşaçılara yeni adda təqdim olundu) “adlı

yazıda deyilir: “Yazıcı Elçinin “Mənim ərim dəlidir” adı ilə səhnəyə gələn pyesi ötən şənbə, adında dəyişiklik edilməklə, “Diaqnoz D” kimi tamaşaçılara təqdim olundu. Qeyd edim ki, Azər Paşa Nemətovun rejissorluğu ilə təqdim olunan tamaşa S.Aslan, F.Mütəllibova, T.Adığözəlov, Z.Nərimanova, C.Namiq Kamal və digər aktyorlar iştirak edirdilər.

Deyəsən son günlər dəlilik günümüzün ən aktual mövzusuna çevrilib... Adıçəkilən əsərin mövzu tutumu isə həm yeni, həm də tanış idı...” (18.)

Dramaturqun «Qatıl» pyesinin tamaşaları da mətbuatda təhlil edilmişdir.

Tamaşa haqqında operativ məqalənin müəllifi Flora Xəlilzadədir . ( 79. )

Bu məqale əsasən tamaşadakı rolların təhlili kimi səjiiyələndirilə bilər. Başqa bir məqalənin (83.) müəllifi Atababa İsmayılov isə həm müəllif qayəsini açmağa çalışıb, həm de tamaşa haqqında əhatəli söz deyib. «İnsanın dünyaya göz açdığı gündən ömrünün sonuna kimi qəlbində Xeyir Şerle, Mehəbbət Nifrətlə mübarizə aparır, onu idarə edir. Bu mübarizəni eksər hallarda onun dini inancı, cəmiyyətin qanunları, əxlaq normaları formalaşdırır. İnsan nəyi isə müqəddəs sanır, nədənə qorxur, nəye isə hörmət edir.

Elə ki, insan nə dinə inanır, nə qanunlardan qorxur, nə də cəmiyyətin əxlaq normalarına hörmətlə yanaşır, o qorxulu, dəhşətli varlığa çevirilir, cəmiyyətə qarışılıq getirir. Xalq yazarı Elçinin «Qatıl» pyesində olduğu kimi” (83.) Hər iki məqale müəllifi – Məryəm Əlizadə və Atababa İsmayılov Elçin dramlarının təhlili zamanı müəllif niyyəti və onun bədii təcəssümünün, əsasən, doğru yozumunu təqdim edirlər.

Doğrudur, hərənin öz baxış bucağı var. Belə ki, «Qatıl» pyesində müəllif fikrini tənqidçi də təkrarlayır: «həyatdakı rüşvətxorluğun kökü göyldən, yəni yuxarılardan gəlir». Rüşvətin kökünün ictimai mənbəyi belədir, lakin rüşvət doğuran səbəblər belə deyil. Rüşvətin kökü ümumi əmlakla,

fərdi, xüsusi canın – insanın arasındaki uyuşmazlıqdır. Ümumi – cəmiyyət, fərdini legal şəkildə doyurmalıdır, eks-təqdirde qeyri-legal vasitələr – məsələn, rüşvət peyda olacaq ki, bu da, bəli, yuxarılardan nizamlanmalıdır. Açı ailəsində olduğu kimi...

Elçin dramaturgiyası haqqında başqa tənqidçilərin də fikirləri vardır ki, bunlar da ayrı-ayrı mətbuat orqanlarında özünə yer tapıb.

Elçinin dramaturgiyası və əsərlərinin tamaşaları haqqında Azərbaycan MEA-nın həqiqi üzvü İsa Həbibbəyli də bir sira məqalələr yazımışdır. Bu yazıların əsas məzmunu dramaturqun Naxçıvan teatrında tamaşaşa qoyulmuş əsərləri haqqındadır. ( Müəllifin Elçin haqqında daha sonra yazdığı məqalələri ayrıca olaraq yuxarıda qeyd etmişik). 2003-cü ildə yazarının 60 illiyi münasibətlə «Ulduz» curnalında çap olunmuş «Yazıcı-tənqidçi» məqaləsində də bu dramaturgiya təhlil edilmişdir.

«...Dramaturgiya özünü nasir kimi ədəbiyyatda möhkəmləndirmiş Elçinin çoxcəhətli yaradıcılığının təze səhifəsi, yeni mərhələsidir. Eyni zamanda, Elçinin dram əsərləri Xalq Yaziçisi İlyas Əfəndiyevdən sonra milli teatr və dramaturgiyada yaranan boşluğu doldurmağa da uğurla xidmət edir.

Xalq yaziçisi Elçinin bədii nəşri Azərbayjanda epik-psixoloji ədəbiyyatın ən dəyərli nümunələri sırasında dayanır. Görkəmli xalq yaziçisinin nəşr əsərlərində dramatik möqamların epik təsvirilə növbələşməsi, qaynayıb qarışması onun yaradıcılığının səciyyəvi cəhətlərindən biri kimi meydana çıxır. Diqqət edildikdə aydın görünür ki, Elçinin romanları, povestləri və hekayələrində həm hadisələrin, həm də xarakterlərin təqdimində dramatik ünsürlərdən yerlərində, bacarıqla istifadə olunmuşdur. Yaradıcılığının bu cəhəti onun nəşr əsərlərinin bir çoxunun uğurlu ekran variantlarının meydana çıxmamasına imkan yaradıb. Elçinin

əsərlərinin ekranда müvəffəqiyyət qazanmasının əsas səbəbləri sırasında təqdim olunan mövzuların aktuallığı və müasirliyi, habelə rejissor işinin yetkinliyi və münasib aktyor oyunu ilə yanaşı, həm də yaradıcılığının təbietindəki dramatizm xüsusi qeyd olunmalıdır. Elçinin nəşr əsərləri kinoya çəkildiyi halda, səhnəyə onun orijinal, ancaq teatr üçün yazılmış dram əsərlərinin çıxarılması diqqəti çəkir. Həmin dram əsərlərinin də öz növbəsində yazarının bədii nəşrindəki dramatizmdən doğulduğunu görmək mümkündür. Beləliklə, Elçinin bədii nəşri epik və dramatik vasitələrin məntiqi vəhdətindən yaranmış, yazarının dramaturgiyası isə epik elementləri böyük səhnəyə gətirmişdir. Bütün bunlar xalq yaziçisi Elçinin bir çox ssenari və dramlarında olduğu kimi, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Gram Teatrında uğurla tamaşaşa qoyulmuş «Mənim ərim dəlidir» və «Dəlixanadan dəli qaçıb» adlı əsərlərində də qabarık şəkildə nəzərə çarpır.

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Dram Teatrında tamaşaşa qoyulmuş «Mənim ərim dəlidir» pyesi mövzu etibarilə müasir mərhələdə Azərbaycan cəmiyyətində gedən ictimai-mənəvi proseslərin bədii eks-sədasından ibarətdir.

“... Dəlixanadan dəli qaçıb” tamaşasında Elçinin müraciət etdiyi mövzu sanki yeni dövrün «dəli yiğincağı»ndan ibarətdir

Beləliklə, son olaraq onu demək mümkündür ki, Elçin dramaturgiyası, bu dramların səhnə taleyi uğurlu olmuşdur. Mərhum dramaturq, Xalq Yaziçisi İlyas Əfəndiyevdən sonra səhnəmizdəki boşluğu onun oğlu, xalq yaziçisi Elçin İlyas oğlu Əfəndiyev müvəffəqiyyətlərle doldura bilmışdır”(76).

Sənətşünaslıq doktoru İlham Rəhimli yazar: “Elçinin dramaturgiyası milli oyun zəminində “öz kökü üstə bitir”, teatr sənətinin iqlimində boy atır, çıxəklənib bar verəməsi isə yalnız və yalnız tamaşaçının təxəyyülündə baş verir.

Özü də tamaşa bitəndən sonra..." ( 108.)

Xalq artisti Səyavuş Aslanın təbərincə "Hazırda sənət aləmində yeganə sərf dramaturq olan Elçin Əfəndiyevdir..."(112.)

Kipr – Balkanlar – Avrasiya Türk Ədəbiyyatları Kurumu (KİVATEK) Türkiyə Başqanı Metin Turan yaziçinin 60 illiyi münasibətlə "Azərbaycan Yazıçılar Birliyi rəhbərliliyinə" adlı təbrik məktubunda yazır: "...Vurğulamaq istəyirik ki, Elçin, yüzilin yetirdiyi, həm də sadəcə Azərbaycan xalqının deyil, böyük insanların duyğularını dilə gətirmiş önəmli bir şəxsiyyətdir. Türkiyədə çap olunan "Mahmud və Məryəm", "Ağ Dəvə", "Ölüm hökmü", "Şuşa dağlarını duman bürüdü", "Sarı gəlin" kitabları ilə yanaşı, Ankara, Ərzurum, Konya Dövlət Teatrlarında səhnəyə qoyulan "Mənim sevimli dəlim", "Mən sənin dayınam" və "Mənim ərim dəlidir" adlı pyeslər də xalqımızın böyük məmənnunluqla oxuduğu və tamaşa etdiyi əsərlərdəndir". (116.)

Elinin dramlarının səhnə taleyini müfəssəl izləmək istəyiriksə, gərək mətbü rəylərə diqqətlə yanaşaq. Belə ki, bu tamaşalar haqqında rəylər operativ bir funksiyani yerinə yetirir – bu zaman təhlil xəbərə qarışır və onların hansının daha əhəmiyyətli olması bir o qədər diqqəti cəlb etmir. Məsələn, Şərifin "Ah, Paris, Paris..." məqaləsində ( 114.) hər iki xüsusiyyət var. "Yeni Azərbaycan" qəzeti 15 may 2003-cü il tarixli sayında oxuyuruq: "Mayın 13-ü tanınmış yazıçı və ictimai xadim Elçinin doğum günü idi. O, ömrünün 60-ci baharının əllərini sıxdı. Bu münasibətlə Azərbaycan Dövlət Dram Teatrında yaziçinin səhnəyə qoyulan əsərlərindən biri – "Ah, Paris, Paris..." komediyası növbəti dəfə nümayiş olundu.

Tamaşadan öncə Azərbaycan Respublikasının mədəniyyət naziri Polad Bülbüloğlu çıxış edərək yubilyarı təbrik etdi və ona tər çiçəklər bağışladı. Daha sonra Azdramanın direktoru və bədii rəhbəri Əliabbas Qədirov, Elçinin sözü gedən teatrdə səhnəyə qoyulan beş əsərindən

üçündə əsas rolları ifa edən, xalq artisti Səyavuş Aslan və "Ah, Paris, Paris..." tamaşasının quruluşçu rejissorу Azər Paşa Nemətov çıxış etdi lər və Elçin müəllimin yaradıcılığı və ictimai fəaliyyəti barədə fikir-mülahizələrini bölüşdürdülər. Çıxışlardan məlum oldu ki, Akademik Dövlət Dram Teatrında yaziçinin "Mənim ərim dəlidir", "Mənim sevimli dəlim", "Ah, Paris, Paris...", "Poçt şöbəsində xəyal" pyeslərindən başqa daha bir əsəri də səhnələşdirilir. "Qətl" adlanan ("Qatıl"-S.E.) bu səhnə əsərini "Poçt şöbəsində xəyal" pyesinə uğurlu səhnə uozumu verən rejissor Mehriban Ələkbərzadə hazırlayırlar.

...Tamaşadakı aktyor oyununu yubilyar üçün əsl sürpriz saymaq olardı. Doğrudan da, istər Səyavuş Aslan (Əsədulla), istər Yaşar Nuri (İsgəndərzadə), İstər Elxan Ağahüseynoğlu (Polyaničko), istərsə də digər aktyorlar Telman Adığözəlov (Əhməd), Hacı İsmayılov (Mehdiqulu), Cəfər Namiq Kamal (Eynşteyn) gözəl oyun nümayiş etdirdilər. Kübrəbəym Əliyeva (Firangiz) ilə Səyavuş Aslanın ər-arvad cütlüyü isə tamaşacılara əməlli-başlı ləzzət verdi." ( 114.)

Sənətşünaslıq doktoru Məryəm Əlizadənin dramaturqun əsərlərinin səhnə taleyi haqqında dəyərli fikirləri vardır. Adını çəkdiyimiz "Sənətdə yaşamağın yaşı" məqaləsində ("Ədəbiyyat qəzeti" 16 may 2003.) müəllif yazır: "...Elçinin "Ah, Paris, Paris..." komediyası klassik komediya janrında yazılın müasir səhnə əsəridir: komediyanın ali məqsədi, ifşa pafosu, başlıca problemi, konflikt-münaqişəsi və s. məhz dolğun, canlı, çoxqatlı komik xarakterlər sistemində hall olunur. Xarakterlərin sistemliyini müəllif sünü şəkildə qurmayıb: hər dövrün sistemliyini həyat özü yaradır, bu sistemlik əbədi sistemlə uzlaşır, amma bu "üzdə olan" sistemləri görüb estetik biçimə salmaq hər yazıçı-dramaturqə müyəssər olmur. Bu keçilməz tələbərin sırasında klassik ənənəni gözəl bilmək və inkişaf etdirmək bacarığı gərəkdir.

Elçinin əsərində "və başqları" ümumiləşdirilmiş personaj olmasaydı, "Ah, Paris, Paris..." komediyasını klassik

variant adlandırib müəllifin mükəmməl bilgilərinin qeydi ilə kifayətlənə bilərdik: "və başqaları" klassik komediyyaya publisistik xassə qoşaraq onun milli komedioqrafiyamızda üzvi şəkildə inkişafından xəbər verir...

Milli Akademik Teatrımızın səhnəsində öz parlaq təcəssümünü tapmış "Ah, Paris, Paris..." komediyyası milli rejissuramızın potensialını da əyanıləşdirdi: rejissor Azər Paşa Nemətovun yozumu dram əsərinin müstəqil dəyərlərini qoruyaraq onun səhnə imkanlarını bira-on artırdı.

Azər Paşa Nemətov bir rejissor kimi qəlibləşmiş stereotipi kökündən qırdı: məlum oldu ki, xarakterlərin publisistik komediyyası sistemliyində bol, şən gülüşə də yer var, dərin, taleyüklü problemlər də, acı təəssüflər də..." (69.)

Sərfinin "Mənim sevimli dəlim" adlı yazısında ("Yeni Azərbaycan" qəzeti, 20 may 2003.) oxuyuruq: "Bazar günü Elçinin "Mənim sevimli dəlim" komediyyasının növbəti nümayışı oldu.

...Tamaşa necə başladı? Sadəcə bir elanla..."N" sayılı xəstəxanadan bir dəli qaçıր və və xəstəxananın professoru şəfqət bacısı ilə birlikdə bu dəlini axtarmağa başlayır.

Səhnədə hadisələr iki süjet boyu cərəyan edir. Birincisi professorun axtarış əməliyyatı, ikincisi qəzet redaksiyasında baş verən komik hadisələr.

...Göründüyü kimi, tamaşa dinamiklik verən ziddiyətlər üçün kifayət qədər səbəb var və maraqlısi odur ki, bu ziddiyətlər həm obrazlar arasında, həm də tamaşanın iki süjeti arasında inkişaf edir və finala doğru start götürür. Finalda isə süjetlər birləşir və daha böyük ziddiyət meydana çıxır, professor axtardığı dəlini tapır. Bu dəli kim olsa yaxşıdır? Tamaşanın ağlı başında olan yeganə obrazı – baş redaktor. (115.)

"Onun qəhrəmanları mənə doğmadır" adlı yazıda ("Ədəbiyyat qəzeti" 23 may 2003.) A.İsmayıloğlu Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski

ilə söhbətin məzmununu oxuculara çatdırmışdır. Rejissor deyir: "...Mən Elçinin dörd pyesini Azərbaycan Dövlət Rus Dram Teatrında tamaşaşa hazırlamışam: "Salam, mən sizin dayınızam", "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir", "Poçt şobəsində xəyal". Ona görə də onun yaradıcılığı, qəhrəmanları mənə doğmadır. Elçin qəhrəmanlarını qeyri-adi şəraitdə verir... "Salam, mən sizin dayınızam"da hadisələr partiyakratlarla mübarizə dövründə, sosial dəyərlər dəyişən vaxtda baş verir. Bu cəhət "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir" əsərlərində də öz əksini tapır. Hadisələr başqa-başqa məkanda baş versə də.

"... Mənim ərim dəlidir" tamaşasında ata ailədə normal yaşamaq istəyir. Amma ailə ehtiyac girdabında boğular, onunsa əlindən heç nə gölmir. Onda Ata zəmanənin tələblərinə uyğun oyun oynamaq qərarına gelir. O özünü dəliliyə vurur. Öz istəklərini, arzularını dəli bir şəxsin, dilindən verir. *Qariba orasındadır ki, cəmiyyət "dəlini" başa düşməyə başlayır.* Kimi ona pul, kimi hədiyyə verir... Bizim tamaşada "dəli" axşam evin damına qalxıb tarda təmizlik, paklıq melodiyası çalır. Nəhayət, o, hadisələrin bu məcrada inkişafına dözmür, həqiqəti açıb deyəndə arvadının ona – ağıllı olma, biz belə daha rahat yaşayırıq – sözlerinin şahidi oluruq. Bu sözler hamımızı – məni də, tamaşaçıları da, ifaçıları da kədərləndirir.

Həmin tamaşaları hazırlayarkən mən Elçin müəllimdən məhəbbət mövzusunda pyes istədim. Günlerin birində o mənə "Poçt şobəsində xəyal" pyesini təqdim etdi.

Bu pyesin qəhrəmanı qadındır. Onun daxili aləmində Elçinin dramaturgiya yaradıcılığına xas olan böhranlı vəziyyət mövcuddur. Belə insanlar Şekspirin dili ilə desək, dövrlər arasında əlaqə itdiyi bir vaxtda özlərini normal hiss edə, necə yaşamaq lazımlı olduğunu bilmirlər. Bu pyesin poçtda işləyən qəhrəmanı da ətrafla əlaqəsini itirib. Onu nə əri, nə rəfiqələri, nə də iş yoldaşları başa düşürələr. *Qadının xəyalında ideal insan təzahür edir.* Pyesin adından göründüyü kimi, əhvalatlar ona

görə poçt şöbəsində vaqe olur ki, məhz poçta müxtəlif xarakterli insanlar galırlar. (Bu da bir rəmzdır – poçt, rabitə zamanların da rabitosı mənəsi verir – S.E.). Qadın xəyallarında poçt şöbəsinə gələn bir nəfərlə səhbətləşir, onu sevir. Qadına elə gəlir ki, məhz *o onu anlayır*, başa düşür. O hər şeyi – işini, ərini, rəfiqələrini atır. Personaj alleqorik şəkildə özünə qayıdır. Bu isə o deməkdir ki, bizi isidən ürəyimizdir, biz onu başa düşməliyik.

Bu xətt Elçin dramaturgiyasının əsas yaradıcılıq istiqamətlərindəndir. Belə hərəkət insanın öz-özü ilə razılığı, harmoniyasıdır. *Bu cür insanlar cəmiyyətin ümumi qanunları ilə yaşamaq istəmirlər. Cəmiyyət onları başa düşmədiyindən onunla konfliktə yaşıyırlar.*" (82.)

Türkiyənin məşhur "Cümhuriyyət" qəzetiində çap etdirdiyi "Şairlər yurdunun oğlu: Elçin" məqaləsində Yücel Feyzioğlu yazır: "Elçini çox sevdi dən, xalqlar arasında tanınan əsərləri arasında pyesləri xüsusi yer tutur. **"Dəlixana qaçqını"** pyesi 1988-ci ildə Ankara Dövlət Teatrında, "Mənim ərim dəlidir" pyesi 2000-ci ildə Ərzurum Dövlət Teatrında, "Mən sənin dayınam" pyesi 2001-ci ildə Konya Dövlət Teatrında tamaşaaya qoyuldu və qastrol səfərləri ilə bütün Türkiyədə tamaşaçılarla çatdırıldı. Elçin səhnədə olsa da, olmasa da, tamaşaçılar onu ayaqüstü alıqlılaşdırılar, sevgilərini nümayiş etdirdilər. Bu, turkdilli bütün ölkələrdə belə ildi." (73.)

Dramaturqun "Qatıl" pyesinin Türkiyədə tamaşaaya qoyulması və seviləşsinin tarixçəsinə də diqqət yetirmək maraqlıdır. İlkin Məmmədovun məqaləsində ("525-ci qəzet", 25 iyun 2003) oxuyuruq: "...Müasir Türkiyənin ən görkəmli dramaturqlarından biri olan Tuncər Cücənoğlu öz çıxışında Elçin dramaturgiyası üzərində dayandı, onun sonuncu əsəri olan "Qatıl" pyesinin artıq türkçələşdirildiyini, bu əsərin yalnız turkdilli ədəbiyyatlarda yox, müasir dünya dramaturgiyasında hadisə olduğunu söylədi. Tuncər Cücənoğlu dedi: "Elçin azsaylı turkdilli yazarlardan biridir ki, öz sənəti ilə Avropaya

yol açıb. Parisdə keçiriləcək Beynəlxalq Teatr Festivalına hazırlıq üzrə Fransa Ekspert Komissiyası bu yaxınlarda işini başa vuraraq tamaşaaya qoyulmaq üçün türk dilli dramaturqların yalnız iki əsərini seçmişdir. Onlardan biri Elçinin "Mənim sevimli dəlim" komediyasıdır. Çıxışının sonunda Tuncər Cücənoğlu türk dilində "Qatıl" pyesinin ilk nüsxəsini müəllifə hədiyyə verdi." (97.)

Ümumiyyətlə, "525-ci qəzet" ədəbiyyat məsələlərinə (ədəbi-bədii təsərrüfata) peşəkarmasına yanaşan bir qəzetdir, bu sababdan müəlliflər bu mətbü orqanına inanır, orada yazılarını çap etdirirlər. Qəzeti 4 sentyabr 2003-cü il tarixli cayında Gülər Əhmədovanın "Qatıl" tamaşaçılarla görüşə hazırlaşır" adlı yazısı həm ədəbi-təqnid, həm də bibliografiq-predikativlik baxımından maraqlıdır. "Qatıl" əsərini də müəllifin psixoloji-fəlsəfi əsərləri sırasına daxil edən və pyesi "ədabi hadisə" hesab edən məqala müəllifi bildirir: ... "Respublikamızda son illərin teatr həyatı bilavasitə Elçinin adı ilə bağlıdır. Belə ki, indiyə kimi onun üç pyesi Gənc Tamaşaçılar Teatrında, dörd pyesi Səməd Vurğun adına Rus Dram Teatrında uğurla tamaşaaya qoyulub.

"Qatıl" isə əsas teatrımızda – Akademik Milli Dram Teatrında Elçinin pyesləri əsasında səhnə həyatı tapmış beşinci əsərdir. Bundan əvvəl orada Elçinin "Ah, Paris, Paris!.." , "Mənim sevimli dəlim", "Mənim ərim dəlidir" və "Poçt şöbəsində xəyal" pyesləri tamaşaaya qoyulub, həm ədəbi içtimaiyyət, həm də tamaşaçılar tərəfindən yüksək qiymətləndirilib. Təqnid Azərbaycan dramaturgiyasının bədii-estetik faktı kimi "Elçin teatri"nın yarandığını bəyan edib.

Elçinin Milli Dram Teatrında tamaşaaya qoyulmuş əsərlərinin üçü komediya, biri isə tragikomediya janrında yazılıb. "Qatıl" isə sərf psixoloji-fəlsəfi dramdır, hətta onu faciə də adlandırmaq olar. (62.). (Məqalələri sərf-nəzər edərkən xronoloji ardıcılılığı nəzərə almalyıq. Məsələn, yuxarıdakı məqalə yazılanda Elçinin "Şekspir" tragikomediyası hələ

səhnədə yox idi. Buna görə də yekunda Elçin dramlarının hansı səhnədə və na vaxt tamaşaşa qoyulmasına diqqət yetirəcəyik.) Bir daha qeyd etməyə dəyər ki, Elçin dramlarının tamaşaları haqqında bütövlükdə təhlil vermək həcm məsələsidir və bu yazıya sığmaz, bina görə də məqalə və yazılıarda faktoloji ünsürlərə üstünlük verməli olduq. Elə təkcə G.Əhmədovanın məqaləsində Elçin dramlarının tamaşaları haqqında çoxlu qiyaməti fikirlər var ki, burada onları yuxarıda qeyd etdiyimiz səbəbdən az sərf-nəzər etdik.

Əməkdar artist Sabir Məmmədov müsahibəsində deyir: "İlyas Əfəndiyevin dramaturgiyası ... neçə aktyor nəslinin yetişməsində mühüm rol oynayıb. Onu da deyim ki, indi Elçin müəllim dram əsərləri ilə atasının ənənələrini ləyaqətlə davam etdirir. Əger biz 1990-ci ildə İlyas Əfəndiyevin iki əseri ilə ilk dəfə Türkiyədə qastrol səfərində olduqsa, bu yaxınlarda İstanbulda "Məkan" teatr festivalı zamanı Elçinin "Qatil" pyesinin tamaşası böyük maraq doğurdu. Yeri gəlmışkən, deyim ki, Trabzonda Qara dəniz ölkələrinin tətər festivalında da, Ufada Türkəlli xalqların IV teatr festivalında da "Qatil" tamaşası böyük uğur qazandı." (84.)

"Qatil" pyesinin tamaşası haqqında bir-birinin ardınca xoş xəbərlər verilir. ("İstanbulda Beynəlxalq teatr festivalı başladı. Festivalda Azərbaycan teatr truppası Elçinin "Qatil" pyesinin tamaşasını təqdim etmişdir. (58.). Tamaşadan sonra yenə həmin qəzeti 18 avqust 2006-cı il tarixli 33-cü sayında "Xalq" yazıçısı Elçinin "Qatil" pyesinin tamaşası İstanbul teatrsevərlərinin böyük marağına səbəb olmuşdur" başlıqlı yazıda (59) oxuyuruq: "İstanbulda 24 ölkədən 27 teatr kollektivinin iştirakı ilə 3-cü benəlxalq **məkan** festivalı keçirilir.

"Sülh" devizi altında keçirilən festivalda Azərbaycan Akademik Milli Dram Teatrının truppası ilk tamaşasını – xalq

yazıçısı Elçinin "Qatil" pyesini avqustun 10-da İstanbulun idzihəmi "Qalata" körpüsündə teatrsevərlərə təqdim etmişdir.

Azərbaycan xalq yazıçısı Elçinin "Qatil" pyesinin tanınmış publisist və rejissor Mehriban Ələkbərzadənin qurluşunda tamaşasını buraya toplamış İstanbul sakinləri və Türkiyədə yaşayan azərbaycanlılar böyük maraqla qarşılıqlılaşır Müəllisin yüksək ədəbi ustalıqla canlandırdığı, həyatını şagirdlərinin təlim-tərbiyəsinə həsr etmiş, tənhalığını və xəyallarını ulduzlarla paylaşılan kimya müəlliminin obrazını respublikanın əməkdar artisti Şükufə Yusifova böyük məharətlə yaratmışdır. Dərin psixoloji və mənəvi çalarlara malik olan digər obrazları xalq artistləti Yaşar Nuri, Səidə Quliyeva, Sabir Məmmədov və digər aktyorlar əsl sənətkarlıqla oynamışlar.

Həm əsərin bədii - estetik qayəsi, həm aktyorların peşəkar oyunu, həm də bəstəkar Aygün Səmədzadənin tamaşaya yazdırdı musiqi sənətsevərlərin qəlbini riqqətə gətirmişdir. Onların hər pərdədən sonra sürəkli alqışları buna əyani sübut idi.

Avqustun 12- də truppa "Qatil" pyesinin tamaşasını İstanbulun ən görkəmli yerlərindən olan Sultan Əhməd meydanında oynamışdır. (59.)

"Qatil" psixoloji dramının İstanbulda tamaşası daha yeni müvəffəqiyyətlərə yol açmışdır. Başqa bir xəbərdə deyilir: "İstanbul Bələdiyyə Teatrları yeni mövsümünü xalq yazıçısı Elçinin "Qatil" əsərinin tamaşasının premyerası ilə açmışdır. Türkiyədə çox sevilən bu tamaşa noyabrın 1-dən başlayaraq, əvvəlcə Üsküdar Dövlət Teatrında, sonra isə İstanbulun digər teatrlarında sənətsevərlərə təqdim ediləcəkdir.

Azərbaycanlı aktrisa Məlahət Abbasovanın quruluş verdiyi və türkiyəli aktyorların məharətlə oynadıqları tamaşanın premyerası böyük müvəffəqiyyətlə keçmişdir. Ölkəmizin İstanbuldakı Baş konsulluğunun nümayəndəleri,

Türkiyədə yaşayan azərbaycanlılar, istanbullu teatrsevərlər tamaşanı maraqla seyr etmişlər.

Xatırladaq ki, bu, xalq yaziçisi Elçinin "Qatıl" əsərinin tamaşasının Türkiyə teatrlarında *dördüncü* premyerasıdır. Bundan əvvəl Ankara, Konya, Ərzurum Dövlət teatrları da pyesi səhnələşdirmişdilər." (60.)

- "TÜRKİYƏ MƏTBUATI XALQ YAZIÇISI ELÇİNİN "QATİL" TAMAŞASININ PREMYERASINA GENİŞ YER AYIRMIŞDIR" məqaləsində deryilir: "Xəbər verdiyimiz kimi, noyabrin 3-də İstanbul Bələdiyyəsi Şəhər Teatrının Üsküdar Kərim Yılmazər səhnəsində Azərbaycanın xalq yaziçisi Elçinin "Qatıl" tamaşasının premyerası olmuşdur.

Tamaşa Türkiyə mətbuatında böyük əks-səda doğurmusudur. Nüfuzlu "Hürriyət" və "Yeni şəfəq" qəzetlərinin səhifəsində dərc olunmuş məqalələrdə qardaş ölkədə sevilən və maraqla izlənilən "Qatıl" əsəri müəllifin yaradıcılığı da ətrafla təhlil edilmişdir. "Yeni şəfəq"da ki məqalədə deyilir: "Türkiyədə və dünyanın digər dövlətlərində dərc olunan roman, hekayə, tədqiqat və pyesləri ilə tanınan Elçinin bu tamaşası ölkəmizdə teatrsevərlərə yeni quruluşda bir daha təqdim olunmuşdur. Müəllif, əsərində müasir azərbaycan həyatına və insanına real baxışı ilə fərqlənir, keçmişlə bu günün bağlantısında insanlığın problemlərinə dərindən nüfuz edə bilir. "Qatıl" əsərində də sosializmdən sonra keçid dövrünün ağrılarını yaşıyan Azərbaycan insanının psixoloji durumunu göstərən müəllif, müasir facia nümunəsi təqdim etmişdir".

Tanmış aktrisa Məlahət Abbasovanın tamaşaya verdiyi quruluş, türk aktyorları Elçin Altınadağ, Əmrəh Özərtəm, Nevgat Çankaya, Ezgi Yolcu və Rədife Baltaoğunun mükəmməl oyunu da Türkiyə mətbuatında bir sənət uğuru kimi dəyərləndirilmişdir." (61.)

"Ümumiyyətlə, Elçinin dramaturgiyası türk tamaşçıları tərəfindən həmişə böyük sevgi ilə qarşılanır. Mətbuatın

yazdığına görə, "Sivasda "Mənim sevimli dəlim" o qədər marağa səbəb oldu ki, Tamaşa bəlkə də heç Bakıda belə qarşılanmayıb..." ("Ekspress", 3 dekabr 1998). "Alqış səsindən divarlar titrəyirdi" ("Panorama", 10 dekabr 1998). "Ərzurum, Kayseri, Ankara, İqdır və başqa şəhərlərdə... Elçinin "Mənim sevimli dəlim" əsərindən "doymaq" bilmirdilər..." (71. səh.240 )

Elçin yaradıcılığı və o cümiədən dramaturgiyası haqqında yaxın və uzaq xaricdə tədqiqatlar gedir. Onlardan biri rumın ədəbiyyatşunası və tənqidçisi Dmitri Balana məxsusdur. Tənqidçinin "Əsl sənət meyarları ilə" adlı məqaləsində oxuyuruq: "...Hazırda rumın oxucuları Elçin İlyas oğlu Əfəndiyevin, yaxud da sadəcə olaraq, Elçinin (onu yalnız vətəndə deyil, dünyanın başqa ölkələrində də belə tanıylar) dramaturji yaradıcılığı ilə - "Poçt şöbəsində xəyal" və "Mənim ərim dəlidir" adlı pyesləri ilə də tanış olmaq imkanı əldə ediblər.(13.) Bu haqda "Ədəbiyyat qəzeti" öz oxucularına əvvəller məlumat verib. "Buxarestdə Elçinin kitabı nəşr olunub" adlı yazida deyilir: "...bu günlərdə xalq yaziçisi Elçinin Buxarestin "Paideya" nəşriyyatında rumın dilində "Teatr" adlı yeni kitabı çapdan çıxmışdır. Kitaba müəllifin "Poçt şəbəkəsində xəyal" və "Mənim ərim dəlidir" adlı məşhur pyesləri daxil edilmişdir. Hər iki əsəri görkəmli rumın dramaturqu və sənətşunası Dmitri Balan tərcümə etmiş və kitaba Elçin yaradıcılığı haqqında geniş ön söz yazmışdır. Dmitri Balan Elçini "dünya əhəmiyyətli milli yaziçi" adlandıraraq, onun yaradıcılığını müasir dünya ədəbiyyatının layiqli nümunələri kimi təhlil edir, ədibin pyesləri ilə dünya dramaturqlarının əsərləri arasında paralellər apararaq, "Elçin teatri"nın bədii-estetik keyfiyyətlərini açıb göstərir. D.Balan yaxın günlərdə Elçinin nəşr əsərlərindən ibarət bircildiyyinin rumın dilində işıq üzü görəcəyini də xəbər verir və belə bir inamını bildirir ki, bu əsərlər rumın oxucularının mənəvi və estetik dünyasını zənginləşdirəcək."( 16.)

..."Bir görüşün tarixçəsi", "Toyuğun diri qalması", "Dolça" kimi povestlərin, XX əsrin 80-ci illərinin sonunda nəşr olunmuş "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü" adlı romanların müəllifi Elçin son dövrlerdə qələmə aldığı "Mən sənin dayınam", "Ah, Paris!.. Paris!..", "Mənim ərim dəlidir", "Poçt şöbəsində xəyal", "Dəlixanadan dəli qaçıb" kimi pyesləri ilə özünü həm də güclü və istedadlı dramaturq kimi göstərib. Həmin səhnə əsərləri hazırda Bakıda və ölkənin digər şəhərlərində olduğu kimi, Türkiyənin də bir sıra teatrlarında oynanılan ən populyar tamaşalardandır.

Elçinin hər üç romanı səhnələşdirilib, onun ssenariləri əsasında yeddi bədii film çəkilib.

...Bir sıra dünya şöhrətli yazıçı və dramaturqların, o cümlədən C.B.Molyer, L.Pirandello, A.Kristi, F.S.Fitgerald, A.Morua, H.Laksnes, A.Əzimov kimi sənətkarlarların əsərlərini, habelə klassik yapon poeziyasından nümunələri Elçin doğma Azərbaycan dilinə tərcümə edib.

...Şekspir və Y.L.Karacale kimi, Elçin müasir həyatın, real gerçeklikdəki hadisələrin, sarsıntıların və ümumiyyətlə, bütün vaqələrin mahir müşahidəcisi olmaqla bərabər, həm də keçmiş zamanların, *dünyanın* ilk baxışdan bəlkə də paradoxal görünəm *azəli problemlərinin* mahir salnaməçisidir.

Onun bir çox əsərlərinin qəhrəmanları səadət və uğur qazanmaq ümidi ilə yaşayır, mübarizə aparırlar. Elçinin təqdimatında bu adı və sadə insanlar fərqli xarakterlər kimi yadda qalır.

"Poçt şöbəsində xəyal" pyesinin qəhrəmanı Ədilə qayğı və problemlərdən xilas olmaq ümidi ilə çırpinır. Onun real həyatdan - cansızıcı, əzabverici iç yerindən, qalbdən bağlanmadığı ərindən, onu qıcıqlandıran praqmatizmdən müvəqqəti də olsa, ayrılib bir az idealizə etdiyi fantastik xəyallar aləminə səyahəti tamaşaçıda böyük maraq doğurur. Ədilə xəyalında canlandırdığı sırrlı bir varlıqla (Kişi ilə) Azərbaycanın gözəl guşələrinə səyahətlərə çıxməq, onunla

ünsiyyət yaratmaq istəyir. Real həyatda mövcud olmayan bu varlığı yalnız Ədilə görür və xəyalında qanadlı arzulardan, Gözəllikdən və Harmoniyadan ibarət öz dünyasını yaradır.

Pyesin digər surətləri (Züleyxa, Güzar, İbrahim, hətta Ədilənin əri Xəlil) real həyatla xəyallar aləmi, ətalətlə dinamizm arasındaki təzadın daha qabarıl göstərilməsinə xidmət edir. Bu dramatik, eyni zamanda, lirik pyesin, habelə müəllifin digər əsərlərinin zəngin və maraqlı ədəbi materialı onların səhnədə uğurla ifası üçün zəmin yaradır. Elçinin bədii təsvir vasitələrinin öz musiqisi, zəngin daxili ritmi var.

Başqa sözlə desək, incəsənətin Vaqner tərəfindən qəbul olunmuş sintezini Elçin əsərlərində asanlıqla görmək mümkündür.

...Reallıqla uydurmanın vəhdəti müəllifə lirik-dramatik elementləri, romantik və ironik notlarla zəngin bir aləmi yaratmaq imkanı verir.

"Mənim ərim dəlidir" adlı pyes mənəviyyatının həssas, incə komedyasıdır. Burada insanlar arasındaki qarşılıqlı münasibətlər, keçid dövründə Azərbaycandakı həyat tərzi öz əksini tapıb. Bir ailənin üzvləri – Ər, Arvad, Oğul, Qız, Dost, hətta səhnədə görünməyən, ancaq dolğun təsir bağışlayan Suzik surəti də siyasi söhbətlər və qızğın mübahisələr fonunda təsvir ediliblər.

...Fərdi, şəxsi və real faktlar, detallar müəllifin qələmi ilə tarixləşir, tipikləşir və onun dünyagörüşündəki klassik konnotasiyaları göstərir.

Elçinin pyesləri üçün üç təyinəcisi amil var: sosial-siyasi; intim-psixoloji; şifahilik (folklorculuq).

...Elçinin yeni nəşr əsərlərinin də nəşrini gözləyərək,... hörmətli oxucular onlara təqdim olunan bu pyesləri mütləq etdikcə mənəvi və estetik zövq alacaqlar" (13.)

"Yaşasın "Şekspir"! Elçinin tragikomediyası "ÜNS" teatrının səhnəsində" adlı yazı Elçinin son dramı olan "Şekspir" haqqındadır: "Bakının "ÜNS" teatrında xalq yazarı

Elçinin "Şekspir" pyesi əsasında Azərbaycanda ilk ikihissəli antrepriz tamaşasının premyerası olmuşdur. Bu çox maraqlı layihənin təşəbbüskarı və təşkilatçıı incəsənətin təkcə vurğunu yox, həm də onun incə bilicisi olan professor Nərgiz Paşayevdir.

Əsər nədən bəhs edir? Elçinin bütün əsərləri kimi, bakılırlara təqdim olunan bu pyesi də dərin fəlsəfi məna daşıyır. Yəqin, elə buna görə də tamaşaçılar pərdə enəndən sonra və hələ uzun müddət də səhnədə gördüklerinin təsiri altında olurlar.

...Yer planetinə guya başqa Qalaktikadan gəldiyini deyən psixiatriya xəstəxanasının təzə pasiyenti aralarında özlərinin Stalini, böyük aktrisa Sara Bernari olan xəstələrin yeknəsəq həyatına, hər gün eyni, bezikdirici işi yerinə yetirən tibb işçilərinin yetərincə maraqsız keçən günlərinə son qoyur. O, burada olanların heç birinə bənzəmir. O, daxilən işiqli və inamlı, xeyirxahlıq və məhəbbətə inanan adamdır. O, bizim dünyada baş verənlərin çoxunu başa düşmür. Dərk etmir ki, belə balaca planet nə üçün hissələrə bölünmüdüür, nə üçün insanlar bir-birini öldürürülər, öldürənləri isə qəhrəman elan edirlər? Nə üçün insanların dedikləri ilə düşüncəsi və əməlləri uyğun gəlmir? Nə üçün onların yaratığının çoxu özlərinə qarşı əvərilir? Nəhayət, nə üçün onlar bir-birinə etibar etmirlər?..

Yadplanetli isə əmindir ki, möcüzə gözləmək lazıim deyil, möcüzə bizim hər birimizin daxilindədir. Bu, sevmək, bir-birinin dərdinə, sevincinə şərik olmağı bacarmaqdır. O, hamını buna çağırır. Onun fikrincə, dünyada istedad və incəsənətdən savayı, mükəmməl heç nə yoxdur. Məgər sevgi istedad deyilmə?! Dünyanı bütün pisliklərdən o təmizləməyəcəkmi? Budur həqiqət! Yadplanetli ilə "Sara Bernar" Şekspir faciəsinin qəhrəmanları Romeo və Cülyettanın ülvı məhəbbətini nümayış etdirərək, sanki onlara tamaşa edənlərə həyatın başlıca və ali mənasına inamı təlqin edirlər. Qəhrəmanların birinin dediyi

kimi, bu böyük hissi tərənnüm edən Şekspirə, həqiqətən eşq olsun!

Rejissor Bəhram Osmanovun məhərətlə və inamlı səhnələşdirdiyi və Raxmaninovun musiqisi ilə müşayiət olunan bu qeyri-adi tamaşada teatrsevərlər paytaxtımızın müxtəlif teatrlarında çalışan sevimli aktyorlarımı - xalq artistləri Səyavuş Aslanı, Şükufə Yusupovanı, Məbəd Məhərrəmovu, əmkədar artistlər Sənubər İsgəndərovani, Ayan Mirqasimovanı, Rafiq Əliyevi, artistlər Fuad Osmanövü və Firdovsi Atakişiyevi bir daha görürələr. Tamaşanın tərtibatçı rəssamı Nüsrət Hacıyevdir.

Müəllif pyesinə verilən quruluşdan razı qaldı? Onun ideyası tamaşada təcəssümünü tapdı?

AzərTAC-in müxbirinin sualına yazıçı Elçinin cavabı qısa, ancaq mənali oldu: "Tamamilə razıyam..."

Tamaşaçılar da bu fikrə şərīkdilər." (120.)

2007-ci iln mart ayının 27-də ( Beynəlxalq teatr günü ) "Şekspir" psixoloji dramının "ÜNS" teatrında professor Nərgiz xanım Paşayevanın bədii rəhbərliyi ilə tamaşaçıların görüşünə gəlməsini A.İsmayılovun ""Dəlilər"in ağıllılara dərsi, yaxud sənətin qüdrəti" adlı ətraflı, əhatəli yazısından öyrənirik. ("Ədəbiyyat qəzeti" 6.06.2007.) Müəllif dəlilik mövzusunun izahından sonra "özleri kimi görünən" (dəlilər) və "özlərindən, içərisindəki "mən"dən uzaq insanlar" (ağıllılar) haqqında danışır, beləliklə, "cəmiyyətin psixologiyasını" da sərf-nəzər edir, həmin psixologiyani müəyyən edən amillərə toxunur. Məqalədə oxuyuruq: "Görəsən, kainatda elə bir guşa var ki, insanlar olduqları kimi görünüşünlər. Riyadan, yalandan uzaq dolansınlar? Müəllif fantastikanı köməyə çağırır. Belə insanı başqa qalaktikadakı Vanderprandurda tapır. Əsrdəki konflikt də həmin planetdən gələn 13-ün gəlişi ilə başlayır." Həmin planetdə "yalan danışır, bir-birlərini aldatırlar. Ora ölkələrə bölünməyib... Əsərin sonunda öz yurduna gedən yadplanetli özü ilə "Romeo və Cülyetta" əsərini, qəlbində Sara Bernara

məhəbbətini aparır... Yüksek inkişaf etmiş bir planetdə Şekspira, sənətə ehtiyac var... Sənətin diliylə deyilənləri anlayıb, başa düşüb əməl etsə idik, mənəvi dəyərləri məngənəyə salan tamahı üstələməyi bacarsaydıq onda baş həkimin 13-lə birgə Vanderpandura uçmaq istəyinə ehtiyac qalmazdı... Birinin *vəzifə hərisliyi* (Baş həkimin), birinin *tamahi* (Sanitar), digərinin *həsədi* (Həkimin) onların azadlıqlarını əllərindən alıb". (85.)

A.İsmayıloğlunun yazıları vasitəsilə "Elçin teatri"ni dərindən mənimsəyən bir teatr tənqidçisini yaxından tanımaq imkanı əldə edirik. Onun tənqid dilində çətinlik yoxdur, fikrin asan mənimənlən ifadə tərzi oxucunu yormur. Məqalədən əsərə yaxşı bir baxış bucağı var; məlum olur ki, "Şekspir" tragikomediyasında dəliliyin "psixoloji qatlarına enmə", "cəmiyyətin eybəcərliliklərini" açıb göstərmə imkanları yüksək səviyyədədir – "xoşbəxt dəlilər" və bədbəxt "ağillilar" haqqında düşündürücü bir əsərlə üz-üzəyik. Tamaşaşa nəhəng insan beyni və narahatlığı ifadə edən döyünən ürəyin obrazının gətirilməsi İnsanın *ağlına və ürəyinə* olan *inama* işarədir.

Mətbuat və televiziyanın aldığımız məlumatlardan aydın olmuşdur ki, Elçinin *yeni pyesi* tamaşaşa hazırlanır. Atababa İsmayıloğlunun 2 noyabr 2007-ci il tarixli sayında dərc olunmuş "Yeni mövstümə" adlı müsahibəsində Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Maqbet Bünyadov demişdir: "Rejissor Bəhram Osmanov Elçinin tənhalığın faciəsindən bəhs edən "Arılar arasında" əsəri üzərində işləyir. (86.)

Nəhayət, "Azərbaycan" jurnalının 2007-ci ildəki 11 -ci sayında (səh. 6-37) biz Elçinin "Arılar arasında" adlı "Doqquz şəkildən ibarət bir az kədərli komediya"si ilə tanış ola bildik. (20.)

Bu əsərdə də Elçin manerasına xas incə yumorla yanaşı, insan qəlbini ehtizaza gətirən Dünya – İnsan qarşılıqlı münasibətlərini izləyə bilirik.

Elçinin dramaturji yaradıcılığı yüksələn bir xətlə irəliləyən, hərəkətdə olan bir yaradıcılıqdır – dramaturq həm yeni-yeni əsərlər yazar, həm də onun əsərləri Vətəndə və Vətəndən kənardə müxtəlif teatrarda tamaşaşa qoyulur. Bu mənada, həmin dramların səhnə taleyi haqqında olan şöhrət *təqvim etibarilə* yekunlaşdırıla bilər – bundan sonra yeni-yeni xoş xəbərlər eşitmək ümidiə məsələyə xitam vermək olar.

Nəhayət, əsərin tamaşası baş tutmuşdur. - "Kredo" qəzetiinin "Arılar arasında" tamaşaşa ictimai baxış keçirilmişdir" adlı redaksiya məqaləsində deyilir: "Martin 18-də Azərbaycan Dövlət Akademik Milli Drram Teatrında Xalq yazarı Elçinin "Arılar arasında" pyesi əsasında rejissor Bəhram Osmanovun qurqluşunda eyniadlı tamaşaşa ictimai baxış keçirilmişdir.

Yeni səhnə əsərinin əsas süjet xətti insanlar arasında yaşamaqdan bezən, buna görə də tənhalıq axtararaq təbiətin qoynuna üz tutan babanın ətrafında cərəyan edir. Tənha baba təbiətin qoynunda milyonlarla ulduzun içərisində uzaqda, balaca, gözlə güclə seçilən bir ulduz tapır. Fikirləşir ki, həmin ulduz da onun kimi tənhadır. Əvvəlcə istəyir ki, mehrini ona salsın. Arılara isinişəndən sonra fikrini dəyişən baba mehrini onlara salır.

Şəhərdəki əzizlərinin babanın yanına gəlməsi onu çox sevindirir. Xeyli vaxt idi ki, onları görmürdü. Böyüdünlər, hətta nişanlanmışdır da. Şəhərin səs-küyündən dağların qoynuna gələn nəvə-nəticələr anlayırlar ki, onlar uzun müddət bir yerdə yaşasalar da, sən demə, bir-birlərinə yaddırlar, bir-birlərini başa düşmürələr. Dağların qoynundakı sakitlik onların bu anlamını daha qabarlıq göstərir. Baba törəmələrinin bu vəziyyətinə acı'yır.

Nəvə-nəticələri ilə birgə dağlar qoynuna gələn Dayə ilə tanışlıdan və onlar arasında isti münasibət yarandıqdan sonra baba bir həqiqəti də anlayır ki, sən demə, yaranışların ən kamili insandır. İnsan insanla yaşamalıdır.

Xoşbəxtlik arzusu ilə yaşayan insanların mənəvi aləminin psixoloji-fəlsəfi kontekstdə açılmasına xidmət edən tamaşa”nın sahnə həlli məqalədə yer alır. (“Kredo” qəzeti, 5 aprel 2008)

Aprelin 11-də əsərin premyerası olmuşdur. Bu barədə də “Ədəbiyyat qəzeti” AzərTAc-ın məlumatını yaymışdır. (“Ədəbiyyat qəzeti” 18.04.2008.)

“Elçin dramaturgiyası və Elçin teatrı ədəbi tənqidde” mövzusu, bizi elə gəlir ki, yaxın zamanlarda ayrıca olaraq daha geniş elmi-tədqiqat mövzusuna çevriləcəkdir.

## NƏTİCƏ

Xalq yazıçısı Elçinin dram əsərləri yeni tarixi dövrün, yeni zamanın bədii məhsuludur. Hazırkı mərhələdə bədi arenada vaxtilə dəbdə olan pafos öz yerini sakit düşüncə tərzinə verib, ritorik, zahiri parıltı səngimmişdir. Daha doğrusu, pafos yeni çalarlarla üzə çıxır, zahiri parıltıları daxili məntiqə “ötürür”. Sovet dövründə təbliğ edilən bir sıra şüarlılıq meylləri indi nəinki yoxdur, əksinə, onlara lağ edilir, bu elə sünü, həyati əhəmiyyəti olmayan şüarlılığın bizi nə qədər geriye qoyduğu aydın olur. Çünkü, bədii əsərin nüvəsində hər şeydən çox, bədii dəyərlər olmalıdır. Xalq yazıçısı Elçin də Elçin də bu yolla getmişdir. Onun yaradıcılığında, o cümlədən dramaturgiyasında insan və cəmiyyət məsələləri bədii baxımdan təqdim olunur. Aşkar görünür ki, müəllif sovet ideologiyasının yalançı doqmalarına uymamış, real gerçəkliyim bədii dərkinə üstünlük vermiş, milli və bəşəri problemlərdən bəhs etməyi ön mövqeyə çəkmişdir.

Elçin yaradıcılığına ümumlu bir nəzər yetirdikdə aydın olur ki, sənətkar üçün **İnsan, Zaman və Dünya** bədii yaradıcılığın əsas axtarış sahələridir. İnsanın daxili aləmini açmaq, Zaman və Dünya haqqında fəlsəfi düşüncələri təqdim etmək onun yaradıcılığı üçün xarakterik xüsusiyyətlərdir.

Müştəqillik dövründə yazıçı haqlı olaraq həqiqi *vətənpərvərliyi* də öna çəkir. “Ah, Paris, Paris!” pyesində Əhməd bəyin dayısı Mehdiqulu bəyin deyimlərində bu ideyalar bədii-publisistik bir yanğıyla ifadə olunmuşdur..

Elçinin nəsrində olduğu kimi, dramlarında da *əxlaqi-mənəvi* məsələlərə əhəmiyyətli yer ayrıılır. “Taun yaşıyır”, “Mən sənin dayınam”, “Mənim ərim dəlidir” pyeslərində siyasi əxlaqın mənəvi ideallara söykənmədikdə verdiyi fəsadlar diqqət mərkəzinə çəkilir. “Qatıl” psixoloji dramında cəmiyyətin əxlaqının insanın əxlaqına birbaşa təsiri kimi global

məsələ lokal problemlərin sferasından çıxış edilərək göz öünüñ gətirilir.

### Dissertasiyanın ümumi məzmunundan aşağıdakı nəticələrə gəlmək olar:

1. Elçin yaradıcılığında və ümumən Azərbaycan ədəbiyyatında Elçin dramaturgiyası mühüm əhəmiyyəti olan bir yenilikdir. Bu dramaturgiya yeni dövrün yaratdığı ideyaları və yeni bədi tipləri ədəbiyyata gətirən bir yaradıcılıqdır.

2. Elçin nəsrində dramatik elementlərin olması, nəsrin daxili dinamizmi və dramaturji yükü son nəticədə yaziçimi dram əsərləri yazmağa sövq etmişdir. Əlbəttə ki, prosesə zaman, dövr də təkan vermişdir.

3. Elçin öz əsərlərində zahiri təsvirciliyi varır, bir sənətkar olaraq hadisələrin arxasındaki mahiyyəti görür, insanın cəmiyyətlə qarşılıqlı münasibətlərini sintez edərək əhəmiyyətli bədii nəticələr hasil edə bilir.

Bu zaman dramaturq:

a) sovet dövrünü təsvir edərkən o mənəvi mühitin imkan daxilində, bədii inikasını verir, dövrün mahiyyətini oxucuya çatdırmağa səy göstərir.

b) dramaturq keçid dövrü hadisələrini komediya müstəvisinə gətirir. Bir ictimai quruluşun digəri ilə əvəzlənməsinin “gülə-gülə” baş verməsi prosesinin mahiyyətindəki komizm və faciəviliyi açır. “Ah, Paris, Paris!”, “Mən sənin dayınam”, “Dəlixanadan dəli qaçıb”, “Mənim ərim dəlidir” əsərləri belə real məntiq üçün geniş meydan verən əsərlər kimi orijinallıq qazabır.

c) xalq yaziçisi insanı və cəmiyyəti həm hamının görəcəyi formada – zahiri parametrlərdə, həm də fəlsəfi dərk mövqeyindən təqdim edir. Onun komediyalardakı belə alt və

üst qatlar təbii görünür. “Poçt şöbəsində xəyal”, “Qatıl”, “Mahmud və Maryam” və s. əsərlərinin təhlili zamanı fəlsəfi dərkin təqdimi məqamları diqqət mərkəzinə çəkilir.

d) Elçin nəsr əsərlərində olduğu kimi, dramlarında da mənəvi-əxlaqi problemləri bir yaziçi yaddaşı ilə daim nəzarətdə saxlayır. Bu məsələ dramaturqun əsərlərində didaktika formasında deyil, bədii nəticə mənziləsindədir.

e) Elçinin əsərlərində romantik bir pafos vardır. Bu da əlahiddə bir xüsusiyyət deyil, həmin əsərlərin estetik-bədii qayası ilə vəhdətdədir. Yaziçi estetik idealı həm təsdiqlə, həm də inkar vasitəsilə aşılıya bilir. Bu dramaturgiya bir daha göstərdi ki, zamanın dəyişməsi dəyərlərin dəyişməsinə və yekunda estetik idealların mahiyyətinin dəyişməsinə rəvac verir.

4. Elçin dramaturgiyası güclü konflikt və xarakterlərlə zəngin bir dramaturgiyadır. Bu dramaturgiya konfliktin həm zahiri, həm də daxili cəhətlərini ehtiva edir. Ədibin dran əsərlərində zahiri konflikt insanlar, onların təmsil olunduğu qüvvələr arasındadır. Elçin *daxili konflikti* isə insanların özü ilə daxili mübarizəsi kimi təqdim edir.. Bu məsələ dramaturgiyamızda ilk dəfədir ki, belə genişliyi ilə qabardılmışdır.

5. Elçinin dramaturgiyasında bitkin, yaddaqlanan, bənzərsiz xarakterlər vardır. Obrazı, bir çox hallarda dramaturgiyada yeni olan bir vasitə ilə təqdim edilir. Biz ilk dəfə olaraq fərdiləşmə və ümumiləşmənin vahid formasını görürük: obraz fərdi adla ilə yox, Qadın, Kişi, Lider, Qonşu kimi ümumi xarakterik adlarla ifadə olunur. Bunlar da yenilik kimi diqqəti çəkir.

Yazıcı-dramaturq obrazların daxili aləmini və bədii portretini elə özünəməxsus, yaddaqlan boyalarla təqdim edir ki, oxucu-tamaşaçı həmin bənzərsiz obrazları digər dramaturqların əsərlərindəki obrazlardan dərhal fərqləndirir bilir.

6. Elçin yaradıcılığında dramatik növün yeni janr ölçüləri, formaları ilə tanış oluruq. Monoqrafiyada dramatik povest, psixoloji dram, pyes-pritça, fantastik dram, radio-pyes kimi janrların Azərbaycan dramaturgiyasına ayaq açmasında və bədii mövqeyini möhkəmləndirməsində Elçinin yeri və rolü aydınlaşdırılır. O cümlədən, “Mən sənin dayınam” dramatik novella, birpərdəli pyeslər pyes-pritça, radio-pyes, “Poçt şöbəsində xəyal” dramatik povest, “Qatıl” psixoloji dram kimi təqdim olunur. Eyni zamanda Elçin yaradıcılığında fantastik drama da rast gəlinir.

7. Elçin yaradıcılığında, o cümlədən dramaturgiyasında fəlsəfi motivlərə meyl güclüdür. Mahmud və Məryəm”, “Su”, Poçt şöbəsində xəyal”, “Mehmanxana nömrəsində görüş” kimi əsərlər bu qəbildəndir. Qeyd olunan əsərlərdəki bədii-fəlsəfi məqamlar, məsələn, zamanların sintezi, donmuş zaman problemi kimi məsələlər ilk dəfə Elçin tərəfindən dramaturgiyaya gətirilmişdir.

8. Xalq yazılısının dramlarında yeni bədii üsul və vasitələrlə tanış oluruq. Məsələn, səhnədə fikir estafeti verilir. Yaxud, “Teatr” əsərində eyni məkan müxtəlif səhnələr üçün də yararlı məqam kimi təqdim edilir.

9. Elçin dramlarında fərdi portret zamanın portretini müəyyən etməyə imkan verir. Məsələn, tragikomik fərd tragikomik zamanla adekvatdır (Məsələn, “Ah, Paris, Paris!..” əsərin də olduğu kimi).

10. Bu dramaturgiyada ilk dəfə (məsələn, absurd pyeslərdə) müxtəlif süjet xətlərinin bir müstəvidə olduğunu görürük. (“Hövsan soğanı”, “O da aşiq olub yaza dünyada” və s.)

Xalq yazılıcı Elçinin dramaturgiyası Azərbaycan ədəbiyyatında yeni hadisədir. Onun dramları ilə Azərbaycan dramaturgiyası və teatrı tarixində təzə mərhələ formalaşmışdır. Artıq Azərbaycan teatr mədəniyyətinin məxsusi bir istiqaməti kimi Elçin teatrı da yaranmışdır.

## İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT:

Azərbaycan dilində:

1. Abdulla K. Əvvəl-axır yazılınlar (Ədəbi-bədii esselər). Bakı: Yaziçi, 1990,
2. Ağayev Z. Xaos arasında harmoniya. "Ədəbiyyat qəzeti", 25 may 2007.
3. Axundov M. F. Mirzə Ağanın pyesləri haqqında kritika. Bədii və fəlsəfi əsərləri. Bakı: Yaziçi, 1987. (364 s.)
4. Anar. El üçün yaşayıb yaradan Elçin. "Ədəbiyyat qəzeti", 9 may 2003.
5. Arif M. (Məmməd Arif). Gümüşü, narıncı..." Ədəbiyyat və incəsənat" qəzeti, 13 oktyabr 1973.
6. Aristotel. Poetika. Bakı: Azərnəşr, 1974. (191 s.)
- 7."Arılar arasında" tamaşasına ictimai baxış keçirilmişdir."Kredo" qəz., 5.04.2008. N:11(486)
- 8."Arılar arasında" tamaşasının premyerası olmuşdur". "Ədəbiyyat qəzeti", 18 aprel 2008. № 14 (3609)
9. Aslanov A. Estetika aləmində. Bakı: Yaziçi, 1978. ( 246 s.)
10. Azərbaycan sovet yazıçıları. Bakı: Yaziçi, 1987. Bax: Maqsud İbrahimbəyov - Səh.330., Rüstəm İbrahimbəyov - Səh.381
11. Bayramova N. L. Elçin nəşrinin poetikası. Bakı: Ozan. 2003. (183 s)
12. Baxtin M. (M.Baxtin). Dostoyevski poetikasının problemləri. Bakı: Slavyan Universiteti, Kitab aləmi nəşriyyat-poliqrifiya nəşriyyatı, 2005. ( 380 s..)
13. Balan D. Əsl sənət meyarları ilə. "525-ci qəzet", 5 aprel 2005.
14. Borev Y. Estetika. Bakı: Gənclik, 1980.(.217 s.)
15. Bualo. Poeziya sənəti. Bakı: Azərnəşr, 1969. ( 183 s.)
16. Buxarestdə Elçinin kitabı nəşr olunub."Ədəbiyyat qəzeti", 26 sentyabr 2003. N:37(3371)
17. Cəfər M. (Məmməd Cəfər). Dahi sənətkar. "Kommunist" qəzeti, 7 aprel 1973.
18. Dəliyə diaqnoz qoyuldu (Redaksiya məqaləsi). "525-ci qəzet", 20 oktyabr 1999.
19. Elçin. Ağ Dəvə. "Seçilmiş əsərləri", 10 cilddə, 3-cü cild. Bakı: 2005. Səh. 529-588. ( 588 s.)
20. Elçin. Arılar arasında. (Doqquz şəkildən ibarət bir az kədərli komediya). "Azərbaycan" jurnalı, N:11. 2007.
21. Elçin. Azərbaycan ədəbi təqnidinin və ədəbi prosesinin problemləri. Bakı: Çinar-çap, 2003. ( 300 s.)
22. Elçin. Ah, Paris, Paris!.. Dəlixanadan dəli qaçıb kitabı, Bakı: Gənclik, 1996.s.11-74. (193 s.)
23. Elçin. Baladadaşın ilk məhəbbəti (h). Baladadaşın ilk məhəbbəti kitabı, Bakı, 2000.
24. Elçin. Bu dünyadan qatarlar gedər. Bakı: Azərnəşr, 1974. 233 səh.
25. Elçin. Dəlixanadan dəli qaçıb və ya mənim sevimli dəlim. Dəlixanadan dəli qaçıb kitabı, Bakı: Gənclik, 1996. s.145-193.
26. Elçin. Ədəbi düşüncələr. Bakı, 2002. (294 s.)
27. Elçin (Elçin İlyas oğlu Əfəndiyev). Ədəbiyyatda tarix və müasirlilik(Azərbaycan ədəbi-tarixi prosesinin nəzəri tədqiqi əsasında). Filologiya elmləri doktoru alimlik dərəcəsi almaq üçün təqdim edilmiş elmi məruzə. Bakı, 1977. (61 səh.)
28. Elçin. Ədəbiyyatımızın yaradıcılıq problemləri (Seçilmiş əsərlər) Bakı: Təhsil,1999.) (561 s.)
29. Elçin. Gümüşü, narıncı, məxməri... Baladadaşın ilk məhəbbəti kitabı, Bakı: 2000. s.
30. Elçin. Hövsan soğanı. Baladadaşın ilk məhəbbəti kitabı, Bakı: 2000. s.427- 434.
31. Elçin. Xüsusi sıfariş. Yenə orada. s. 415-426.
32. Elçin. İki Çal Papağın və bir Qara Kepkanın nağılı .Yenə orada. s. 74 - 75.
33. Elçin. Klassiklər və müasirlər. Bakı: Yaziçi, 1987. 404 s.

34. Elçin. Komediya və dramların kəsişdiyi yerdə. Əsərləri, 10 cilddə, 10-cu cild. Bakı: Çınar-Çap. 2005. (475 s.)
35. Elçin. Qatar, Pikasso, Latur - 68.(h) Seçilmiş əsərləri 10 cilddə. 1-ci cild, Bakı: 2005. s.23-34.
36. Elçin. Qatar yol gedirdi. Bu dünyadan qatarlar gedər kitabı. Bakı: Azərnəşr, 1974. Səh.134-148.
37. Elçin. Qatıl. "Azərbaycan" jurnalı, № 5, 2003. Səh. 5-39.
38. Elçin. Qızıl. Bu dünyadan qatarlar gedər kitabı. Bakı: Azərnəşr, 1974. Səh.105-133.
39. Elçin. Qisas. Baladadaşın ilk məhəbbəti kitabı. Bakı: 2000. Səh.461-470.
40. Elçin. Mahmud və Məryəm (Pyes). "Seçilmiş əsərləri" 10 cilddə, 3-cü cild, Bakı: 2005. Səh. 475-528. (Cəmi səh.588)
41. Elçin. Mehmanxana nömrəsində görüş. Baladadaşın ilk məhəbbəti kitabı. Bakı: 2000. Səh. 390 - 399.
42. Elçin. Mən ilk növbədə yazıçıyam. Müasir teatr problemləri. Azərbaycan ədəbi təqnidinin və ədəbi prossesin problemləri kitabı, Bakı: 2003. Səh.( 300 səh.)
43. Elçin. Mənim ərim dəlidir. "Azərbaycan" jurnalı, № 10, 1998. Səh 13-59.
44. Elçin. Mən sənin dayınam. Dəlixanadan dəli qaçıb kitabı, Bakı: Gənclik, 1996. Səh. 75-144 .
45. Elçin. O da aşiq olub yaza dünyada . Baladadaşın ilk məhəbbəti kitabı, Bakı: 2000. səh 451-460.
46. Elçin. Ordenli yazıçı ilə görüş. Yenə orada. Səh 366-375 .
47. Elçin. Ölüm hökmü. "Seçilmiş əsərləri", 10 cilddə, 5-ci cild. Bakı: 2005. Səh. 7-384.
48. Elçin. Poçt şöbəsində xəyal ( Drammatik povest ). " Bu dünyadan qatarlar gedər " kitabı, Bakı: Azərnəşr, 1974. Səh. 149-233.(233 səh.)
49. Elçin. SOS. Bakı: Gənclik,1969. 95 səh .
50. Elçin. Su. Baladadaşın ilk məhəbbəti kitabı, Bakı: 2000. Səh 471-477.
51. Elçin. Şekspir. "Azərdayan" jurnalı, № 10 2006. Səh. 23-60.
52. Elçin. Taun yaşayır. "Azərbaycan " jurnalı, № 5, 1992. Səh. 150-180.
53. Elçin. Teatr. Baladadaşın ilk məhəbbəti kitabı.Bakı: 2000. Səh 435-444.(477 səh ).
54. Elçin. Tənqid və nəsr. "Günəş" nəşriyyatı, 1999, 213 səh.
55. Elçin. Yaziçi ilə yazı masası arasında ədəbi-estetik libido olmalıdır. "525ci qəzet",26 iyun 2007-ci il.səh.4
56. Elçin. Zaman səddini aşmış sənətkar. Məqalələr toplusu. Bakı: "Təhsil" nəşriyyatı, 2004. 371 səh.
57. Elçinin absurd və gerçekliyi. Elçin. Əsərləri, 10 cilddə, 10-cu cild. (475 s.)
58. "Ədəbiyyat qəzeti", 11 avqust 2006.N: 32 (3523)
59. "Ədəbiyyat qəzeti", 18 avqust 2006. (Oqtay Bayramovun xəbəri)
60. "Ədəbiyyat qəzeti", 03 noyabr 2006. N: 44 (3535).
61. "Ədəbiyyat qəzeti", 10 noyabr 2006 N: 45 (3536).
62. Əhmədova G. Qatıl" tamaşaçılarla görüşə hazırlaşır. "525-ci qəzet" 04 sentyabr 2003. ( Sitat "Elçin – Zaman səddini aşmış sənətkar" kitabından götürülüb – N:56.)
63. Əliyeva N. Anar. Şəxsiyyət və sənətkar. Bakı: "Təhsil" nəşriyyatı, 1999. Səh.102.
64. Əliyev X.- "Yaziçi niyyəti və onun bədii təcəssümü", "Azərbaycan gəncləri". 18 aprel 1974. N: 47 (8397)
65. Əliyev K. Mirzə Fətəlidən Hüseyn Cavidə qədər. Yazıçı,1998.(119 səh)
66. Əlimirzəyev X. Problemlər və xarakterlər dramaturgiyası. Bakı:Yazıçı.1979.(355 s.)
67. Əlizadə E. Elçinin yaradıcılıq təkamülü. Bakı: 2004 (209 s.)
68. Əlizadə M. Kimdir dəli. "Ədəbiyyat qəzeti", 5 noyabr 1999.
69. Əlizadə M. Sənətdə yaşamığın yaşı. "Ədəbiyyat qəzeti", 16 may 2003.
70. Əsədova A. Yeni ədəbi təfəkkür nümunəsi və humanizm nəsisi. (Nərgiz Paşayevanın "İnsan bədii tədqiq obyekti kimi" kitabı haqqında)."Azərbaycan" qəzeti, 10 fevral 2005-ci il.

71. Əsgərova Ə. Elçinin əsərləri Türkiyədə. "Cümə", 18 dekabr 1998 (Sitat "Ürəklərə yol tapanda" kitabından götürüldü. 2003. Səh. 240. (241 s.)
72. Əzimli Ə. Cəlil Məmmədquluzadə nəşrində təhkiyə poetikası. Naxçıvan: "Əcəmi", 2005. (70 səh.)
73. Feyzioğlu Y. Şairlər yurdunun oğlu Elçin. "Ədəbiyyat qəzeti", 30 may 2003. N:21 (3354)
74. Hacıbəyov Ü. Müsiqili komediyalar. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1959.
75. Həbibbəyli İ. Böyük yazıçı düşüncəsinin qoşa qanadları. Elçin "Seçilmiş əsərləri", Çəşioğlu nəşriyyatı, 2005. Kitabın ön sözü. Səh.
76. Həbibbəyli İ. Yaziçi- tənqidçi. "Ulduz" jurnalı, N: 5, 2003.Səh. 14-21.
77. Həbibbəyli İ. Ədəbi-tarixi yaddaş və müasirlik. Bakı: Nurlan, 2007. (694 s)
78. Hüseyn M.(Mehdi Hüseyn)."A.N.Ostrovski". "Əsərləri", 10 cilddə, 9-cu cild. Bakı: Yaziçi,1979. (631 s.)
79. Xəlilzadə F. Qatıl. "Azərbaycan" qəzeti, 26 dekabr 2003
80. İmanov M. Müasir Azərbaycan nəşrində psixologizm. Bakı: Elm, 1991.(114 s.)
81. İsmayıllı. Ömrün doğma vətənə həsr olunmuş illəri. "Zerkalo" qəzeti,17 may 2003. (Sitat "Elçin – "Zaman səddini aşmış sənətkar" kitabından götürülmüşdür. Səh.194.)
82. İsmayıloğlu A. Onun qəhrəmanları mənə doğmadır. (Aleksandr Šarovski ilə müsahibə). "Ədəbiyyat qəzeti", 23 may 2003.
83. İsmayıloğlu A. Qatıl. "Ədəbiyyat qəzeti", 5 dekabr 2003.
84. İsmayıloğlu A. Aktyorlara diqqətli idi.(Müsahibə). "Ədəbiyyat qəzeti", 29 sentyabr 2006. № 39 (3530).
85. İsmayıloğlu A. Dəlilər"in ağıllılara dərsi, yaxud sənətin qüdrəti( Elçinin "Şekspir" pyesinin tamaşası haqqında). "Ədəbiyyat qəzeti", 6 iyun 2007.
86. İsmayıloğlu A. Yeni mövsümdə. "Ədəbiyyat qəzeti", 2 noyabr 2007. № 43 (3586)
87. İsrafilov H. Ölülər. Bakı: Azərbaycan SSR EA Nəşriyyatı, 1966. (170 s.)
88. Kərimov İ. Haqverdiyev və teatr. Bakı: Elm, 1975, (172 s.)
89. Qarayev Y. Dramaturgiyada janrlar zənginliyi və yüksək sənətkarlıq uğrunda. Səhnəmiz və müasirlərimiz kitabı, Bakı: Azərnəşr, 1972. ( 251 s.)
90. Qarayev Y. Duyguların rəngi. (Elçin. Bu dünyadan qatarlar gedər. Bakı:Azərnəşr. 1974. 233 s. kitabının ön sözü. Səh.5-10)
91. Qarayev Y. Konfliktlərimiz və qəhrəmanlarımız. "Səhnəmiz və müasirlərimiz" kitabı, Bakı: Azərnəşr, 1972.s
92. Qarayev Y. Teatr - həyatda və səhnəda. Elçinin Dəlixanadan dəli qaçıb kitabının (Bakı: Gənclik, 1996) ön sözü.
93. Qarayev Y. Tənqid realizm: estetik idal və müsbət qəhrəman. Tənqid: problemlər, portretlər kitabı. Bakı: Azərnəşr, 1976. (211 s.).
94. Məmməd T. (Tahirə Məmməd). XX əsr Azərbaycan dramaturgiyasının poetikası. Elm, Bakı:1999. (207 s.)
95. Məmmədquluzadə C. Dəli yığıncağı. Dram və nəşr əsərləri kitabı, Bakı: Azərbaycan Universiteti Nəşriyyatı, 1958. Səh.230.
- 96.Məmmədquluzadə C. Ər. Lənət. Oyunbazlar Pyeslər (Tərtib edəni, ön sözün və izahların müəllifi İsa Həbibbəylidir Bakı: Bakı Universiteti Nəşriyyatı, 1990. ( 80 s)
96. Məmmədov İ. Türkiyədə Elçinin yubileyi böyük təntənə ilə qeyd olunub. "525-ci qəzet", 25 iyun 2005.( N:56. Səh.238)
98. Mirahmədov Ə. Ədəbiyyatşünaslıq terminləri lügəti.(267 s.)
99. Mustafa F. Dramatik pauzalar. "Kaspi" qəzeti, 28 mart 2003. N:55.
- 100.Mustafa F Dramaturgiyaya dövlətin strateji məsəlesi kimi baxıram."Kaspi" qəzeti, 14 iyul 2006-cı il.N: 125.

101. Nəbioğlu Ə. Aysberqin görünməyən tərəfi. "Azərbaycan" jurnalı, N: 10, 1998.
102. Nəbioğlu R. Azərbaycan ədəbiyyatında estetik ideal. AMEA Nizami adına Ədəbiyyat İnstitutu "Ədəbi-nəzəri məcmuə" 2-ci kitab. Bakı: 2004. (108 səh.)
103. Paşayeva N. İnsan bədii tədqiq obyekti kimi. Bakı, 2003. (254 s.)
104. Paşayeva N. Mənəvi-əxlaqi axtarışlar. "Yeni Azərbaycan" qəzeti, 4 may 2003.
105. Paşayeva N. Müasir Azərbaycan ədəbiyyatında insanın bədii-estetik dərki (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında). Filologiya elmləri doktoru alimlik dərəcəsi təqdim edilmiş dissertasiyanın avtoreferati. Bakı: 2004.
106. Paşayeva N. Yeniləşən ədəbiyyatın yeni insanı (Xalq yazıçısı Elçinin yaradıcılığı əsasında) .Bakı: 2004. Səh. 136. (211 s.)
107. Paşayev V. Komediya janrı barədə informasiya verərkən... "Azərbaycan müəllimi" qəzeti . 11 noyabr 1983.
108. Rəhimli İ. Zamanın bizə qalan anları. "525-ci qəzet", 15 may 2003.
109. Sevda. Poçt şöbəsində xəyal. "Hürriyyət" qəzeti, 26 fevral 2002. N: 39 (831)
110. Səfiyev A. Sabit Rəhmanın komediyaları. Bakı: Elm, 1978. (123 s.)
111. Səfiyev A. Dramaturgiya. Ədəbi proses – 78. kitabı. Bakı, "Elm", 1980. səh. 96- 124. (151 s.)
112. Səyavuş Aslanla müsahibə. "Bizim yol" qəzeti, 08 aprel 2005.
113. Sultanlı Ə. Azərbaycan dramaturgiyasının inkişaf tarixindən Bakı: Azərnəşr, 1964. (302 s.)
114. Şərif. Ah, Paris, Paris!..."Yeni Azərbaycan" qəzeti, 15 may 2003.
115. Şərif. Mənim sevimli dəlim. "Yeni Azərbaycan" qəzeti, 20 may 2003.
116. Turan M. (Metin Turan). Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinə. "525-ci qəzet". 9 may 2003., "Azərbaycan" jurnalı, N: 5, 2003. Səh. 39.
117. Ürəklərə yol tapanda. (Azərbaycan ədəbi tənqidü Elçin yaradıcılığı haqqında) .(Məqalələr toplusu) Bakı: Təhsil, 2003. (241 s.)
118. Vəliyev İ. Ədəbi portret və xarakter. Bakı: Yaziçi, 1981. (207 s.)
119. Vəzirov C. Dəlixanadan dəli qaçıb. (Eyniadlı pyesin Naxçıvanda tamaşası haqqında). "Şərq qapısı" qəzeti, 29 oktyabr 2002
120. Yaşasın Şekspir! Elçinin tragikomediyası "ÜNS" teatrının sahnəsində. "Ədəbiyyat qəzeti" , 30 mart 2007. Səh. 2.
121. Yusifli C. - Azərbaycan komediyasının poetikası. Bakı, Elm, 2007.(243 s)
122. Yusifli V. Absurd, absurd, absurd... "Ədalət" qəzeti, 9 may 2003.
123. Yusifli V. İlk təəssürat. "Azərbaycan" jurnalı, N: 10. 1998. Səh. 60 – 61.
124. Yusifli V. Mənəvi ömrün işıqları. "Qobustan" jurnalı, 2003, N: (Təkrar çapı – 56.Səh.344-351.)
125. Yusifli V, Yusifli C. Bu nə sehrdir belə. (Elçin haqqında əlli altı söz). Bakı: Elm, 1999. (257 s.).

#### Rus dilində:

126. Гейбуллаева Р. Сравнительная типология прозы и литературные типы. Баку: ЭЛМ, 2000.295 с.
127. Краткий словарь по эстетике. Москва, Просвещение. 1983. 223 с.
128. Погодин Н. Ф. С чего начинается пьеса . Изд. Советская Россия, 1969.
129. Поспелов Г.Н. Теория литературы. Москва, Высшая школа. 1978.352 с.

130. Теории, школы, концепции (Критические анализы)  
Художественное произведение и личность. Москва: Изд-во  
Наука, 1975. 300 с.
131. Тимофеев Л.И. Основы теории литературы. Москва:  
Просвещение 1976. 446 с.
132. Энциклопедический словарь юного литературоведа.  
Москва: Педагогика, 1987. (263 стр.)

## MÜNDƏRİCAN

<b>ÖN SÖZ. TƏDDQİQATÇININ İMKANLARI (Akademik i.HƏBİBBƏYLİ).....</b>	3
<b>GİRİŞ.....</b>	6
<b>BİRİNCİ FƏSİL.....</b>	11
Elçinin dramaturgiyasının mövzu dairəsi və ideya istiqaməti.....	11
Elçin dramaturgiyasının Azərbaycan ədəbiyyatında yeri və əhəmiyyəti haqqında.....	11
<b>İnsan və cəmiyyət problemi .....</b>	22
Cəmiyyətin mənəvi mühitinin bədii inikası.....	22
Keçid dövrü proseslərinin dramatik həlli və müstəqillik ideyası.....	43
İnsanın və cəmiyyətin fəlsəfi dərki məsəlesi.....	58
Mənəvi-əxlaqi problemlərə diqqət.....	66
Estetik idealın bədii ifadəsi .....	71
<b>İKİNCİ FƏSİL.....</b>	77
Elçinin dramaturgiyasında konflikt və xarakter	
Konflikt və onun bədii həlli vasitələri.....	77
İctimai-siyasi xarakterli ziddiyətlərin təqdimi və həlli. ....	80
Dramatik konfliktin ictimai-fəlsəfi mahiyyəti.....	82
Əxlaqi- mənəvi xarakterli və sosial -məişət planında təzahür edən konflikt.....	84
<b>Dramaturgiyada xarakter məsəlesi haqqında.....</b>	89
Nəsrən dramaturgiyaya.Nəsrən alınma obrazların dramatik yozumu .....	91
Elçinin dramaturgiyasında insanın daxili aləminin tədqiqi və təqdimi.....	115
Obrazların fərdiləşdirilməsi və bədii ümumuiyləşdirmə. Elçinin dramaturgiyasında yeni insan .....	117
Elçinin dramaturgiyasında bədii portret.....	122

<b>ÜÇUNCÜ FƏSİL.....</b>	<b>126</b>
<b>Elçin dramaturgiyasının sənətkarlıq xüsusiyyətləri.....</b>	<b>126</b>
Dramatik povest anlayışı və bədii nəsrin dramatikləşdirilməsi.	
Elçin nəsrində dramatik elementlər. ....	126
Elçin dramlarında epiklik .....	132
Elçin dramatigiyasında tragikomediya janrı və onun sərhədləri. ....	134
Psixoloji dram haqqında.....	136
Birpərdəli pyeslərin şərti sərhədləri: Pyes – pritça janr ölçüsü kimi. ....	139
Fantastik dram və gerçəkliyin bədii dərkı.....	165
Elçin dramaturgiyasında şərtilik .....	166
<b>Fəsilə əlavə</b> . Elçinin dramaturgiyası səhnədə ( Azərbaycanda və xarici ölkələrdə.....	<b>169</b>
Nəticə.....	193
Ədəbiyyat siyahısı .....	198

Çapa imzalanmış 18.02.2008-ci il  
 Kağız formatı 60x84, 1/16, çap vərəqi 13  
 Sifariş 40, sayı 300

ADPU-nun mətbəəsi  
 Bakı, Ü.Hacıbəyov küçəsi, 34  
 Tel.: 493-74-10

2008  
1187

456